


NİZAMI CƏFƏROV

TÜRKOLOGİYANIN
MÜASİR
PROBLEMLƏRİ






AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİ

NİZAMİ CƏFƏROV

109102

TÜRKOLOGİYANIN MÜASİR PROBLEMLƏRİ



"Elm və təhsil"
Bakı – 2017

Elmi redaktoru: Prof.Dr. Məmmədəli Qıçqaq

Redaktor: Dayanat Osmanlı

Nizami Cəfərov. Türkologyanın müasir problemləri.
Bakı, AzAtaM, "Elm və təhsil", 2016, 204 səh.

Azərbaycan MEA-nın həqiqi üzvü, Prof.Dr. Nizami Cəfərovun «Türkologyanın müasir problemləri» kitabına türkologyanın aktual məsələlərinə həsr olunmuş məqalələri daxil edilib.

ISBN 978-9952-8176-1-2

© Nizami Cəfərov, 2017
© "Elm və təhsil", 2017

Bir neçə söz

Azərbaycanda ümumtürkoloji araşdırmaların başlanğıc mərhəlesi XX əsrin əvvəllerinə düşsə də, həmin araşdırmaların həm kəmiyyətcə genişlənməsi, həm də keyfiyyətcə yüksəlməsi özünü 20-ci, 30-cu illərdə bütün miqyası ilə göstərir. Əger əsrin əvvəllerində «Türkçülükün babası» Əli bəy Hüseynzadə «Türkler kimdir və kimlərdən ibarətdir?» kimi fundamental sual üzərində düşünür və müasirlərini də bu mövzuda müzakirələrə davət edirdi, 20-ci, 30-cu illərdə türkoloji fikir daha konkret problemlər qaldırırdı. Və başlıcası da o idi ki, həmin problemlərin müzakirəsində dünya türkologiyasının ən görkəmli xadimləri ya birbaşa, ya da dolayısı (əsərləri) ilə iştirak edirdilər.

I Türkoloji qurultayın 1926-ci ildə məhz Bakıda keçirilməsi də tesadüfi deyildi... Eyni zamanda qurultaydan sonra onun müzakirələrinin, qərarlarının elmi-ictimai mühitə, ümumtürkoloji təfəkkürün zənginləşməsinə həlledici təsiri oldu. Xüsusilə bu illərdə professor Bəkir Çobanzadənin rəhbərliyilə Azərbaycan türkologiya məktəbinin əsasları yaradıldı.

30-cu illərin ortalarından etibarən bütün Sovetlər Birliyində türkçülüyə (və onun davamı olaraq türkologiyaya) qarşı güclənən ideoloji hücumlar ona gətirib çıxardı ki, sağlam elmi-intellektual zəmində (və kifayət qədər beynəmiləl şəraitdə) yetişmiş Azərbaycan türkologiyası məktəbi bütünlüklə darmadağın edildi...

40-ci, 50-ci, hətta 60-ci illər Azərbaycanda, ümumən Sovetlər Birliyində türkologyanın süqut dövrü hesab olunur.

Türkologyanın müasir problemləri

Doğrudur, bu illerdə «türkologiyaetrafı» bir sıra fundamental əsərlər də meydana çıxmışdır ki, buraya, ilk növbədə, a) türkdilli tarixi mətnlərin nəşri, b) türk dillərinin dialektlərinin öyrənilməsi və c) müasir türk dillərinin akademik qrammatikalarının hazırlanması daxildir... Ancaq türkoloji ümmükləşdirmələrə və ya ümumtürkoloji araşdırmalara imkan verilməməsi ona gətirib çıxarırdı (daha doğrusu, ona yönəldilirdi) ki, hər bir türk xalqı üçün fərqli bir «tarix» yaradılmaqla ortaq dəyərlər unutdurulsun. Və «soviet türkləri» bir-birindən təcrid edilməklə yanaşı, Türkiyədən də ruhən mümkin qədər ayrılmış olsun.

Azərbaycan 60-ci illərin sonu, 70-ci illərin əvvəllərindən türkologyanın mərkəzlərindən birinə çevrilməyə başladı ki, bu özünü xüsusilə 1970-ci ildən Bakıda «Sovetskaya tyurkologiya» jurnalının nəşrində göstərdi. Əlbəttə, bir tərəfdən, jurnal üzərində ciddi senzura nəzarəti vardi, digər tərəfdən isə, 30-cu, 40-ci, 50-ci illərin ideoloji-inzibati təzyiqləri elə bir «türkoloji» mühit formalaşdırılmışdı ki, türk dillərinin qrammatikasından, təsadüfi hallarda isə türk xalqlarının etnoqrafiyasından o tərəfə keçməyə cəsarət edəcək mütəxəssislər, demək olar ki, yox idilər. Lakin milli türkoloji şurun potensial imkanları tədricən özünü göstərməyə, həm Azərbaycanda, həm də bir sıra türk respublikalarında gənc türkologiya kadrları formalaşmağa başladı ki, onların ilk dəyərləri 70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən nəşr olunaraq geniş maraq doğurdu.

Professor Fərhad Zeynalovun «Türkologyanın əsasları» (Bakı, 1981) dərslik-monoqrafiyası Azərbaycanda ümumi türkologyanın yenidən dircəlməsini göstərən ən mühüm hadisələrdən oldu. Və Azərbaycan türkologiyası 60-ci, 70-ci, 80-ci illərdə yenidən formalaşaraq müstəqillik illərində (keçən əsrin 20-ci, 30-cu illərinin uğurlarını da özündə eh-

Türkologyanın müasir problemləri

tiva etməklə) böyük bir məktəbə çevrildi ki, onun öündə uzun illər gedən mütəxəssisləri xatırlayarkən, heç şübhəsiz, göz önüne, ilk növbədə, akademik Tofiq Hacıyev gəlir...

Akademik Tofiq Hacıyevin türkologiyada əsas elmi-metodoloji xidməti ondan ibarət oldu ki, o, yalnız Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin tarixinin türk tipologiyası üzərində israr etmədi, həm də türk dünyasının birliliyinin Azərbaycanda ardıcıl müdafiəcisi, hətta mücsəsəməsi oldu. O, yalnız milli türkoloq kimi formalaşmaqla qalmadı, həm də yeni türkoloqlar nəslinin yetişməsinə intellektual olduğu qədər də mənəvi-ruhi təsir göstərdi.

Türkologyanın müasir problemləri barədə danışarkən, hər şeydən əvvəl, bir mühüm (və prinsipial!) məsələni xüsuslu olaraq (və fəxrlə!) qeyd eləmək lazımdır ki, istər XIX, istərsə də XX əsrəkindən fərqli olaraq XXI əsrə həmin problemləri xarici mütəxəssislərin deyil, məhz türklərin özləri müəyyənləşdiridləri kimi, özləri də həll etməyə çalışırlar.

Və bu gün türkologiyada mötəbər sözü, axzır ki, türklər deyir.

Türkologyanın müasir problemləri haqqında

Türkologiya bir elm olaraq XIX əsrin sonu XX əsrin əvvəllərində formalasşa da, türk xalqları, yaxud ümumən türklər haqqındaki müxtəlif xarakterli məlumatlar, kifayət qədər qədim dövrlərdən gəlir ki, türkologiya həmin məlumatlarsız, əlbəttə, mükəmməl bir elm kimi formalasşa bilməzdi. Təxminən e.ə. I minilliyyin ortalarında tarix səhnəsinə çıxmış türklərin həm Şərqdə, həm də Qərbdə tanınıb öyrənilməsi uzun bir yol keçmişdir. Bu yola nəzər saldıqda görürük ki, çoxsaylı mənbələrin verdiyi məlumatlar türklərin həyat tərzini, dilini və ya dillərini, tarixlərini, yayılma coğrafiyalarını, mədəniyyətlərini və s. əhatə etməklə, bir növ, universal səciyyə daşıyır. Lakin məraqlıdır ki, romanistika, germanistika, slavistika, iranistika, ərəbşünaslıq və s. kimi türkologiya da bir elm olaraq daha çox dil (dilçilik) məsələləri əsasında formalasmışdır. Və bugün də «Türkoloq» dedikdə etnoqraf, tarixçi, ədəbiyyatşunas... yox, əsasən, dilçi başa düşülür ki, fikrimizcə, bu, o qədər də düzgün deyil. Elmi-intellektual məntiq (və elmin tarixi) tələb edir ki, hər hansı etnik birlik bütün tərəfləri ilə öyrənilsin, çünki yalnız bu yolla daha mükəmməl (və obyektiv) nəticələrə gəlmək, daha əsaslı ümumiləşdirmələr aparmaq mümkündür. Türkoloq əsas ixtisası etibarilə, məsələn, etnoqraf, dilçi, yaxud folklorşunas ola bilər, lakin o, hər hansı ümumturkoloji problemlə bağlı öz mövqeyini təqdim edirə, həmin problemin həlli üçün tələb olunan bütün ixtisas sahələrini bu və ya digər səviyyədə bilməlidir ki, adı səhv'lərə yol verməsin... Halbuki türkologiyada, eləcə də

iranistikada, ərəbşünaslıqdə, slavistikada və s. bu cür sahvlər təsəvvür edildiyindən də çoxdur. Məsələn, türkərin, eləcə də müxtəlif türk xalqlarının mənşəyi məsəlesi (etnogenetik problemi) nə qədər aktual olsa da, həmin məsələnin (problem-in) həllində indiyə qədər, təxminən belə, «ortaq məxras»a gəlmək mümkün olmamışdır. Niya? Ona görə ki, dilçi tacribəsi onu bir cür, tarixçi tacribəsi başqa cür və s. təsəvvür etmişdir. Və ya tarixləri biri digəri ilə sıx bağlı olan etnosların (məsələn, türk, ərəb, İran, Qafqaz, slavyan... xalqlarının) mənşəyini araşdırın mütəxəssislər (və elmlər) nəinki əməkdaşlıq etmişlər, hətta milli təsübkeşlik zəminində bir-biri-lərinə qarşı dayanmaqla elmdə metod ümumiliyinə (universallığına), de-fakto, sayqısızlıq göstərmişlər.

Akademik İqrar Əliyev Azərbaycan xalqının mənşəyindən bəhs edərkən həmişə iddia eləmişdir ki, İran mənşəli Azərbaycan xalqı formalasından sonra müxtəlif dövrlərdə pərakəndə halda Azərbaycana köç edən (köçəril!) türklər yerli xalqın dilini türkəşdirdilər, beləliklə, türkdilli (və İran mənşəli!) Azərbaycan xalqı emələ gəldi.

Fikrimizcə, bu iddia kifayət qədər peşəkar bir tarixinin dilçilik elminə ya ümumiyyətlə bələd olmamasının, ya da ona sayqısızlıq göstərməsinin məhsuludur. Çünkü heç bir dilçi-mütəxəssis, ümumən dilçilik elmi qəbul edə bilməz ki, artıq formalasmış bir xalq mürəkkəb proseslər getmədən hansısa köçərilərin dilini kütləvi şəkildə mənimşəyib özünün «Avesta» kimi bir abidə yaratmış dilini bütünlükə unutsun.

Təəssüf ki, türkologiyada tarixçinin dil məsələsinə bu cür «laqeydiyyi» dilçinin tarix məsələsinə münasibətdə də özünü göstərir.

Elmi əlaqələrin (koordinasiyanın) çox hallarda pərakəndəliyi, siyasi-ideoloji konyuktur, «milli təssübkeşlik»

Türkologianın müasir problemləri

və s. amillər vardır ki, yuxarıda sadaladığımız etnoloji elmlərdə olduğu kimi türkologiyada da müəyyən metodoloji çətinliklər yaradır. Bununla belə nəzərə almaq lazımdır ki, həmin amilləri (və çətinlikləri) heç zaman tamamilə aradan qaldırmaq mümkün olmamışdır...

Türkologianın müasir problemlərini aşağıdakı şəkildə qruplaşdırmaq və ya sistemləşdirmək mümkündür:

I. Türklerin mənşəyi və ya türk etnosunun təşəkkülü problemləri.

II. Türklerin diferensiasiyası və ya türk xalqlarının formalaşması problemləri.

III. Müasir türk dünyası: diferensiasiya və integrasiya problemləri.

Türkoloq-mütəxəssis bu problemlərdən hər hansı birinin bu və ya digər səviyyədə həllinə cəhd edərkən

a) problemin tarixini (müxtəlif dövrlərdə, mərhələlərdə irali sürülmüş nəzəriyyələri, mülahizələri) dərinlən öyrənməsi;

b) müvafiq linqvistik, etnoqrafik, mifoloji, folklor, yazılı ədəbiyyat, tarixi coğrafiya, ictimai-siyasi tarix və s. xarakterli materialların (burada səhbat həm türkologiyaya məlum olan, həm də məlum olmayan, tədqiqatçının ortaya çıxardığı materiallardan gedir) müəyyənləşdirilib sistemləşdirilməsi;

c) müasir (inandırıcı!) elmi metodlarından, müqayisələrdən, dünya (bəşəriyyət) tarixinin ümmumiyyinə (bütvölküyünə) əsaslanan tədqiqat üssüllərindən istifadə edilməsi tələb olunur.

Məsələn, türklerin tarixi mənşəyi problemini düzgün həll etmək üçün elmi ənənə elə getirib ki, Altay, yaxud Ural-Altay nəzəriyyəsindən başlamaq lazımlı... Kimsə etiraz edə bilər ki, əksinə, Altay, yaxud Ural-Altay

Türkologianın müasir problemləri

nəzəriyyəsindən yox, onu qəbul etməyən müxtəlif mülahizə-mövqelərdən və ya tamamilə yeni bir nəzəriyyədən də başlamaq olar.

Lakin, fikrimizcə, bu, ona görə doğru olmazdı ki, Altay, yaxud Ural-Altay nəzəriyyəsi özünün zəngin material-fakt «cəbbəxana»sı ilə artıq türkologiyada elə bir klassik hadisədir ki, onu əsaslı şəkildə təkzib etmədən, yaxud ona alternativ olaraq bu səviyyədə mükəmməl bir nəzəriyyə-sistem qoymadan üzərindən adıllaq mümkün deyil.

Lakin türklerin tarixi mənşəyi problemini həll etmək üçün Altay, yaxud Ural-Altay nəzəriyyəsinin, yəni türk, monqol, tunqus-mancur, eləcə də macar, fin, eston, koreya, yapon və b. xalqların eyni mənşədən əmələ gəlmələri barədəki elmi hipotezanın daha dərinlən işlənməsinə, məsələyə, deyək ki, «Yafəsi dillər», Şumer və ya Sak-İskit problemləri mövqeyindən baxılmasına, ehtiyac vardır... Və bu baxış həm etnogenetik, həm qlotogenetik, həm də təbii-coğrafi, ictimai-siyasi, mədəni və s. Amillərin bütöv kompleksini əhatə etməlidir. Odur ki, türkoloji problemlərin istər aktuallığının müəyyənləşdirilməsində, istər məzmun-mündərəcəsinin dərk olunmasına, istərsə də həll-interpretsiyasında müxtalif elm sahələri üzrə mütəxəssislərin (arxeoloq, mifoloq, etnoqraf, folklorşünas, filoloq, tarixçi...) əməkdaşlığı, tacrübə mübadiləsi, ekspertizası və s. tələb olunur ki, bunsuz istənilən elmi nəticə, qənaət, mülahizə yalnız bir elmin (məsələn, dilçiliyin, yaxud ədəbiyyatşunaslığın, yaxud da tarixşunaslığın) kompetensiyasında qalaraq intellektual-idarəti universallıqdan mahrum oları.

Türkologiyada, eləcə də digər etnoloji elmlərdə ən mühüm metodoloji problemlərdən biri də «ümmumi olan»la «xüsusi olanlar» arasındaki münasibətin düzgün müəyyən edilib-edilməməsi ilə bağlıdır; burada əsas çətinlik «xüsusi

olanlar»ın özünü «ümumi olan»dan, əgər belə demək mümkünsə, tacrid etməsində göstərir. Məsələn, qırğız, türkmən və ya özbək tarixini haradan başlamaq məsələsi üzərində düşünən mütəxəssis (tarixçi, dilçi və ya ədəbiyyatşunas) mümkün qədər qədimə getməyə çalışır ki, nəticədə, ortaq (ümumtürk məzmunlu) hadisələrin də bölünüb mənimşənilməsi təhlükəsi meydana çıxır. Və paradoksal haldır ki, bu cür təşəbbüsler, nə qədər qeyri-elmi və ya anti-türkoloji səciyyə daşısa da, yerli elmi-mədəni, içtimai-ideoloji mühitdə milli təsəssübəşlik kimi qəbul edilməklə intellektuallar arasında geniş yayılıb təkzibi psixoloji baxımdan çətin olan kanonlara çevrilir.

Türkologyanın tarixi təcrübəsi göstərir ki, türkoloji problemlərin düzgün qoyuluşu (və həlli) «ümumi olan»la «xüsusi olanlar»ın münasibətini, başqa sözlə, ierarxiyasını dəqiq müəyyənləşdirməkdən çox asılıdır.

* * *

Altay (və protoaltay) nəzəriyyəsi, eləcə də ona alternativ olan «nəzəriyyələr», mülahizələr kontekstində türklərin tədqiqinə aid faktlara, mənbələrə əsaslanan, XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən akademik araşdırmların predmeti olaraq həm mövzuya, həm də müelliflərə şöhrət qazandıran bir elm başladı ki, bu elm türkologiya idi.

Türkologiya, nə qədər paradoksal olsa da, o dövrün türkoloqları qədər də şöhrəti deyildi... Hər şeydən əvvəl ona görə ki, türklərin qədim tarixini öyrənmək, məsələn, hind-avropanıların artıq XVIII əsrən özünü hiss etdirən, sonralar elmə çevrilən tarixini öyrənmək qədər maraq kəsb etmirdi.

Nehayət ki, Vilhelm Tomsen qədim türk yazılarını oxudu...

Türklərin mənşəyi haqqında danışarkən ən çox istinad olunan nəzəriyyə Altay, yaxud Ural-Altay nəzəriyyəsidir ki,

həmin nəzəriyyənin nə dərəcədə nüfuzlu olması özünü artıq kifayət qədər mükəmməl bir etnoloji elmə-altayşunaslığa çevrilmişində də göstərməsidir.

Altayşunaslıq iddia edir ki, türklər monqolların, tunqusların və mancurların da daxil olduğu ümumi bir etnosun – Altay etnosunun differensiasiyasından yaranmışlar. Eyni zamanda bu nəzəriyyə-təlim tədqiqat obyektini tədricən genişləndirərk uqro-finları, yaxud fin-uqorları hətta yaponları, koreyalıları da əhatə etmişdir. Əlbəttə, Altay etnik birliliyinin və ya Altay etnosunun «konturlar»ını təsəvvürdə canlandırmak, yaxud rekonstruksiya etmək, nə qədər məntiqli və ya məntiqsiz suallar doğursa da, çox da çətin deyildir. Tarixi-müqayisəli tədqiqatlar aydın şəkildə göstərir ki, türk, monqol və tunqus-mancur dilləri arasında genetik uyğunluqlar bu xalqların qohum olduğunu sübut edəcək qədərdir. Görkəmli altayşunas akademik B.Y.Vladimirtsov hələ XX əsrin əvvəllərində belə bir qənəət gəlmemişdi ki, «monqol dili türk və tunqus dilləri ilə birlikdə ümumi əcdada malikdir ki, onu, şərti olaraq, Altay dili adlandırmaq olar. Altay dili məlum deyil, bununla belə Altay dilləri, yəni monqol, türk və tunqus dilləri məlumdur ki, onlar Altay dilinin inkişafı prosesində əmələ gəlmişlər». B.Y.Vladimirtsov, tamamilə doğru olaraq, göstərirdi ki, qədim Altay dilinin fonetik, leksik və qrammatik xüsusiyyətləri (reliktləri) müasir türk, monqol və tunqus-mancur dillərində də müşahidə olunur.

Altayşunaslıqda qədim Altay etnosu (xalqı), dili anlayışları ilə yanaşı, Altay dövrü və ya epoxası anlayışı da var ki, onun hüdudlarının müəyyənləşdirilməsi ən mühüm problemlərdən biri sayıla bilər. Professor N.A.Baskakovun ümumiləşdirmələrinə görə Altay epoxası Hunn epoxasına, yəni təxminən e.e. III əsrə qədər davam edir... Nəzərə alsaq ki, Altay dövrü və ya epoxası Altay dillərinin (və xalqlan-

Türkologyanın müasir problemleri

nin) bu və ya digər səviyyədə formallaşması ilə başa çatır, onda güman etmək olar ki, Altay dövrü e.ə. I minilliyyin ortalarına qədər davam etmişdir.

Altay dillerinin differensiasiyası kifayət qədər mürəkkəb proses olmuşdur, belə ki, ümmümtay birliyində əvvəl türk-monqol və tunqus-mancur «dialekt»ləri ayrılmış, sonra isə türk və monqol «dialekt»ləri müstaqil dillərə çevrilmişdir. N.A.Baskakov fonetik xüsusiyyətlərinə görə türk-monqol «dialekt»ini ç - ş (s), tunqus-mancur «dialekt»ını isə t - s dilləri hesab edir. Türk dilinin monqol dilindən ayrılması prosesində isə, yenə N.A.Baskakovun qeyd etdiyi kimi, monqol dilini r və l, türk dilini isə, müvafiq olaraq, z və ş samitləri təmsil etsə də, bir sıra türk dillərində, məsələn, cuvaş dilində məhz monqol dili əlaməti özünü qoruyub saxlayır.

Müşahidələr göstərir ki, müasir türk dillərində qədim Altay dilindən (və dövründən) qalmış elə fonetik reliktlər vardır ki, fonoloji (fonosemantik) səciyyə daşımaqla leksik-semantik hadisə olaraq təzahür edir. Məsələn: gör-göz, yıl - yaş və s. Qədim Altay dili, eləcə də onun daxil olduğu daha geniş dil ailəsinə aid dillər, heç şübhə yoxdur ki, ilitisaqi quruluşa malik olmuşlar. Lakin nəinki daha əvvəlki (təsəvvürə belə çatin gələn) dövrlərə, hətta Altay dövrünə və ya epoxasına aid heç bir yazılı abidə, yaxud rəsmi məlumat qalmadığı üçün altayşunaslıq qədim Altay dilini bərpə etmək üçün yalnız rekonstruksiya metod-üsulundan istifadə edir ki, bu da bir sıra məsələlərin aydınlaşdırılmasında, təbii ki, çətinliklər törədir. Həmin məsələlər təxminən aşağıdakılardan ibarətdir:

1. Qədim altayların dilləri barəsindəki elmi təsəvvürlerin xeyli dərəcədə məhdud olması.

Dilçilikdə rekonstruksiya daha çox fonetikanı əhatə etdiyi üçün dilin digər sahələri üzrə mehsuldalar metodoloji

Türkologyanın müasir problemləri

imkanlardan, demək olar ki, məhrumdur. Məsələn, B.A. Se-rebrennikovla N.Z.Hacıyevanın araşdırımları da göstərdi ki, nə morfoloji, nə də sintaktik rekonstruksiya konkret dil arxetiplərinin müəyyənləşdirilməsindən ötrü zəruri şərait yaratmışdır. Halbuki, müəlliflər həmin iddiada idlər... Və bu iddia sonralar nəinki, konyuktur olsa belə, öz ardıcıllarını, heç yeni iddiacılarını da yaratmadı...

Y.Vandries göstərir ki, bütün dilçilər dilin qədim təzahürlərini axtarırlar, lakin on qədim təzahürə rast gələndə belə qarşılırna kifayət qədər mükəmməl bir matnın çıxdığını görüb onun ilk mənbə olduğundan imtina edirlər. Və bu baxımdan əgər Altay dövrünə və ya epoxasına aid bir yazılı mənbə ortaya çıxsayıdı, onda na altayşunaslıq elmi, nə də Altay nəzəriyyəsi olardı... Çünkü tarixin əsl tədqiqatçısı tarixdə olana yox, olmayana (tarixəqədəki dövər!) daha çox həssasdır.

2. Qədim altayların mifologiyası, dini dünyagörüşləri, mənəviyyatları barədəki məlumatların, demək olar ki, olmaması.

Əgər «xüsusi olanlar»dan «ümumi olan»a tərəf rekonstruksiya yolu ilə getsək, qədim altayların mifoloji-dini dünyagörüşlərini bərpə etmək məcburiyyəti altında qala-cağıq... Bu məcburiyyət bizə nə verəcək?.. Onu verəcək ki, Altay xalqlarının müxtəlif ibtidai dirlərə (tabiat qüvvələrinə, ruhlara, insan-hökmdarlarla və s.) inamından danışaq, ya da, daha doğru olardı ki, tanrıçılıq üzərində dayanaq. Çünkü tanrıçılıq Altay xalqları içərisində on proqressiv olan türklərin tarix səhnəsinə çıxdıqları dövrdən on çox ibadət etdikləri dini-mənəvi dünyagörüş - mədəniyyətdir ki, nəticə etibarilə özlərinin ideologiyasına çevirmişlər.

3. Qədim altayların vətənləri, formalşadıqları coğrafiya haqqında «deklorativ» təsəvvürün tamamilə aydın olmasına baxmayaraq, təfərrüatın məhdudluğu.

Türkologyanın müasir problemləri

Altay nəzəriyyəsi müasir Altay xalqlarının pravətəni olaraq Altay dağlarının ətəklərini (və həmhädud regionları) – kifayət qədər geniş bir coğrafiyanı qəbul edir. Yaşayış üçün olduqca yararlı, havası təmiz, məşəli, suları bol olan bu coğrafiya altaylar üçün vətən olmağa, yəqin ki, tamamilə münasib idi... Və bəlkə də, həmin coğrafiyanın tabii, geostrategi təkanvericilik imkanı idi ki, Altay, hətta protoaltay etnosları məhz buradan əvvəl Şərqə (yaponlar, koreyalılar, tunquslar, mancurlar, türklər, monqollar...), sonra da Qərbə (monqollar, türklər, finlər, marilər, mordvalılar, estonlar, macarlar...) yayılmışdır. Başqa heç bir bu genişlikdə (və yaşamaq üçün münbit tabii şəraitdə) coğrafiya təsəvvür etmək mümkün deyil ki, Altay (və hətta protoaltay) xalqlarının vətəni sayılmaq üçün tarixi-ethnoqrafik əsas versin.

Bütün bunlara belə, suallar da var...

Məsələn, e.ə. III minillikdən başlayan Ön Asiya, xüsusilə Şumer mədəniyyəti (və bu mədəniyyətdə tapılan «Türk izləri») necə izah olunmalıdır?.. Hələ ki, özüna qapanmış şumerşünaslıq bu suala cavab vermir, əvəzində isə klassik altayşünaslıq da susur. Bu qarşılıqlı «süküt mübadiləsi»ni isə hərdən bir «modernist xırdaçılığı» sayıyla biləcək iddialar pozur...

Və müxtəlif mənşəli bütün xalqlar öz pravətənini Ön Asiyada axtarırlar?.. Niyə?.. Ona görə ki, ən qədim mədəniyyət hələ ki burada kəşf edilib...

4. Qədim altayların (və protoaltayların) antropoloji quruluşu, irqi mənsubiyyətinin təyin edilməsi barədəki problemlər.

Müasir texnologiyalar irqi mənsubiyyətin yüzdən artıq əlamətini təsbit etsələr də, bunlar konkret (tacribi) fakta əsaslandırdıqdan irqlərin qarşılığı müasir dünyada etnik-antropoloji tədqiqat-təsnifinin aparılması müəyyən (və mə-

Türkologyanın müasir problemləri

lum!) problemlərlə bağlıdır. Ağ, sarı və qara irq təsnifatında altayların (əgər bir kökdən galirlərsə, protoaltayların da) ağ və ya sarı irqə mənsəblü məsəlesi (estonlardan və ya macarlardan yaponlara və ya koreyalılara qədər), təbii ki, mübahisə doğuracaqdır. Türklərə gəldikdə isə zahiri baxımdan biri digərindən az və ya çox fərqlənən türklər vardır ki, onların Altay birliyində hansı antropoloji görkəmdə olduğunu, daha doğrusu, ümumi əedadlarının necə göründükləri sual altındadır.

5. Qədim altayların ictimai-siyasi quruluşu, idarəcilik texnologiyaları (və mədəniyyəti) barədə, demək olar ki, təsəvvürlərimiz yoxdur.

...Bununla belə təsəvvür edə bilərik ki, ailə-nəsil (tayfa)-cəmiyyət (hakimiyyət) iyerarxiyasına əsaslanan (və qonşu məlum iyerarxiyalarda müxtəlif xarakterli əməkdaşlıq, qarşılıqlı düzümlü ixtilaf, ziddiyyət-düşməncilik və s.) əlaqələrdə olan qədim altaylar bəşər tarixinin normativ və ya nümunəvi övladları olmuşlar.

Altaylar və ya protoaltaylar, elmi prinsip baxımdan, hind-avropalılar kimi, məhz rekonstruksiya faktı olsalar da, onları bütövlükdə bir gerçəklilik kimi görmək (və dəyərləndirmək!) ehtiyacı ona görə zəruridir ki, ən azından, dünya tarixində böyük yer tutmuş türklər (və bir sıra digər etnoslar) məhz bu «mübahisəli» birlikdən törəmişlər.

Türkərin tarix səhnəsinə çıxmasını e.ə. I minilliyin ortalarından sonrağı aid etmək, sadəcə olaraq, mümkün deyil. Yalnız ona görə yox ki, bunu biza «Türk təəssübkeşliyi» təlqin edir, daha çox ona görə ki, e.ə. III-II yüzyilliklərdən başlayan Türk-Çin əlaqələri var ki, həmin əlaqələrin verdiyi mənbəşünaslıq ən azından hun problemini qaldırır.

Və bu hun problemi, nə qədər sadələşdirilsə də, öz köklərini kənara çıxara bilmədiyinə görə onunla məhz türko-

logiya daxilində məşğul olmaq lazımlıdır. Lakin olduqca fərqli münasibətlər də mövcuddur...

Hunşunaslıq üzrə görkəmli mütəxəssis Gerhard Dörfer problemə münasibətini «Hunların dili haqqında» məşhur məqaləsində belə ifadə edir:

«Hunların dili haqqındaki məsələ son dərəcə mübahisəlidir. Müxtəlif mülahizələr söylənə də, hələ heç kəsə heç olmasa məsələnin hər hansı şəkildə həllinə yaxınlaşmaq belə qismət olmamışdır». Və bütün məqalə boyu məhz türkçə izah oluna bilcək sözləri, onomastik vahidləri, mövcud nüfuzlu interpretasiya təcrübələrinə belə məhəl qoymadan, «mübahisəli» elan edən müəllif, nəticə etibarilə, aşağıdakı «qərar»a gəlir:

1. Biz xunların hansı dildə danışdıqlarını bilmirik.
2. Biz syunnuların hansı dildə danışdıqlarını bilmirik.
3. Biz Avropa hunlarının hansı dildə danışdıqlarını bilmirik.
4. Bizim əsasımız var güman edək ki, Avropa hunlarının dili syunnuların dilindən fərqlənmişdir, yəni Avropa hunları, görünür, syunnuların varisləri deyillər, hər halda, onların bilavasitə varisləri deyillər.
5. Bizim əsasımız var güman edək ki, nə syunn dili, nə də Avropa hunlarının dili heç bir məlum və ya hazırda mövcud olan dil ailəsinə aid deyil, ən azından (Şumer, uqrat hadisələrində olduğu kimi) səhəbət olmuş dil qruplarından gedir.

Nəhayət, müəllif «bu nəticə gözlənləməzdirmi?» sualına «ölü dillər canlı dillərdən çıxdır» kimi yaygın bir cavab verir.

G.Dörferin hunları etnik baxımdan qarşıq (eklektik), etnodil baxımından artıq ölüb getmiş bir cəmiyyət saymasına baxmayaraq türkologiyada, demək olar ki, ənənəvi olan belə bir kifayət qədər mötəbər mövqe hakimdir ki, Hun imperiyası Mərkəzi Asiyadan Şərqi Avropaya qədər böyük bir

cənəfəsiyi əhatə etməklə türk, monqol, tunqus-mancur və digər etnosları, yaxud tayfa və ya tayfa ittifaqlarını özündə birləşdirirdi ki, burada türklər daha üstün yer tutmaqla imperiyanın həyatında aparıcı rol oynayırlılar. N.A.Baskakov, heç də təsadüfi deyil ki, Hun imperiyasının Şərqi və Qərbi olaraq ayrılmasının ən mühüm nəticələrindən biri kimi qədim türk dilinin Şərqi hun və Qərbi hun olmaqla iki qolundan və ya budağından bəhs edir. Onun fikrincə, Şərqi hunlarda z -ş, Qərbi hunlarda isə r -l // z -ş fonetik paralelliyi olmuşdur... Və bu, yalnız paralellik yox, həm də metodoloji sistem deməkdir.

109102 Çin manbalarındaki hun dili elementlərini araşdırın tədqiqatçıların da böyük əksəriyyəti onların məhz türkçə olduğunu qəbul edirlər. Qəbul etməyənlər isə, nədənsə, həmin dil elementlərini canlı yox, məhz ölü dillərə (G.Dörfer kimi!) aid edirlər ki, həmin (ölü) diller deyəndə yada nə üçünə türklərə aid edilə bilməsi ən az şübhə doğuran Şumer dili düşür.

Şumerlərin türk olduğunu barədəki elmi-fantastik ideya nə qədər mübahisəli olsa da, Şumer dili problemini həll etmək üçün o qədər mübahisəsizdir. Çünkü problemi çözmək üçün məhz buradan – «Şumerlər türkdür» gümanından başlamaq lazımdır ki, onların kim (hətta qeyri-türk!) olmaları barədəki qənaətlər elmi-metodoloji baxımdan əsaslandırılmış olsun.

Türkologiyada ən maraqlı problemlərdən biri türklərin «kistinad nöqtəsi» olması problemidir; bu isə o deməkdir ki, türklərsiz

- a) nə monqolların, nə tunqusların, nə mancurların;
 - b) nə finlərin, nə macarların, nə estonların və s. ;
 - c) nə də koreyalıların, yaponların və s.
- dünya etnik-tarixi sistemində öz təbii yerlərini (kor-

Türkologiyanın müasir problemleri

dinatlarını) tutmaq imkan-məntiqi yoxdur. Və türkologiya buna ona görə diqqət yetirməmişdir ki, həmin mövzu onun səlahiyyətlərindən çox kənardadır.

G.Dörfer, heç bir əsaslı sübut göturmədən, məhz «hunşunaslıq» miqyasında, hunların bütün siyasi-coğrafi təzahürlərindəki dilini (Mərkəzi Asiyadan Şərqi Avropaya qədər «ölü dil» elan edir. Və heç nəzərə da almır ki, nə qədər qədim olursa-olsun bu, Şumerin nə miqyası, nə də müasiri deyil... Elə bir ərefədir ki, Mərkəzi Asiyadan Şərqi Avropaya qədər türklər artıq elə yerləşmişlər ki, hər hansı etnotarixi hadisə məhz onların kontekstində qiymətləndirilir. Və hətta «kontekst»dən «kənara çıxanda» yada yənə də məhz «Türklərdən kenara çıxan türklər» -ya çuvaşlar, ya da yakut-saxalar düşür ki, bu da monqol-Altay birliyindən «dişarı» çıxmır.

Qədim türkləri hunlardan təcrid etmək, yaxud hunların türk olmadığını israr eləmək o deməkdir ki, altayşunaslıq, hunşunaslıq və türkologiya biri digərinə o qədər də dəxli olmayan elm sahələridir. Ancaq sözün geniş mənasında tərixşunaslıq bunu qəbul edə bilməz. Çünkü

a) hunlar (bütün etnonimik tazahürlərində: xunn, syunnu və s.) Altay etnosunun davamıdır;

b) bu «etnos»un iddiasında olacaq (Türklərdən başqa!) heç bir etnik, coğrafi, sosial-siyasi və s. tarixi «güç» yoxdur;

c) hunların etnik, coğrafi, sosial-siyasi (və mədəni!) varisləri məhz türklər, hətta məsələyə diferensial yanaşsaq, qıçqaq türkləridir.

Ona görə də hunşunaslıq altayşunaslıqlıdan daha çox türkologyanın tərkib hissəsidir ki, bunu türklərin təşəkkül, təkamül və diferensiasiyyası tarixi sübut edir; belə ki, e.ə. III əsrən tarixin yaddaşını «silkələyən» hunlar (və ya türklər) monqol (bundan daha əvvəl tunqus-mancur) qo-humalarını sixışdıraraq ümumi pravətanın (Altayların) hü-

Türkologiyanın müasir problemleri

duşlarını daha da genişləndirməklə qalmayıb I minilliyyin ortalarına doğru Qərbə hərakət edirlər. «Xalqların böyük köçyü» adlanan bu dövrda hunların (Türklərin) əsas müttefiqləri uqro-finlər, yaxud fin-uqorlardır ki, «etnik baxımdan mürəkkəb olan» bu kütłə-axın Qərbə slavyan və german etnosları ilə iitifaqa girərək daha da «mürəkkəbləşir»... Və tarix həmin iki (bəlkə də, üç) qat mürəkkəb tərkibə malik bu «barbarların» mifik Attilanın başçılığı ilə Roma imperiyasını daşıtmaları barədəki məlumatı yadda saxlamaqla, elə bilirik ki, Şərqə əsrər boyu unudulmayacaq tarixi bir «məsaj» göndərmişdir...

Qərb dünyasının heç bir tədqiqatçıda (və ümumən ic-timai-intellektual süründa) şübhə doğurmayan böyük mədəniyyəti (antik mədəniyyət!) süqut edəndə (I minilliyyin ortalarında) türklər çox-çox uzaqlarda – Altaylarda özlərinin yazılı ədəbiyyatlarını, ümumən mədəniyyətlərini yaradırdılar ki, bu, nəinki Qərb, heç həmhädüd Şərq mədəniyyətlərinə də bənzəməyən orijinal bir hadisə idi. Və bu hadisənin (hun-türk mədəniyyətinin) etnogenezisini aydınlaşdırmaq üçün «ətrafa nəzər salmaq»dan daha çox Altay (və proto-altay) qədimliyinə getmək lazımlı gəlir.

Hind-avropaşunaslıq ona görə mükəmməl elm sayıla bilər ki, ondan törəyən etnoloji elmlərin obyektləri təxminən də olsa, xronoloji hüdudlara malikdir; belə ki, hindşunaslıq və ya sanskritologiya nəinki romanistika, germanistika və slavistikaya, heç iranistikaya da müdaxilə edə bilməz. Əgər müdaxilə edərsə, tarixi-müqayisəli metod kontekstində ya yeni üsul kaşf etməli, ya da «jest eləməlidir»... Belə bir «ciddi» elm olan türkologiya adət etməmişdir.

Türklər I minilliyyin ortalarına qədər, yəni tarix səhnəsinə çıxdıqları min illik bir dövrdə zəngin mifologiya, şifa-

Türkologianın müasir problemləri

hi ədəbiyyat və özlərinəməxsus etnoqrafiya – etnik-mədəni vərdişlər sistemi yaratırlar... Və bu elə bir sistem idi ki, ar-tıq heç bir etnosla, hətta Altay mənşəli qohumlarla da pay-laşla bilməzdilər ki, onun ən məşhur hadisəsi və ya göstəricisi qədim türk yazılı abidələri idi.

Qədim türk yazılı abidələri kəşf edilib oxunana (ras-şifre olunana), yəni XIX əsrin axırlarına qədər, demək olar ki, heç bir intellektualın ağlına gəlmirdi ki, bu mükəmməl yazılar məhz türklərə aid ola bilər... V.V.Radlovu qabaqlayan V.Tomsen yazıları oxumağın açarını verdikdən sonra böyük bir türkoloji hərəkat başladı ki, həmin hərəkat türkologianın tarixinə V.V.Radlov, P.M.Melioranski, S.Y.Malov kimi artıq dünyada məşhur olan adları əbədi həkk etdi.

Əgər qədim türk (run) yazılı abidələri XIX əsrin sonlarında deyil, məsələn, onları kəşf edib nəşr etdirən Flip fon Tabbert – Stralenberq dövründə (XVIII əsrə) oxunsayıdı, türkologiya öz tarixini ən azı yüz il qabaqlamış olacaqdı ki, bunun da nə demək olduğunu təsəvvür etmək o qədər də çatın deyil.

Türklerin etnocoğrafi diferensiasiyası, əslində, eramızın əvvəllerindən başladı, lakin bu prosesin ikinci mərhəlesi hun yürüşləri ilə daha böyük miqyas aldı... Hunlar Altay (və protoaltay) etnoslarını (artıq müstəqil xalqlara çevril-məkdə olan tayfları və ya tayfa birliklərini), xüsusilə daha mütəşəkkil olan, hətta diferensiasiya dövrü keçirən türkləri Şərqdən Qərbə doğru geniş coğrafiyaya yaymaqla türk xalqlarının formalşamasının əsasını qoydular. Və bu proses Şərqdə nə qədər ləngisə də, Qərbə o qədər sürətlə gedərək türk etnosları arasında qeyri-bərabər inkişafın illüziyalarını yaratса da, bütün orta əsrlər boyu türkərin Şərqdən Qərbə doğru «canatma» idealına çevrilmiş hərəkəti həmin qeyri-bərabərliyi neytrallaşdıracaq bir amilə çevrildi ki, bu,

Türkologianın müasir problemləri

türk tarixinin hələ ki, diqqəti az çəkən, lakin üzərində ən çox düşünülməli etnofəlsəfi və ya etnometofiziiki problem-lərindən biri sayıyla bilar.

I minilliyyin sonu II minilliyyin əvvəllerindən başlayaraq artıq böyük bir coğrafiyanı əhatə edən, müxtəlif etnoslarla yalnız ümumilikdə deyil, müxtəlif türk tayfları, yaxud xalqları olaraq uzunmüddətli kontaktlara giron bir türk dünyası müşahidə olunur... Bu elə bir dünyadır ki, həm öz eposunu yaratmış, yəni özünün tarixi ideallarını müəyyənləşdirmiş, həm dünyanın yaradılışından bəri olub keçənlərə mifoloji-fəlsəfi interpretasiya vermiş, həm də müxtəlif xalqların (etnosların) ideal səviyyəsinə qaldırdığı təfəkkür-dünyagörüşü mədəniyyətini mənimsəməyə, yəni «ətraf mühitlər»la dialoqa girməyə hazır idrak texnologiyalarına yiylənmişdir. Çin, hind, İran, ərəb və s. dillərində tərcümələr edərək öz dillərini (və təfəkkürlərini) zənginləşdirən türkələr, yəqin ki, başqa dillərdə yazüb həmin dillərin daşıyıcısı olan xalqların mədəniyyətinə də, sözün geniş mənasında, təsir göstərildilər.

I minilliyyin sonu II minilliyyin əvvəllerində türk dilinin mənzərəsi barədə ən mükəmməl məlumat verən əsər Mahmud Kaşqarının «Divani-lüğət-it-türk»ü idi... «Divan» qədim türkərin təxminən min illik bir dil, ədəbiyyat, mədəniyyət tarixini özündə eks etdirməklə yanaşı türkərin yenə də təxminən min illik gələcəyinə istiqamət vermək iddiası ilə yazılmış bir əsərdir ki, milli mənşeyindən asılı olmayaq, onun haqqında məlumatı olan hər hansı türkoloq Mahmud Kaşqarını orta əsrlərin dühlərindən biri hesab edir.

Qədim (ümmək-) türk dövrünü yekunlaşdırın türkərin diferensiasiyası və ya türk xalqlarının yaranması dövrünü başlayan «Divan» o qədər zəngin etnolinqvistik material verir ki, belə bir «mürəkkəb» mərhələdə türkərin tarixinin

Türkologmanın müasir problemleri

mənzərəsini müəyyən etmək üçün tələb olunan hər hansı arzu olunan mənbə onun müqabilində, yəqin ki, xeyli solğun və ya mübahisəli görünərdi.

«Divani-lüğət-it-türk», hər şeydən əvvəl, bir dilçilik əsəridir, dəqiq desək, türkəcə-ərəbcə lüğətdir ki, «ərablər türk dilini öyrətmək üçün» yazılmışdır. O türk dilini ki, M.Kaşqarının əmin olduğu kimi, həmin dildə danışan xalqın böyük galacayı vardır... İkinci növbədə, «Divan» türk mənbəsidir ki, ona bənzər kitab hər hansı xalqın mədəniyyət tarixi üçün, heç şübhəsiz, elə bir hadisə olardı ki, həmin xalqın mənəvi varlığını onsuz tasəvvür etmək xeyli çətinləşərdi... Və nəhayət, üçüncü növbədə, «Divan» çox mötbəər etnoloji və ya etnosuñuşaşlıq qaynağıdır, yəni etnosun özünü dərk etməsindən törənən «kiddialı» bir əsərdir ki, bu cür əsərlər hər hansı xalqın məhz etnomənəvi passionarlıq dövrlərində yaranaraq həm tarixi ümumiləşdirir, həm də galacək üçün perspektivlər müəyyən edir.

Qədim türklərin həm şeirlə, həm də nəsrli təmsil olunan kifayət qədər zəngin ədəbiyyatı barədə bəhs etmək mümkündür. Lakin çox təessüf ki, yalnız yazılı «fragmentlər»ə əsaslanan əcnəbi türkoloqlar (məsləən, Annamari fon Qaben, Alessio Bombaçi və b.) qədim türk ədəbiyyatının əsas ideyalarını, mövzularını, janrlarını və poetik-üsəubi xüsusiyyətlərini müəyyənləşdirməyə çalışarkən daha çox türk ədəbiyyatına Şərqi ədəbiyyatlarının təsiri mövqeyindən yanaşdıqlarına görə məsələnin mahiyyətini aydınlaşdırmaqdan kənardə qalmışlar.

«Qədim türk ədəbiyyatı» adlı araşdırmanın müəllifi A. fon Qabenin fikrincə, «təessüf ki, qədim türk əsərləri bizi olduqca fragmentar şəkildə gelib çatmış, onların ənənəsi isə islam tərəfindən kəsilmədir». Görkəmli türkoloq sonra əlavə edir: «Dünyanın hər yerində olduğu kimi, Mərkəzi

Türkologmanın müasir problemleri

Asiyada da türk analar öz körpələrinə layla demiş, gənclər baharda sevgi nəgmələri qoşmuş, döyüşülər isə məşqlər, ov və ya hərb iştirakçıları zamanı döyüş mahnlarına meyl göstərmişlər. Və bütün bunlar, əlbəttə, şifahi ifa olunduğu-na görə, çox az qorunub saxlanılmışdır»...

Təxminən bu cür fikirlər müasir Qərb türkologiyasında üstünlük təşkil edir... Hətta, demək olar ki, bir mənbədən çıxmış kimi tekrar olunur.

Birincisi, qədim türk dövrünün xalq (şifahi) ədəbiyyatının bizim dövrə «fragmentar» şəkildə galib çatması dünya ədəbiyyatı təcrübəsi üçün ümumi olan tamamilə təbii hadisədir və bu qədim türk xalq (şifahi) ədəbiyyatının kasıblığında dələlat etmir.

İkincisi, heç cür iddia etmək olmaz ki, qədim dövrlərin laylaları, sevgi nəgmələri, döyüş poeziyası və s. kütləvi şəkildə yazıya alınmalı idi. Əgər müəyyən «fragmentlər» qalırsa, bunun özü də böyük hadisədir. Və nəzərə alsaq ki, M.Kaşqarının «Divan»ında bu cür şeirlər kifayət qədər çoxdur, onda müəlliflərin «nihiliş» münasibətinə heç cür haqq qazandırmaq mümkün deyil.

Və nəhayət, üçüncüüsü, islam türk şeirinə, ümumən ədəbiyyatına müəyyən idyea-estetik və ya poetexnoloji təsir göstərsə də, haqqında söhbət gedən türk və ya qədim türk ənənəsi heç zaman kəsilməmiş, hətta zəmanəmizə qədər davam etmişdir.

Qədim türk eposuna, onun əsasında yaradılmış epiqrafik abidələr – Tonuk, Kül tiqin və Bilgə kağan yazılı mətnlərinə göldikdə isə onlar türk dünyagörüşünün, ədəbi-badii təfəkkürünün və tarix təsəvvürlerinin olduqca möhtəşəm əsərləridir ki, dünya mədəniyyətinin klassik tələbləri mövqeyindən (və miqyasından) yanaşıldıqda belə kifayət qədər mükemməl yaradıcılıq məhsulları sayila bilər. Və ona

göre də «yazılı abidələrin əslubu elə xüsusiyyətlər daşıyır ki, onlar, bütün mülahizələrə görə, yalnız türk ənənəsi üçün səciyyəvidir. Həmin əslub bütün əsrlər boyu, xüsusilə şifahi ədəbiyyatda, mövcud olaraq qalmışdır» (A.Bombaçi) fikri ilə razılaşmaq lazımlı ki, bu fikir yuxarıda xatırlatduğumuz mülahizələrlə, görünür, bu və ya digər dərəcədə ziddiyət təşkil edir.

Türklərin tanrıçılığı əsaslanan mükəmməl dini-mənəvi dünyagörüşü ilə yanaşı dünya xalqlarının (etnoslarının) qəbul etdikləri dirlərə tarixən aktiv münasibətləri olmuşdur... Və yalnız onu demək kifayətdir ki, elə bir dünya əhəmiyyətli, yaxud miqyaslı din olmamışdır ki, qədim türklər müxtəlif dövrlərdə və ya coğrafiyalarda onu qəbul etməmiş olsunlar. Fikrimizcə, bunu mənəvi-ruhi liberalizmə yox, dünyaya mədəni-ideoloji açılıqla, yaxud türk tanrıçılığının «ürək genişliyi» ilə izah etmək mümkündür.

I minilliyyin sonu II minilliyyin əvvəllərindən etibarən türklərin birliliyinin son akkordları yaşanır, beləliklə, qədim (ümum-) türk dövrü başa çatır... Və üç mərhələ - təkandan:

- 1) eramızın əvvəllərindən III-IV əsrlərə qədər,
- 2) III-IV əsrlərdən VII-VIII əsrlərə qədər,
- 3) VII-VIII əsrlərdən XI-XII əsrlərə qədərdən sonra türklər öz etnotarixi bütövlüklerini yalnız yaddaşa (tarixdə) xatırlamağa başlayırlar ki, bu da diferensiasiyanın artıq keyfiyyət həddinə çatması, müxtəlif türk xalqlarının formaşmağa başlaması deməkdir.

* * *

Türklərin etnocoğrafi (və linqvistik) diferensiasiyası iki mərhələdə getmişdir, ona görə də biz türklərin 1) diferensiasiyası və 2) yenidən diferensiasiyası barədə bəhs edə bilərik ki, buraya

- 1) oğuz, qırqaq və karluq türklerinin,
- 2) müasir (bu və ya digər səviyyədə müstəqil) türk xalqlarının təşəkkül-formalaşması prosesləri aiddir.

Dünyanın bütün müasir xalqları - germanlar, romanlar, slavyanlar... kimi türklər də normal bir etnik, coğrafı, linqvistik və s. diferensiasiya tarixi yaşamışlar ki, burada «normallıq»

- a) daxili tələbatla
- b) xarici amillərin təsirinin qarşılıqlı əlaqəsində (dialektikasında) ifadə olunur.

Hər bir etnosun, mənsub olduğu bütün təzahürlərlə, diferensiasiyası, birinci növbədə, daxili ehtiyac olmuşdur... Biz bunu tamamilə naturalist məntiqlə, yəni, məsələn, «budaqların gövdədən ayrılmaları» (naturalizm) məntiqilə izah etmək fikrində deyilik, lakin ümumi şəkildə «daxili ehtiyac» dediyimiz bu hadisə-təkan elə bir güclü etnomədəni (və ictimai) amildir ki, bütün bir xalqın (və dilin) müxtəlif qohum xalqlara (və dillərə) parçalanmasında əsas rol oynayır. Və nəticə etibarilə, həmin «büttöv» xalq (və dil), təbii ki, müxtəlif qohum xalqlarda (və dillərdə) öz silinməz izlərini qoymaqla tarixə çevrilir.

Romanlar, germanlar, slavyanlar, iranlılar... kimi türklər də, müyyən fərqlərlə, belə bir tarix yaşamışlar.

I minilliyyin sonu II minilliyyin əvvəllərindən etibarən türklər ən azı üç qrupa bölündürələr:

- 1) oğuzlar,
- 2) qırqaqlar,
- 3) karluqlar və ya karluq-uyğurlar.

Professor N.A.Baskakov türklərin a) oğuz, b) qırqaq və c) karluq və ya karluq-uyğur bölgüsünü qəbul etməklə yanaşı bir sıra aralıq hadisələrdən də bəhs edir ki, bu tamamilə təbiidir. Çünkü elə türk xalqları vardır ki, həmin bölgü-

dən, faktik olaraq, kəndarda qalmaqla hətta onun (bölgünün) düzgünlüyünə zahirən şübhə yaradır. Məsələn, çuvaşların, yakut-saxaların, bir sıra Sibir türk xalqlarının diferensiasiya normativliyindən kəndarda qalması, əlbəttə, müəyyən suallar doğurur ki, türkologiya həmin süallara qəti cavab vermək imkanından hələ ki məhrumdur. Lakin «normadan (bölgündən) kənara çıxan» bu hallar, prinsip etibarilə, miqyaslı tarixi prosesin türk xalqlarının qarşılıqlınmaz diferensiasiyasının məntiqinə elə bir xaləl getirmir.

Türk diferensiasiya «üçlüy»ünün Şərqdən (pravətəndən) Qərbə coğrafi məskunlaşma-hərəkətinin sxemi təxminən

qıpçaqlar

karluqlar

və ya

karluq uyğurlar

oğuzlar

şəklindədir. Yəni qıpçaqlarla oğuzlar daha çox Qərbə (birincisi Şimaldan, ikincisi isə Cənubdan) hərəkət edib yıldıqları halda karluqlar və ya karluq-uyğurlar Şərqdə qalmışlar. Lakin bu, bütün etnik təzahürləri deyil, etnosun kreativ cölxögünü əhatə etmişdir ki, burada da müəyyən qanuna uyğunluqlar vardır.

Oğuz, qıpçaq və karluq türkərinin bu cür diferensial bütövlüyü orta əsrlərin sonlarına qədər davam etsə də, həmin «bütvövlük»lərdən müstəqil (müasir) türk xalqlarının ayrılması (yenidən diferensiasiya) heç də təsəvvür edəcəyimiz qədər sxematik olmamışdır. Yalnız belə bir faktı nəzərə alsaq ki, ümumiyyətlə oğuz, karluq və ya qıpçaq qrupuna aid olan, elə türk xalqları vardır ki, onların tərkibində tarixən digər qrupa və ya qruplara mənsub «qarşıçıqlara da rast gəlinir, məsələn, Azərbaycan xalqı əsasən oğuzlardan

ibarət olduğu halda tərkibində qıpçaq türkləri, özbəklər karluqlardan əmələ gəldiyi halda tərkibində oğuz (xarəzm) türkləri əhəmiyyətli yer tutur.

Türkərin diferensiasiyasına (və yenidən diferensiasiya yasına) xarici amillərin təsiri elə güclü olmuşdur ki, bunu az qala daxili tələbatla müqayisə etmək olar... Artıq qeyd olunduğu kimi, etnosun diferensiasiyasında daxili amil həllədicidir ki, məhz bu daxili amil (ehtiyac!) olmadan hər hansı xarici (təbii-coğrafi, siyasi, dini, mədəni və s.) faktor etnik diferensiasiya bir xalqdan başqa xalqlar yarada bilməz. Lakin etnosun diferensiasiyası prosesini xarici faktörlərsiz təsəvvür etmək də mümkün deyil. Və o da maraqlıdır ki, çox zaman bir etnosun, o cümlədən da türkərin diferensiasiyasında daxili amilin səbəblərini, nədən ortaya çıxdığını müəyyənləşdirmək çətin olduğu halda, xarici faktorlar, demək olar ki, həmişə üzdə olması, müəyyənliyi ilə diqqəti cəlb edir. Məsələn, türkərin Mərkəzi Asiyadan Şimal-Qərbə və Cənub-Qərbə doğru hərəkatı, yəni yeni coğrafiyalarda məskunlaşmaları, yeni (və müxtəlif) siyasi birliliklər (dövlətlər) təşkil etmələri, fərqli dini, mədəni və s. münasibətlərə girmələri daxili (etnik) diferensiasiya ehtiyacının reallaşmasına, heç şübhəsiz, ciddi təsir göstərmmiş, hətta, belə demək mümkünsə, «potensiyala» «gerçəklilik»ə çevirmişdir. Qıpçaqlar Mərkəzi Asiyanın Şimal-Qərbini, Volqaboyunu, Şərqi Avropanı (Şimali Qafqaz da daxil olmaqla); oğuzlar Mərkəzi Asiyanın Cənub-Qərbini, Ön Asiyani (Cənubi Qafqaz da daxil olmaqla), Kiçik Asiyani (Anadolunu) məskunlaşdırırcən həm bütövlükda, həm də üzvi tərkib hissələrinə parçalanmaqla (yenidən diferensiasiya), sözün geniş mənasında, yerli şəraitin, onun təbii-coğrafi, iqtisadi-təsərrüfat, siyasi, etnoqrafik-mədəni, mənəvi-ideoloji və s. tələblərinə uyğunlaşmağa, yeni etnik əlamətlər qəbul

Türkologiyadan müasir problemləri

etməyə məcbur olmuşlar ki, bunlar da etnosun diferensiasiyası üçün mühüm şərtlərdərdir.

Əlbəttə, bu cür coğrafi hərəkatların, yerdəyişmələrin türk etnosunun diferensiasiyasına, müxtəlif türk xalqlarının formallaşmasına təsiri yalnız türklərin (onların coğrafi hərəkat fəallığının) xidməti (və nəticəsi) deyil. Tarix aydın şəkildə göstərir (və sübut edir) ki, türklərin ilk orta əsrlerdən başlayan diferensiasiya prosesinə Çin, yunan, İran, ərəb, slavyan, hətta Qafqaz etnoslarının hərəkatı, coğrafi yerdəyişmələri, siyasi iradələri (və iddiaları) da müxtəlif dövrlərdə (və miqyaslardada) əhəmiyyətli təsir göstərmişdir. Və bu təsir tarixi vətəndaş - Mərkəzi Asiyada (Türküstanda) qalan türklərdən də yan keçməmiş, nə qədər paradoksal olsa da, demək olar ki, eyni coğrafiyanı paylaşan, qarşılıqlı əlaqələri daha intensiv, daha sıx olan Mərkəzi Asiya türklərinin etnik diferensiasiyası da tarixi vətəni tərk etmiş türklərdən az aktiv olmamışdır.

Mərkəzi Asiyadan Şərqə, Şimal-Şərqə və Cənub-Şərqə türk hərəkatlarına gəldikdə isə, onlar çox da zəngin bir ictimai-siyasi tarix təqdim etməsə də, mürakkəb təbii-coğrafi şəraitin mənimsənilməsi baxımdan diqqəti cəlb edən (tarixi!) proses olmuşdur. Xüsusilə Sibirin türklər tərəfindən mənimsənilməsi, qədim Sibir etnosları ilə əlaqələr türklərin etnik tarixinin hələ az öyrənilmiş maraqlı səhifələrini təşkil edir.

Türklərin oğuz, qıpçaq və karluq, yaxud karluq-uygur olaraq bölünməsində lingvistik, eləcə də linqvokulturoloji göstəricilər kifayət qədərdir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, yazıya, ümumiyyətlə, yazılı mədəniyyətə o qədər də maraq göstərməyən qıpçaqlardan fərqli olaraq oğuzlar zəngin yazılı mədəniyyət (və yazılı ədəbi dil) daşıyıcıları olmuşlar ki, bu da islamı, demək olar ki, kütłəvi şəkildə qəbul etmiş oğuz türklərinin ərəb əlifbasını mənimşəyib ərəb, fars dilləri ilə yanaşı türkçə də mükəmməl

Türkologiyadan müasir problemləri

əsərlər yaratmalarına gotirib çıxmışdır. Və ümumiyyətlə, ərəb-müsəlman mədəniyyətinin oğuz, qıpçaq və karluq, yaxud karluq-uygur türkləri tərəfindən qəbulu xeyli ortaq dəyərlər versə də, miqyas (və keyfiyyət) baxımdan fərqli olmuşdur. Məsələn, deyək ki, ərəb-müsəlman, eləcə də bu sisteme daxil olan fars-iran dil-üslub texnologiyalarını (və ərəbcə, yaxud farsca yaradıcılıq əməkdlərini) ən çox oğuz, sonra karluq, ən az isə qıpçaqlar mənimşəmisişlər ki, bu da sonralar müasir türk xalqlarının ədəbi dillərinin, ümumən dil təfəkkürlerinin müəyyənləşməsinə, birinci növbədə, uzun zaman davam edən ərəb yazı mədəniyyəti sayasində, əhəmiyyətli təsir göstərməyə bilməzdi.

Orta əsrlərin sonu yeni dövrün əvvəllərinə doğru artıq türk xalqlarının diferensiasiyası prosesi keyfiyyətcə öz nəticələrini göstərməyə başlayır, belə ki, karluq-uygur türklərindən özbəklər və uygurlar, qıpçaq türklərindən tatarlar, başqırıdlar, qazaxlar və qırğızlار, oğuz türklərindən Türkiyə (osmanlı) türkləri, Azərbaycan türkləri və türkmənlər bu və ya digər səviyyədə etnografiq, siyasi, mədəni və s. özünəməxsusluqları ilə tarix səhnəsinə çıxırlar. Doğrudur, illik mərhələlərdə bu özünəməxsusluqlar özünü o qədər də aydın, davamlı və perspektivli göstərmir... Daxili müstəqillik təsəvvürləri nə qədər güclü olsa da, «ətraf aləm» türkləri, ən azından bütöv bir regionda (məsələn, Mərkəzi Asiyada), ümumi (diferensiallaşmamış!) qəbul etməyə meylli olur ki, bu da türk xalqlarının formallaşması prosesi barədə bir sira mübahisələrlə müşayiət edilir.

Müqayisələr, eləcə də romanistika, slavistika və ya iranistikanın təcrübəsi göstərir ki, bir etnosdan müxtəlif (müasir) xalqların yaranıb formallaşması məsələsindəki kifayət qədər kəskin mübahisələr, mürakkəb problemlər yalnız türklərlə bağlı deyil.

* * *

Müasir türk dünyası siyasi baxımdan müstəqil, yarımmüstəqil və müstəqil olmayan təxminən iyirmi beş xalqla təmsil olunur:

I. Müstəqil türk xalqları:

1. Türkler (Türkiyə türkləri).
2. Azərbaycanlılar (Azərbaycan türkləri).
3. Özbəklər.
4. Qazaxlar.
5. Türkmenlər.
6. Qırğızlar.

II. Yarımmüstəqil türk xalqları:

1. Tatarlar.
2. Başqırdalar.
3. Çuvashlar.
4. Uygurlar.
5. Yakutlar (Saxalar).
6. Altaylar.

III. Müstəqil olmayan türk xalqları:

1. Qaqaузlar.
2. Karaimlər.
3. Kumuklar.
4. Qaraçaylar.
5. Balkarlar.
6. Nogaylar.
7. Qaraqalpaqlar.
8. Tuvalilar.
9. Tofalar (Qaraqaşlar).
10. Xakaslar.
11. Kamasinlər.
12. Sollar və b.

Müasir türk xalqlarının sayının dəqiq göstərilməməsi onunla əlaqədardır ki, bir sıra etnik hadisələrin nə dərəcədə xalq olub-olmaması mübahisəlidir. Məsələn, 1) Truxmenlər, 2) Balkan türkləri, 3) Kırım tatarları, 4) Çulum tatarları (eləcə də bir sıra tatarlar) və b. buraya aiddir ki, onlar həm ayrıca xalq olaraq qəbul edilir, həm də bu və ya digər türk xalqının tərkib hissəsi hesab olunurlar. Bu cür «aralıq etnoslar»a digər xalq ailələri içərisində də təsadüf edilir. Həmin hadisə yalnız etnososial diferensiasiya səviyyəsinin aşağı olması ilə deyil, ümumən etnik proseslərin təbiəti ilə bağlıdır. Belə ki, xalqların (etnosların) bölünməsi, yeni xalqların formallaşması mexaniki şəkildə yox, çox müxtəlif coğrafi, siyasi, iqtisadi, mədəni və s. amillərin təsiri altında getdiyindən diferensiasiya prosesi, bir qayda olaraq, aparıcı və ya passionar etnik qüvvəni, yaxud kütləni öne çıxarmaq-

la keyfiyyəti məhz onda (passionar etnik təzahürdə) təzahür etdirir, ümumi prosesdən, bir növ, kənarda qalan aralıq etnik təzahürlərsə mübahisə predmetina çevirilir.

Artıq tarix yaşanmış, türklər müxtəlif xalqlara (millətlərə) parçalanmış, hər bir türk milləti özünün kimliyini ortaya qoymuşdur. Və hər biri özüne, nə dərəcədə formalasılıb-formalaşmamışından asılı olmayaraq, müstəqillik tələb edir... Bu elə bir təbii iddiadır ki, nə qədər maneałlərə qarşılaşüb siyasi-ideoloji münaqişələr doğursa da, ondan imtina etmək mümkün deyil. Çünkü artıq formalasılmış, yaxud formalasınca olan etnos (xalq) üçün milli özünüdərkəndən irəli galən az və ya çox dərəcədə müstəqillik (özünütəsdiq) emosiyaları, əgər belə demək mümkünsə, müqəddəsdir.

Dünyanın ən nəhəng «xalqlar həbsxanası» -Sovetlər Birliyi dağlılıqdan sonra siyasi müstəqilliklərini əldə etmiş türk xalqlarının qeyri-adi ruh yüksəkliyi ilə keçirdikləri qurultaylar göstərdi ki, türk dünyası cavabları zahirən biri digərinə zidd olan belə bir suala cavab verməlidir:

diferensiasiya, ya integrasiya?

Sübhəsiz, diferensiasiya birinci şərtdir və artıq tarixi, eləcə də müasir reallıqdır; integrasiya isə həm qloballaşan dünyanın birgə yaşayış, dialoq, qarşılıqlı əlaqə ehtiyacından, həm də «Türk qardaşlığı», türk dünyasının, yüz ildən artıq tarixi olan milli-mənəvi birliliyi ideallarından (Türkçülük ideologiyasından) irəli gəlir.

Görünür, diferensiasiya ilə integrasiya, artıq qeyd etdiyimiz kimi, yalnız zahirən bir-birinə zidd ola bilər. Əslində isə, bu qlobal proseslərin biri digarını tamamlayır, dünyada harmoniya yaradır və hüdudlar müəyyən edir.

Türk dünyasında ən böyük siyasi qüvvə Türkiyədir ki, o, türklərin həm daxili problemlərinin həllində, həm də beynəlxalq əlaqələrinin (nüfuzunun!) təmin olunmasında

fəal iştirak edir. Bu təmənnasız, heç bir diplomatik məqsəd güdməyən münasibət (fəal iştirak!) istər ayrı-ayn türk xalqlarının (və dövlətlərinin), istərsə də bütövlükdə türk dünyasının siyasi, iqtisadi və mədəni yüksəlişini təmin etməklə yanaşı Türkiyənin də bir dövlət olaraq güclənməsinə, bəy-nəlxalq nüfuzunun artmasına təsir göstərir. Lakin xüsusiət iqtisadi, eləcə də siyasi maraqların kəsişdiyi müasir dündəada Türkiyə – türk dünyası münasibətləri heç də həmişə stabil və ya hamar olmur ki, buna da, türk dünyasının difərensiasiya (və integrasiya) maraqları baxımından nə qədər arzudilməz olsa da, təbii baxmaq lazımlıdır.

Müşahidələr (və təhlillər) göstərir ki, ümumdünya (global) maraqlar çərçivəsində və ya miqyasında, həmçinin konyukturunda həll olunan iqtisadi və ya siyasi problemləri bir tərəfə qoysaq, həlli türk dünyasının daha çox (bilavasita) səlahiyyətində olan məsələlər, əsasən, mədəni xarakterlidir ki, buraya

- 1) ortaq (və unifikasiya olunmuş) əlifba,
- 2) ortaq ənsiyyət vasitələsi (ədəbi dil),
- 3) ortaq tarixşünaslıq və s. daxildir.

Ümumiyyətlə, problem olaraq qaldırılmış, həyata keçirilməsi məqsədilə müəyyən cəhdər edilmiş, işlər görülmüş bu məsələlər türk dünyası üçün təkcə integrasiya məzmunu daşıdır, eyni zamanda həm müstəqil, həm yarımmüstəqil, həm də müstəqil olmayan türk xalqlarının ayrı-ayrılıqlı inkişafını təmin etməklə onları müasir dünyaya, sözün geniş mənasını, dialoqa təhrrik edir.

Müasir türkologiyani, bir elm olaraq, səciyyələndirən ən mühüm xüsusiyyətlərindən biri məhz siyasi-ideoloji praktikaya daha çox nüfuz etməyə cəhd göstərməsindən ibarətdir. Mücərrəd nəzəri problemlər, tarixin özünün çoxdan imtiyaz etdiyi hipotezlər, mübahisələr və mülahizələr,

«akademizm» türkologiyani artıq az maraqlandırır. Və ona görə də, əvvəlki dövrlərdə fərqli olaraq, bugünkü türkologiya həm ümumi, həm də xüsusi (məsələn, azərbaycanşünaslıq, özbəkşünaslıq, qırğızşünaslıq və s.) təzahürlərində daha çox, əslində, mütləq əksəriyyətdə məhz milli mütəxəssis-kadrlarla təmsil olunur. Və heç bir əcnəbi türkoloğun mülahizələri ya mövqeyi milli ideoloji-intellektual «eks-pertiza»dan keçmədən mötəbər sayılmır.

* * *

Türkologyanın müasir problemlərini həm mütəxəssisler, həm də qeyri-mütəxəssisler (ümumən cəmiyyət) qaldırasalar da, həmin problemlərin həlli məhz mütəxəssislərin – türkoloqların ixtiyarındadır. Problemin müasirliyi təbii ki, onun tarixi ilə deyil, müasir dövr üçün nə dərəcədə aktual olub-olmamışı ilə bağlıdır.

Hər bir ictimai, xüsusiət etnoloji elm kimi türkologyada vaxtilə hər hansı ideoloji və ya metodoloji mövqədən həll olunmuş sayılan problemi müəyyən dövrdən sonra yenidən tamamilə həll olunmamış sayıla bilər. Məsələn, sovet türkologiyası özünün kifayət qədər zəngin tarixinde həqiqətən möhtəşəm işlər görsə də, bir sıra metodoloji problemlər də yaratmışdır ki, onların aradan qaldırılması, yəni yanlış (əsasən, vulqar sosioloji) baxışların normal elmi-intellektual (və demokratik) təfəkkür kontekstində müzakirəsi tələb olunur.

«Türkologiyaya giriş»in predmeti

Türkologiya – etnoloji (etnosları öyrənən) elmlərdən biri olub germanistika, romanistika, slavistika, iranşünaslıq, ərəbşünaslıq, qafqazşünaslıq kimi ən çox inkişaf etmiş elmlər sırasında xüsusi mövqeyə malikdir ki, bu, ilk növbədə, aşağıdakı səbəblərdən irəli gəlir:

- a) türklerin qədim dövrlərdən başlayaraq dünya tarixi proseslərində ardıcıl və geniş miqyasda iştirakı;
- b) türk xalqlarının müasir dünyada getdikcə artan iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu;
- c) türkologyanın mükemməl bir elm olaraq zəngin təcrübəsi və ya ənənələri.

Hər bir etnoloji elmin üç mühüm, fundamental mövzusu və ya problemi mövcuddur:

- 1) etnosun mənşeyinin müəyyənləşdirilməsi;
- 2) etnosun mentaliteti, etnik-mədəni xarakteri barədə aydın təsvərvür yaradılması;
- 3) etnosun diferensiasiyası və ya müxtəlif tayfalara, xalqlara, millətlərə bölünməsi prosesinin mümkün qədər dəqiq şxemləşdirilməsi və ya modelləşdirilməsi.

Bütün etnoloji elmlər kimi türkologiya da bu fundamental problemlərin həlli üçün ənənəvi (və universal) elmlərin – arxeologiya, etnoqrafiya, dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq, siyasetşünaslıq və s. araşdırılmalarına, çox halarda isə həmin elmlərin əməkdaşlığına əsaslanır.

Etnologyanın predmeti – etnosdur.

Etnos – insan cəmiyyətinin elə bir təbii təzahür formasıdır ki, özünün fundamental universal xüsusiyyətlərilə

meydana çıxıb həmin xüsusiyyətləri genetik (potensial) olaraq bütün tarixi boyu daşımaqdadır. Etnosun təbiəti ona olan fəlsəfi münasibət qədər ziddiyətlidir, belə ki, təkamül qanununa görə, bütün etnoslar vahid bir insan mənşəyindən törədkləri haldı, elə fərqli xüsusiyyətlərə malikdirlər ki, onların ortaq cəhətlərini tapmaq, praktik olaraq, xeyli ciddi maneələrlə qarşılaşır. Məsələn, dünyada mövcud olan minlərlə dillərin eyni bir mənşədən törədiyini sübut edən metod və ya metodlar həla ki, yoxdur... Yaxud müxtəlif irqlər, antropoloji və ya mental xüsusiyyətlər, etnik-mədəni davranış sistemləri, dinlər, dünyagörüşləri və s. bəşər cəmiyyətinin «coxənövlülük»ünün, təbiətən rəngarəngliyinin, genetik olaraq fərqliliyinin hər kəsin müşahidə edə biləcəyi, dərhal göza çarpan göstəriciləridir. Və qloballaşan dünyadan bərabərhüquqlu «vətəndaş»ı olan müasir insan da həmin dünyaya, özündən asılı olmayaraq, «rənglənmış» şəkildə gəlir ki, bu, onun həm xarici, həm də daxili aləmində görünür.

Həm təbii, həm də ictimai hadisə olan etnos tarix boyu özünəməxsus əlamətləri qoruyub saxlamaqla yanaşı, başqa etnoslarla bu və ya digər dərəcədə qarşılıqlı əlaqədə mövcuddur. Və ona görə də etnosun tarixinə kifayət qədər mürəkkəb diferensiasiya (bölünmə) və integrasiya (birleşmə) proseslərinin dialektikasında baxmaq lazımdır. Cənki, bir tərefdən (xüsusiş təbii təsirlər altında), etnos diferensiallaşır (müştəqil hadisə olaraq daha ümumi etnik birlikdən ayrıılır, təşəkkül tapıb formallaşır, öz növbəsində, tayfalara, xalqlara ayrılır); digar tərefdən (xüsusiş ictimai-siyasi səbəblərdən), integrasiyaya daxil olur, ya bütövlükdə, ya da özünün müxtəlif təzahürlərində (tayfa, xalq, millət) başqa etnoslarla, onların müxtəlif təzahürləri ilə çoxtərəflı kontaktlarda iştirak edir. Məsələn, tarixdən

Türkologiyanın müasir problemleri

məlumdur ki, Hun imperiyasını təşkil edən xalqlar, həmin imperiyada türklər aparıcı mövqeyə malik olsalar da, etnik mənşə baxımından fərqli idilər. Lakin bu, hunların dünya tarixində vahid (büttöv) bir siyasi-ictimai hərəkatın subyekti kimi çıxış etmələrinə mane olmadı.

Tarix sahnəsinə e.e. III (bir sıra gümanlara görə isə, IV, hətta V) minilliklərdə çıxmış türklərin ən azı beş min illik zəngin bir «tərcüməyi-hal»ı vardır ki, bunun izlərinə dünyanın, xüsusilə Avrasiyanın geniş bir coğrafiyasında həm maddi, həm də mənəvi abidələr olaraq hər addimdə rast gəlinir. Altay dağlarından başlamış Avropanın içərilərinə, eləcə də şimal-qərb və cənub-qərb istiqamətlərində yayılan türk varlığı dünyanın iqtisadi, ictimai-siyasi və mədəni tarixinin üzvi tərkib hissəsidir. Bu mükəmməl (və möhtəşəm) etnos bütün tarixi boyu müxtəlif etnoslarla çoxtarəfli (və ardıcıl) mədəni mübadilələrdə iştirak etmişdir ki, burada əsas təbii-texnoloji səbəblərdən birincisi türklərin hüdud-suz çol (düzənlik) hayatı yaşamları idisə, ikincisi ən qədim zamanlardan atlı mədəniyyətə (qeyd edək ki, at-«tarix yaranan heyvan» sayılır) yiyələnmələri olmuşdur.

Türklər ən qədim dövrlərdən etibarən Avrasiyanın geniş çöllərində uzun əsrlər mövcud olmuş qüdrətli dövlətlər, imperiyalar qurmuş, yüksək ictimai-siyasi idarəciliq texnologiyaları nümayiş etdirmiş, bütün dünyada məşhur həm maddi, həm də mənəvi abidələr yaratmışlar.

Həmişə olduğu kimi bu gün də türkologiya elminin (və türkoloqun) sərəncamında dünyanın Turan-Türküstən genişliyində bir araştırma meydani var.

Türkologiyanın zəngin elmi-nəzəri arsenalına həm xronoloji, həm də sinxron olaraq aşağıdakılardaxildir:

a) yüz illər boyu aparılmış araşdırmaclar, başqa sözlə, klassik türkologiya;

Türkologiyanın müasir problemleri

- b) müasir dövrə gedən tədqiqat proseslərinin nəticələri;
- c) mövcud araşdırmacların polemik perspektivləri.

«Türkologiyaya giriş» kursu özündə etnoloji elmlərdən biri olan türkologiyanın əsaslarını ehtiva edir. Əlbəttə, kursun məqsədi heç də türkologiyanın bütün problemlərini, yaxud bir problemin bütün miqyasını əhatə etmək deyil. Və əslində, bu, nə nəzəri, nə də praktik baxımdan mümkün də olmazdı. Məqsəd ondan ibarətdir ki, birincisi, humanitar və ya ictimai elmlər üzrə təhsil alan tələbələr türklər (və türkologiya) barədə aydın təsəvvürlərə yiyələnsinlər; ikincisi isə, türkologiyani ixtisas kimi seçənlər bu elmin əsaslarını öyrənməklə xüsusi türkoloji araşdırmaclar hazırlansınlar.

«Türkologiyaya giriş» kursu əsas diqqəti aşağıdakı problemlər üzərində cəmləşdirir:

- 1) türklərin mənşəyi;
- 2) müasir türk xalqlarının ortaq əcdadları olan qədim türklərin etnoqrafiyası, ictimai-siyasi quruluşu, dünyagörüşü, dili, ədəbiyyatı, mədəniyyəti və s.;
- 3) türklərin diferensiasiyası prosesinin nəticəsi olaraq türk xalqlarının təşəkkülü, həmin xalqların ortaq və fərqli xüsusiyyətləri;
- 4) müasir türk dünyası: diferensiasiya və integrasiya.

Türkologiyada bu problemlər geniş araşdırılmış, müəyyən elmi-nəzəri ümumiləşdirmələr aparılmış, müxtəlif mülahizələr irəli sürülmüşdür.

«Türkologiyaya giriş» kursunda həmin araşdırmaclar, ümumiləşdirmələr və mülahizələr barədə ətraflı məlumat verilir. Eyni zamanda nəzərdə tutulur ki, türkologiya elminin, haqqında bəhs olunan fundamental problemləri barədəki aydın təsəvvürlər digər məsələlərin də əsaslı şəkildə öyrənilməsinə kömək edir. Məsələn, qədim türklərin hansı tarixi şəraitdə, hansı coğrafiyada və hansı etnoqrafik key-

fiyyetdə təşəkkül tapdıqları doğru-düzgün təsəvvür edilmədən etnosun sonrakı taleyinin, digar etnoslarla çoxsaylı kontaktlarının səbəblərini, məhiyyətini anlamaq çətin olardı; yaxud türklərin diferensiasiyası, müstəqil xalqlara bölünməsi prosesində təbii (normal) təsnifatdan «kənardə qalmış» türk xalqlarının – saxaların və ya çuvaşların təşəkkül tarixini izah etmək ciddi problemə çevrilərdi və s.

Türklərin müstəqil xalqlara bölünməsi prosesinin tarixi məntiqindən, qanuna uyğunluqlarından xəbərsizlik isə ona gətirib çıxardı ki, bu günə qədər özünü heç bir müasir türk xalqına aid etməyib hələ də «tarixdə qalan» bir sıra türk mənşəli etnik qrupların təsnifatdakı yerini müyyəyən-ləşdirmək, ümumiyyətlə, mümkün olmazdı.

Və «fundamental» hesab edilən problemlərin bir müüm xüsusiyəti də «çoxkomponentli» olmasıdır. Məsələn, bu və ya digər etnosun həm mənşəyi (etnogenezisi), həm də müxtəlif xalqlara bölünməsi (diferensiasiyası) probleminin izahı 1) etnoqrafiya, 2) etnocoğrafiya, 3) dünyagörüşü, 4) dövlətçilik, 5) dil, 6) ədəbiyyat və s. komponent və ya paradiqmlərlə eyni zamanda, bir sistem olaraq baxılmasını tələb edir.

«Türkologiyaya giriş» kursunun strukturu kursun mənimsənilməsi keyfiyyəti üçün çox mühümdür ki, burada aşağıdakı məqamların nəzərə alınması lazım gelir:

- a) mövzuların fundamentallığı və ya bütövlüyü;
- b) mövzular arasında həm diaxron, həm də sinxron əlaqələr sisteminin gözlənilməsi, yəni bir mövzunun digərinin davamı (və inkişafi) olması;
- c) mövzuların müasir elmi, eləcə də ictimai təfəkkür üçün aktuallığı.

Bu prinsiplərə əsaslanaraq kursun belə bir strukturu təklif olunur:

I. Türkologiyadan tarixi: Türkologiya tarixinin problemləri. Birinci dövr (e.ə. I minilliyyin ortalarından XVII əsrə qədər). İkinci dövr (XVIII əsrin əvvəllərindən XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər). Üçüncü dövr (XIX əsrin sonu XX əsrin əvvəllərindən sonra).

II. Qədim türklər: «Qədim türklər» anlayışı. Türklerin mənşəyi. Qədim türklərin ictimai-siyasi «tərcüməyi-halı». Qədim türklərin dünyagörüşü. Qədim türk dili. Qədim türk ədəbiyyatı.

III. Türklerin diferensiasiyası: Türklerin diferensiasiyasının əsas təzahür paradiqmləri. Məskunlaşma və ya «yurd» paradiqması. Siyasi-ictimai paradiqma və ya dövlətçilik paradiqması. Dil paradiqması. Adət-ənənə, dünyagörüşü və mədəniyyət paradiqması.

IV. Müasir türk dünyası: «Türk dünyası» anlayışı. (Hər bir müasir türk xalqı haqqında qısa məlumat). Türk dünyasında integrasiya prosesləri.

Türklər tarix səhnəsinə insanı (və dünyani) dərk etməyə çalışın zəngin mifologiyaları, eposları, möhtəşəm dövlətləri (və tarixdə məşhur imperiyaları), geniş bir coğrafiyada yayılmış mükəmməl yazı mədəniyyətləri və s. ilə çıxmışlar. Bu etnosun təbii-tarixi yolla orta əsrlərdə iyirmidən artıq xalqa diferensiasiyası da məlumdur ki, həmin xalqlar özlərinə məxsus türk mənşəli dil, ədəbiyyat və mədəniyyətləri, dövlət idarəciliyi təcrübələrile bu gün də inkişaf etməkdə, türk dünyasının (və dünya birliyinin) üzvi tərkib hissəsi olmaqdadırlar.

Bununla belə «Türkologiyaya giriş» kursunun strukturunda türklərin tarixinin ən qədim dövrlərdən bəri digər etnoslarla sıx iqtisadi, ictimai-siyasi və mədəni əlaqələrdə öyrənilməsi də çox mühüm məsələdir. Çünkü, türklər həm ən qədim və ya tarixə qədərki dövrlərdə genetik baxımdan

daxil olduqları Altay, eləcə də protoaltay xalqları ilə bila-
vasita bağlı idilər, həm də tarixin gedişində bir sıra etnos-
lara əslər boyu əlaqədə inkişaf etmişlər. Sonunculara, ilk
növbədə, çinlilər, yunanlar, iranlılar, slavyanlar, germanlar,
hindilər, ərəblər... daxildirlər ki, bu etnoslarla (xalqlarla)
Türklerin kontaktları, demək olar ki, heç zaman tamamilə
kəsilməmiş, müəyyən dövrlərdə isə həllədici olmuşdur.

Türk tarixinin (və etnik-mədəni xarakterinin) bir mühüm
cəhəti də ümumən dünya idarəciliyinə cəhdər, «Dünya döv-
rəti» yaratmaq təşəbbüsleridir. Və burada Türklerin müxtəlif
dövrlərdə dünya ilə əlaqələrinin universal təbiəti ifadə olunur.

Bütün etnoloji elmlərdə olduğu kimi türkologiyada da
milli (etnik) təsəssübkeşlikdən irəli gələn bir sıra iddialar hə-
mişə mövcud olmuşdur ki, buna da müəyyən dövrlər üçün,
xüsusilə ilk mərhələdə, təbii baxmaq lazımdır. Hər şey-
dən əvvəl ona görə ki, məsələn, Şumer mədəniyyəti barədə
məlumatlar yayıldığda etnoloji elmlərin «ayıq» mütəxəsis-
lərinin, demək olar ki, hamısı Şumerdə mənsub olduqları
etnosun «izlərini» «tapdırılar». Ancaq bu günə qədər də Şu-
mer mədəniyyətinin varisinin kim, hansı xalq və ya xalqlar
olduğu mübahisəlidir.

Milli təsəssübkeşliyin uğursuz nümunələrindən biri,
məsələn, yunanlara məxsus Homerin, yaxud iranlılara məxsus
«Avesta»nın türkləşdirilməsi cəhdəridir.

Ancaq unutmaq olmaz ki, Türklərə aid olduğu heç bir
şübhə doğurmayan abidələrin metodoloji baxımından daha
həzırlıqlı etnoloji elmlər tərəfindən «mənimşənilməsi»
faktları da az deyil. Məsələn, bütün XIX əsr boyu Avropalı-
lar qədim türk (run) yazılı abidələrinin tarixi müəllifliyinə
iddialı olmuşlar. Yalnız əsrin sonlarında qədim türk (run)
yazısının sırrı V.Tomsen tərəfindən açıldıqdan sonra çox-
saylı abidələrin məhz Türklərə aidliyi aşkara çıxmışdır.

Türkologyanın bir sıra problemləri siyasi-ideoloji xar-
akterə malik olub, bir növ, konyuktur məqsədlərdən irəli
gəlir. Məsələn, bəzi məqamlarda «Türk xalqları» əvəzinə
«Türkdilli xalqlar» ifadəsinin işlədilməsinə üstünlük veril-
məsi bunun nəticəsidir. Və o deməkdir ki, Türk xalqlarını
birləşdirən onların ümumi etnik mənşəyi yox, dil birliyidir.
Halbuki german, roman, slavyan, İran, ərəb, Qafqaz xalq-
ları kimi Türklər də həm dil (glottogenetik), həm də etnik
(etnogenezis) baxımından eyni kökdən gəlirlər.

Ümumiyyətlə, türkologiya elminin metodoloji prob-
lemləri, əsasən, iki səviyyədə təzahür edir. Onlardan birinci-
ci xarici, yaxud beynəlxalq, ikincisi isə daxili, yaxud milli
səviyyəlidir ki, hər ikisinin (bütövlükdə, türkologiyada ideya-metodoloji problemlərin təzahürünün) ciddi tarixi əsas-
ları vardır.

Məlum olduğu kimi, yunan, Roma, Çin, İran, ərəb mən-
bələri qədim dövrlərdən tərəfənən sonlarına qədər Türklər
haqqında kifayət qədər geniş təsəvvür yaradır. Və o da məlum-
dur ki, bu təsəvvürler çox hallarda «düşmən» və ya «rəqib»
obrazi formalasdır ki, buna da təbii baxmaq lazımdır. Cün-
ki Türklerin döyük meydanda üz-üzə gəldikləri xalqlara Türk
mənberlərindəki münasibətlər də təxminən belədir.

Ancaq orta əslərin sonu yeni dövrün əvvəllərindən
etibarən Türkler Altaylardan Şərqi Avropaya qədərki tarixi
siyasi nüfuzlarını tədricən itirirlər. Və bundan sonra ilk
növbədə Rusyanın, onun ardıcınca isə Qərbi Avropa ölkələ-
rinin həm siyasi, həm iqtisadi, həm də mədəni təsir dairə-
sinə düşürlər. Osmanlılar ciddi müqavimət göstərsələr də,
zaman-zaman həmin təsir onları da əhatə edir. Beləliklə,
XIX əsrin əvvəllərindən etibarən Türkleri öyrənmək üçün
qurulan təsisatlar, prinsip etibarilə, missionerlik və ya təz-
yiq məqsədi gündür.

Əlbəttə, elmin, texnologyanın XIX əsrden başlayan inkişafı türkoloji araşdırmalarda müəyyən obyektivliyin gözlənilməsinə də imkan yaradır. Bununla belə imperialist iddiaların (və maraqların) gücləndiyi bir şəraitdə həmin imkanlar o qədər cüzdür ki, türkologiya tarixinin fəlsəfəsində üümumiyyətlə nəzərə alınmaya da bilər.

Türkoloqların ideoloji nəzarət altında saxlanılması, milli türkoloq kadrlarının (mütəxəssislərin) yetişməsi üçün şəraitin məhdudlaşdırılması, türkoloji naşrların qarşısının mümkün qədər alınması və s. türkologyanın demək olar ki, bütün tarixi boyu müşahidə edilmişdir.

XIX əsrda hər cür siyasi-ideoloji (və mənəvi) təzyiqlərə məruz qalmış Mirzə Kazım bəyən (türkologiya elminin banisindən) sonra onun «tərcüməyi-hal»ını XX əsr türkoloqları «davam etdirirlər».

Qərbi Avropanın türkologiyası türklərə yuxarıdan aşağı baxmaqdə bir qədər «uzaqda» qaldıqlarına görə kifayət qədər diplomatik və ya mədəni görünür, Rus (Rusiya) türkoloqları isə daha açıq siyasi-ideoloji (imperialist) mövqelərdə dayanırlar. Və 30-cu illərdən etibarən rus (sovet) türkologiyası dirçəlməkdə olan milli türkologiyani büsbütün məhv edir. Bunun ən danılmaz (və ən faciəli!) faktı 1926-ci ildə Bakıda keçirilmiş Birinci Türkoloji qurultayın, demək olar ki, bütün türk mənşəli sovet iştirakçılarının sonralar məhv edilməsidir.

Türkologyanın bir elm olaraq qadağan olunması, təbii ki, milli düşüncəyə (və intellektə) qarşı repressiyanın təzahürü idi. Ancaq sovet ideologiyası hətta 50-ci illərdən sonra türkologiyaya sona qədər bərəət vermədi. Bunun ən aydın göstəricisi türkologyanın sovet təzahürü – 1970-ci ildə Bakıda nəşrə başlayan kifayət qədər nüfuzlu (akademik!) «Sovetskaya tyrkologiya» oldu ki, həmin jurnalda çap

edilən məqalələrin mütləq eksəriyyəti dilçiliyə, az qismi isə etnoqrafiya və ya folklorla həst olunurdu. Türkler haqqında nəinki milli və ya siyasi-ideoloji məsələ qaldıracaq, hətta buna cəhd edildiyi barədə güməna düşüləcək bir yazı belə «Sovetskaya tyrkologiya»da gedə bilməzdi.

Daxili, yaxud milli səviyyədə ortaya çıxan metodoloji problemlər də mövcuddur ki, onlardan biri türkologyanın elm kimi formalasdığı XIX əsrde türklərin elmi-intellektual imkanlarının aşağı olması ilə əlaqədar həmin elmin «xaric»dən öyrənilməsindən irəli gəlir.

Orta əslərin sonu yeni dövrün əvvəllərindən etibarən Qərbi Avroplılar vaxtilə türkləre yaxşı məlum olmuş (hətta böyük bir hissəsinə əslərlə nəzarət etdikləri) İpək Yolundan daha rahat, ucuz yollar kəşf edərək dünya xalqlarını sürətlə öyrənib külli miqdarda material topladılar. Və beləliklə, xalqlar haqqında elmlər formalşmağa başladı ki, onlardan biri də türklər haqqında idi. Şərqsünnaslığın tərkib hissəsi kimi inkişaf edən türkologiyani türklər xeyli sonralar, no qədər paradoxal olsa da, Qərbi Avroplılardan, çox hallarda isə Rusiya türkoloqları (və türkologiyası) vasitəsilə öyrəndilər.

Türkologyanın türklərə «xaric»dən gəlməsi, metodoloji baxımdan, onların özlərinə «xaric»dən baxması (və bunu öz baxışları kimi dərk eləməsi) demək idi.

XX əsrin sonlarına qədər, türk dünyasının, demək olar ki, əsas türkoloji mərkəzləri «xaric»dən idarə olunurdu.

Bu, türklər arasında türkologiya elminin öyrənilməsində, türkoloji araşdırmların milli əsaslar üzərində qurulmasında, xüsusilə onun siyasi-ideoloji məqsədlərlə həm sinxron, həm də diaxron miqyaslarda məhdudlaşdırılmasının aradan qaldırılmasında çox böyük maneə olmuşdur. Sayı o qədər də çox olmayan milli türkoloji mərkəzlərin

Türkologianın müasir problemləri

«xaric»dən idarə edilməsi türk xalqlarının milli mənəvi (və xüsusilə intellektual!) heysiyyətinin tapdalanması demək idi. Hər şeydən əvvəl ona görə ki, türk xalqları öz tarixlərini öyrənməkdən məhrum edilmişdir... Və milli tarix təfəkkürü orta əsrlərdən bu yana galib çıxmırı.

XX əsrin sonlarından (yəni türk xalqlarının əksəriyyəti bu və ya digər dərəcədə müstəqillik qazandıqdan) başlayaraq milli dövlətçilik ideologiyası səviyyəsində ümumtürk mərkəziyyətçiliyindən uzaqlaşmaq meylləri gücləndi.

Etiraf etmək lazımdır ki, bu meyller son illərdə türkologianın bütöv bir elm kimi təzahürü qarşısına müyyən siyasi-ideoloji (bir sıra hallarda isə metodoloji) problemlər çıxarmaqdadır. Maraqlıdır ki, bu təhlükə tamamilə fərqli aspektidə (türk xalqlarını parçalamaq aspektində) indiyə qədər də olmuşdu. Və imperiya maraqları ilə milli maraqların bu qədər «üst-üstə düşməsi», fikrimizca, tasadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, müstəqilliyini yenica əldə etmiş (və əldə etməkdə olan) türk xalqları həmin müstəqilliyi «bütün dərinliyi» ilə hiss (və dərk) etmək istəyirlər. Və həmin müstəqilliyyə mane olacaq hər cür asılılıqdan, «birlik»dən mümkün qədər uzaqda durmağa çalışırlar. Hətta Tarixdən belə... Əlbəttə, bu, keçici prosesdir. Və türkologiya ortaq dəyərləri öyrənməyi tələb edir.

Türkologiya elminin metodoloji problemləri, əsasən, iki səviyyədə təzahür etsə də, son illərdə özünü göstəran üçüncü bir səviyyədən də danışmaq olar ki, bu da qloballaşan dünyanın müasir ideoloji-intellektual texnologiyalarının doğurduğu kosmopolit konyuktur maraqlar kompleksidir.

Həmin kompleks suali çox kardinal (və özü kimi global!) yoxdur: dünyanın böyük bir «kənd»ə çevrilməyə doğru getdiyi bizim günlərdə ayrı-ayrı xalqları öyrənən (etnoloji)

Türkologianın müasir problemləri

elmlər kimə lazımdır?...

Və təbii ki, bu suala yalnız türkologiya yox, bütün etno-loji elmlər (məsələn, germanistika, romanistika, slavistika və s.) birlikdə cavab vermelidir.

«Türkologiyaya giriş» kursu türkologiya elminin (və türklərin) öyrənilməsində, təbii ki, akademizmi əsas alır, bununla belə hər hansı siyasi-ideoloji iddialarla intellektual səviyyədə polemikalarda iştirakdan da geri çəkilmir. Çünkü müasir dünya heç bir ideyanı, yaxud elmi mülahizəni müzakirəsiz və ya mübahisəsiz qəbul etmir.

2016

**Türklərin pravətənləri haqqında,
yaxud
akademik Mirfatix Zəkiyevə açıq məktub**

Hörmətli akademik Mirfatix Zəkiyev!

Sizin «Türk xalqlarının dərin etnik kökləri» (Astana, 2011) kitabınızı böyük maraqla oxudum. Qazaxıstanda dövlət başçısı, Türk Dünyasının liderlərindən biri Nurlutan Nazarbayevin təşəbbüsü ilə yaradılmış Türk Akademiyasının ilk (və ən dəyərli!) nəşrlərindən olan bu kitab ənənəvi türkologyanın bir sıra doktrinalarına qarşı çıxmışla, geniş polemika imkanları açmaqla, doğrudan da, türklər haqqında elmin inkişafına, təsəvvürlərin dəqiqləşməsinə geniş meydən verir.

Mən hələ sovet dövründən, tələbəlik illərindən Sizin arasdırmalarınızı izləmiş, məzmunlu (və cəsarətli!) fikirlərinizi öyrənməyə çalışmışam. Əsərlərinizdəki polemik ruh ısa məni daha çox çəkib.

«Türk xalqlarının dərin etnik kökləri»ndə, əlbəttə, heç bir mübahisəsiz, yaxud müəyyən qeyd-şərtlərlə qəbul ediləcək mülahizələr kifayət qədərdir və Sizin «linqvoarxeologiya» metodunuz, prinsip etibarilə, böyük maraq doğurur. Türkləri qədim dövrdən sıxışdırıb çıxarmığa çalışan ənənəvi türkologiyaya qarşı faktlarla, sübutlarla çıxış etməyiniz, yeni türkologiya yaratmaq cəhdleriniz tamamilə təqdirə layiqdir.

Hörmətli Mirfatix müəllim!

Bununla belə Sizin elə mülahizələriniz vardır ki, qəbul etmək çətindir... Və əsərlərinizin polemik ruhunu nəzərə alaraq, mən də özündə cəsarət tapdım ki, Sizə mühüm bir məsələ ilə bağlı öz fikirlərimi (necə deyərlər, etirazımı!) bildirəm.

Hər bir etnos kimi türk etnosunun da, nə qədər məhdud və ya geniş coğrafiyani əhatə edərsə-etsin, on qədim yurdu, yaxud pravətəni olmuşdur. Həm elmi-akademik, həm də populyar türkoloji ədəbiyyatda türklərin pravətəni olaraq daha çox Altay dağlarının ətəkləri xatırlanır. Və qeyd etmək lazımdır ki, bu fikir artıq özünün mifləşmiş xarakteri ilə toxunulmazlıq statusuna yaxın bir status almışdır.

«Türk xalqlarının dərin etnik kökləri» kitabı həmin «miflik status»a növbəti (bununla belə kifayət qədər daha güclü!) bir «zərbə vurdur».

Siz məşhur türk alimi Əhməd Bican Ərcilasuna istinadən bugünə qədər türkoloqlar tərəfindən türklərin pravətəni sayılan regionların siyahısını təqdim edirsınız:

- 1) Altay,
- 2) Şimali və Şimal-Qərbi Çin,
- 3) Tyan-Şan dağları regionu,
- 4) Ön Asiya,
- 5) Qərbi Asiya,
- 6) Mərkəzi Asiya,
- 7) Şimal-Qərbi Sibir,
- 8) Baykalətrafi,
- 9) İrtıq və Ural çaylarının arası,
- 10) Ural – Volqaboyu,
- 11) Şərqi Avropa.

Və əlavə edirsiniz ki, «ən yeni türkoloji arasdırmalarda türklərin pravətənlərinin Altay olması ən uğursuz və səhv mülahizə sayılır».

Ə.B.Ərcilasuna istinadən verdiyiniz siyahı nə qədər əsaslıdırsa, «ən yeni türkoloji arasdırmalar»a istinadən verdiyiniz qərar, fikrimcə, o qədər əsəssiz sayıla bilər.

Hər şeydən əvvəl ona görə ki, türklərin dünyaya məhz Altaylardan (və təbii ki, Altay dağlarından deyil, Altay

dağlarının eteklerindən!) yayılması yalnız Q. Klaprot, V. Tomašek, V. Şott, M. Kastren, G. Vamberi, N. Aristov kimi hind-Avropa mənşəli türkoloqlar tərəfindən yox, eyni zamanda türk xalqlarının çox-çox qədimlərdən yaratdığı miflər, əfsanələr tərəfindən də təsdiq olunur. Və odur ki, burada və ya bu məsələdə qeyri-türk türkoloqları və ya onların metodologiyasını qınamaq özünü doğrultmur.

S.Q.Klyastorninin guya türklərin I minilliyyin ortalarına doğru Altaylarda yerləşməsi, bir neçə əsr sonra isə Avropana yayılması, yəni türklərin pravətənlərinin tarixinin qədim dövrün sonu orta əsrlərin əvvəllərinə qədər cavanlaşdırılması fikrinə gəldikdə isə, zənnimcə, bu, pravətənlər içərisində Altay ehtimalını ikinci və ya üçüncü plana keçirmir. Çünkü türklər «Türk» adını qəbul edənə qədər müstəqil etnos kimi kifayət qədər zəngin tarix yaşamışdır. Və ilk Türk xaqanlığı türklərin pravətənlərini yaratmamışdı, ancaq çox güman ki, pravətənin tarixi ərazisində, yaxud həmhüdud (yaxın) regionda qurulmuşdu.

S.Q.Klyastornu əgər, doğrudan da, Siz deyən fikirdə dirlə, deməli, məsələni məsələyə qanıtlıdır. Çünkü türklərin pravətənini ilk orta əsrlərdə axtarsaq eramızın ilk əsrlərində Şimaldan Qafqaz dağlarını keçib Ön Asiyaya yayılan hunları gərək türk hesab etməyək ki, dünyada bundan da əsaslı mövqə olmazdı.

S.Q.Klyastornının (və onun kimi düşünən tarixçilərin) «mülahizələrin» inə görə Altayları türklərin pravətənləri «siyahı»ından çıxarmaq nə dərəcədə düzgündür?..

Hörmətli Mirfatıx müəllim, Siz məhz həmin qeyri-düzgün «mülahizələr» əsasında Altay variantından imtina edəndən sonra yazarınız: «Türklərin Orta Asiya və Ural-Volqaboyu pravətənlərinin tərəfdarları isə o fikirdərlər ki, türklər digər regionlara köçməyə e.ə. IV-III mi-

nilliklərdə başlamışlar. Ancaq nəzərəalsaq ki, formalışmış türk dilinin izləri Amerika hindularının Asiya əcdadlarının bəzi dillərində – 30-20 min il bundan əvvəl müşahidə edilir, onda türklərin ilkin pravətənin yeri və zamanı haqqındaki bütün mövcud nəzəriyyələrin əsassızlığını etiraf etmək lazımdır.

Bu sətirləri oxuyanda mənə elə gəldi ki, Siz ənənəvi türkologiyadan, onun səhvlərindən (yəni layiq olduğundan!) daha böyük intiqam almağa çalışırsınız... Və məsələni ümumbaşarı səviyyəyə qaldıraraq belə bir ümumiləşdirmə aparırsınız ki, «müxtəlif xalqların alımları pravətəni müayyənləşdirməyə nə qədər çalışsalar da, bu, hələ heç bir alımə müyəssər olmamışdır. Göründüyü kimi, türklərin (eləcə də digər xalqların) pravətəni ümumiyyətlə heç olmamışdır».

Nəinki qədim dönyanın, müqayisə olunmaz dərəcədə inkişaf etmiş müasir dönyanın belə hər yeri bütün xalqlara mənsub ola bilməz. Bizə məlum olan tarixdən bəri bütün xalqların dünyada az və ya çox dərəcədə stabil bir məskunlaşma coğrafiyası vardır... Bu isə tamamilə ayrı bir məsəlidir ki, müasir dönyanın güclü etnosları tarixin böyük mədəniyyətlərinin yaradıldığı coğrafiyalara da yiyləlmək isteyirlər. Yəni müasir dönyanın yox, keçmişin də bölüşdürülməsi prosesi həmişə getmişdir..

Ancaq nə qədər təxmini də olsa hər bir etnosun formalışlığı bir tarixi coğrafiya vardır ki, bunu qəbul etmədən etnos anlayışını qəbul etmək ümumiyyətlə mümkün deyil. Və Sizin aşağıdakı fikriniz də, fikrimcə, doğru sayıla bilməz: «Əgər pravətən olsayıdı, orada başqa tayfalara qarışmayan yalnız bir tayfanın nümayəndələri yaşayardılar ki, bu da nəticə etibarilə onun bioloji ölümüne gətirib çıxarırdı».

Nəinki «tarixəqədərki» dövrlərdə, hətta bizə məlum olan dövrlərdə də müxtəlif tayfalar, xalqlar az-çox fərqli

Türkologiyanın müasir problemleri

regionlarda yaşamışlar, ancaq heç biri nə bioloji, nə də diğər ölümlərlə üzülməmişdir. Çünkü dünyada iqtisadi, ictimai-siyasi və mədəni əlaqlərlə deyilən çoxşaxəli (və çoxməyən!) bir proses vardır ki, hər cür ölümün qarşısını alır.

Və yazarınız: «Daha doğru olar təsəvvür edək ki, müxtəlif türk tayfları məhsuldar əməyin təzahürünə qədər, dövlətlərin və onların sərhədlərinin olmadığı dövrə qida axtarışları üçün bütün Avroasiya boyu yayılmış və başqa tayfalarla yanaşı yaşamışlar».

Halbuki bunu təsəvvür etmək nəinki çatındır, heç mümkin deyil. Eramızdan əvvəlki minilliklərdə neçə milyon türk (və ya hər hansı başqa bir xalq) vardi ki, bütün Avroasiya boyu yayılmışdır...

Sizin aşağıdakı müləhizəniz isə nə qədər doğru olsa da, pravətən məsəlesi ilə birbaşa bağlı deyil, hətta demək olar ki, tamamilə ayrı məsələdir: «Qarışma prosesi onların bioloji yaşamına da səbəb olmuşdur. Haradəsa türkləri başqa tayflara assimiliyasiya olunmuşlar və orada qeyri-türkdilli regionlar yaranmışdır; harada isə türklər başqlarını assimiliyasiya etmişlər, nticədə orada türk regionları qəraraşmışdır ki, həmin yerlərdə yüzillər boyu türk tayflarının tərkibi dəyişməmiş, yalnız bir tayfanın başqa tayfa üzərindəki üstünlüyü ilə əlaqədar ümumi adlandırma dəyişmişdir; məsələn, skiflər, sarmatlar, alanlar, hunlar, xəzərlər, kumanlar, bolqarlar, tatarlar – biri digərini izləyən ümumi məzmunlu adlardır».

Avropasentrist türkologyanın «Türklərin etnogenezinə öz məqsədindən irəli gələn üzdəngəden baxışları» məlumdur. Və Siz kitabınız boyu həmin «baxışları», haqlı olaraq tənqid edirsiniz... Ancaq «Türklərin pravətəni harada və nə zaman olmuşdur? Oluşdurmuş?» sualına kəskin olaraq mənfi cavab verməyiniz avropasentrist türkologyanın «sa-

Türkologiyanın müasir problemləri

ray»ından bir kərpic belə qoparmır... Əgər əsaslandırmağa çalışsaydınız ki, türklərin pravətənləri, məsələn, Mərkəzi, yaxud heç olmasa Şərqi Avropadır, onda, əlbəttə, maraqlı olardı.

Türklərin pravətəni Altaylar deyil! Konkret olaraq heç yer deyil!.. Ümumiyyətlə bütün Avroasiyadır!..

Sizə elə gəlmirmi ki, Siz də bəzi Avropa türkoloqları kimi Dünyanın harasında sivilizasiya varsa orası «zəbt etmək» istayırsınız? Məsələn, «Pont dənizi (Qara dəniz)» sahillərini, Apennin yarımadasını və s.

Şərqi Avropanın İran, Ural-Volgaboyunun uqro-fin xalqlarının pravətəni olması barədəki təsəvvürlərə qarşı çıxmığınız, burada türklərin daha qədimlərdən məskunlaşdıqlarını söyləməyiniz məntiqlidir... Ancaq haradəsa qərar tutmaq lazımdır ya yox?..

Hətta monogenizmin – bütün bəşəriyyətin eyni mənşəli olmasına, eyni pravətəndən yayılmasının qızığın tərəfdarı olsaq belə hər bir xalqlar qrupu, eləcə də hər bir xalq üçün pravətən axtarışı davam edəcəkdir. Çünkü bunlar tamamilə başqa-başqa şəylərdir.

Və olduqca məntiqlidir ki, bəşəriyyət dönyanın hər yerdə deyil, bunun münbit şərait olan bir neçə mərkəzdə yaranmış, yenə də yaşayış üçün əlverişlilik prinsipi əsasında dönyaya yayılmışdır. Yəni bəşəriyyətin cəmisi bir neçə pravətonu olmuşdur... Və həmin bəşəriyyəti müxtəlif mərhələlərdə müxtəlif etnoslara bölən də, birinci növbədə, regionallaşma, təbii-coğrafi ayrılma, bu və ya digər dərəcədə tacridolunma olmuşdur. Yəni ən azından bir neçə yüz il davam edən bir pravətən olmasa, heç bir tayfa (yaxud dialekt), xalq (yaxud dil) formalşa bilməz.

Mən türklərin pravətənlərinin məhz Altaylar olduğunda israr etmirəm... Ola bilsin ki, həmin pravətəni Şərqi Avro-

pada, yaxud Ural-Volgaboyunda, yaxud da Ön Asiyada ax-tarmaq daha uğurlu tapıntılarla nəticələnəcəkdir...

Məsələn, Siz qeyd edirsiniz ki, son illər türklərin pravetəninin Ural-Volgaboyu olduğunu sübut edən ciddi araşdır-malar meydana çıxmışdır. E.ə. IV minillikdən başlayan (və türklərə aid olduğu şübhə doğurmayan!) kurqan mədəniyyətinin izlərinə nəinki həmin dövrə, heç ondan xeyli son-ralar da türklərin «populyar pravətəni»ndə – Altaylarda rast-gelinmir.

Halbuki Altaylarda hələ sovet dövründə aparılan arxeoloji qazıntılda da məhz həmin dövrə aid kurqanlar aşkar etmişdi. Ancaq K.T.Laypanovla İ.M.Miziyevin «Türk xalqlarının mənşəyi haqqında» (Çerkessk, 1993) kitabından ve-rilmiş etnokulturoloji xüsusiyyətlərə gəldikdə isə, onların çoxu türk xalqlarının məskunlaşdıqları geniş coğrafiyada son orta əsrlərə qədər mövcud idi.

Hörmətli Mirfatix müəllim!

Sizin kimi qüdrəti bir elm adamının, böyük türkoloquń türklərin pravətənlərinin heç zaman olmaması qənaətinə gəlməsi, fikrimcə, «səhv» hesab etdiyiniz Altay pravətəni barədəki təsəvvürdən (inamdan!) çox-çox şübhəli, qəbu-ledilməzdır.

*Sizə dərin ehtiramla:
Nizami Cəfərov
2012*

Lev Qumilyovun «passionarlılığı»

Lev Nikolayeviç Qumilyov (1912-1992) rus elmi-ictimai fikrinin XX əsrde yetirdiyi ən görkəmli (və görkəmli olduğu qadər də mübahisəli!) nüüməyandələrindən biridir. Və onun ideyaları soyuq elmi müzakirələr hüdudundan çox-çox kənarə çıxaraq ictimai təfəkkürün ən emosional sferalarına sirayət etmiş, ya istisnasız təqdirə, ya da intəhəsiz tənqidə məruz qalmış, demək olar ki, heç zaman laqeyd qarşılınmamışdır.

Həyatının ən gözəl illərini həbsxanalarda keçirmiş, əsərlərinin nəşri qadağan olunmuş dissident alim-mütəfəkkirin daxili iztirabları (və rəsmi ideologiyaya qarşı üsyani!) onun məşhur etnogenez nəzəriyyəsinin, təmumiyətlə etnoloji araşdırımalarının ruhuna da əhəmiyyətli təsir göstərmişdir.

* * *

Etnosuşunaslıq və ya beynəlxalq terminlə ifadə etsək, etnologiya yeni formalışmış, hətta demək olar ki, formallaşmaqdə olan elmdir. Və bu elmin yaradıcılarından biri – Lev Qumilyov yazar:

«Ona (etnologiyaya – N.C.) tələbat yalnız XX əsrin ikinci yarısında, etnoqrafik toplamların və müşahidələrin bəsiti yüksəminin elmi, qarşısına problem qoymayıb, mənəsiz kolleksionerliyə çevirəcəyi təhlükəsinin hədələdiyi aydınlaşanda meydana çıxdı. Budur, gözlərimizin önündə cəmiyyətşunaslıq və etnologiya – ilk baxışdan eyni bir predmetə – bəşəriyyətlə, ancaq tamamilə müxtalif aspektlərdən ma-raqlanan iki fənn zühur etmişdir. Və bu, qanuna uyğunluq-

Türkologmanın müasir problemleri

dur. Hər bir insan eyni zamanda həm sosiumun, həm də etnosun üzvüdür. Bunlar ikisi heç də eyni şey deyil».

Əlbəttə, insan cəmiyyəti ən azı inersiya və ya təhtəşür şəkildə özünü dark etməyə, yaxud özü barədə təsəvvür formalasdırmağa başlayandan (xüsusilə özünü zahiri əlamatlarda, məsələn, xarici görünüş, vərdişlər sistemi, dil və s. baxımından özüne oxşamayanlarla müqayisə etməyə məcbur olandan) etnik xarakteri müəyyən məlumatlara yiyələnmiş, bəşəriyyətin inkişafı, etnik əlaqələrin intensivlaşmasına həmin məlumatlar daha da zənginləşmişdir, müxtəlif elmlərin təkamülü (və diferensiasiyası) isə etnos anlayışına ən müxtəlif tərəflərdən baxışlar mozaikası yaratmışdır. Lakin bütün bunlar hələ cəsarətə «etnosünaslıq (etnologiya)» adlandıracagımız elm olmamışdır. Məsələn, deyək ki, birbaşa xalqları, onların həyat tərzini, adət-ənənələrini öyrənən etnoqrafiya və ya müxtəlif etnosların söz sənətini araşdırmaqla onların dünyagörüşünü, mənəviyyatını bərpa etməyə çalışan folklorşünaslıq belə nə ayrı-ayrılıqda etnoslar, nə də ümumiyyətlə etnos barədə aydın (və mükəmməl elmi) təsəvvür yaratmamış. Lev Qumilyovun dediyi kimi, kolleksionerlik işi görməklə kifayətlənmışdır. Yaxud «xalqın dili onun ruhu, xalqın ruhu isə onun dilidir» deyən dilçi-mütəfəkkir Vilhelm Humboldtun bir neçə on il sonra müasir dilçiliyin banisi Ferdinand de Sössür sübut etmişdir ki, dil şərti işaretlər sistemidir ki, bu da V.Humboldtn məşhur fikrini, mahiyyət etibarilə, elmi məzmundan məhrum etmişdir.

Lakin etiraf etmək lazımdır ki, müxtəlif elm sahələrinə mənsub mütəxəssislərin etnos barədəki ən müxtəlif xarakterli mülahizələri heç də tamamilə hadər getməmiş, bununla belə o zaman daha böyük elmi aktuallıq kəsb etmişdir ki, hadisəni (etnosu), bir növ, bilavasitə öyrənmək məsuliyyə-

Türkologmanın müasir problemləri

tini öz üzərinə götürən etnosünaslıq (etnologiya) meydana çıxmışdır.

Lev Qumilyov yazar:

«Etnologiya, heyvanlarını vərdişləri barədə elm olan etologiyaya oxşar olaraq, etnik kollektivlərin vərdiş impulsları haqqında elmdir. İmpulslar şüurlu və emosional ola, fərdin şəxsi iradəsi, kollektivin təhrik ənənələri, kənar vəziyyətin, coğrafi mühitin, hətta tarixi gedisətin doğurduğu spontan inkişafın təsiri ilə diqtə edilə bilər».

Ona görə də Lev Qumilyov etnosünaslığı yalnız humanitar elm kimi baxılmasını qətiyyən qəbul etmir. Və bütün ciddi-cəhdilə sübut etməyə çalışır ki, o (etnosünaslıq) humanitariya hüdudunda saxlansa, elmi-metodoloji əsaslarını tamamilə itirəcəkdir.

Etnosünaslığın predmeti – araşdırma obyekti özünün müxtəlif təzahür formalarında (tayfa və ya boy, xalq, millət və s.) mövcud olan etnosdur.

«Etnos nədir?» sualına Lev Qumilyov belə cavab verir:

«Etnos – biosfera fenomeni və ya canlı varlıqların termodynamikasının ikinci başlanğıcının prinsipinə uyğun olaraq, geobiokimyəvi enerji ilə işləyən diskret tipli elə bir sistemli bütövlüyüdür ki, tarixi hadisələrin diaxon xronologiyası ilə təsdiq olunur».

Fikrimizcə, etnosünaslığın müasir problemlərini çəidləyə və ya sistemləşdirirkən ilk növbədə aşağıdakı mövzular, yaxud bu və ya digər dərəcədə müstəqil problemlər üzərində dayanmaq lazıim gəlir:

- 1) etnogenez problemi; 2) etnocoğrafiya və ya etnobiosfera; 3) etnoqrafiya; 4) etnolinqvistika; 5) etnokulturologiya; 6) etnodinşünaslıq; 7) etnopsixiologiya; 8) etnososiologiya; 9) etnopoliologiya və 10) etnik əlaqələr problemi.

Bu mövzu-problemlərin tədqiqat metodlarına gəldikdə

isə Lev Qumilyov xüsusilə 1, 2 və 3-cü məsələləri texniki, yaxud təbiət elmlərinin metodoloji təcrübəsi əsasında araşdırmağı daha doğru hesab edir. Sonrakı məsələlər isə, həmin məntiqlə, humanitar sferaya aid olsa da, əsas metodoloji dayağından, yəni texniki, yaxud təbiətünashlıq genetipologiyasından heç bir mərhələdə məhrum edilməməlidir.

Görünür, etnosşunaslığın tədqiqat metodlarına münəsibətdə Lev Qumilyovu məsələni həddindən artıq «biologiləşdirmək» də tənqid edən humanitarlara, tam olmasa da, müəyyən qədər haqq qazandırmağa ehtiyac duyulur. Hər şeydən əvvəl ona görə ki, görkəmli etnosşunas bir çox hallarda etnosun həyatının (və təbiətinin) ən humanitar – ictimai təzahürlərini, yaxud funksiyalarını da, prinsip etibarilə, biosfera kontekstində interpretasiya etməyə çalışır.

Etnogenet – etnosşunaslığın o problemidir ki, hansı üsulla həll olunmasından, daha doğrusu, bu mürəkkəb hadisəyə necə interpretasiya verilməsindən etnosşunaslığın digər problemlərinin həlli bilavasitə asılıdır.

Lev Qumilyov özünün orijinallığı ilə seçilən etnogenet nəzəriyyəsində V.I. Vernadskinin biosfera təliminə əsaslanır. Və yazır:

«Etnogenet – energetik prosesdir, passionarlıq – etnogenezi qidalandıran enerji formasının effektidir».

Lev Qumilyovun etnogenet nəzəriyyəsində ən çox məraq doğurmaqla yanaşı ən çox da mübahisəyə səbəb olan «passionarlıq» anlayış-ideyasıdır. Və fikrimizcə, həmin anlayış-ideyanın mübahisəliliyi özünü xüsusilə onda göstərir ki, fərdin (liderin) kreativ, sözün geniş mənasında yaradıcı fəaliyyəti etnik enerjinin bilavasita təzahürü, nəticə etibarilə, etnosyaranan qüvvə kimi təqdim olunur. Yaxud etnogenet prosesi bütünlükə sosial, siyasi münasibətlər sferasından təcrid edilərək biosferaya daxil edilir. Halbuki çoxsaylı

tarixi faktlar sübut edir ki, etnogenez prosesi biosfera və ya landşaftla nə qədər sıx bağlı olsa da, mahiyyəti etibarilə sosial hadisədir. Məsələn, türk etnosunun təşəkkülü, eləcə də onun (Türk etnosunun) diferensiasiyası əsasında müasir türk xalqlarının formalşmasını, eləcə də müasir İran və ya müasir Qafqaz xalqlarının meydana çıxmاسını yalnız təbiət hadisəsi kimi necə izah etmək olar?..

Lakin etnocoğrafiya və ya etnobiosferanın əsaslarından biri olması heç də şübhə doğurmur. Çünkü etnosun təşəkkülündə, yaşamasında, digər etnoslarla əlaqələrində və s. təbiət çox mühüm, bir sırada hallarda isə həlledici röla malikdir. Relyefin quruluşu, landşaft, iqlim, su, torpağın məhsuldarlıq səviyyəsi kimi təbii-bioloji amillər etnosun nəinki xarakterinə, hətta təleyinə belə təsir göstərir. Və təbiət – cəmiyyət münasibətlərinin elə bir zəngin spektri mövcuddur ki, onu nəzərə almadan bu və ya digər etnosun tarixini yalnız sosial, yaxud siyasi motivlərlə izah etmək, demək olar ki, mümkün deyil.

Müəyyən mənada, etnosu özünün mürəkkəb strukturu ilə məhz təbiət yaradır, bununla belə unutmaq olmaz ki, etnos da təbii şəraitin imkan verdiyi miqyasda onu dəyişdirməyə, yaşayış üçün daha əlverişli vəziyyətə gətirməyə çalışır. Təbiət köçəri, yaxud oturaq etnoslar formalşdırır; çöl xalqları ilə dağlarda, yaxud dəniz kənarlarında, yaxud da meşəlikdə məskunlaşmış xalqların həyat tərzini fərqləndirməklə onların yalnız sosial yox, həm də bioloji hadisə olduqlarını unutmağa heç zaman imkan vermir.

Etnosun geniş mənada təbiət münasibətini isə ilk növbədə onun etnoqrafiyası eks etdirir. Etnoqrafiya etnosşunaslığın ənənəvi sahəsi olsa da, uzun müddət müxtəlif xalqların adət-ənənələrinin daha çox qeydə alınması ilə kifayətləndiyindən etnos nəzəriyyəsinin formalşmasına,

demək olar ki, az şey vermişdir. Halbuki toplanmış etnoqrafik materialın sistemli (və müqayisəli) təhlili etnosun həm təbii (coğrafi-bioloji), həm sosial, həm də humanitar-kulturoloji xarakterinin qarşılıqlı öyrənilməsi, beləliklə, etnos fenomeninin mahiyətinin aydınlaşdırılması üçün böyük əhəmiyyətə malikdir.

Bu və ya digər dilin, inkişaf səviyyəsində asılı olma-yaraq, təmsil etdiyi etnosun təbiətini, yaxud fenomenologiyasını na dərcədə əks etdirdiyi məsələsinə münasibətdə mübahisələr mövcuddur. Həmin mübahisələr belə bir populyar paradoxə əsaslanır ki, dil, bir tərəfdən, xalqın əsas fərqləndirici göstəricilərindən biri, hətta sohv etmiriksə, birincisidir; digər tərəfdən, bütöv bir qrup insanın – kollektivin davamlı olaraq, məsələn, ingilis, fransız və ya alman dilində ünsiyyət saxlaması onun ingilis, fransız və ya alman mənşəli olmasına dəlalət etmir. Bununla belə, fikrimizcə, dil özünün işarələr sisteminin bütün şərtliliklə yanaşı, mən-sub olduğu etnosa o qədər yapmış, onun xarakterilə o qədər motivlənmişdir ki, analitik təhlil səviyyəsində dildən etnoloji fenomen kimi bəhs edilməsə, etnos nəzəriyyəsi heç cür mükəmməl ola bilməz.

Bir sıra hallarda etnosla onun üzvləri arasındaki ünsiyyət vasitəsinin şərtlilikinə nümunə kimi, kifayət qədər geniş yayılmış ikidilliliyi və ya çoxdilliliyi göstərilər ki, məsələnin mahiyətinə vardılqda bu, o qədər də ciddi sübut deyil. Hər şeydən əvvəl ona görə ki, nə ikidillilik, nə də çoxdillilik bu və ya digər xalq, yaxud millət üçün həmişə yeganə olan ana dili gerçəkliliyini şübhə altına ala bilməz.

Etnolinqvistika etnosşunaslığın tərkib hissəsi kimi, görünür, daha çox etnokulturologiya ilə bağlıdır ki, burada dilin etnosdaxili ünsiyyət vasitəsi olması ilə yanaşı, ən mühüm mədəniyyət amili və ya materialı olaraq istifadə edil-

məsi nəzərdə tutulur. Məlumdur ki, bu və ya digər xalqın etnik (milli) mənəvi aləmi ilk növbədə onun söz sənətində təzahür edir. Mifologiyadan, folklorдан, eposdan başlayaraq yazılı ədəbiyyatın ən modern janrlarına qədər xalqın ideya-estetik təsəvvürləri, etnoqrafiyası və etnopsixologiyası söz sənətinin özünəməxsus qanunları ilə inikasını tapır. Ona görə də ədəbiyyatda, eləcə də incəsənətin müxtəlif növlərində (xüsusi təsviri sənətdə, ifaçılıqda) etnosun mental obrazını həm dərin, həm də üst qatlarda aşkarlamaqla onun haqqında kifayət qədər mükəmməl təsəvvür formalaşdırmaq mümkündür.

Şübhəsiz, mədəniyyət anlayışına ədəbiyyatla, incəsənətin müxtalı növlərlə yanaşı, elm, təhsil, dünyagörüşü (etnik təfəkkürün miqyası) və s. də daxildir ki, bu baxımdan etnoslar (xalqlar) ilk dövrlərdə mədəni, yaxud barbar («vəhşi»), sonrakı dövrlərdə isə, daha yumşaq terminlərlə, inkişaf etmiş, yaxud geri qalmış olmaqla iki yerdə ayrırlar. Deməli, mədəni səviyyə müxtəlifiyi etnosu yalnız xaricdən (müqayisədə) deyil, daxildən də (bir fenomen olaraq) səciyyələndirən çox mühüm göstəricilərdən biridir. Lakin unutmaq olmaz ki, bir sıra hallarda bu və ya digər etnosu zahiri əlamətlərinə – həyat ukladına, məskunlaşma coğrafiyasına görə mədəni, yaxud qeyri-mədəni saymaq təşəbbüsleri olmuşdur ki, bunun da ən populyar nümunəsi oturaq xalqların mədəni, köçərilərin isə güya qeyri-mədəni olması barədəki geniş yayılmış yanlış təsəvvürlərdir.

Etnosun dini mənsubiyyəti (dünyagörüşü) onun formalasmasında əsas , bir sıra hallarda isə həllədici amillər sırasında olduğundan etnodinşunaslıq (etnoreligiya) etnosşunaslığın üzvi tərkib hissəsi hesab olunmalıdır.

Hes şübhəsiz, bu və ya digər din təzahürü ilk başlangıçıda, demək olar ki, yalnız bir etnosun yaradıcılıq məhsulu və

ya təşəbbüsü kimi ortaya çıxır. Məsələn, iudaizm yəhudilərin, xristianlıq yunanların, islam ərəblərin istedadının (dünyagörüşünün) məhsuludur. Lakin bu da şübhə doğurmur ki, mədəni, sosial, siyasi kontaktlar digər xalqları da məcbur etmişdir ki, genetik baxımdan «müəllifliyi» onlara aid olmayan dinləri mənimsəsinlər. Və beləliklə, etnosla din arasındaki münasibətlərin tamamilə şərti olduğu qənaətinə gəlmək mümkündür ki, bunun da ən səciyyəvi sübütlarından biri kimi eyni bir etnosun – türklərin tarix boyu müxtəlif dünya dinlərini kifayət qədər rahat qəbul etmələrini, yaxud müxtəlif etnik mənşəli xalqların (məsələn, yunan, ingilis, fransız, rus, gürcü) xristian olmalarını göstərmək mümkündür. Başqa bir sübüt isə bir etnosun müxtəlif tarixi dövrlərdə sosial-siyasi şəraitin təsiri və ya təzyiqi ilə dinini dəyişməsi faktlardır.

Lakin o həllar da mövcuddur ki, din bir sira amillərlə birlikdə yeni etnosun təşəkkülünə bəzən əhəmiyyətli təkan verir.

Xalqların tarixində çox mühüm hadisələrdən biri özü-nüdərkən etnik yox, dini mənsubiyyətə dayanmasıdır ki, bu, demək olar ki, bütün orta əsrlər boyu bütün inkişaf etmiş xalqların tarixində müşahidə edilir.

Etnosun psixologiyası onun hər bir tipik üzvünün xarakterində özünü bilavasitə göstərməklə ümumən etnos barədə bilikləri genişləndirir, ona görə də etnosşunaslığı etnopsixoloji müşahidələrdən, eksperimentlərdən və elmi-nəzəri ümumiləşdirmələrdən kənarda təsəvvür etmək olmaz. Hər hansı xalqın psixologiyası, əsasən, dörd mənbədən qidalanır: 1) genetik biosfera, 2) formalaşlığı coğrafyanın çoxsəkətri təsiri, 3) qəbul etdiyi dinin kanonları, 4) etnik əlaqələr.

Etnopsixologiya, hər şeydən əvvəl, etnosun həm toplum şəklində, həm də tipik üzvlərinin timsalında bu və ya digər hadisəyə təhlükəsүur reaksiyasında təzahür edir.

Etnosociologiyanın tədqiqat obyekti isə etnosun ictimai struktur, cəmiyyət və onun üzvü (ford) arasındaki çoxtərəfli münasibətlərdir ki, burada ümumtipoloji xüsusiyyətlərin çoxluğu ilə yanaşı, bir etnos üçün xarakterik olan məqamlar da vardır.

Etnosun sosial təbiəti onun siyasi xarakterinin əsas şərtidir. Və etnopolitologiyanın da əsas araşdırma mövzusu etnos-dövlət münasibətləridir ki, bu baxımdan, nəzəri olaraq, xalqlar üç yera bölünür: 1) müstəqil dövləti olanlar, 2) dövləti yarımmüstəqil olanlar və 3) dövləti olmayanlar.

Ümumiyyətlə, dövlətçiliyin etnosun tarixində (və təyində) nə qədər mühüm hadisə olduğunu göstərən faktlar içərisində, fikrimizcə, biri daha əsas və ya universaldır ki, o da mükəmməl dövlətçiliyi olan xalqın öz etnik potensialını maksimum reallaşdırmaq imkanı qazanmasından ibarətdir.

Etnosşunaslığda etnik əlaqələr problemi aktual olduğu qədər də strateji problemlərdən biri sayıla bilər. Hər şeydən əvvəl ona görə ki, a) bu və ya digər etnosun özünəməxsus əlamətləri digər etnoslarla müqayisədə (və əlaqədə) meydana çıxır, b) dünya bütövləşdikcə etnoslararası əlaqələr sürətlə intensivləşərək, müxtəlif səviyyalarda olduqca çoxlu kəsişən məqamlar yaradır və c) etnosların etnosşunaslığı «superetnos» adlanan birliliklərinə qədər dərinləşən kontaktları meydana çıxır.

Etnosşunaslıq bir elm olaraq yeni formalaşsa da, çox böyük perspektivlərə malik olduğunu sübut etməyə, yəqin ki, ehtiyac yoxdur. Zərurət isə onun (etnosşunaslığının) analayışlarının dəqiqləşdirməkdən, aktual problemlərini sistemləşdirməkdən və tədqiqat metodlarını müəyyənləşdirməkdən ibarətdir ki, burada əsas elmi istinad, bir tərəfdən, müxtəlif xalqlara bölünmüş insan cəmiyyətinin biziə az-çox məlum olan bir neçə on min illik tarixinin arxeoloji, etnoq-

Türkologiyanın müasir problemləri

rafik, tekstoloji və s. tarixidirsə, digər tərəfdən, müasir dönyada gedən zəngin (və mürəkkəb) etnik proseslərdir.

* * *

Çoxları kimi biz də heç bir şübhə etmirik ki, Lev Qumilyovun «Qədim türkləri» türk tarixinin, haqqında bəhs olunan dövrü barədə indiya qədər yazılımış ən möhtəşəm kitabıdır. Bu kitabın sovet dövlətində (və dövründə) qələmə alındığını yada salsaq, etiraf etməliyik ki, müəllifin yüksək intellektual səviyyəsi, bir neçə on il davam edən gərgin elmi axtarışları ilə yanaşı, siyasi-ideoloji cəsarətini, qəhrəmanlığını da qiymətləndirmək üçün hər cür əsas vardır.

Böyük tarixçi-mütəfəkkir yazar:

«Sibir və Mərkəzi Asiyadan qədim xalqlarını yalnız Çinin, yaxud İranın qonşuları kimi nəzərdən keçirmək tərübəsinə son qoymaq lazımdır. Nəhayət, onların tarixlərinin və mədəniyyətlərinin müstəqil inkişafı haqqındaki mübahisəsiz həqiqətdən təcrübə nəticələr çıxarılmalıdır. Bu qədim xalqların necə yaşadıqlarını, hiss etdiklərini, qələbə çalğılarını və məhv olduqlarını yalnız bu yolla başa düşmək olar. İndinin, hətta gələcəyin qaynaqları keçmişin dərinliklərində gizlənir. Axi həm də qədim türklər bir çox Sovet İttifaqı xalqlarının əedadlarıdır.

Nəhayət, bəşəriyyət tarixinin ümumi qanunauyğunluqları variantları nəzərə alınmadan öyrənilə bilməz».

Həmin fikrinin davamı olaraq «Qədim türklər»in müəllifi onu da əlavə edir ki:

«Tarixi prosesin dövrleşdirilməsi yalnız böyük yaxınlaşma zəminində mümkündür. Çünkü əks təqdirdə, epoxalar arasındaki fərqlər nəzərə çarpmur və tarix hadisələrin kaleydoskopu təsirini bağışlayır. Asiya durğunluğu haqqında ki avropasentrist konsepsiya məhz lazımi dəqiqliyin çatış-

Türkologiyanın müasir problemləri

maması (yaxud çox şeyin nəzərdən qaçırlması) zəminində mümkün olmuşdur. Təbii ki, «Ümumdünya tarixi»nin bu mövzuya həsr edilmiş qısa və müəmmalı fəsilləri də mövcud konsepsiyanı rədd edə bilmir.

Oxucuların diqqətinə təqdim olunan bu əsər faktların toplanması ilə fəlsəfi dərki arasındakı zəruri orta mərhələdir. Bu sözün həqiqi mənasında tarixdir, yəni hadisələrin əlaqəli şəkildə və ardıcılıqla öyrənilməsidir».

Fəlsəfi idrak (və ümumiləşdirmə) miqyası olmadan Tarix yoxdur. Və ona görə də, Lev Qumilyov həqiqidir ki,

a) tarixə heç kim heç kimin «qonşusu»su kimi daxil edilə bilməz;

b) tarixdə mövcud olmuş hər hansı etnosun bugünkü varisi var;

c) tarix «hadisələrin kaleydoskopu» yox, dialektik (və funksional) sistemidir.

«Qədim türkləri»nın müəllifinin bütün kitab boyu riayət etməyə çalışdığı çox mühüm bir metodoloji prinsip isə ondan ibarətdir ki:

«Ümumiyyətlə, xalqın tarixini istisnasaş şəkildə onun əleyhdarının mövqeyində öyrənmək olmaz.

Hadisələrin real gedisi əsasında qədim türklərin tarixini yazmaq üçün Çin salnamələrindəki bütün faktların təqnidilə tarixi dərki tələb olunur. Bu iş bütün başqa çətinliklərlə birlikdə Çin salnaməciliyi arasında qəbul edilmiş ifadə tərzini ilə daha də mürəkkəbləşir. Salnamədə «müvəffəqiyətə nail ola bilməyib» deyilirsa, deməli söhbət Çin ordusunun tamamilə darmadağın edilməsindən gedir»...

Bütün elmi-metodoloji miqyasına, tarixi mənbələrə dərindən bələdiyinə, türklərə məhəbbətinə baxmayaraq, böyük tədqiqatçının şah əsəri «Qədim türklər»də, eləcə də digər dəyərli əsərlərində ya ümumtürkoloji ənənələrdən, ya

dövrün siyasi-ideoloji tələblərindən, ya da müəllifin maraq dairəsindən irəli gələn bir sıra polemik məqamlar vardır.

Həmin məqamlardan ən azı ikisini «Qədim türklər»in Azərbaycan dilinə tərcüməçilərindən biri olan Vəli Həbiboğlu göstərmişdir:

«...Kitabda qədim türklərin V-IX əsrlərdə inkişaf tarixi əzəsini tapmışdır. Bu dövr türk tarixinin ən maraqlı və zəngin dövrlərindən biri olsa da, bütövlükdə türk xalqlarının ən qədim dövrü haqqında heç də təsəvvür yaratırmış. Türklerin həla eradan əvvəl dövlət qurumlarının mövcudluğu, Sibir və Altay çöllərində, Çin ətrafında, habelə müxtəlif vaxtlarda zəfərlər yürüşlər zamanı Asiyinan və Avropanın bir çox regionlarına geniş yayılması, məskunlaşması, zəngin mədəniyyət və məişət malik olmaları bu kitabda tədqiqatdan kənarda qalmışdır.

Bundan əlavə, əsərdə yalnız Şərqi, Sibir və Altay, habelə müasir Asiyinan ərazilərində yaşayan qədim türklər barədə danışılır. Qərb regionunda, o cümlədən Qafqaz, İran, müasir Azərbaycan ərazisində qədim dövrlərdən bəri məskunlaşmış, daha doğrusu, aborigen əhalisi olmuş türklərin tarixi, həyat tərzisi, mədəniyyəti və dünyagörüşü məsələlərinə toxunulmur».

Bu isə o deməkdir ki:

a) «Qədim türklər» müəllifinin əsərinin adı onun mövzusunu (haqqında bəhs etdiyi dövru) daqiq əks etdirmir;

b) görkəmli tarixçi nəinki qədim, hətta ilk orta əsrlər türk tarixinin bütün coğrafiyasını ehtiva etməmişdir.

Lev Qumilyovun ən çox mübahisə doğuran mülahizəsi isə qədim türklər haqqında çox tez-tez işlətdiyi «məhv olmuşlar» ifadəsindən təzahür edir. Və «Qədim türklər» kitabı, maraqlıdır ki, həmin mülahizə ilə başlayır:

«...Avrasiya çöllərinin böyük bir ərazisi hələ də öz tədqiqatçısını gözləməkdədir. Bu, xüsusən Çingiz xanın tarix

səhnəsinə gəlməsindən əvvəlki dövрə aiddir. Həmin dövrdə Mərkəzi Asiya çölündə iki diqqətəlayiq xalq – hunlar və qədim türklər, habelə adlarını şöhrətləndirməyə imkan tapmayıb bir sıra digər xalqlar yaranmışlar və məhv olmuşlar».

Mənim yadimdadır ki, türkçülünün əleyhdarı olan mərhum akademik İlqar Əliyev yüksək tribunalardan gənc Azərbaycan türkoloqlarına hücum edərək hiddətlənirdi: «Nə türk, türk deyirsiz? Sizin dediyiniz türklər məhv olmuşlar... Mənə inanmırınsa, gedin sevimli Qumilyovunu bir də oxuyun».

Lev Qumilyov isə yazırı:

«Dünya tarixi fonunda qədim türk xalqının və onun yaratdığı dövlətin tarixi belə bir sual doğurur: türklər necə meydana gəlmişdilər və adlarını əslində onların varisləri olmayan bir sıra xalqlara verərək necə yoxa çıxdılar? Bu problemi yalnız siyasi tarixin təhlili, yaxud ictimai münasibətlərin araşdırılması yolu ilə həll etməyə dəfələrə təşəbbüs göstərilib, lakin həmin təşəbbüsler heç bir bəhrə verməyib. Bəşər tarixindəki cahanşumul əhəmiyyətlərinə baxmayaraq, qədim türklər azzaslı xalq idilər, Çin və İranla yaxın qonşuluq onların daxili işlərində öz əksini tapmaya bilməzdi. Başqa sözə desək, bu ölkələrin ictimai və siyasi tarixi bir-biri ilə sıx çülgalanmışdı və hadisələrin gedisi bərpa etmək üçün biz həm bu, həm də digər tərəfi diqqətdən qaçırmamalıyıq. İqtisadi konyukturanın dəyişməsi, xüsusən də Çin mallarının daşınmasının yüksək, yaxud aşağı səviyyədə olması, habelə İran hökumətinin maneçilik xarakterli tədbirləri də burada az rol oynamamışdı».

Lev Qumilyov burada özü özünü takzib edir. Hər şeydən əvvəl o mənada ki, türklərin tarixini onun «qonşularının» tarixi müəyyən etmir, hətta «yaxın qonşuluq» olsa belə...

Və böyük tarixçi-filosofun eyni etnik kökə malik hunkarlarla, türkləri (əslində, göytürkləri) bir-birindən «zorla» ayırması, onları «bəşər tarixinəki cahanşümül əhəmiyyətlərinə baxmayaraq» «azsaylı xalq» elan etməsi heç bir metodoloji prinsipə uyğun gəlməyən rus-sovet siyasi-ideoloji konquturundan sonacan yaxa qurtara bilməməsinin nəticəsidir.

Bələlikdə, türklərin tarixinin daha mükəmməl şəkildə öyrənilməsində üç fundamental elmi-metodoloji problem hələ də həll olunmamış qalır:

- 1) «qədim»liyin hüdudlarının müəyyənləşdirilməsi;
- 2) «qədim»liyin coğrafiyasının tarixi miqyası ilə təsəvvür edilməsi;
- 3) «qədim dövr»lə «orta dövr» (və nəticə etibarilə «yeni dövr») arasındaki genetik varisliyin parametrlərinin dəqiqləşdirilməsi.

Və türk tarixinin fəlsəfəsinin mükəmmallığı bu fundamental problemlərin hansı səviyyədə həll olunacağından asılıdır.

* * *

Lev Qumilyovun etnogenez nəzəriyyəsi və ya təlimi XX əsrin sonu XXI əsrin əvvəllərində rus elmi-ideoloji fikrinin ən çox maraq doğuran hadisələrdən, yaxud «beyin püşkürmələri»ndən biri kimi müxtəlif səviyyələrdə geniş müzakirə obyektinə çevrilmiş, uzun illər dövlət tərəfindən bu və ya digər şəkildə təqib olunmuş dissident etnosşunasın «Rusdan Rusiyaya qədər» adlı son kitabının 1995-ci ildə «Rusyanı, onun tarixini və ruhunu anlamaqdakı xidmətinə görə» Rusyanın Dövlət mükafatına layiq görülmesi isə həmin marağı məlum mənada daha da gücləndirmişdir. Ancaq o da az maraq kəsb etmir ki, Lev Qumilyovun son illər

böyük tırajlarda buraxılan kitablarında müzakirə (və mübahisə) predmeti tarixşunaslıq problemləri yox, bu problemlər hündürdən xeyli kənarə çıxan etnogenez nəzəriyyəsidir. Və təsadüfi deyil ki, həmin cəhəti nəzərə alan Maks Zilbert «Lev Qumilyov. Etnogenet nəzəriyyəsi. Büyük kəşf, yaxud mistikləşdirmə?» adlı xüsusi kitab tərtib edərək nəşr etdirmişdir (Moskva, 2013) ki, burada M.I.Artamonov, I.M.Dyakonov, Y.V.Bromley, Y.K.Yefremov, B.A.Rubakov, K.V.Çistov, Y.S.Lurye, A.L.Yanov... kimi görkəmli mütəxəssislərin Lev Qumilyovun məhz etnogenez nəzəriyyəsinə münasibati eks olunur.

Nəzəriyyənin güclü tərəfi olaraq müəllifin elmi izah tələb edən çoxsaylı tarixi hadisələrin sistemini və ya ümumi tipologiyasını müəyyən etməsi göstərilir, zəif tərəfi kimi sosial yox, bioloji, hətta biokimyəvi başlangıçca əsaslanması qeyd olunaraq kəskin tənqid edilir. Və məsələ burasındadır ki, böyük tarix filosofunun etnogenez nəzəriyyəsinin metodoloji nüvəsini təşkil edən passionarlıq anlayışı da sosial deyil, bioloji «mənşəli»dir... Lakin öz mövqeyində, nə qədər mübahisəli olsa da, ömrünün axırına qədər möhkəm dəyanan (və əlehdarlarını vaxtaşarı «obrivatel» adlandırmaqdan çəkinməyən) müəllifin nəzəriyyəsinin məzmunu ilə yanaşı, həmin nəzəriyyədən çıxış edərək irəli sürdüyü qlobal miqyaslı təklif – «vəsiyyət» maraq doğurmaya bilməz.

Lev Qumilyovun son kitabı «Rusdan Rusiyaya qədər» son sözündə eks olunmuş «vəsiyyət» belə başlayır:

Avrasiya kontinenti (əslində, onun avrasiya etnosunun formalasdığı mərkəzi) «üç dəfə birləşmişdir. Əvvəlcə onu Sarı dənizdən Qara dənizə qədərki əraziləri əhatə edən xəqanlıq yaranan türklər birləşdirmişlər. Türkəri Sibirdən gələn monqollar əvəz etmişlər. Tam tənəzzül və dezinteqrasiya dövründən sonra təşəbbüsü öz əlinə Rusiya almışdır:

XV əsrden ruslar şərqi doğru hərəkət edərək Sakit okeanın çatmışlar. Beləliklə, yeni hökmranlıq Türk xaqanlığı ilə Mongol ulusunun «varisi» olmuşdur.

Rusiyannın başçılığı ilə birləşmiş Avrasiyaya, ənənəvi olaraq, qarbdə katolik Avropa, Uzaq Şərqdə Çin, cənubda isə müsəlman dünyası qarşı dayanmışdır.

Göründüyü kimi, Lev Qumilyov Rusiyani onun ənənəvi (təbii!) əlehdarları saydığı katolik Avropasını, Çini, müsəlman dünyasını bütöv etnoslar (daha dəqiq desək, superetnoslar) hesab edir.

Və Avrasiya superetnosunun strukturu, yaxud xarakteri barədə yazır:

«Avrasiya landşaftının müxtəlifiyi onun xalqlarının etnogenetinə müsbət təsir göstərməsidir. Hər biri üçün münasib, ona rahat olan yer tapılmışdır: ruslar çay vadilərini, fin-uqor xalqları və ukraynalılar çayayıcı məskənləri, türklər və monqollar çöl zolaqlarını, paleoasiyalılar isə tundramı mənimsemişlər.

...Avrasiya xalqları hər bir xalqın müəyyən həyat formasına ilkin hüquq principindən çıxış edərək ümumi dövlətçilik yaratmışlar»...

Lev Qumilyov tarixdən müasir dövrə gəlir:

«Tarixi təcrübə göstərdi ki, o zamana qədər ki hər bir xalqın özü olmaq hüququ qorunub saxlanırdı, birləşmiş Avrasiya ham Qərbi Avropanın, ham Çinin, həm də müsəlmanların hücumlarına davam gətirirdi. Təessüf ki, XX əsr-də biz ölkəmiz üçün bu sağlam və ənənəvi olan siyasetdən imtina edib Avropa prinsiplerini əldə rəhbər tutmağa başladıq — hamının eyni cür olmasına cəhd etdik. Kim iştir ki, başqasına bənzəsin? Qərbi Avropanın vərdiş etdiyi ənənələrin Rusiya şəraitinə mexaniki köçürülməsi yaxşı olan az şey verdi ki, bu, təcəccüblü deyil. Axi rus superetnosu 500 il gec

meydana çıxmışdı. Və biz, eləcə də qərbi avropanıllar həmin fərqi hiss edirdik, başa düşürdük, odur ki, bir-birimizi «özümüzkü» saymırıq. 500 il cavan olduğumuzdan, Avropa təcrübəsinə nə qədər öyrənsək də, biz Ayropa üçün xarakterik olan imkanlara və əxlaqa hazırkı halda çata bilmərik. Bizim yaşımız, passionalıq səviyyəmiz qarşımıza tamamilə başqa vərdiş imperativləri qoyur».

Və davam edir:

«Bu, heç də o demək deyil ki, yad şeyləri qapının astanasından qaytarmaq lazımdır. Başqasının təcrübəsinə öyrənmək olar və gərəklidir, ancaq unutmaq olmaz ki, bu, mahz yad təcrübədir. Necə deyirlər, sivilizasiyalı ölkələr başqa superetnosa - Qərbi Avropa dünyasına aiddir ki, əvvellor «Xristian dünyası» adlanırdı. O, IX əsrde meydana gəlmiş və min illik bir dövrdə öz etnik tarixinin təbii finalına çatmışdır. Məhz buna görə də biz qərbi avropanıllarda yüksək inkişaf etmiş texnika, oturuşmuş məişət, hüquqa əsaslanan nizam-intizamın hökm sürdüyüünü görürük. Bütün bunlar uzunmüddətli tarixi inkişafın nəticəsidir».

Lev Qumilyovun «vəsiyyəti» belə bir xəbərdarlıqla yekunlaşır:

«Əlbəttə, sivilizasiyalı xalqların, yəni yad superetnosun dairəsinə girməyə can atmaq olar. Ancaq, təssüf ki, heç nə müftə deyil. Anlamaq lazımdır ki, Rusyanın Qərbi Avropa ilə integrasiyası bütün hallarda vətonin ənənələrindən tam imtina və sonrakı assimiliyasiya hesabına başa gələcəkdir.

Bu sadə nəticəyə, görünür, yalnız etibarlı qaynaqlarla dayanmaqla gəlmək olar. Biz isə aşkar bir şeyi nədənsə etiraf etmək istəmirik ki, etnik münasibətlərin əsası şüur səfərası hüdudlarından kənardır mövcuddur — o, emosiyalarda — simpatiya və antipatiyada, məhəbbət və nifratdədir. Və həmin simpatiya — antipatiyaların yönü hər bir etnos üçün

tamamilə şərtləndirilmişdir. Bu vəziyyəti necə gəldi dəyərləndirmək mümkündür, ancaq bununla onun reallığı azalmaqlağıdır.

«Rusdan Rusiyaya qədər» kitabına «Böyük avrasiyaçıının vəsiyyəti» adlı son sözündə Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti, professor S.B.Lavrov göstərir ki, bu «vəsiyyət» ilə böyük mütəfəkkir dünyadan gedərkən düşdüyü müz ümidsiz vəsiyyətdən çıxış yolu tapmaqdə bizə kömək etməyə çalışmışdır.

Avrasiya superetnosu, eləcə də onun ənənəvi, yumşaq desək, rəqibləri barədəki avrasiyaçı təfəkkürün nə qədər doğru olub-olmaması barədəki məsələ, əlbəttə, çox ciddi mübahisə obyekti sayıla bilər. Və fikrimizcə, bu, böyük avrasiyaçı – mütəfəkkirin «vəsiyyət»inin nüfuzuna və ya keçərliliyinə əhəmiyyətli təsir göstərməyə bilməz.

Məsələnin qoyuluşunun qlobal tərəfləri üzərində dəyanmayıb (və bunu daha səlahiyyətli mütəxəssislərin öhdəsinə buraxaraq) bizim üçün aktual (və əhəmiyyətli) tərəflərdən birinə – «vəsiyyət»də türk xalqlarının taleyi hənsi prizmadan yanaşılmasına baxsaq, belə məlum olur ki, burada bir sırə ciddi anlaşılmazlıqlar vardır... Birincisi odur ki, bütün etnik hadisa olan türklər (Türk xalqları) nə dərəcədə Avrasiya (Rusiya) superetnosunun üzvi tərkib hissəsi sayıla bilər? İkincisi, Avrasiya (Rusiya) superetnosunun rəqibləri olan superetnosların – Çinin və ya müsəlman dünyasının «tərkibindəki» (və yüzillər boyu Türk dünyasından tacrid olunmamış) milyonlarla türklərin taleyi necə olsun? Və üçüncüüsü, XX əsrin sonlarında öz dövlət müstəqilliyini təmin etmiş, yaxud təmin etməkdə olan, həm Türk, həm də ümumən dünya məkanında hərtərəfli integrasiyaya can atan ayrı-ayn Türk xalqları öz gələcəkləri barədə nə düşünməlidirlər?

«Vəsiyyət» bu suallara cavab vermir... Müasir dünya isə geniş müzakirələrin aprobasiyasından geçməyən idəya-nəzəriyyəni sxematik baxımdan nə qədər sistemli və ya mükəmməl qurulmuş olursa-olsun, çətin ki, qəbul edə...

Doğrudur, yeni nəzəriyyə bütün mübahisəli tərəflərlə birlikdə, etnosşunaslığı müəyyən mənada hərəkətə gətirdi, onu ictimai-humanitar təfəkkürün «əsarət»indən çıxarıb daha çox təbiətşunaslıq tədqiqatlarının obyektinə çevirməyə cəhd etməkə müstəqil bir elm kimi inkişaf üçün geniş metodoloji imkanlar yaratdı. Və fikrimizcə, Lev Qumilyovun bu sahədə xidməti, əsasən, o oldu ki, həqiqəti sükunətdə, ətalətdə yox, irəli sürdüyü mübahisələr, mülahizələrdə axtardı. Ona görə de güman etmirik ki, ister dövrümüzün, istərsə də gələcəyin hər hansı az-çox ciddi etnosşunası Lev Qumilyovun etnogenez nəzəriyyəsinə laqeyd yanaşın, onu ya təqdir, ya da tənqid etmədən ötüşsün.

Lev Qumilyov ilk növbədə coğrafiya tarixçisi olduğunu və onun əsərlərində (və nəticə etibarilə, məşhur nəzəriyyəsində) qədim dövrlərdən başlayaraq yer üzərində zühr etmiş coxsayılı etnosların tarixi, əgər belə demək olarsa, ehtirasla (öz termini ilə ifadə etsək, passionar bir maraqla!) araşdırılır ki, onların içərisində ən çox diqqət yetirilənə məhz türklərdir. Və təsadüfi deyil ki, Lev Qumilyov həm də görkəmli türkoloq sayılır... Yeri gəlmışkən, onun Türk xalqlarının yaddaşından heç zaman silinməyəcək böyük bir xidmətini xatırlayaq: Lev Qumilyov kifayət qədər əsash dəllilərlə rus-sovet tarixşunaslığında möhkəm yer tutmuş «monqol-tatar vəhşiliyi» barədəki əsassız təsəvvürü sindirdi... Lakin onun rus-slavyanlarla monqol-tatarların «birleşərək» vahid superetnosa çevrilmələri – Avrasiya etnosunu yaratmaları mülahizəsi, birbaşa desək, həqiqəti ifadə etmədi.

Türklərin mənşeyi (və bir etnos olaraq təşkəkkülü) məsaləsinə gəldikdə Lev Qumilyov özünün passionarlıq fərziyyəsinə dayanaraq (daha doğrusu, həmin fərziyəni sübut etmək məqsədilə) yazar:

«439-cu ildə kiçik bir monqoldilli Aşına köçəriləri qrupu Alaşan və Nanşan dağ etəklərindən şimala – monqol Al-taylarına sıxışdırıldı. Burda o, yerli turkdilli əhalini ilə qarışdı, nəticə etibarilə, özünü «türk» və ya «türküt» adlandıran kiçik bir xalq yarandı. VI əsrin ortalarında türklər Qara dənizdən Sarı dənizə qədər, demək olar ki, bütün Avrasiya çöllünü, eləcə də Amudəryaya qədər Orta Asiyani zəbt etdilər. Bu, onların tarixi təşkəkkül fazası idi. Lakin qüdrətli, zəngin və təcavüzkar Çinlə qonşuluq bir sıra ziddiyyətlərin meydanına çıxmışa getirib çıxardı ki, həmin ziddiyyətlər 630-cu ildə Şərqi Türk xaqanlığının darmadağın edilərək türklərin Çin imperatoruna tabe olunması ilə nəticələndi. Qərb xaqanlığı 658-ci ilə qədər öz müstəqilliyini saxlasa da, həmin il Çin orduları onun şərq yarısını da tutdular, qərb yarısı isə müstəqil Xəzər xaqanlığını yaratdı. 680-ci ildə şərq türkləri Çinə qarşı üsyən edib 750-ci ilə qədər müstəqilliklərini təmin edə bildilər. Çində formalasmış karluk, uyğur və basmillerin ittiqaçı tərəfindən məğlub edilmələri qədim türk etnosunun tarixi mövcudluq fazasına son qoydu. Beləliklə, o türklər ki, çöldə qırılmamışdır, Mərkəzi Asiyadan xalqlar qarışığında əridilər. Yalnız Altyada gizlənmiş kiçik bir qrup relikt kimi XVII əsrə qədər mövcud oldu ki, həmin dövrə onu boyar oğlu Pyotr Sabanski ram etdi».

«Qədim türklərin tarixi, Lev Qumilyova görə, nə az-nə çox, məhz bundan ibarətdir... Və etnosunən-türkoloqun, demək olar ki, bütün əsərlərində bu ideya israrla təqdim (və təbliğ) edilmişdir. Halbuki qədim türklər Altay etnosunun təbii diferensiasiyası nəticəsində ən gec i. e. a.

III minillikdə meydana çıxmış, eramızın I minilliyinin ortalarından başlayan eyni dərəcədə tabii diferensiasiyanın məhsulu olaraq II minilliyin ortalarında müasir türk xalqları formalasmışdır ki, bunu coğrafiya (məskən), etnoqrafiya və ya etnik-mədəni vərdişlər sistemi, dünyagörüşü, dil kimi çox mühüm etnoloji amillər sübut edir. Türklərin beş min ildən artıq ardıcıl tarixinin, yaxud etnik varisliyinin mövcudluğu heç bir şübhə doğurmur. Lev Qumilyovun hər hansı xalqın (etnosun) tarixində bir neçə xalq (etnos) axtarması, müxtəlif (və müstəqil) xalqları bir-biri ilə çox asanlıqla «qarışdırıb» yeni «xalq» və ya «xalqlar» yaratması isə onun həm nəzəriyyəsinin, həm də «vəsiyyət»inin doğruluğuna ciddi şübhə yaradır... Ümumiyyətlə isə, türklər – türk xalqları, digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidirlər. Və müasir dünya ilə fəal iqtisadi, ictimai-siyasi və mədəni əlaqələri onların, eləcə də digər xalqların min illər boyu formalasmış etnik təbiəti üçün heç bir təhlükə təşkil etmir.

* * *

Məlum olduğu kimi, Lev Qumilyovun etnogenet nəzəriyyəsinin ən maraqlı (və populyar), eyni zamanda ən çox mübahisə doğuran məqamı etnoloq-mütəfəkkirin irəli sürdüyü «passionarlıq» anlayışı ilə bağlıdır ki, nəzəriyyə müəllifi bu barədə yazar: «...Elmi təhlil məqsədindən irəli gələrək biz yeni termin – passionarlıq (latınca «passio»dan) təklif edirik... Demək olar ki, bütün insanlarda passionarlıq mövcuddur, ancaq fəvqələdə dərəcədə fərqli dozalarda. O özünü fərqli keyfiyyətlərdə: hakimiyətsevərlilikdə, qürurda, səhərtpərəstlikdə, acqözlükda, qıbtədə və s. göstərir ki, eyni rahatlıqla şücaət və cinayət, quruculuq və dağıdıcılıq, xeyir və şər tərədir, biganəliyə isə heç bir yer qoymur».

Lev Qumilyovun fikrincə, «passionarlıq impulsu o qədər güclü olur ki, həmin əlamətin daşıyıcıları – passionarlar öz hərəkətlərinin nəticələrilə hesablaşmadan, hətta məhv olmayı belə gözlerinin qarşısına alaraq başlıdıqları işi başa çatdırmağa can atırlar. Bu, çox vacib hal olub, onu göstərir ki, passionarlıq insanların şüurunda yox, təhtəl şüurundadır».

Etnogenez nəzəriyyəsinin müəllifi həmin nəzəriyyənin demək olar ki, mahiyyətini eks etdirən belə bir nəticəyə gəlir ki, passionarlar «uzaq yürüşlər təşkil edirlər ki, oradan çox az adamlar qayıdır. Onlar öz etnoslarını əhatə edən xalqların ram olunması uğrunda mübarizə aparır, yaxud işğalçılara qarşı döyüşürələr. Bu cür fəaliyyət üçünsə gərginliyə dözdülü yüksək bacarıq tələb olunur, cünki canlı orqanizmİN hər cür cəhdİ enerjinin hansısa növünün itirilməsilə müşayiət edilir. Həmin enerji növü bizim böyük həmvətənimiz, akademik V.İ. Vernadski tərəfindən kəş və təsvir olunmuş, elə özü tərəfindən də biosferin canlı cismərinin biokimyəvi enerjisi adlandırılmışdır.

Passionarlıqla vərdiş arasındakı əlaqənin mexanizmi çox sadədir. Adətən, canlı orqanizmlərdə olduğu kimi, insanlarda enerji onların həyatlarını təmin etmək üçün nə qədər zəruridirsə, o qədərdir. Əgər insan orqanızmı ətraf mühitdən daha çox enerji «əldə etməyə» qabildirsə, həmin insan başqa insanlarla münasibətlər və əlaqələr formalasdırır ki, bu enerjini seçilmiş istiqamətlərdən hər hansı birinə tətbiq etmək imkanı qazanır. Yeni dini sistem və ya elmi nəzəriyyə yaratmaq da, piramidalar və ya Eyfel qülləsi tikmək də və s. mümkündür. Bu zaman passionarlar yalnız bilavasitə icraçı kimi yox, həm də təşkilatçı kimi çıxış edirlər. Öz artıq enerjilərini sosial iyerarxiyanın bütün səviyyələrində həmtayfalarının təşkilinə və idarəsinə sərf etməklə

onlar, müəyyən çatınlıklarla üzləşsələr də, yeni vərdiş stereotipləri işləyib hazırlayırlar, onları bütün digərlərinə sirayət etdirir və beləliklə, tarixin gözləri qarşısında yeni etnik sistem, yeni etnos yaradırlar».

Lev Qumilyov passionarlığın uzun zaman davam etsə də, kəsilən bir proses olaraq fazalarını da göstərir: 1) passionar təkanla etnosun passionar qalxınması fazası, 2) akmatik faza, 3) sınmə fazası, 4) inersiya fazası, 5) obskursasiya fazası.

«Lev Qumilyov. Etnogenez nəzəriyyəsi. Büyük kəş, yoxsa mistikləşdirmə?» məqalələr məcmuəsinə yazdığı «Tərtibçidən» adlı ön sözündə Maks Zilbert göstərir ki, «elmi nəzəriyyənin deyəri müşahidə olunan hadisələrə, mövcud elmi faktlara ziddiyyətsiz izah təqdim etmək qabiliyyətilə müəyyən olunur. Məsələn, Ərbəstan səhrasında sakitcə dəvəsinə bəsləyən, beynəlxalq arenada minimal rol oynayan köçəri-bədəvилərin VII əsrər peyğəmbərin bayrağı qaldıraraq, həmin bayraq altında dövrün ən möhtəşəm hakimiyyəti – Bizans üzərində hərbi qələbəsini, zəngin Sasanilər imperiyasını dağlıtmalarını və İspaniyadan Hindistana qədərki ucsuz-bucagızsız torpaqlara hökm etməyə başlamaların nə ilə izah etmək olar? Heç kimə məlum olmayan, müqayisədə azsaylı monqollar XIII əsrə nə yolla bütün Cənubi Asiyani və Avropanın yarısını tuta bildilər? Hansı səbəblərə görə kiçicik dövlətlərdən nəhəng imperiyalar, məsələn, qədim Romada, Osmanlı Türkiyəsində və XIV əsrda çox balaca Moskva knyazlığından törəmiş Rusiyada olduğu kimi, əmələ gəldi?..»

Bu suallara cavab vermək, həqiqətən, ciddi məsələdir: hazırkı halda bu sətirlərin müəllifinə elə gəlir ki, Qumilyov nəzəriyyəsindən başqa heç bir nəzəriyyə bunları aydınlaşdırmağa qadir deyil».

Türkologyanın müasir problemləri

Lev Qumilyov son müsahibələrinin birində passionarlıq məsələsinə necə gelib çıxdığı barədə təfsilatı ilə verdiyi izahat onun etnogenez nəzəriyyəsinin metodoloji əsaslarını öyrənmək baxımından maraqsız ola bilməz.

Müəllif həbsxana kamerasındakı intellektual «axtanışlar»ından danışır... «...Düşünürdüm: axı nə üçün Makedoniyalı İsləgəndər əvvəl İranı, sonra isə Hindistana və Orta Asiyaya yeridi? Oralarda ona nə lazım idi? – Heç nə! Və birdən ağlıma gəldi ki, bütün bu böyük müharibələr ona görə baş verməyib ki, kiməsə (ən azı onların iştirakçılara) lazım imiş; ona görə baş verib ki, ayrı bir şey var – mən onu latınca «əhtifas» menasını verən passionarlıq adlandırdım.

Passionarlıq – hər hansı bir aydın məqsədsiz və ya illüziya məqsədli hərəkətə can atmaqdır. Bəzən bu illüziyalı məqsəd faydalı, çox hallarda isə faydasız olur, lakin passionarlar hərəkətə keçməyə bilməz. Bu, yalnız bir adama yox, insan qruplarına da aiddir.

...Kamerada oturarkən mən gördüm ki, işiq şüası pəncərədən sement döşəməyə necə düşür. Və o zaman anladım ki, passionarlıq – enerjidir. Eynilə bitkiləri qidalandıran enerji kimi. Burada uzaq bir assosiasiya öz işini gördü. Beləliklə, nəzəriyyənin inkişafında növbəti addımı atmış oldum.

...Öz yanmadalarının dərinliklərindən qəflətən hərəkət edərək, Luaradan Hində və Pamira qədər çoxsaylı əhalisi olan geniş bir əraziyə hücum edən ərəblər hər yeri tutdular! Nəyin nəticəsi idi? həmin enerji idi ki, gözə görünən effektini – passionarlığı ortaya çıxarmışdı. Passionarlıq – həmin effektidir ki, bizdə – insanlarda təzahür edir. Onun heyvanlarda necə təzahür etdiyini isə zooloqlardan soruşmaq lazımdır.

Bu cür müləhizələr, irəlicədən deyək ki, Lev Qumilyovun nəzəriyyə axtarışlarına (va nəticə etibarılı, etnogenet nəzəriyyəsinə) qəribə bir mistiklik gətirir. Hətta onun

Türkologyanın müasir problemləri

soyuq elmi təfakkürün məhsulu olmasına bəri başdan şübhə yaradır... Xatırlayaq ki, həmin şübhələr (və etirazlar!) nəzəriyyə müəllifinin kifayət qədər nüfuzlu (və çoxsaylı) opponentlərində həmişə olmuşdur...

Fikrimizcə, müxtəlif etnosların tarix sehnəsinə çıxmasisi «təkamül nəzəriyyəsi» ilə izah olunmasa da, «passionar təkan»ın da məhsulu deyil. Ən azı ona görə ki, nə Makedoniyalı İsləgəndərin, nə qədim Romanın, nə türklərin, nə monqolların, nə də Moskva knyazlığının «passionarlığ»ı öz-özüyündə heç bir yeni etnos yaratmamışdır. Və yarada da bilməzdi... Lakin Lev Qumilyovun məşhur nəzəriyyəsi, Maks Zilbertin qeyd etdiyi kimi, doğruluğuna və ya əsaslılığına görə yox, daha çox ona görə populyarlaşdı ki, elm üçün aktual olan hadisələri obyektiv (və heç bir konyuktur ideologiyaya dayanmadan) təzahür etməyə cəhd göstərməklə normal idrak qarşısında geniş üfüqler açdı... Bununla belə nəzəriyyə müəllifi (və onun tələbələri) fakt kimi qəbul etdikləri hadisələri həm təbii halında şərh eləməkdən yarındılar, onları sxematikləşdirildilər, həm də (və daha qabul edilməz olaraq) «indukasiya»dan «deduksiya»ya çox tez keçməkə yeni nəzəriyyəni «toxunulmaz» elan edib sübut üçün fakt axtarmaq (əslində, uydurmaq) yolu tutdular.

Lev Qumilyovun nəzəriyyəsi etnogenet problemini nə qədər aktuallaşdırırsa, o qədər də dolaşdırdı. Və nəticəsi də bu oldu ki, yeni problem – Lev Qumilyovun na demək istədiyi, hansı termin və ya anlayışlarla danışdığını «kyozmaq» problemi (əslində, problemləri!) meydana çıxdı. Ən dözlüməzi isə müəllifin cəsarətə «mənim nəzəriyyəm» dediyi anlayışlar (və müyyən münasibətlər) sxemini özü müzakirələr (və mübahisələr) obyektiñə çevirdi. Lev Qumilyovun dissident intellektual nüfuzu ona gətirib çıxarıdı ki, sovet etnologiyasının klassiklərindən olan (və «passio-

narlıq» fərziyyəsinə ciddi baxmayan) Y.V.Bromley plagiatsızlıqda (Lev Qumilyovu köçürməkdə) ittiham edildi. Nəzəriyyə müəllifinin (və qumilyovçuların) belə bir təsəvvür formalasdırmaqdə məqsədləri, bir tərəfdən, əleyhdarlarla qarşı mübarizə idisə, digər tərəfdən, heç şübhəsiz, yeni (və əslində, bu sahədə yeganə sayılan) nəzəriyyəyə sosial məraq qazandırmaq idi. Etiraf edək ki, bu, müəyyən mənada, baş tutdu, lakin, nəticə etibarılı, Lev Qumilyovun mülahizələri «daxil»dən müdafiəsiz qaldı.

Fikrimizcə, həmin müdafiəsizlik, prinsip etibarılı, onda təzahür edir ki, etnosun təşəkkülü üçün tələb olunan şərtlər, yaxud etnosun meydana çıxma şəraitini və ya yolların mövcud faktlara dayanılaq aydın göstərilmediyi halda, biokimyəvi enerji mənbəyi, passionarlıq (onun fazaları), ətraf mühit (landşaft, iqlim dəyişmələri), etnoslararası münasibətlər (komplimentasiya), etnosun strukturu (subetnos, etnos, superetnos) və s. kimi kifayat qədər mücorrad, dolayı və mübahisəli məsələlər üzərində baş sindirilir. Nəticə etibarılı, təfərruat mətləbi «unutdurmuş» olur.

Mətləb isə bundan ibarətdir ki, insan cəmiyyətinin, o cümlədən də xalqların (etnosların) tarixi təbii artma-çoxalma, genişlənmə-yayılmaya əsaslanan diferensiasiya tarixidir. Və ana etnosun bölünməsi üçün ən mühüm şərt-səbəblər sırasına üç mühüm amil daxildir: 1) coğrafi-iqtisadi, 2) siyasi və 3) mədəni.

Və fikrimizcə, bu şərt-səbəblər nəzərə alınmadan heç bir ikinci və ya üçüncü dərəcəli amil, heç bir təhtəşşür passionarlıq etnos yarada bilməz. Roman, german, slavyan, İran, türk və b. xalqların hamısı tamamilə təbii (etnocoğrafi, etnisiyasi və etnokulturoloji) diferensiasianın məhsulu kimi meydana çıxmışlar. Və mürəkkəblik, yaxud təfsilat isə bu ümumi (normal) qanuna uyğunluqla yox, müəyyən

anomaliyalara bağlıdır. Belə ki, bu və ya digər etnosun təşəkkülündə yuxarıda qeyd etdiyimiz şərt-səbəblərdən biri aparıcı ola, önə çıxa bilər, lakin, nəticə etibarılı, az və ya çox dərəcədə hər üçü iştirak etməlidir. Yaxud etnosların diferensiasiya səviyyəsinin aşağı, yaxud yüksək olması da mümkündür; məsələn, türk, İran, Qafqaz xalqlarının bir qismi ana etnosdan çox, bir qismi isə az təcrid olunmuşdur. Və yaxud elə etnoslar (xalqlar) var ki, onların müstəqillik (diferensiasiya) səviyyəsi və ya keyfiyyəti mübahisəlidir.

Bütün bunları nəzərə alsaq, Lev Qumilyovun «passionarlıq»ına, eləcə də ümumən etnogenez nəzəriyyəsinə hələ ki yalnız passionar, ehtiraslı bir fərziyyə kimi baxmaq mümkündür.

2016

Qədim türklərin tarix təfəkkürü

Qədim türklər haqqında danişarkən, adətən, deyirlər ki, onlar tarix yazmaqdan daha çox, tarix yaradırdılar... Əlbəttə, qədim (eləcə də ümumən) türklər yaratdıqları (və bütün dünyyanın ya etiraf etdiyi, ya da etiraf etməyə məhkum olduğu) tarixi lazımı səviyyədə (və miqyasda) yazmasalar da, hər halda onların həmisi kifayət qədər mükəmməl tarix təfəkkürlerinin varlığı heç vəchlə şübhə doğurmur.

Bununla belə qədim türk tarix mənbələri göstərir ki, türklər təvazökar (və müdrik!) bir tarix təfəkkürünə sahib olmuşlar...

Qədim türklərin tarix təfəkkürü özünü ən azı üç təzahür formasında nümayiş etdirir ki, onlardan birincisi mifoloji təzahürdür.

Məsələn:

«Hələ heç nə yox idi. Yalnız Tanrı Qara xanla Su vardı. Qara xandan başqa görən, Sudan başqa görünən yox idi.

Qara xan təklikdən dərinib nə edəcəyini düşünən zaman Su dalğalandı. Ağ Ana peydə oldu. Qara xana «yarat!» deyib yenidən Suya daldı. Qara xan Kişini yaratdı. Və Qara xanla Kişi əbədi Suyun üzərində iki qara qaz kimi uçurdular...

Ancaq Kişi halından məmənun deyildi. Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Bundan xəbərdar olan Qara xan Kişinin uçmaq qabiliyyətini aldı. Və Kişi sonsuz Suya yuvarlandı. Boğulurdu... Etdiyinə peşiman olduğunu deyib Tanrı Qara xandan üzr istədi. Tanrı Qara xan Kişinin Sudan çıxmاسını əmr etdi.

...Kişi ovcundakı torpağı Su üzərinə səpdikdə Tanrı Qara xan torpağa «böyü!» dedi. Və bu böyük torpaq Dünya oldu... (Yaradılış dastanı).

Tarix təfəkkürünün mifoloji təzahürü üç mühüm (fundamental) mövzunu əhatə edir:

- 1) dünyanın (kainatın) yaranması;
- 2) insan övladının (bəşəriyyətin) yaranması;
- 3) türk etnosunun yaranması.

Göründüyü kimi, burada söhbət bütün hallarda (və məhiyyəti etibarilə!) mifoloji-mistik təsəvvürlərdən gedir.

Qədim türklərin tarix təfəkkürünün ikinci forması epik təzahürdür.

Məsələn:

«İsgəndər Səmərqəndi keçib Türk ellərini almaq istədiyi zaman Türk padşahı Şu adında bir gənc idi. Onun böyük bir ordusu vardı.

...Hökmdarın könlü rahatdı. Çünkü İsgəndərin hərəkətlərini izləmək üçün kəşfiyyatçılar göndərmişdi.

...Ona «nə edək, döyüşə girəkmi?» suali veriləndə arxayınlıqla hövzu göstərib laqeydcəsinə «bu qazlara, ördəklərə baxın, nə gözəl üzürlər» dedi.

Xalq gördü ki, hökmdar nə döyüşə hazırlaşır, nə də qaçmağa.

...İsgəndər çəkilib ketdikdən sonra Şu geri döndü. Balasaquna gəlib Şu adlanan bir şəhər saldı»... (Şu dastanı).

Bu təzahür formasında tarixi təfəkkür, əsasən, aşağıdakı epik obrazları yaradır:

- 1) Hökmdar (xaqan) obrazı;
- 2) Türk dövləti (el) obrazı;
- 3) Türk xalqı (budun) obrazı.

Qədim türklərin tarix təfəkkürünün üçüncü forması realist-praktik təzahürdür.

Türkologmanın müasir problemleri

Məsələn:

«Mən Bilgə Tonyukukam. Çin ölkəsində doğuldum. Türk xalqı Çinə tabe idi. Türk xalqı öz xanı olmadığı üçün Cindən aynıldı, xan sahibi oldu.

Xanının atıb yenə Çinə tabe oldu. Tanrı dedi: Xan verdim, yenə də xanını atıb tabe oldun... Türk xalqı öldü, batdı, yox oldu...

Meşədə, ondan kənardı qalmış olanlar toplanıb yeddi yüz adam oldular. İki böülüyə atlı, bir böülüyə piyada idi. Yeddi yüz adamı idarə edənlərin böyüyü «şad» sayılırdı. «Mənə vəzir ol» dedi. Mən də oldum»... (Tonyukuk abidəsi).

Bu cür təzahür-mətnlərdə konkret tarixi adlar, coğrafiya, rəqəmlər və s. öz əksini tapır, təkrar olunur, siyasi-ideoloji mövqə nümayiş etdirilir.

Müşahidələr göstərir ki, qədim türk tarix mənbələri tarix təfəkkürünün təzahür formalarından hər hansı birinin üstünlüyü və ya aparıcılığı ilə seçilir.

Əgər bir mənbədə tarix təfəkkürünün həm mifoloji, həm epiq, həm də realist-praktik təzahürü varsa, onlardan biri üstün və ya aparıcı, digəri (yaxud digərləri) «sitat» xarakterlidir. Ancaq bu «sitat» yaxud «sitatlar» ümumi mətnin ayrılmaz informativ (və fəlsəfi-metafizik!) tərkib hissəsidir.

Məsələn:

«Yuxarıda mavi göy, aşağıda qara yer yaradılınca, ikisinin arasında insan övladı yaradıldı. İnsan övladı üzərində əcdadları – Bumin xaqanla İstəmi xaqan hökmənən oldular. Və hökmənən olub Türk xalqının dövlətini, törəsini (qanun-qaydalarını) dirçəldilər, qorudular... Dörd tərəf düşmən idi. Ordu çəkib dörd yandakı xalqı özlərinə tabe etdilər.

Türkologmanın müasir problemleri

Başı olanı baş əyməyə, dizini olanı diz çökməyə məcbur elədilər»... (Kül tiqin abidəsi).

Və beləliklə, qədim türklərin tarix təfəkkürü birinci təzahür formasında dini-metafizik (fəlsəfi), ikincidə bədii-estetik, üçüncüdə isə siyasi-ideolojidir.

Hər üç halda isə tarixidir...

2016

Türk dövlət gənəsiyi

En qədim dövrlərdən başlayaraq türkləri xarakterizə edərkən göstərilən ən mühüm keyfiyyətlərdən biri (bəlkə də, birincisi) onların (Türklərin) zəngin dövlət quruculuğu (və idarəciliyi) mədəniyyətinə malik olmalarıdır.

Göy Türklerin Kül tiqin abidəsi (732) məlumat verir: «Yuxarıda mavi göy, aşağıda qara yer yaradıldıqda onların arasında insan oğlu yaradıldı. İnsan oğlu üzərində dədə-babalarım Bumın kağanla İstemli kağan hakim oldular. Hakim olub türk xalqının elini (dövlətini), törəsini (idarəciliq qayda-qanunlarını) dirçəldib möhkəmləndirdilər»...

Göründüyü kimi, hər şeydən əvvəl, qədim türklər inanırlar ki, kağan (xaqan) hakimiyyətə Tanrıının iradəsi (məsləhəti) ilə gəlir. Və bunu, maraqlıdır ki, kağan özü də «etiraf» edir:

«Türk xalqının adı-sani (şərəfi) yox olmasın deyə atam kağanı, anam xatını yüksəldən Tanrı, el (dövlət) veren Tanrı türk xalqının adı-sani (şərəfi) yox olmasın deyə məni taxta oturdu».

Və beləliklə, Tanrı türk kağanını «seçir»... Türk kağanı hakimiyyətə ona görə gətirilir ki, xalqın normal yaşayışını, şərəfini təmin etsin... Bunun üçünə türk törəsinə, dədə-babalardan qalmış möhkəm (və müqəddəs!) qayda-qanunlara əməl eləmək lazımdır.

Bu tələb həm kağana, həm də xalqa aiddir.

«Türk» sözünün bir neçə etimoloji mənalalarından (törəmək, artmaq, güclü, qüdrətli və s.) biri də «törəsi (qayda-qanunları) olan, yaxud ona riayət edən» deməkdir. Əs-lində, «Türk» sözüne verilən populyar tarixi interpretasiya-

lardan hər üçü məna-məzmunca bir-birilə səslişir: törəmək-törə ilə yaşamaq – güclü-qüdrətli (passionar) olmaq...

Tarixin (və ya tarixşünaslığın) yaddaşında qalmış ən qədim türk dövləti Turan (e.ə. I minilliyyin ortaları), ilk böyük türk hökmədarı isə Alp Ər Tonqadır... Bu dövlətin (və onun hökmədarının) tarixi qüdrəti barədə keçən eranın sonu yeni eranın əvvəllərində yaranmış «Alp Ər Tonqa» dastanı eramızın birinci minilliyi boyu çox məşhur olmuş, Qəznəlilərin hökmədarı Sultan Mahmud Qəznəvi İran şairi Firdovsiyə həmin mövzuda əsər yazış türkləri (sələflərimi) tərənnüm etməyi sıfariş versə də, dahi şair «milli təəssüb-keşliyi» ucbatından Turana yox, İrana üstünlük verdiyinə görə türk hökmədarı tərəfindən, haqlı olaraq, cəzalandırılmışdır. Lakin Alp Ər Tonqanın (və Turanın) əzəmətinə heç «Şahnamə» müəllifi də sona qədər kölgə sala bilməmişdir.

E.Ə. I minilliyyin sonlarına doğru türklərin Hun siyasi birliyi formalaşır ki, onun yaradıcısı Tümen kağan idi... Və beləliklə, Böyük Türk Kağanlığının «əbədi» tarixi başladı.

Tümendən sonra hakimiyyətə oğlu Mete -qədim türk eposunun qəhrəmanı Oğluz kağan keçir... Və onun zamanında Böyük Türk Kağanlığının hüdudları xeyli genişlənərək bütövlükdə Böyük Çölü əhatə edir.

Mete (Oğzu) kağanın mənbələrdə mühafizə edilmiş məşhur dövlət gənəsiyi, yəqin ki, türk dövlətçiliyi tarixində ilk gənəsiq hadisəsi deyildi...

Düşmən tayfalar hələ zəif olan Hunlara elçi göndərib kağanın atını istəyirlər. Mete ətrafinı toplayıb məsləhətləşir. «Yox» deyirlər... Ancaq kağan vəziyyəti nəzərə alıb atın verilməsi qərarına gəlir... Düşmən bir daha elçi göndərib Metenin xanumunu istəyir. Yenə də məsləhətləşmə keçirilir. Nüfuzlu adamların əxlaqsız iddiaya kəskin etirazına baxmayaraq kağan bu dəfə də güzəştə gedir... Azınlılaşmış

düşmən üçüncü dəfə ölkənin yarasız bir torpaq sahəsini tələb etdikdə məsləhət üçün toplananlardan bəziləri kağana «ver getsin», -deyirlər – «Əvvəlki iddialarla müqayisədə bu tələb heç nədir». Kağan qəzəblənib həmin adamların başını vurdurur. Və deyir ki, «əvvəl güzəştə getdiklərim şəxsən mənə mənşub idi, torpaq isə dövlətindir, onu heç kim öz xoşuna düşmənə verə bilməz»...

Bu əfsanə-mənbə qədim türklərdə həm dövlət gənəşinin olmasını, həm onun formatını, həm də qərar çıxarma fəlsəfəsini (üsul, metod, son sözün kimə məxsus olması və s.) əks etdirir.

Eramızın ilk əsrlərindən Şərqdən Qərbə «axan» hunlar həm bir sıra müasir türk (qıpçaq) xalqlarının əsasını qoyur, həm də türk törəsini (ümumən dövlətçilik mədəniyyətini) Avropaya yayırlar. Xüsusilə Atilla dövründə (I minilliyin ortalarında) Hunların (Türklərin) Qərbi Avropaya təsiri yeni dinin (xristianlığın) qarşısındaki maneələri aradan qaldıraraq «qocalmış Avropanı cavanlaşdırmaq cəhdii» kimi xarakterizə oluna bilər.

Qərbi Avropada Hunlar (və Atilla) ilə bağlı mənfi stereotiplərin yaranmasına baxmayaraq, obyektiv araşdırımlar (məsələn, bax: Laszlo Maracz. The Huns in Western consciousness: images, stereotypes and civilization. – Global – Turk, 2015, №1 -2) göstərir ki, türk dövlət idarəciliyi ənənələri Avropaya əhəmiyyətli mədəni təsir göstərmişdir.

I minilliyin ortalarında Büyük Türk Kağanlığı – Götürk dövləti (imperiyası) simasında təzahür edir...

Əvvəlki türk dövlətləri kimi əsas coğrafiyasını Büyük Çölün təşkil etdiyi Götürk imperiyası dövründə türklərin dövlət quruculuğu (və idarəciliyi) texnologiyaları barəsində yalnız şifahi yox, həm də zəngin yazılı mənbələr – «Kültiqin, Bilgə kağan, Tonikuk abidələri mövcuddur. Və bun-

dan sonra Tarix türklerin dövlətçilik mədəniyyəti, o cümlədən dövlət gənəşiyi barədə təkcə danışır, həm də yazar.

Turan, Hun və Götürk dövlət-imperiyalarından sonra türklər Dünnyaya harmoniya gətirən bir sıra böyük siyasi birliliklər də yaradırlar: Qaraxanlılar, Səlcuqlar, Moğollar, Qızıl Ordular, Səfəvilər, Osmanlılar...

E.ə. II minilliyin sonu I minilliyin əvvəllerindən başlayan (ondan bir neçə min il əvvəl isə ümumaltı «təcrübəsi olanı»), təxminən üç min illik ardıcılı, davamlı tarixə malik türk dövlətçilik ənənəsinin kifayət qədər universal qanuna uyğunluqlarından, modellərinən (və nəticə etibarilə, genotipologiyasından) bəhs etmək olar.

Və bu mövzuda daha əsaslı söhbət açmaq üçün böyük tarixçilər Əbdülqadir İnan, Bəhaəddin Öğəl, Mirəli Seyidov... kifayət qədər geniş imkanlar yaratmışlar.

Türk cəmiyyətinin strukturunu, məlum olduğu kimi 1) ailə (oğuş), 2) ailələr birlüyü (uruğ), 3) tayfa (boy), 4) tayflar birlüyü (budun), 5) xalq (el) iyerarxiyasına əsaslanır.

Tayfanı (boyu) – boy; tayflar birliyini (budunu) – yabqu, şad və ya iltəbər; xalqı (eli) isə kağan idarə edir.

Böyük Türk Kağanlığı (imperatorluğu), əslində, «boyalar konfederasiyası»dır ki, burada həm bir idarəciliq demokratizmi, həm də mərkəzçiliyi sarsıda biləcək qədər «boy (tayfa) sərbəstliyi» vardır.

Və fmkrimizcə, türk dövlət gənəşiyi kağanlıq təkhakimiyyətliliyi ilə (xalqın öz passionar azlığı vasitəsilə) dövlət idarəciliyində iştirakı ehtiyacı arasındaki dialoq və ya diskurs (ünsiyyət) zərurətindən yaranmışdır.

Ümumi qənaət bundan ibarətdir ki:

«Böyük Hunlardan başlayaraq hər türk dövlətində dövlət işlərinin müzakirə olunduğu (məsləhətləşildiyi) bir məclis vardır. Əvvəllər «Toy», moğollardan sonra «Qurultay»

adlanan bu məclislərin quruluşu və burada iştirak edənlər müxtəlif türk dövlətlərində bir-birindən fərqlənmiş, səlahiyyət və müzakirə (məsləhətləşmə) mövzuları da dəyişilmişdir. Boy (tayfa) bəyləri bir sıra xanədan mənsubları və yüksək rütbəli dövlət məmurları bu məclisda iştirak etmişlər» (Büyük Türk Klasikleri, I c., Ötüken-Sögüt).

Türk dövlətlərinin (imperiyalarının) zəngin tarixi təcrübəsindən çıxış edərək (və onları mövcud araşdırımlar əsasında ümumiləşdirərək) türk dövlət gənəsiyini təhlil etməyə çalışaq...

Türk dövlət gənəsiyinin xarakterini müəyyənləşdirən cəhətlərdən birincisi, heç şübhəsiz, hökmədar, yaxud dövlət başçısı kultudur... Hunların əfsanəvi hökmədarı Mete -Oğuz kağan Çin imperatoruna yazdığı məktubu bu cür başlamışdı: «Hunların Goy (Tanrı) tərəfindən taxta çıxarılmış kağanı» ... Goy Türklerin hökmədarı da xalqa müraciətində özünü məhz bu cür təqdim etmişdi...

Lakin türklərdə kağan, bir sıra qədim xalqlardan fərqli olaraq, heç də Tanrı mənşəli deyil. Və ona görə də Tanrı (Goy) tərəfindən müqəddəs hökmərlilik, xüsusu səlahiyyət (kut!) verilmiş kağan missiyasını məsuliyyətlə yerinə yetirməsə, Tanrı onu öz himayəsindən məhrum edib sart cəzalandırıb ilər.

Bununla belə kağan olmaq iddiası, princip etibarilə, yalnız kağan soyundan (nəslindən) gələnlərə düşür. Və çoxlu iddiaçılardan kimin kağan olacağını isə yənə də Tanrıın iradəsi müəyyən edir.

Türk dövlətcilik təfəkküründə öz geniş əksini tapmış (hətta türklər arasında kütülvələşmiş) bir mühüm məsələ də «Dünya dövləti» ideyasıdır ki, bunun məzmununu Tanrıının türk kağanına bütün Dünyanı idarə etmək səlahiyyətini verməsi inanırdır. Və bu inam Osmanlı imperiyasına qədər gəlib çıxmışdır...

Bütün bunlar isə o deməkdir ki, türk dövlət gənəsiyinin zəruriliyini, mövzusunu, vaxtını (məqamını), formatını, yərini və s. hökmədar (dövlət başçısı) müəyyən edir. Çünkü o, müqəddəs bir missiya icra edən (Tanrıının iradəsini yerinə yetirən) mütləq hakimdir... Lakin dövlət idarəciliyi təcrübəsində türk hökmədarlarının məcburiyyət (aşaqlardan aktiv və ya passiv təzyiq) üzündən də gənəşik keçirmələri faktları az olmamışdır. Və bu, adətən, «aşağılar»ın həkimiyətdən narazılığını aradan qaldırmaq (onlara ya təzyiq göstərmək, ya da güzəştə getmək) məqsədi daşımuşdır.

Bir də törə (Türk törəsi) vardır ki, kağan nə qədər «həkim-mütləq» olsa da ona riayət etməyə borcludur. Və bura ya, əsasən, aşağıdakı qaydalar daxildirdir:

- 1) Xalqın (dövlətin) taleyiylə bağlı məsələləri kağan gənəşiksiz həll edə bilməz;
- 2) dövlət gənəsiyində xalq mümkün qədər maksimum temsil olunmalıdır;
- 3) heç olmasa ildə bir dəfə (və hər dəfə eyni vaxtda), zəruri oldu-olmadı, dövlət gənəsiyi (toy, qurultay, divan və s. formatlarında) keçirilməlidir;
- 4) dövlət gənəsiyini kağan (hökmədar) yox, hamının hörmət etdiyi nüfuzlu ağısaqqal (bilgə) idarə etməlidir;
- 5) arzu edən hər kəsin danışmaq, fikir söyləmək, mövqə bildirmək hüququ vardır.

Türk dövlət gənəsiyinin xarakterini müəyyənləşdirən ikinci cəhət türk dövlət quruculuğu (və idarəciliyi) ənənələrinin zənginliyidir, qayda-qanunlara (törəyə) ciddi riayət olunmasıdır. Əgər kağan Türk törəsinin əsaslarını pozarsa, Tanrı da ondan üz döndərər. Və bu tələb türklər islamı qəbul etdikdən sonra da özünəməxsus bir şəkildə (müsəlman dünyagörüşüne uyğun olaraq) davam etdirilmişdir...

Türk törəsinin əsas şərt-prinsipi isə «ədalətlilik»dir...

Kağan idarə etdiyi xalqın – cəmiyyətin (nəticə etibarla, bütün insanlığın!) taleyinə cavabdehdir... Bunun həyata keçirilməsi üçünsən optimallı (və populyar) yol dövlət gənəsiyi olmuşdur. Xalqla məsləhətləşmək (hətta buna ciddi ehtiyac görünməsə belə!) hökmərin törəyə riayət etməsinin ən kütləvi nümayışı sayıla bilərdi.

Lakin türklerin tarixində elə qurultaylar da olmuşdur ki, hökmərin türk tərəsinə gətirdiyi yenilikləri, yeni qaydaları təsdiq etmək (bəyənmək), yaxud da onun məzmununu ilə tanış olmaq üçün çağrılmışdır.

Türk dövlət gənəsiyində tərə özünün hamı tərəfindən qəbul olunmuş (ənənəvi) vəziyyətində «hökmdar (kağan) – xalq» münasibətlərinin qurulmasında, idarəcilik texnologiyalarının səmimiyyində, dövlətin (imperianın) uzunömür-lülüyündə mühüm rol oynamışdır.

Törəyə əməl olunmasının məsuliyyətini ilk növbədə kağan daşıyırırdı...

Türk dövlət gənəsiyinin xarakterini müəyyənləşdirən üçüncü cəhət dövlətlərin ərazicə geniş coğrafiyanı əhatə etməklə çoxlu sayda tayfa birliklərindən təşkil olunması idi... Dövlət daxili informasiya mübadiləsinin, xüsusiət hökmər fərmanlarının «aşaqlar»a çatdırılmasının, eləcə də «aşaqlar»dakı vəziyyət barədə məlumat alınmasının operativ olmadığı (əksinə, çoxlu sayda texnoloji çatınlıklärın olduğu) dövrlərdə toyular, qurultaylar və s. miqyasında keçirilən gənəşiklərə böyük ehtiyac var idi. Və bu ehtiyac çox zaman hökmərin «mütləq hakimiyət» səlahiyyətlərini məhdudlaşdırır, gənəşiklərin hətta vaxtaşını olaraq keçirilməsi zərurətini doğururdu.

Məsələn, «Dədə Qorqud» eposunda (və onun əsasında yazıya alınmış «Kitabi-Dədə Qorqud»da) vaxtaşını toy

(gənəşik) keçirməyən hökmərə qarşı Oğuz bəylərinin ciddi narazılığından, ondan incimələrindən danışılır.

Türk dövlət gənəsiyində imperiyaların ərazisinin genişliyində irəli gələn problemləri həll etmək üçün bir sıra tədbirlər görülmüşdür:

1) tələsik keçirilməli olan dövlət gənəsiyinə yalnız az sayıda zəruri şəxslər (dövlətin «irəli çıxanları») çağırılmışdır;

2) kağan (hökmdar) daha yaxın adamları (saray əyanlarını) toplayaraq gənəşik (müzakirə) aparmış, çıxanın qərarlar «aşaqlar»a göndərilmişdir.

Türk dövlət gənəsiyinin xarakterini müəyyənləşdirən dördüncü cəhət cəmiyyətin həyat tərzi, təsərrüfat ukladıdır... Sülh şəraitində, adətən, yüksək gənəsiyi o qədər də ehtiyac olmadığı halda axınlar və ya müharibələr zamanı bu, qaçılmaz olmuşdur.

Hər şeydən avvəl ona görə ki, hökmər sərkərdələr tərəfindən idarə olunan ordunun ümumi başçısı, müasir təbirə, «ali baş komandanı» idi. İkincisi, axına gedəcək və ya ölkəni düşmən hücumlarından müdafiə edəcək ordunun böyük hissəsi məhz müharibə ərefəsində xalq içərisində toplanırı. Və nəhayət, üçüncüsü isə, həmin ordunun əhval-ruhiyyəsini yüksəltmək, hansı ümumi ideallar (Vətən, din, hökmər və s.) uğrunda döyüşəcəyini izah etmək lazımlı gelirdi.

Sülh şəraitində keçirilən dövlət gənəşiklərində təntənə, bayram əhval-ruhiyyəsi həmişə çox güclü olmuşdur. Və bu zaman dini ayınlar icrasına, yemək-içmək məclislərinə, müxtəlif xarakterli (və türkər üçün ənənəvi) yarışların keçirilməsinə, mükafatların təqdiminə xüsusi diqqət verilmişdir.

Türk dövlət gənəsiyinin xarakterini müəyyən edən beşinci cəhət türk dövlətinin beynəlxalq nüfuzu və ya beynəlxalq münasibətlər üçün məsuliyyətidir... Artıq qeyd

edildiyi kimi, türklərdə «Dünya dövləti» ideyası (və iddiaları) kifayət qədər güclü olmuşdur. Geniş bir coğrafiyanı (Avroasiyanı!) məskunlaşdırın (və idarə edən) türk hökmədarları üçün dövlət gənəsiyi ehtiyacının miqyası da geniş idi. Gənəsiyə yalnız müxtəlif türk tayfaları, «hüdud-suz» coğrafiyanın müxtəlif xalqları da qatılırlıdılar.

Türk dövlət gənəsiyinə dəvət olunanların içərisində nəinki müxtəlif dillərdə danışan (və müxtəlif mənşəli) xalqların (tayfaların), hətta xarici ölkələrin (dövlətlərin) nümayəndələri də olurdu. Bu manada türk dövlət gənəsiyinin «dünyaya açılığı» baradə cəsarətlə danışmaq olar.

Və yeri gəlməkən... Türk dövlət gənəsiyinin, ümumən türk dövlətçiliyinin həm yaranmasında, həm də inkişafında qədim Şərqi dövlət idarəciliyi ənənələrinin (məsələn, Çin) müəyyən təsirləri da olmuşdur ki, bu, əsasən, türklərin «Dünya dövləti» (dünyanı özlərinə cəlb etmək) iddialarından irəli gəldi. Və «dünya ilə ünsiyyət» istayıının (marağının və ya siyasetinin) nəticəsi idi. Burada «kənardan təsir və ya təzyiq»dən ona görə səhbət gedə bilməz ki, türklər dövlət idarəciliyinə «beynəlmiləl (və təbii ki, mütərəqqi!) texnologiyaları» zəif, yaxud əsərətdə olduqları dövrlerdə deyil, məhz güclü və ya geniş bir coğrafiyada hakimiyətdə olduqları dövrlerdə mənimsəmişlər.

Türk dövlət gənəsiyinin xarakterini müəyyən edən altinci cəhət onun iştirakçılarının seçimindən və ya tərkibindən ibarətdir.

Qədimdən başlayaraq müxtəlif türk dövlətlərində (imperiyalarında), qüvvədə olan törəyə görə, dövlət gənəsinə ilk növbədə hökmədar soyundan olan şəxslər (qeyd edək ki, onların demək olar ki, hamısı dövlət idarəciliyində yüksək mövqə tuturdular), ikinci növbədə, tayfa başçıları (bəylər), üçüncü növbədə isə, hərbi, dini və s. liderlər, ağsaqqallar

dəvət edilirdilər. Bu qayda o qədər möhkəm idi ki, kağan (hökmdar) tərəfindən ona əməl olunmása, yəni dəvət olunmalı şəxs dəvət edilməsə, kifayət qədər ciddi skandal yaranı bilərdi.

Qurultay və ya toyun kağan tərəfindən irəlicədən müəyyən edilmiş miqyasından (formatından) asılı olaraq, xalq külələrinin iştirakı da gözlənilən idi. Burada əsas rolu dövlət gənəsiyinin «janrı», hansı məqsədə keçirilməsi oyнayırıdı. Əgər gənəşik, məsələn, mühəribə etmək və ya sülh bağlamaq üçün çağırılırdısa bir, törəyə dəyişiklik, yaxud təntənə-bayram üçün idisə başqa bir tərkib müəyyən edilə bilərdi. Ancaq əsas heyət, adətən, dəyişməz idi.

Türk dövlət gənəsiyinin xarakterini müəyyən edən yedinci cəhət onun kifayət qədər mükəmməl keçirilmə qaydalarının, müasir terminlə desək, protokolunun mövcud olmasıdır.

Tarixi mənbələr (və onların verdiyi məlumatların müqayisəli araşdırılaraq ümumiləşdirilməsi) göstərir ki:

1) dövlət gənəsiyinin toy, qurultay, divan və s. formasında keçirilməsinə uyğun xüsusi yeri (məqamı) olurdu (hətta bəzən at üstündə keçirilirdi);

2) həmin yer dövlət simvolları (bayraq, qədəh, damğa və s.) ilə «bəzədilirdi»;

3) hər kəsin oturmaq (hətta yatmaq, dincəolmək) üçün xüsusi yeri olurdu (heç kim heç kimin yerini tuta bilməzdı);

4) hər kəs mövqeyinə, statusuna uyğun yeməklər verilirdi (və hər kəs atın, malın, yaxud qoyunun hansı hissəsini yeyəcəyinə qədər bilirdi);

5) dövlət gənəsində səs-küyün, qarışıklığın olmamasına, nümayəndələrin nizam-intizama riayət etmələrinə (onlar buna onsuz da adət eləmişdilər) xüsusi nəzarətçi (yasaşvili) cavabdeh idi və s.

Bütün bunlar onu göstərir ki, Böyük Çölün dövlətçilik ənənəsində dövlət gənəsiyi, doğrudan da, mükəmməl bir tərə (qanunvericilik) qurumu (orqanı) olmuşdur. Və o, nəinki müstəqil dövləti olan (və modern parlamentarizm texnologiyalarından uğurla faydalanan) türk xalqlarının, hətta bu və ya digər dövlətin tərkibində milli azlıq təşkil edən türklərin də etnik təfəkküründə (etnoqrafiyada) bu günə qədər yaşayır.

2015

Mahmud Kaşgarinin tədqiqat metodu

Mahmud Kaşgarinin «Divani-lüğət-it-turk»ü türkologiyanın şah əsərlərindən biri, dünaya dilçiliyi tarixinin də, heç şübhəsiz, dəyərli, diqqəti cəlb edən hadisəsidir. Lakin, təəssüf ki, dünyanın tanınmış dil nəzəriyyəçiləri «Divani»la tanış olmadıqlarına görə müəllifin istifadə etdiyi tədqiqat metodu və ya metodları barədə heç bir fikir söyləməmişlər.

Azərbaycanda isə bu istiqamətdə müəyyən cəhdler olmuşdur ki, onun da əsasında professor Əbdüləzəl Dəmirçizadənin məşhur məqaləsi (API-nin «Elmi əsərlər»i, 1966, № 1) dayanır. Milli dilçilik elminin yaradıcılarından olan görkəmli alimin həmin məqaləsində «Divan»ın tədqiqat üsulu on maddə üzrə müfəssəl şərh edildikdən sonra belə bir nəticəyə gəlinir:

«Beləliklə, aydın olur ki, müqayisəli-tarixi dilçiliyin əsas mahiyyətini təşkil edən bu xüsusiyyətlərin ünsürləri, rüseyim M.Kaşgarinin divanında tətbiq edilmişdir. Buna görə də ümumiyyətlə dilçilikdə, xüsusən türkologiyada müqayisəli-tarixi metodun başlanğıcını XVIII və ya XIX əsrden deyil, məhz XI əsrden – Mahmud Kaşgarinin «Türk dillərinin divanı» adlı kapital əsərində hesablamaq daha doğru olar».

Akademik Ağamusa Axundovun Azərbaycanda ümumi dilçilik sahəsində ən mötəbər mənbə kimi uzun illərdir ki, istifadə olunan «Ümumi dilçilik» dərsliyində deyilir: «Ə.Dəmirçizadənin ayrıca tədqiqatında Mahmud Kaşgarinin «Türk dilləri divanı»nda leksik, fonetik, grammatik

səviyyədə aparılmış müqayisalərin mahiyyəti geniş şərh edilmişdir. Həmin əsərdə samitlərin əvəzlənməsi, saitlərin əvəzlənməsi, ahəng qanunu kimi fonetik sahələr üzrə aparılan müqayisələr dilçilik tarixi üçün böyük maraq doğurur. Hərtərəfli tədqiqatdan sonra Ə.Dəmirçizadənin gəldiyi ümumi nəticə tamamilə doğrudur».

Həmin fikir professor Fəxrəddin Veysəllinin kifayət qədər iddia ilə yazılmış «Dilçiliyin əsasları» dərsliyində da, demək olar ki, təkrar edilmişdir.

Əlbəttə, Ə.Dəmirçizadənin ümumi dilçilik üzrə mütəxəssis olmadığını nəzərə alsaq, onun fikrinə müəyyən mənada loyal yanaşmaq, həmin fikrin elmi obyektivlikdən çox, keçən əsrin 60-ci illərinə maxsus milli təsəssübkeşlikdən irəli gəldiyini düşünmək olar. Lakin ümumi dilçilik mütəxəssislərinin münasibəti məsələyə yenidən qayıtmagi, elə bilirik ki, zəruri edir.

Hər şeydən əvvəl, nəzərə alınmalıdır ki, XIX əsrin əvvəllerində formalşmış tarixi-müqayisəli metod elə bir mükəmməl sistemdir ki, onun «ünsür» və ya «rüşeym»ələni orta əsrlərdə axtarmaq mümkün deyil. Və bu metod yalnız XVII-XVIII əsrlərdə toplanmış külli miqdarda dil faktlarının təhlilinə əsaslanır.

Maraqlıdır ki, həmin əsrlərdə dillərin müqayisəsi daha mühüm yer tutur, tarixilik məsələsi isə bundan sonra gəlirdi.

Müasir dilçiliyin banisi Ferdinand de Sössür yazar:

«Dil haqqında elm əsl və yeganə obyektinin nə olduğunu dərk edənə qədər üç ardıcıl inkişaf fazasından keçmişdir...

...Üçüncü mərhələ dilləri bir-birilə müqayisə etmək imkanının keşfi ilə başlandı... 1816-ci ildə Frans Bopp özünün «Sanskrit dilinin təsrif sistemi haqqında»Kİ əsərində sanskriti yunan, latin və başqa dillərlə bağlayan münasibətləri araşdırıdı»...

Dahi dilçi davam edir:

«Əgər əvvəl sanskrit kəşf edilməsəydi, Bopp öz elmini (özü də bu qədər qısa bir müdətdə) çatın ki yarada bilərdi. Boppun axtarışlarının bazası məhz ona görə genişləndi və möhkəməldə ki, yunan və latin dilleri ilə yanaşı üçüncü informasiya mənbəyindən – sanskritdən istifadə imkanı əldə edildi»...

Və göründüyü (əslində, ümumən malum olduğu) kimi, tarixi-müqayisəli metod bir neçə müstəqil dilin struktur baxımından müqayisə olunaraq aralarındaki qohumluq əlaqəsinin müəyyənləşdirilməsinə əsaslanır ki, bu da, nəticə etibarilə, onların hər biri üçün başlangıç olan ulu dilin (pradilin) rekonstruksiyasına gətirib çıxarıır.

M.Kaşgari öz «Divan»ında qarşısına belə bir məqsəd qoymamışdı. Və qoya da bilməzdə... O, ərəblərə türk dilini (və ruhunu!) tanıtmaq istayırdı. Və buna da nail olmuşdu...

«Divani-lüğət-it-türk»ü, bir qaydya olaraq, «Türk dilərinin divan»ı kimi tərcümə edirlər ki, bu, tamamilə yanlışdır. M.Kaşgari «Türk dilleri»ndən yox, «Türk dili»ndən danışır. Və göstərdiyi, müqayisə etdiyi fonetik, yaxud leksik fərqlər də dialekt-şivə fərqləri hüdudunu aşırı... Ona görə ki, ilk orta əsrlərdə türk dili öz təbii differensiasiyasını başa çatdırıb hələ müstəqil dillərə bölünməmişdi. Və türk dilərinin bir-birindən bu və ya digər dərəcədə fərqlənməsi orta əsrlərin sonlarına aiddir.

«Divan» müəllifinin tədqiqat üsulunu o vaxt tarixi-müqayisəli metod adlandırma bilərdik ki, türk, monqol və tunqus-mancur dillərini müqayisə edib ulu Altay dilini bərpa etmiş olsun.

O ki qaldı M.Kaşgarinin guya müqayisəli-tarixi, yaxud tarixi-müqayisəli metodun banisi olduğunu «sübut edən» on

Türkologiyanın müasir problemləri

maddədən ibarət dəlillərə, əminliklə demək olar ki, heç biri tənqidə dözmür. Məsələn, görkəmli dilçi yazar: «M.Kaşgari geniş ərazidə yaşayan türkdilli tayfalar arasında xeyli dolaşmış, bu dillərin yayılma şəraitini, necə qruplaşdığını, hansı dillərlə qonşuluqda olduğunu, öz əslindən uzaqlaşış təcrid olunmuş halda inkişaf edərkən necə dəyişdiyini və deməli, tarixi perspektivini müəyyənləşdirməyə çalışmışdır».

Bu isə o deməkdir ki, «Divan» müəllifi türk dilinin yaşıldığı geniş cənəfəyanın gəzib-dolaşlığı müəyyən sahəsindəki (qeyd edək ki, həmin sahədə, əsasən, müsəlman türklər məskun idilər) dialekt-şivə xüsusiyyətlərini təsvir (və təsnif) etmişdir. «... Tarixi perspektivini müəyyənləşdirməyə çalışmışdır» məsələsinə gəldikdə isə, deyə bilərik ki, heç bir elmi əsasi olmayan, tamamilə absurd bir mülahizədir. Ən azı ona görə ki, tarixi-müqayisəli metod perspektiv müəyyənləşdirmir... Əksinə, tarixə müraciət edir, dillərin keçmişinə, genotipinə işqi salır. Bir dilin dialekt-şivələrinin məhz həmin dilə mənsub olduğunu xüsusi sübut etməyə isə həm ehtiyac yoxdur, həm də əgər bu və ya digər dilə aidliyi mübahisə doğuran bir dialekt, yaxud şivə mövcuddursa, onun «yer»inin sübut edilməsinin tarixi-müqayisəli metoda öz klassik təzahüründə çox az dəxli var.

Ə.Dəmirçizadə yazır:

«M.Kaşgari tarixi perspektivi müəyyənləşdirmək məqsədilə türk dillərinin daha əvvəlkə fonetik və qrammatik xüsusiyyətlərini və o dövrдəki bu və ya digər dilin əslinə münasibətlərini – oxşarlığını, yaxud fərqlənməsini yeri gəldikcə göstərmişdir. Bu yolla da müxtəlif türk dillərinin ilk əslini təsbit və bərpaedici əlamətlərini müəyyənləşdirmişdir».

Çox dəlaşiq olan bu fikirdən anlaşılan odur ki, M.Kaşgari ədəbi dilə dialekt-şivələri müqayisə edir. Lakin belə

Türkologiyanın müasir problemləri

bir müqayisəni «Divan» müəllifindən təxminən min beş yüz il əvvəl hind dilçisi Panini də aparmışdı...

Ə.Dəmirçizadə yazır:

«Faktların müqayisəsində M.Kaşgari imkan daxilində qruplaşmadan istifadə etmişdir; yəni müəyyən xüsusiyyətlərinə görə eyniləşən müxtəlif tayfa dilləri bir qrupa, həmin xüsusiyyətlərinə görə fərqlənən tayfa dilləri ikinci bir qrupa daxil edilmiş və müqayisədə də əksəran belə qruplar qarşılaşdırılmışdır (məs.: türk dilləri, oğuz və qıpçaq dilləri kimi)».

Əlbəttə, M.Kaşgari terminolojyonunu müasirləşdirmək düzgün deyil... «Divan» müəllifi «Türk dilləri», «oğuz dilləri», «qıpçaq dilləri» demir. Və deyə də bilməzdi... O, «Türklərin dili», «oğuzların dili», «qıpçaqların dili» deyir ki, bunlar tamamilə başqa-başqa anlayışlardır... Dil faktlarının bu cür «qruplaşdırılması»nın isə tarixi-müqayisəli metoda qətiyyən dəxli yoxdur.

«Divan» zəruri müqayisələr, təsnifatlar aparılmaqla məhz ənənəvi təsviri metodla tərtib edilmişdir.

2017

Ərəblər... Farslar... Və türklər

Müasir dünyada etnogenez baxımından tamamilə fərqli olan elə üç xalq və ya millət təsəvvür etmək mümkün deyil ki, ərəblər, farslar və türklər qədər tarixən bir-birinə yaxın olmuş olsun. Çox güman ki, bu, ilk növbədə ərəblərin xidmətidir. Xüsusiyyətə ona görə ki, ilk orta əsrlərdən etibarən passionarlıq və ya ümumən etnos səviyyəsində mütəşəkkil inkişaf dövrünə qədəm qoyan ərəblər VII əsrən başlayaraq həm farslara, həm də türklərə əsarət altına alacaq, yaxud müstəmləkəyə əvəz etmək qədər elə bir ciddi təsir göstərdilər ki, ərəb idarəciliyinin süqut etdiyi XI-XII əsrlərdən sonra da həmin təsir həm farslar, həm də türklərdə, demək olar ki, enerjisini və ya parlaqlığını itirmədi.

Bunun əsas səbəbi, heç şübhəsiz, ərəblərin bütün dünənyaya iman gatırmak üçün təqdim etdikləri İslam dini (və Qurani-Kərim!) idi. Lakin məsələ yalnız dinlə məhdudlaşdı... İctimai həyatın ən müxtəlif sahələrini, xüsusilə intellektual sferaları əhatə edən ərəb təsiri geniş miqyashi olduğu kimi, həm də nüfuzlu idi. Əvvəl hərbi, sonra dövlət idarəciliyi, sonra isə dini-mənəvi qüvvəyə asaslanan bu təsir, müəyyən istisnaları (qeyd edək ki, onlar o qədər də güclü, yaxud davamlı deyildi) nəzərə almasaq, nə farslarda, nə də türklərdə uğurlu müqavimət reaksiyaları doğurmadı. Görünür, bu, ərəblərdən daha çox İslamın gücü idi, çünki Qurani-Kərim ərəblərin özlərinin belə axıracan mənimsəyə bilmədikləri, İslama qədərki mütərəqqi dini-intellektual dünyagörüşlərini də ehtiva edən bir ümumbaşarı mənəvi

mədəniyyəti təqdim edirdi ki, mükəmməl dini dünyagörüşü olmayan hər hansı etnosun nəticə etibarilə onu qəbul etməməsi intellektual elitanın (ümumən etnik intellektin) olmaması demək idi.

Farslar əsasən atəşpərəst, türklər isə əsasən tanrıçı idilər. Və ilk orta əsrlər üçün artıq «ibtidai» sayılan bu dirlər nə farsların, nə də türklərin elitarasını qane etmirdi. Təsadüfi deyildi ki, türklər hələ eramızın ilk əsrlərindən bir neçə daha miqyashi, daha geniş dünyagörüşlü dirləri qəbul etməyə ciddi cəhd göstərmişdilər. Hətta qəbul da etmişdilər... Lakin İslamlı tanış olduqdan sonra üstünlüyü ona verməli oldular.

Farslar islam dininə (və ərəblərə) münasibətdə türklərdən xeyli «diplomatik» davranışları olmuşdur. Və islamdan əvvəlki tarixlərini müxtəlif yollarla qoruyub saxlamağa xüsusi məraq göstərən elitar təbəqələri olmuşdur ki, onlar yeni dina o qədər də səmimi tapınmamışlar. Türklerdə isə bu, demək olar ki, müşahidə olunmur.

Lakin bir faktı etiraf etmək lazımdır ki, tezliklə İslamın hərbi qüvvəsinə çevrilən türklər xüsusilə XI əsrən başlayaraq «kafirlər»ə yeni dini qəbul etdirərkən (qazavat) intellektdən daha çox qılınca əsaslandıqlarından «qılinc müsəlmanı» adlanmışlar. Yeri gəlmışkən deyək ki, türklərin guya İslami qılinc gücünə qəbul etdikləri barədəki kifayət qədər geniş yayılmış fikir yanlışdır. Əks halda səlcuqlar dövründən başlayaraq İslami hərbi yürüslərlə bütün dünyaya yaymağa cəhd göstərmiş türklərin uzun bir tarixi ehtiva edən hərəkatlarının məntiqini izah eləmək mümkün olmazdı.

Farslar ərəb istilasından sonra hərbi qüdrətlərini, demək olar ki, tamamilə itirdilər. Və yalnız epik-poetik yaddaşa siğınib nə zamanlarsa göstərdikləri əfsanəvi qəhrəmanlıqları xatırlamlaqla kifayətlənirdilər ki, bunun ən parlaq nümunəsi

Türkologyanın müasir problemleri

dahi Firdovsinin qüdrəti türk hökmərinin sarayında oturub yazdığı «Şahnəmə» idi.

Farsların bir etnos olaraq düşdükleri çətin hərbi-siyasi vəziyyət, xüsusiələ bir vaxtlar əzəməti ilə hətta Makedoniyalı İskəndərə qarşı dayanmağa cəsarət edən dövlətçilik (hakimiyyət!) tacrübəsinin itirilməsi onların etnik psixologiyasına əhəmiyyətli təsir göstərirdi. Və bu xalq özünüifadəni (nəticə etibarilə, özünütəsdinqi!) bütün sonrakı orta əsrlər boyu məhz poeziyada tapdı. Lakin həmin sahədəki axtarışlar o qədər uğurlu oldu ki, türklərin hərb, dövlət quruculuğu (və idarəciliyi!) sahələrindəki tarixi nailiyyətləri ilə müqayisə edilə bilər.

Türklərin «beynəlxalq səmimiyyət»i ilk növbədə onların hərbi qüdrətinə, uzun süren hakimiyyətlərinə əsaslanır. Nə ərəblər, nə də xüsusiələ farslar türkləri daxildə «mədəni» hesab etmədikləri halda onlar (türklər) bu münasibətə olduqca laqeyd yanaşırdılar ki, bunun da səbəbi kifayət qədər güclü (və hüdudsuz) hakimiyyətin doğurduğu iddiaları idi. İş o yerə çatmışdı ki, türk hökmərləri (eləcə də ümumən saray əshli) özlərinin mənşəcə türk, fars, yaxud ərəb olmalarının fərqində belə deyildilər. Və «müsəlman» adı kifayət edirdi.

Bu cür «İslam beynəmiləciliyi»nə türklər hakimiyyətlərinin zəifləyib əldən çıxığı XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər sadiq qaldılar.

Etnosun (xalqın) əsas göstəricisi, sözün geniş mənasında, elm-mədəniyyət (və həmin elm-mədəniyyətin dili)dir-sə, bu mühüm göstəricidə türklər həm farslardan, həm də ərəblərdən geri qaldılar. Ərəblər yalnız ərəbcə; farslar həm ərəbcə, həm də farsca; türklər isə həm ərəbcə, həm farsca, həm də türkçə danışdılar, yazdılar (və düşündülər).

Dini hakimiyyət (xəlifəlik) orta əsrlərdə həmişə ərəb-

Türkologyanın müasir problemleri

lerin əlində olduğundan onların intellektual iddiaları daha böyük idi. Və türklər müxtəlif dövrlerdə Xilafətin idarəciliyini praktik olaraq mənimsəsələr də, İslam dünyasına dini-ideoloji rəhbərliyə tam nail ola bilmədilər. Hətta osmanlılar (TÜRKLƏR) xəlifəliyi əla keçirdikdən sonra da belə oldu.

Farsdilli türk poeziyasına (Nizamidən Saib Təbriziyyə qədər) gəldikdə isə yeni dövrde bütün dünyada məhz fars və ya İran ədəbiyyatı kimi tanındı. Halbuki fars və ya İran ədəbiyyatının Firdövsi, Xəyyam, Sədi, Hafız, Cami... ilə intişar tapan özünəməxsus etnik üslubu vardı.

Farslar kimi türklər də elmi ərəblərdən öyrənirdilər. Bu proses hətta XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər davam etdi. Doğrudur, bütün İslam dünyasında mədərəsələrin, məscidlərin, digər dini, elmi-mədəni, ticari və s. müəssisələrin tikintisi, bərpası, inzibati idarəsi əsasən türk hakimlərinin xidmətidir, lakin türklər bütün orta əsrlər boyu ərəb mütəfəkkirlərinin, demək olar ki, sadiq şagirdləri oraq qaldılar.

Farslar isə İslam dünyasında həmişə laübəli aristokratizmi ilə seçilirdilər. Və onlar nə ustاد, nə də şagird olmaq istəmirdilər... Bununla belə türk hökmərlərinin saraylarında xüsusi nüfuzunu tədricən genişləndirən fars aristokratiyası yalnız ədəbiyyatla, incəsənatla məşğul olmaqla qalmır, idarəciliy işlərinə də qoşulur, səbrlə, təmkinlə bir sırə məqamları, yüksək mövqeləri ələ keçirir, saray intriqalarını gözə görünmədən ələ bir «peşəkar» səviyyəyə qaldırırlar ki, bəzən heç hökmərlərin özləri də vəziyyətdən baş çıxara bilmir, illərlə davam edən hərc-mərcliyin əsirinə çevrilirdilər.

Fars «diplomatik» aristokratiyasının, yaxud aristokratiya «diplomatiya»nın yalnız bir türk hökmərinin sarayında deyil, müxtəlif türk hökmərləri arasında da xüsusiələ məsiş zəminində ziddiyyətlər yaratmaları tarixdən

yaxşı məlumdur. Və poeziya hakimiyyəti ilə yanaşı saray dəftərxanasını da öz nadir taktiki istedadları, «şirin dilləri» ilə mənimsəyən farslar türk hökmardarını da məcbur etdilər ki, yalnız farsca şeir yazmaqla kifayətlənməyib dövlət əmr, sərvəcəm və göstərişlərini də yaxşı bilmədikləri fars dilində versinlər.

Araşdırımlar göstərir ki, İslam dininin (Qurani-Kərim) yaradıcıları olan ərəblər ən gec XII-XIII əsrlərdən sonra türklərin dövlət quruculuğu (və idarəciliyi) işlərinə o qədər də müdaxilə etmədikləri halda farslar bu sahada kifayət qədər böyük fəallıq göstərirdilər. Buna da təbii baxmaq lazımdır... Hər şeydən əvvəl ona görə ki, mədəni səviyyəsi ilə seçilən (və bu baxımdan türklərdən üstün olduğunu inanan) farslar ərəb hücumlarının tamamilə məhv etdiyi tarixi (və kifayət qədər möhtəşəm) dövlətçilik ənənələrinin itirilməsilə barışa bilmirdilər. Fikrimizcə, İslama inamlarının o qədər də möhkəm olmaması buradan irali galırdı. Və ərəblərin fars dövlətçiliyi ənənələrini məhv etdiyi İran coğrafiyasında XI-XII əsrlərdən hökm etməyə başlayan türklər isə, yənə də tamamilə təbii olaraq, farsların ərəblərlərə heç də həmişə açıq-aşkar ifadə edə bilmədikləri ən azından neqativ münasibətini öz üzərlərinə götürməli və ya ərəblərlərə paylaşmalı oldular.

Türk-fars-ərəb münasibətlərində orta əsrlərin sonlarına qədər türklərə üstünlük verən, müsəlman dünyasında onların dominantlığını təmin edən hadisələrdən biri Şərq-dən-Türküstandan ənənəvi olaraq gələn türk axınları idi ki, bunlar Ön Asiyada türklüyün mövqeyini, nə qədər böyük siyasi hərc-mərcilik yaratısa da, vaxtaşırı gücləndirirdi. Lakin orta əsrlərin sonu yeni dövrün əvvəllərində həmin axınlар dayandı. Şimaldan gələn türk (qıpçaq) axınları isə bundan daha əvvəl kəsilmişdi... İslam dünyasına liderlik edən

Osmanlı türkləri Qərbə meylləndilər... Müsəir texnologiyalarla silahlansmış Avropa isə tədricən İslam dünyasının içərilərinə yeridi... Və bundan sonra həm ərəblərin, həm farsların, həm də türklərin taleyi, faktik olaraq, avropalılar həll etməyə başladılar.

XX əsrin sonu XXI əsrin əvvəllərinə ərəblər, farslar və türklər – müsəlman dünyası elmi-mədəni baxımdan bir-birindən, demək olar ki, ayrılmış, təcrid olunmuş, hətta hər cür əlaqələrdən məhrum edilmiş bir şəkildə galib çıxıdı ki, həmin ayrılmış və ya təcrid olunmanın ən azı yüz illik bir tarixi mövcuddur. Və bu gün «ərəb dünyası»ndan, «Türk dünyası»ndan danışılır, «fars dünyası» anlayışı isə yoxdur, ancaq «İran» var...

Ərəblər, farslar və türklər arasında əsrlər boyu davam etmiş tarixi münasibətlərin İslam dünyası kontekstində canlandırılmasına, inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Lakin İslam dünyasına avropalıların (ümumən Qərbin), əgər belə demək mümkünsə, dağıdıcı münasibəti bu böyük ehtiyacın ödənilməsi üçün, demək olar ki, müsbət heç nə vəd etmir. Daxili müqavimət (və birlik uğrunda mübariza) imkanları isə olduqca məhduddur.

2015

Türk xalqları ədəbiyyatı tarixinin orta dövrü

Türk xalqları ədəbiyyatının tarixində Müsəlman İntibahı ilə başlayıb Milli İntibahların təzahürü ilə sona çatan məhsuldar bir dövr var ki, onu məzmunca kifayət qədər neytral (və liberal) bir terminlə «Türk xalqları ədəbiyyatı tarixinin orta dövrü» adlandırmış olar.

I minilliyyin sonu II minilliyyin əvvəllərinə təsadüf edən Müsəlman İntibahı türk ədəbi-bədii təfəkkürünün həm türkçə, həm farsca, həm də ərəbcə şədəvrələrini yetirir. Yusif Xas Hacib Balasaqunlu, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Əhməd Yüqnəki, Əhməd Yəsəvi kimi mütafəkkir sənətkarların yaradıcılığı ilə təmsil olunan Türk Müsəlman İntibahının böyük filoloqları da vardır: Mahmud Kaşqarı, Xətib Təbrizi və ədəbiyyatla bu və ya digər dərəcədə bağlı olan filosof Əbu Nəşr əl-Fərabi ət-Türki... İntibah başlanğıcından sonra türk xalqları ədəbiyyatına orta dövr Yunus İmrə, Mövlana Cəlaləddin Rumi, İmadəddin Nəsimi, Əlisir Nəvai, Şah İsmayıllı Xətai, Məhəmməd Füzuli, Bağı, Məhəmməd Babur və başqalarını vermişdir. XVII əsrda yeni dövrün (və Milli İntibahların) başlaması ilə sona çatan orta dövr təxminən min ilə qədər davam etmişdir.

İdeya-estetik baxımdan türk xalqları ədəbiyyatı tarixinin orta dövrü ona qədərki (və təxminən iki min illik bir tarixi əhatə edən) qadım dövrün bilavasitə davamı olsa da, tamamilə təbiidir ki, aydın görünən (və kifayət qədər asanlıqla təhlilə gələn) özünəməxsusluqlar da qazanmışdır. Onların əsası türklərin qəbul etdiyi yeni dinin – İslam di-

ninin (və Musəlman mədəniyyətinin) coxşaklı təsiridir ki, bu təsir dünyagörüşündən başlayıb janr texnologiyalarına qədər gedir.

Türk ədəbiyyatının qadım dövrünü yaradan başlıca dünyagörüşü, əgər ilk mərhələləri ehtiva edən mifologiyani nəzərə almasaq, Tanrıçılıq idi. Çox da diferensial olmayan ədəbi janrlar lirika ilə epos (dastan) ətrafında cəmləşirdi. Orta dövr isə zəngin (hətta dünyanın özünəqədərki dinlərinin interpretasiyalarını da özündə polemik şəkildə eks etdirən) İslam dünyagörüşü (fəlsəfəsi) ilə yanaşı həm lirik, həm də epik ədəbiyyatın (poeziyanın) o zamana qədər görünməmiş bir miqyasda janr coxspekriliyilə təmsil olunur. Özünün müxtəlif təzahürlərində (və bütün ideya-estetik enerjisilə) ortaya çıxan sufizm (İnsan – Allah dialoqu!) türk poetik təfəkkürünü əsrlərlə məşğul edən fundamental bir mövzuya çevirilir. Və şairlər özlərini sufi (dərviş) mövqeyində görməkdən mənəvi zövq alırlar. Onların bu daxili (ruhi!) marağı, istəyi, axtarışları elə bir yanğıya çevirilir ki, hətta mahiyyət etibarilə əsaslanmalı, istinad etməli olduları İslam dininin ideoloji kanonlarına qarşı çıxmaga, onun bir sıra müddəələrini müzakirəyə çıxarmağa cəhd edirlər. Bu isə şairlərə, onların yaradıcılığına İslami hərfi-hərfinə təbliğ (və müdafiə) edən nüfuzlu din xadimlərinin kəskin etirazı ilə qarşılaşır.

Və nəticə etibarilə, poeziya (ədəbiyyat) -din, Şair-Peyğəmbər «münaqişə-mübahisə»si ortaya çıxır.

Müqayisələr göstərir ki, nə qadım dövrə, nə də yeni dövdə türk xalqları ədəbiyyatı orta dövrdəki qədər mübhəm, sırı, bər-bəzəkli, coxqatlı olmamışdır. Və buradan irəli gələrkən tədqiqatçılar orta dövr türk ədəbiyyatında romantizm axtarmışlar. Ancaq bu da təsadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, orta dövrün bədii təfəkkür mozaika-

simi, pafosunu, mücərrəd obrazılığını bu söz (romantizm) beynəlxalq termin olaraq bu və ya digər dərəcədə eks etdirə bilir. Mübahisəliliyi isə orasındadır ki, «romantizm» çoxmənalı, yaygın anlayışıdır. Və orta dövr türk ədəbiyyatının ideya-estetik məzmununu, mahiyətini dərinlən yox, sözgəlişi ifadə edə bilər.

Orta dövr türk ədəbiyyatının üç əsas (və populyar) qəhrəmanı varsa, onlardan birincisi Aşıq, ikincisi Məşəq, üçüncüsi isə Eşqdır. Ancaq bu əsas (və populyar) qəhrəmanların hər üçünün bədii-fəlsəfi semantikası kifayət qədər mürəkkəb, çoxmətbəli və mistikdir. Aşiqin missiyası Canını Məşuqa (Canana) qurban vermekdir. Bu isə dolayısı ilə o deməkdir ki, Yaradılan (Cüz) Eşq yolu ilə Yaradana (Küllə) qovuşmalıdır. Fəlsəfə bundan ibarətdir. Və orta dövr türk şairinin müxtəlif üsullarla demək istədiyi budur.

Fundamental bədii-fəlsəfi təfəkkür modelindən kənara çıxmalar olurmu? Olur... Ancaq bunlar o qədər azdır ki, hər hansı ümumiləşdirmələr aparmağa imkan vermir. Və ona görə də orta dövr türk ədəbiyyatında şairlərin fərdi üslübündən, özünəməxsusluğundan daha çox şairlik qüdrətinə danışmağa üstünlük verilir.

Əlbəttə, orta dövrün yaradıcılıq tipologiyasını müəyəyənləşdirərkən əsasən romantizm anlayışına müraciən edilsə də, bəzi məqamlarda realizm də axtarılır. Bu özünü, bir qayda olaraq, Balasaqunlu, Xaqani, Nizami, Nəvai kimi şairlərin epik əsərlərinə münasibətdə göstərir. Və doğrudan da, məsələn, Nizaminin elə qəhrəmanları var ki, ən azından tarixi şəxsiyyətlər olduqlarına görə ümuman real görünür. Yaxud çoxlu fəlsəfi-didaktik mühakimələri mövcuddur ki, tamamilə həyatıdır... Bununla belə bir sistem (və metod) olaraq dini dünyagörüş, tale yazılı, qəzavüqədər fəlsəfəsi o qədər aparıcıdır ki, İnsanın müstəqilliyi, özünün özünü

yaratması ideyası kökündən məhduddur. Kənara çıxmalar, mənəvi üşyanlar, ideya ixtilafları dini dünyagörüşü kontekstində heç zaman kənara çıxmır. Və ona görə də orta dövr türk şairinin sözün əsl mənasında filosofluğundan, Dünyanın, İnsanın, Həyatın mənəsi baradəki ideya axıtlarının fəlsəfiyyində danışmaq kifayət qədər şartı, yaxud simvolikdir. Burada səhbət idrəkin analitizmindən, mükaлимələrdən daha çox İnamdan və ya, məsələn, Xeyirlə Şərin mübarizəsi kimi kanonik müddələrin ideya-estetik şərhindən gedə bilər.

Bununla belə türk xalqları ədəbiyyatı tarixinin orta dövrü həm məzmun, həm də formaca o qədər estetik (və aristokratik!)dır ki, həmin estetizm (və aristokratizm) niə qədim, nə də yeni dövr ədəbiyyatında yoxdur.

Yeni dövr türk ədəbiyyatlarının bir mənbəyi orta dövr idisə, ikincisi qədim dövrün etnik yaddaşdakı ənənəsi oldu. Xalq ədəbiyyatı ilə gələn həmin ənənə imkan verdi ki, II minilliyyin ortalarından etibarən (və tədricən) yeni dövr özünün get-gedə güclənən realizmi, xəlqiliyi, həyatlılığını orta dövrün romantizmə qarşı çıxa, onunla polemikaya girərək öz ideya-estetik prinsiplərini təsdiq edə bilsin.

Və artıq diferensiallaşan türk xalqları ədəbiyyatlarında Milli İntibahlar yaşanmağa başladı...

Maraqlıdır ki, türk xalqları (eləcə də dünya) ədəbiyyat-sünnəti türk xalqlarının ədəbiyyatından danışarkan əsas diqqəti orta dövrə, yaxud ənənəvi terminologiya ilə orta əsrlərə verir. Niya?.. Hər seydən avval ona görə ki, orta dövr ədəbiyyatı mükəmməldir, bütövdür, metafizikdir. Və elə fundamental ideya-estetik texnologiyalar əsasında qurulmuşdur ki, nə qədim, nə də yeni dövrə həmin texnologiyalar, demək olar ki, yoxdur. Buradan irəli gələrək ədəbiyyatşunaslıq həm qədim, həm də yeni dövrü çox zaman orta

dövrün təhqiqindən əldə etdiyi nəzəri-metodoloji təfəkkür-lə araşdırmağa çalışır.

Ancaq təəssüf ki, türk xalqları ədəbiyyatı tarixinin hər üç dövrünün (epoxasının!) fövqündə dayanmalı olan ədəbiyyatşunaslıq hələ ki mövcud deyil.

2016

Türk dünyası... Və İstanbul

Jstanbulda neçə dəfə olduğum yadımda deyil. Yalnız onu bilirəm ki, dünyanın bu ən gözəl (və möhtəşəm) şəhərlərindən birinə iyirmi ildir ki, ardıcıl olaraq galib gedirəm. Və hər dəfə İstanbulun küçələrini dolaşanda, körpülərindən keçəndə, qururla göylərə ucalan minarələrini, yaşıl təpələri, mavi boğazları, hər qarışında həyat qaynayan meydanlarını, əski sarayılarını, müasir evlərini, otellərini görəndə ürəyim atlanır. Düşünürəm ki, fateh babalarımız ilk orta əsrlərdə Altaylardan başlayan yürüşərinin son orta əsrlərdə İstanbulda tamamlamasaydilar, onların tarixi missiyası (və şöhrəti) hər haldə yarımcıq qalardı. Türk dünyasının böyük şair-mütəfəkkiri Olaus Suleymenov bir vaxtlar təsadüfən deməmişdi ki, hər bir xristian üçün qırurverici olan bir hadisə – Vladivostok (Şərqi zəbt) varsa, hər bir müsəlman üçün da Vladizapad (Qərbən zəbt) – İstanbul var. O İstanbul (Konstantinopol) ki, həm xristianlığın, həm də islamın (xəlifəliyin) mərkəzi olmuşdur. Bugünsə əsasən müsəlman olsalar da, bütün mütərəqqi dünya dinlərinə, bütün humanist inamlara ehtiramla yanaşan türklərin, ümumən türk dünyasının mənəvi paytaxtıdır.

Müasir dövrdə türk xalqlarının siyasi iradəsinin təzahüründən səhbət gedəndə, tarix elə gətirib (və bu təammilə təbiidir) ki, rəsmi Bişkek var, rəsmi Astana var, rəsmi Daşkənd var, rəsmi Bakı var, rəsmi Ankara var (Həc şübhə etmirəm ki, çox keçmədən rəsmi Kazan, rəsmi Ufa, rəsmi Sıktıvkar, rəsmi Ağməscid, rəsmi Yakutsk, rəsmi Altay... da olacaq)... Ancaq İstanbulun möhtəşəm qeyri-rəsmi «rəs-

miliyi də var ki, onu müasir dünya siyasi təfəkkürünün məkan standartları yox, türklərin tarixi taleyi müəyyən etmişdir.

Dahi Atatürk qıñayanlar var ki, ölkənin paytaxtı olaraq İstanbul yox, Ankaranı seçdi. Ancaq mənə elə gəlir ki, bu qıñaq o qədər də haqlı deyil. Birincisi ona görə ki, Atatürk «Ankara hökuməti»ni İstanbulda yarada bilməzdi, çünki mövcud geosiyasi vəziyyət buna imkan vermirdi... İkincisi, Osmanlı imperiyası na qədər zəifləsə də, İstanbul nəinki imperatorluğun, hətta xəlifalıının də mərkəzi idı ki, belə bir şəraitdə burada genişməqası «Atatürk inqilabları»nın həyata keçirmək, praktik olaraq, mümkin deyildi... Üçüncüsünə gəldikdə isə, Türkiyə Cümhuriyyətinin siyasi paytaxtı olaraq Ankaraya üstünlük verilməsi İstanbulun tarixi siyasi nüfuzunu heç də zədələmədi, əksinə, bəlkə də, uzun əsrlər siyasi münaqişələrdən, mücadilələrdən, intriqalardan «yorulmuş» bu qocaman şəhərə bir «rahatlıq» gotirdi ki, «özüne gəlsin».

Cox tez-tez belə bir fikir səslənir ki, xristian dünyası (Avropa) İstanbulun (və boğazların) türklərin elində olması ilə hələ də barışa bilmir. Lakin bu elə bir məsələdir ki, nə siyasi diskussiya, nə də elmi konfrans mövzusu ola bilməz. Çünki hər bir xalqın, hər bir dini dünyagörüşün, hər bir ideologiyanın tarixində barışmayacağı, bununla belə ötüb keçmiş, aktuallığını itirmiş məqamlara rast gəlmək mümkündür ki, bu cür məqamlar türklərin beş min illik tarixində də kifayət qədərdir... Nə etməli?.. Dünyada yalnız qalibiyət, yaxud yalnız məglubiyyət tarixi yaşamış bir xalq, din və ya ideologiya mövcuddurmu?..

Türklər ilk orta əsrlərdən «Dünya (Cahan) dövləti» qurmaq istəyirdilər. Və bu «Dövlətin» modeli onların yalnız təsəvvüründə deyildi. İdarəcililik coğrafiyalarını genişləndirdikcə kifayət qədər mükəmməl təcrübələr də vermiş-

dilər ki, dünyanın mənşəcə müxtəlif millətlərindən olan görkəmli tarix filosoflarının çoxu bunu təsdiq edir. Lakin orta əsrlərin sonu yeni dövrün əvvəllərindən etibarən elə müqavimətlərlə qarşılaşdırılar ki, nəinki Avropanın içərişinə nüfuz edə bildilər, hətta Asiyadakı böyük siyasi nüfuzlarını da tədricən itirdilər.

Türklərin ilk ən ağır məglubiyyətləri yeni dövrün əvvəllərindən başlayaraq ruslarla (slavyanlarla) müharibələrə oldu. Yüzillər boyu türklərin hakimiyyəti altında olmuş (və onlardan dövlət idarəciliyi təcrübəsinə mənimsəmiş, yaxud mənimsəməyə məcbur edilmiş) rus-slavyanlar Avropa texnologiyalarına (xüsusilə hərbi sahədə) yiyələndikdən sonra türklərin, demək olar ki, bütün coğrafiyalardaki (Şərqi Avropadan başlamış Sibirə qədər) siyasi nüfuzlarını alt-üst etdilər. XVII əsrən XIX əsrin sonu XX əsrin əvvəllerinə qədər davam edən bu qlobal geriləmənin (və məglubiyyətin) əsas səbəbləri türklərin parçalanması, müasir hərbi texnologiyaları mənimsəyə bilməmələri və Avropanın sürətlə inkişaf edən (və artıq bütün Dünyanı bölüşdurmək uğrunda mübarizə aparan) dövlətləri ilə diplomatik kontaktlara, siyasi-iqtisadi əlaqələrə gira bilməmələri idi.

Ruslara məglub olmanın acı nəticələrilə türklər həm Mərkəzi Asiyada, həm Şərqi Avropada, həm də Qafqazda (və İranda) nəinki razılışmağa məcbur oldular, eyni zamanda bunu həmin coğrafiyadakı hərcəmərcliydən sonra yaranmış müəyyən stabilliyyət göra «alqışladılar», əcarizm idarəciliyinin üstünlükleri tərənnüm edildi. Və maraqlıdır ki, türklərin düşdükləri bu acinacaqlı vəziyyəti elə həmin illərdə «dunya proletariatının rəhbəri», kommunizm ideologiyasının (və hərəkatının) banisi Karl Marks belə qiymətləndirmişdi ki, bütün «slavyan şirkəbi»na baxmayaraq ruslar Qafqaz xalqlarına münasibətdə mütarəqqi rol oynayırlar.

Türkologmanın müasir problemleri

Türkleri ram etmiş Rusiya imperiyasının gözü çokdan İstanbulda olsa da, Osmanlı devleti bütün Türklerin bu quşur mənbəyini saysız-hesabsız döyüslərdə, toqquşmalarda, diplomatik danışqlarda qoruya bilirdi. Lakin Osmanlı'nın çətinliyi da göz qabağında idi... Avropa dövlətlərinin Birinci Dünya müharibəsinə gətirib çıxaran iqtisadi, siyasi və dini-milli iddiaları, demək olar ki, orta əsrlərdə qalmış, hər sahədə reformalara müqavimət göstərən Osmanlı imperiyasını, nəhayət ki, çökdürdü.

Və İstanbul uğrunda amansız mübarizə (Çanakkala döyüsləri!) başlandı... Dahi Atatürkün də komandanlıq etdiyi həmin mübariza-döyüslərdən artıq yüz il keçir.

Bizim günlərdə məhz İstanbulda keçirilən elmi, siyasi toplantılarda İstanbulun müdafiəsi, haqlı olaraq, Türklerin tarixi qələbəsi sayılır. Hətta bu qələbə Məhəmməd Fətəh dövründə İstanbulun fəthi ilə müqayisə edilir.

Əlbəttə, Türkler İstanbulu na vaxtsa əldən vermək üçün fəth etməmişdilər. Yüz illər boyu mövcud olmuş möhtəşəm bir imperianın paytaxtına (ürəyinə!) çevrilmiş bir şəhərin itiriləsi Türklerin tam siyasi (və mənəvvil) məğlubiyəti ola bilərdi. Ona görə də son damla qanlarına qədər döyüdürlər... Və elə bir əfsanəvi şücaət göstərdilər ki, bu gün hər məqamı bir nağıla, dastana dönmüşdür.

Yüz il bundan əvvələ (1915-ci ilə) qədər, bəlkə də, hansısa bir avropalı xristian təssübkeşi, yaxud siyasətçi təsəvvür etmək mümkün idi ki, İstanbulu Türklerdən almağın mümkünlüyü nə inənsin; ancaq yüz ildir ki, Avropa bu şəhərlər gözəlini yalnız yuxularında görür.

Doğrudur, İstanbul deyəndə adəmin ağına birinci növbədə Türklerin hərbi qüdrəti, rəşadəti, vətənpərvərliyi gelir. Çünkü bu möhtəşəm (və strateji!) məkan qüdrətli, cəsur Türk

Türkologmanın müasir problemleri

əsgərinin (və Fatehinin!) gücü ilə alınmış, vətənə çevrilmiş və həmisi böyük vətənpərvərliklə müdafiə olunmuşdur.

Bununla belə unutmaq olmaz ki, bu gün İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir. Və həmin gözəlliyyi Türkler yaratmışlar... Silahın, əsgərin gücü ilə yox, iqtisadi, inzibati və mədəni-estetik təfəkkürün (istedadın!) gücü ilə!..

İstanbulun Türk dünyasının möhtəşəm mədəni-intellectual mərkəzinə çevrilməsində Azərbaycan ziyalılarının XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayan (təbii ki, bəzə yaxşı məlum olmayan əvvəlki dövrlərdə də Osmanlı'nın mərkəzində Azərbaycan Türkleri olmuşlar...) Koroğlunun hələ XVI və ya XVII əsrə xotkar sarayına qədər gedib onun qızı Nigar xanımı qəçirməsi misli Qafqazda təsadüfən yaranmamışdı) xidmətləri, əlbəttə, danılmazdır: Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əhməd Cəfəroğlu... Və onların adlı-sənli tərəmələri...

İstanbul həmisi Türk dünyasına qucaq açmışdır. Türk xalqlarının möhtəşəm qurultaylarının, toplantılarının, görüşlərinin çoxu məhz burada keçirilmişdir.

Həmisi olduğu kimi bu gün də İstanbul dünyanın ən qonaqpərvər şəhərlərindən biridir. Özü də yalnız Türkler üçün yox... Və Türk ürəyinin genişliyi burada da özünü göstərir...

Mən İstanbulda olanda Türk dünyasının müxtalif yerlərindən gəlmış (və bu doğma şəhərdə görüşdükümüz) dövlət, elm, incəsənət adamlarını bir-bir yadına salıram. Ruhum isinir. Çünkü o görüşlərin hamısında qəribə bir mistik hərarət olur... Və bu hərarət, hər şeydən əvvəl, İstanbulun tarixi mistikasından gəlir...

2015

Birinci Türkoloji Qurultay və Türk dünyası

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Birinci Türkoloji Qurultayı 90 illiyinin qeyd olunması qərara alınmışdır ki, bu qərarın mədəni-mənəvi, elmi-intellektual maraq dairəsi, əslində, türk xalqlarının yaşıdları bütün məkanları, coğrafiyaları əhatə edir.

Birinci Türkoloji Qurultayı həm keçirildiyi dövrə, həm də sonalar türk dünyasında türkoloji təfəkkürün inkişafına təsir gücü, görünür, heç bir türkoloji forumla müqayisə oluna bilməz. Bütün 20-ci, 30-cu illər bu Qurultayı doğurduğu ovqat altında keçmişdir... 30-cu illərin ortalarından etibarən Sovetlər Birliyində başlayan antitürkçü hərəkat-repressiyalar 50-ci illərin sonu 60-ci illərin əvvəllərinə qədər gah bu, gah da digər şəkildə təzahür etsə də, haqqında söhbət gedən təsir - türkoloji düşüncənin intibahı Türkiyə Cümhuriyyətində yüksələn xətlə öz davamını tapmış, xüsusilə 30-cu illərin əvvəllərindən Türkiyədə məhz Cümhuriyyətin qurucusu dahi Atatürkün təşəbbüsü (və himayəsi) ilə keçirilən Dil qurultayları, heç şübhəsiz, Birinci Türkoloji Qurultayı ənənələrini yaşadıb inkişaf etdirməyin parlaq göstəricisi olmuşdur ki, davam edən həmin qurultaylar 70-ci, 80-ci illərdə bütün türk dünaysını əhatə etməyə başladı. Və Sovetlər Birliyi dağıldıqdan sonra ümumtürkoloji toplantıların kifayət qədər geniş bir şəbəkəsi meydana çıxdı ki, burada da Türkiye Cumhuriyyətinin həm müvafiq dövlət, hökümət orqanlarının, həm də türkoloq-ziyalılarının

xidmətləri əvəzsizdir. Xüsusilə 1993-cü ildən etibarən keçirilən Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayları Birinci Türkoloji Qurultayı ənənələrini yalnız bütün türk dünyası məqyasında dirçəltməklə qalmadı, həm də formatını, müzakirə olunan problemlərin məqyasını xeyli genişləndirərək həm elmi-nəzəri, həm mədəni-ideoloji, həm də təcrübə-populyar bir mühit formalaşdırı.

Əlbəttə, bu kütləvi qurultaylar müstəqilliyini bu və ya digər səviyyədə yenice əldə etmiş türk xalqlarının təkcə intellektinin deyil, eyni zamanda (və bəlkə də, daha çox!) emosiyasının, hissiyatlarının təntənəsinin təzahürü idi. Və müstəqillik möhkəmləndikcə türk dünyasının siyasi, iqtisadi və mədəni problemlərinin müzakirəsi get-gedə kütləvi məqyasını daraldıb rəsmi-professional hüdudlarda həll olunmağa başlıdı ki, bu da tamamilə təbii idi... Lakin bunun ardınca akademik görüşlərin, ümumtürkoloji səviyyədə həll edilməsi zəruri olan dil, ədəbiyyat, tarix və s. məsələlərinin müzakirəsini aparmalı məclislər, toplantılar, demək olar ki, tamamilə dayandırıldı...

Birinci Türkoloji Qurultayı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə on il bundan əvvəl keçirilən 80 illik yubileyində olduğu kimi, bu il keçirilən 90 illik yubileyində də bir məqsəd bu möhtəşəm hadisənin tarixi dəyərini dərk edib yalnız Azərbaycan deyil, ümumtürkoloji məqyasda qiymətləndirməkdir, ikinci (və daha mühüm!) məqsəd həmin Qurlutaya müzakirə edilərək qəbul edilmiş qərarları yeni tarixi şəraitin tələblərinə uyğun olaraq həyata keçirməkdən ibarətdir.

Birinci Türkoloji Qurultayı müzakirə (və qəbul) etdiyi çoxsaylı qərarlar içərisində müasir türk dünyası (və dövr!) üçün ən aktual olanı latın əsaslı yeni (və bütün türklər üçün

ümumi) əlifbadan ibarətdir ki, hələ də layihə gücündə həyata keçirilməmişdir!.. Ortaq ünsiyyət dili məsələsini hələlik bir kənara qoymaqları... Ancaq nəzərəalsaq ki, neçə illərdür ki, özbək qardaşlarımız təkidlə tələb edirlər ki, ortaq dil sünə şəkildə, yəni dünyada neçə türk dili varsa hamısının fonetik, leksik və qrammatik quruluşundan alınmış nümunələrin məcmusundan yaranmalıdır, belə qərara gəlməliyik ki, bu iş ümumiyyətlə düzələsi deyil. Çünkü, əvvəla, sünə dillərin taleyinin necə olduğu hər kəsə bəllidir, ikincisi isə, hər hansı tabii türk dili digər türk dillərindən, haqqında söhbət gedən fonetik, leksik və qrammatik baxımdan nə qədər fərqlidir ki, inkişaf etmiş bir türk dilinə, məsələn, sözgəlisi elə özbəkcəyə ümumünsiyyət vasitəsi olaraq üstünlük versək, digər türkçələrdə danışan türklər incisinər?.. Və məsələyə bu cür münasibət yalnız özbək qardaşlarımızın «təşəbbüs»ü olsaydı, bəlkə də, üstündən keçmək olardı, lakin təəssüf ki, azadlıq eyforiyasından hələ də ayılmamış müstəqil qardaşlarımızın çoxu «Amerikanı yenidən keşf etmək» iddiasında olduqlarından ümumi dəyərləri bəzən nəinki qəbul etmək istəmir, əksinə, uydurulmuş «xüsusi dəyərlər»la bütün türk dünyasını «zəbt etmək» iddiasına düşürdülər ki, bunun ən bayğı nümunəsi Türkmenbaşının çoxtrajlı «Ruhnamə»si oldu ki, heç bir sağlam tənqidə dözmədi...

Bütün türklər üçün ortaq dil, adəbiyyat, tarix və s. axşatışları, daha doğrusu, genetipoloji (təbii) olaraq mövcud ortaqlıqların müdafiəsi, yaxud aktuallaşdırılması Birinci Türkoloji Qurultayıñ əsas missiyası olmuşdur... Və burada həmin Qurultayıñ tarixi zəruriyinin biri digəri ilə bağlı olan üç mühüm əlamətdə əksini tapan fəlsəfəsinə təsəvvür eləməyə ehtiyac vardır:

- 1) qurultay tarixi ehtiyacdən doğuldu;
- 2) tarixi missiya yerinə yetirdi;

3) bu missiya hələ başa çatmamışdır.

Türklərin ümumi, eyni zamanda unifikasiya olunmuş (fonoqrafik baxımdan uyğunlaşdırılmış) əlifbaya keçidi, görünür, türk dünyasındaki hər cür (!) unifikasiyanın başlangıcıdır... Müstəqilliyyin ilk illərində Azərbaycan yenidən latin əsası əlifbanı bərpa etməklə Qurultayın qərarlarına sadıq olduğunu nümayiş etdirdi. Onun ardınca isə digər müstəqil türk dövlətlərində -Özbəkistan, Qazaxstan, Türkmenistan və Qırğızistanda müvafiq hərəkatlar start götürdü ki, bəzi kiçik problemləri (və ləngimələri) nəzərə almasaq, princip etibarılı, yekunlaşmaq üzərdir. Əlbəttə, ən ciddi (və müzakirəsinə ehtiyac olan) məsələ türk dillərində eyni səslərin eyni işarələr (hərfərlər) göstəriləməsidir. Bunun üçünsə, artıq qeyd etdiyimiz kimi, son zamanlar dayandırılmış ümum-türkoloji toplantı və ya müzakirələrə yenidən, ancaq daha peşəkar səviyyədə qayıdılması zəruridir. Əgər belə demək mümkünənsə, müəyyən laqeydliyin nəticəsidir ki, Türkiyənin uzun zaman işlətdiyi əlifba ilə Azərbaycan əlifbası arasında da bir sıra fərqlər artıq mövcuddur. Həmin fərqlərin digər türk dövlətləri tarəfindən qəbul edilməkdə olan layihələrə davam etdirilərək daha da çoxalması, heç şübhəsiz, türk dünyasının mədəni integrasiyası yolunda maneə olacaqdır.

Birinci Türkoloji Qurultayıñ keçirilməsinin nə dərəcədə tarixi zərurət olduğu, türk dünyasında gedən təbii birlik, qardaşlıq, əməkdaşlıq hərəkatını hansı səviyyədə əks etdirdiyi məsələsinə baxıda müyyən mübahisələr vardır. Məsələnin mahiyyətinə o qədər də dərindən nüfuz etməyən bir sıra ziyalılar belə bir fikir yaratmağa çalışırlar ki, Qurultayıñ keçirilməsində məqsəd türkləri Moskvadan yürütdüyü həm onənəvi ruslaşdırma, həm də yeni sovet sosialist ideologiyası əsasında özüna təbe etmə maraqları olmuşdur... Əlbəttə, bu cür maraqlar, istəklər ola bilərdi, lakin bütün

bunlar, en aqressif imperialist təzahürlərində belə, türk dünyasının milli mənəvi, elmi-intellektual, mədəni, elcə də müyyəyen qədər «gizli» siyasi birlik idealları qarşısında çox kiçik idi. Və Qurultayda iştirak edən elm adamlarının çoxunun beynəlxalq nüfuzu, türklərə (onların dilinə, ədəbiyyatına, tarixinə, etnik-mədəni vərdişlər sisteminə və s.) illərlə sınaqdan çıxmış səmimi (və heç bir ideologiyaya siğmayan ciddi akademik) münasibəti, müzakirələrin səviyyəsi, xarakteri, qəbul edilən qərarların konseptuallığı, hər cür siyasi konyukturdan uzaqlığı göstərir ki, bu tarixi Forumu Moskvanın diqtası kimi yanaşmaq həqiqətən çox-çox kənar, hətta demək olar ki, ucuz absurd spekuliyasiyadır.

Birinci Türkoloji Qurultayın qərarları (və ümumiyyətlə, ruhu), bir daha təkrar etməliyik ki, bu gün də aktualdır. Ancaq təbii ki, yeni tarixi şəraitin, müasir dövrün, globallaşan dünyadan tələbləri səviyyəsində... Həmin tələblərə isə ilk növbədə həm müstəqil dövləti olan, həm yarımmüstəqil (bu və ya digər dövlət tərkibində muxtarıyyəti tanınan), həm də qeyri-müstəqil türk xalqları arasında mənəvi-mədəni əlaqələrin intensivliyinin gücləndirilməsi, bunu ardıcıl təmin edəcək təşkilati işlərin sürətləndirilərək müvafiq (mədəni, akademik, siyasi-ideoloji və s.) qurumların yaradılması daxildir. Ən təxirəsalınmaz məsələlərdən biri də həmin qurumların beynəlxalq sferada fəaliyyət göstərməsi, transmilli təşkilat, hərəkat və programları ardıcıl əməkdaşlığıdır.

Türk xalqları və ya məkanının qloballaşan dünyaya parçalanmış, yaxud pərakəndə halda deyil, yalnız monolit bir bütöv olaraq integrasiyasından səhəbat gedə bilər ki, bu həm türk dünyasının, həm də dünyyanın etnik-mədəni harmoniya maraqlarına cavab verir.

2016

Türk dünyasının multikulturalizmi

Multikulturalizmin alternativi yoxdur...

İlham Əliyev

Multikulturalizm müasir türk dünyasını iqtisadi, ictimai-siyasi və mənəvi-ideoloji baxımlardan səciyyələndirən ən mühüm mədəni göstəricilərdən biri, bəlkə də, birincisidir. Və türk multikulturalizminin olduqca zəngin, mükəmməl, müqayisəyəgelməz tarixi ənənəsi vardır.

* * *

E.ə. I minilliyyin ortalarından b.e.-nın I minilliyyinin sonu II minilliyyinin əvvəllərinə qədərki təxminən min beş yüz illik bir dövrdə tədricən Altay dağlarından Qərbi Avropaya qədər geniş coğrafiyada məskunlaşmış türklər öz bilavasitə törəmələri (varisləri) – müasir türk xalqları üçün çox böyük (və möhtəşəm!) mədəni irs qoyub getmişlər ki, onlardan biri də bugünkü dünyanın get-gedə daha çox ehtiyac duyduğu multikulturalizm, başqa sözlə, müxtəlif dillərdə danışan, müxtəlif dinlərə qulluq edən, müxtalif adət-ənənələrin (etnoqrafiyanın) daşıyıcısı olan xalqlarla sülh, əmin-amanlıq şəraitində birgə yaşama texnologiyalarıdır.

Qədim türk multikulturalizmi, ilk növbədə, qədim türklərin o dövrlərdə heç bir xalq ilə müqayisə olunmayacaq bir genişlikdəki coğrafiyaya yayılmalarından, müxtəlif etnoslarla sıx iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi əlaqələrindən irəli gəlir. Doğrudur, qədim dünyada yunanlar da Şərqə doğru miqyaslı bir nüfuz edərək müxtəlif etnosların təleyində tarixi rol oynamışlar, ancaq bu, hər şeydən əvvəl,

hərbi-siyasi məzmuna malik olmuş, ciddi müstəmləkəçilik münasibətlərlə müşayiət edilmişdir. Qədim türklərin Şərq-dən Qərbə yayılması isə daha çox iqtisadi-təsərrüfat məzmunu daşımışdır.

Əlbəttə, türklər də döyüşmüşlər... Həm öz aralarında, həm də başqları ilə... Ancaq həmin döyüşlər dünyaya aqalıq etmək iddialarının deyil, sosial harmoniya, əmin-amalıq yaratmaq maraqlarının (və ehtiyaclarının) nəticəsi idi. Və təsadüfi deyildi ki, qədim türklər üçün sülhyaradıcı qaya-qanunların hansı mənbədən gəlməsi elə bir əhəmiyyət kasb etməmiş, əgər zəruridirsə, məmməniyyətlə mənimşənilmişdir.

Təsəvvür edilməyəcək qədər geniş coğrafiyanın mənimsənilməsi qədim türklərin dünyaya açıqlığını elə bir seviyyədə tamir etmişdir ki, onlar üçün açılmayıacaq qapı, alınmayıacaq qala anlayışı olmamışdır. Süratlı çapan atları ilə müxtəlif məskənləri əlaqələndirmək də o qədər çətin deyildi.

Dil-ünsiyyət sferasında qədim türklərin multikulturalizmini nümayiş etdirən əsas əlamətləri ümumiləşdirsek, belə bir manzara alıñır ki, onlar

a) öz yazı (əlifba) mədəniyyətlərini yaratmaqla yanaşı, heç bir kompleksa qapılmışdan onlara məlum olan bütün geniş yayılmış əlifba (yazı) mədəniyyətlərindən istifadə etməyə çalışmışlar;

b) müxtəlif dilləri səmimiyyətlə mənimşəmiş, müxtəlif xalqlarla onların öz dillərində ünsiyyətə girməyə çalışmış, çoxlu tərcümələr etmişlər;

c) qurub yaradıqları, idarə etdikləri möhtəşəm dövlətlərin (Altay, Hun, Göytürk, Qaraxanlı və s.) tabeliyində olan xalqların dillərinə qarşı heç bir assimilyativ tədbir görməmiş, əksinə, hörmətlə yanaşmışlar.

«Yaradılış», «Alp Ər Tonqa», «Şu», «Oğuz kağan», «Siyenpi», «Göktürk», «Ergenekon» və s. əsatir-dastanlarını yaranan türklər qədim dünyanın «insan və cəmiyyət» problemi üzərində dərindən düşünən, «insanın dünyadakı yeri»ni bütün təfsilati ilə dərk etməyə çalışan çox az etnos-xalqlarından biri olmuşlar. Və bu düşüncələr, genişmiqyaslı idrak maraqları müxtəlif xalqların dini-fəlsəfi təfəkkür mədəniyyətlərini ardıcıl olaraq öyrənib mənimşəməyə yol açmışdır. Yalnız belə bir faktı xatırlamaq kifayətdir ki, dünya şöhrəti buddoloq, akademik F.İ.Şerbatskoy «İkinci Buddha» Vasubandhunun məşhur «Abhidharmakoşa» («Xilasedici biliyin xəzinəsi») əsərinin ən mükəmməl əlyazmasının orijinalda deyil, məhz qədim türk (uyğur) dilinə tərcümədə mühafizə olunduğunu göstərir. Bu isə o deməkdir ki, türklər qədim dünyanın onlara məlum olan dini-fəlsəfi görüşlərini üzdən deyil, təfsilati ilə (və səmimi olaraq) mənimşəməyə can atmışlar.

Ümumiyyətlə, tanrıçı olan (tək Tanrı dininə riyət edən) qədim türklərin, prinsip etibarılı, tolerantlığını sübut edən faktlar kifayət qədərdir; məsələn:

- a) tanrıçılıqla yanaşı dəha qədim inamları da bu və ya digər şəkildə qoruyub saxlamaq;
- b) qarşılıqları yeni dirləri (buddizm, xristianlıq, müsəlmanlıq) qəbul etmək;
- c) bütün dirlərə saygı, ehtiram göstərmək.

Qədim türk multikulturalizminin birinci mühüm əlaməti başqa dillərə, dirlərə, adət-ənənələrə hörmətlə yanaşılmasıdır, ikinci (və birincidən heç də az əhəmiyyətli olmayan) mühüm göstəricisi özlərinin dilinə, dininə, adət-ənənərinə hörmətlə yanaşılmasının tələb edilmişdir ki, bu prinsipə, yaxud birgəyəşayış texnologiyasına həmişə əməl olunmuşdur.

Məsələn, islam missioner-elçisi türk xaqanı Menqüyə müsəlmanlığı qəbul etməsini taklif eləyəndə xaqan ona belə bir cavab verir: «Biz tək bir Tanrıya inanır və tapınıraq. Onun əmri ilə yaşayır və ölüruk. Həm bu dünyada, həm də o dünyada cəza vermək, yaxud mükafatlandırmaq haqqı Ona aiddir. Tanrı istər görünən, isterse də görünməyən nə varsa, hamsının yaradıcısıdır. Allah sizlərə kitablar göndərdi, ancaq siz o kitablarda yazılınlara əməl etmirsiniz. Bize isə gizlinlərdən xəbər çatdırın qamlar (şamanlar) verdi. Onları dedikdərini edər, əmin-amanlıqla yaşayarıq».

* * *

I minilliyyin sonu II minilliyyin əvvəllərində islam dinini, demək olar ki, kütłəvi şəkildə qəbul edən türklər ümmü-müsəlman mədəniyyətinin üzvi tərkib hissəsinə çevrilmiş, hətta bir neçə əsr bəlli, elmi yaradılılıqda, dövlət idarəciliyində ana (Türk) dilindən daha çox ərəb, fars dillərini işləmiş və həmin dillərdə bütün müsəlman dünyasını heyrətə gətirən dahiilər (Əbu Nəşr əl-Fərabi ət-Türki, Mahmud Kasqarı, Xaqani, Nizami, Cəlaləddin Rumi...) yetirmişlər. Orta əsrlərin sonu yeni dövrün əvvəllerinə, yəni müasir türk xalqlarının diferensiasiyasına, yaxud teşəkkülünə qədərki bu dövrdə türklərin yaratdıqları dövlətlərin (xüsusilə, Səlcuqlar, Mongol-tatarlar, Qızıl Orda, Teymurilər, Səfəvilər, Osmanlılar...) hər biri, sözün həqiqi manasında, multikulturalizm, toleranlıq (və «dünya dövləti»!) nümunəsidir. Həmin dövlətlərin idarəciliy təcrübəsində təbəələrin nə dil, nə din, nə də adət-ənənələrinə heç bir rəsmi və ya ardıcıl müdaxilə faktına təsadüf edilmir. Və hətta türk saraylarının dəri aşırı beynəlmiləcilik bir sira milliyətçi tədqiqatçıları narahat etmişdir. Məsələn, türk dili tarixinin nüfuzlu araşdırıcıı Əhməd Cəfəroğlu Səlcuqların sarayda fars, ərəb dil-

lərinə qeyri-məhdud səlahiyyət vermələrini milli mədəniyyətə etinəsizliq və ya hörmətsizlik kimi izah edir. Əlbəttə, bu izahda müəyyən həqiqət vardır, ancaq sarayın (dövlətin) idarəciliyi altında olan müxtəlifdilli xalqların ümmüislam ideologiyası (və mədəniyyəti) əsasında birləşdirilməsinə olan tarixi zərurəti də unutmaq olmaz.

Xüsusilə orta əsrlər boyu türklərin konsolidasiya (mütəşəkkilik) üçün dildən, ümumən etnik müəyyənlilikdən daha çox dinə (islama) üstünlük vermələri, «millət» yox, «ümmət» düşüncəsilə mövcud olmaları danılmaz həqiqətdir. Ancaq bu həqiqət ondan da mühüm olan başqa bir həqiqəti də inkar etmir ki, elə həmin orta əsrlər boyu türklərin müəyyən hissəsi ya tanrıçılıq başda olmaqla qədim inamların (bütpərəstlik, şamanizm və s.) daşıyıcıları; ya buddist, iudaist, xristian; ya da müxtəlif mənşəli inamların, dirlərin qarışığından ibarət eklektik təriqətlərə mənsub idilər. Və başlıcası isə, müsəlman türklər bütün digər dirlərə tamamilə dözümlü, tolerant münasibət göstərməsилə seçilirdilər.

Dini zəmində münaqişələr olurdum?.. Olurdu... Ancaq bunların mütləq eksriyyətində səbəbkar türklər deyil, onları həmin münaqişələrə çəkən qarşı tərəflər – öz inamlarını digər xalqlara, etnoslara diqət etməyə çalışan (və bundan iqtisadi-siyasi fayda güdən) «radikalıtlər» idilər.

Tanrıçı Hunların saraylarında ağalıq etmək üçün onların arasında xristianlığı zorla yaymağa çalışan missionerlərin xam atın quyuğuna bağlanıb çölə buraxılması faktlarına tarixdə az rast gəlinmir. Səbəb isə o idi ki, xristianlıq dünya futuhatına qalxmış passionar bir etnosun (Hun türklərinin) hərəkatını zəiflədə, döyüş ruhunu öldürə bilərdi.

Tarix göstərir ki, I minilliyyin sonlarına doğru geniş yayılmış müxtəlif dünya dirlərini türklər arasında əvvəl

Türkologyanın müasir problemləri

xaqanlar qəbul edər, sonra isə xalq kütütləri içərisində onların təbliğatı başlardı.

Türküstanda məşhur olan «Satuq Buğra xan təzkirəsi»ndə yazılır: «Allahın rəsulu Məhəmməd meraca çıxdığı gecə peyğəmbərlər arasında tanımadığı bir adamı görmüş və Cəbrayıldan onun hansı peyğəmbər olduğunu soruşmuşdu. Cəbrayıl onun peyğəmbər deyil, 333 il sonra Türküstani dinimizə gətirəcək olan Satuq Buğra xanın ruhu olduğu cavabı vermişdi. Həzrət peyğəmbər sonsuz bir sevincə yera enmiş, türklər arasında dini yüksəldəcək və yayacaq olan Buğra xana dua etmişdi. Əsabələri də onu görmək istədikdə Həzrət Məhəmməd istəklerini qəbul eləmişdir... Bu zaman başlarında türk papağı olan qırx silahlı atlı onlara yaxınlaşaraq salam vermişlər. Bunlar Satuq Buğra xanla yoldaşlarının ruhları imiş»...

Təsadüfi deyil ki, türkləri «islamın qılıncı», yaxud «qılınc müsəlmanı» adlandırmışlar. Doğrudan da, türklər islamın yayılmasında tarixi rol oynamışlar. Ancaq məsələ burasındadır ki, təbiətən tolerant olan bir etnosun (Türklərin) hansısa (hətta islam kimi mütərəqqi) bir dini təbliğ etmək səlahiyyətini öz üzərinə götürməsi mümkün deyil. Ona görə də burada türk müsəlman missionerliyindən söhbət gedə bilməz. Və «Kitabi-Dədə Qorqud» da göstərir ki, türklər islamın yayılmasında müsəlman ideoloqu kimi yox, əsgər, döyüşçü olaraq çıxış edirdilər. Müxtəlif dinlərə (eyni zamanda islam'a) münasibət önlərin kanonlarının etnografik vərdişlər sistemində nə dərəcədə uyğun olub-olmaması ilə müyyəyan edilirdi.

Orta əsrlərdə türk tolerantlığını (və multikulturalizmini) yüksək ideoloji səviyyəyə çatdırın dahi bir mütəfəkkir olmuşdur ki, o da Mövlana Cəlaləddin Rumidir. Və təsadüfi deyil ki, Ruminin insan fəlsəfəsinə, təbliğ etdiyi humanist

Türkologyanın müasir problemləri

ideyalara bütün dünyada bu gün də sonsuz maraq mövcuddur. Onun Konyadakı möhtəşəm məqbərəsini hər gün müxtəlif dini dünyagörüşlərə, millətlərə mənsub minlərlə insan ziyarət edir. Çünkü bu müqəddəs şəxsiyyət buyururdu ki, hansı dindən olursansa ol, istər müsəlman, istər xristian, istər iudaist, istərsə buddist, qapımız hamınızın üzünə açıqdır.

Və ümumiyyətə, türk tolerantlığının bir mühüm şərti də bu etnosun (xalqın) özünəməxsus dünya dini yaratmağa ehtiyac duyamasından irəli gəlirdi.

Orta əsrlərin sonlarına doğru müsəlman türk ziyahılarının türkcanın mədəni, ideoloji nüfuzunu gücləndirmək, onu ərəb, fars dilləri səviyyəsinə yüksəltmək cəhdlərinin gücləndiyi müşahidə olunur. Əlişir Nəvai «Mühəkimətül-lügətəyn»ini qələmə alır, Məhəmməd Füzuli isə «Hədiqətüs-südəən»in girişində Allaha müraciətə yazır:

Ey feyzəsanı – ərəb türkə əcəm,
Qıldun ərəbi əfsəhi-əhli-aləm,
Etdün füsəhayı-əcəmi İsadəm,
Bən türkəzəbandan iltifat eyləmə kəm...

* * *

Türklər yeni dövrə artıq kifayət qədər fərqli etnogeosiyası keyfiyyətlərdə daxil olurlar. XVI-XVII əsrlərdən etibarən Türkiye türkləri (Osmanlıları), Azərbaycan türkləri, özbəklər, uygurlar, qazaxlar, türkmənlər, tatarlar, başqırdılar, qırğızlər... müstəqil xalqlar olaraq formalasırlar. Və bu xalqların ya birbaşa, ya da ruslar vasitəsilə tədrīcən Qərbi Avropa ilə əlaqələri yaranır ki, həmin əlaqələr türk xalqlarının iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni həyatına təsirsiz ötmüşür. Və bu özünü XIX əsrin sonu XX əsrin əvvəllərində daha aydın şəkildə göstərir:

a) milli özünüdərk hərəkatı nəticəsində «ümmət» psixologiyası «millət»ə keçməyə başlayır;

b) türk birliliyi ideyası formalasılır;

c) beynəlxalq proseslərdə iştirak zərurəti dərk olunur.

Mustafa Kamal Atatürkün öndəriyilə Osmanlı imperiyasının xarabalıqları üzərində modern Cümhuriyyətinin quran Türkiye türkləri «Yurda sülh, dünyada sülh» şəhəri üzrə hərəkat edirlər. Digər türk xalqlarının əksəriyyəti Sovetlər Birliyinin tərkibində müəyyən müstəqilliyyət (və inkişafə) nail olurlar... XX əsrin sonlarından isə müasir dünyanın, beynəlxalq birliyin üzvü olan türk dövlətləri meydana çıxır ki, həm bu dövlətləri quran müstəqil, həm yarımmüstəqil, həm də müstəqilliyi olmayan türklər birlikdə «Türk dünyası»nı təşkil edirlər.

Və müasir dövrə türk dünyası multikulturalizminin mənzərəsi isə bundan ibarətdir ki:

a) müstəqil, eləcə də yarımmüstəqil türk dövlətlərinin ərazisində yaşayan müxtəlif xalqların (onlar, əsasən, İran, Qafqaz və slavyan mənşəlidir) dilləri, dinləri, adət-ənənələri üçün heç bir təhlükə yoxdur;

b) artıq dil, din, adət-ənənə baxımından kifayət qədər fərqlənən türk xalqları arasında qarşılıqlı əlaqə, integrasiya meyilləri güclənməkdədir;

c) müasir dünyanın üzvi tərkib hissəsi olan türk xalqları həm bütövlükdə, həm də ayri-ayrılıqda beynəlxalq dialoqda fəal iştirak etməyə çalışırlar. Xüsusilə Azərbaycan təcrübəsinə qeyd etmək lazımlı gəlir.

Və dərin tarixi kökləri olan türk multikulturalizmi dünyada harmoniya, sülh, əmin-amanlıq üçün yalnız sözdə deyil, işdə (təcrübədə!) də, demək olar ki, alternativsizdir.

Müasir türk məkanında siyasi integrasiyanın əsas aspektləri, üsulları və formaları

M

əlum olduğu kimi, türk xalqlarının siyasi birliliyi bizim günlərdə, yaxud müasir dövrə meydana çıxmış yeni bir ideya və ya hərəkat olmayıb kifayət qədər dərin tarixi köklərə malikdir.

Fikrimizcə, müasir türk məkanında siyasi integrasiya problemini araşdırarkən əsas diqqət aşağıdakı aspektlərə verilməlidir:

1) türk birliliyi idyasının təşəkkülü, təkamül mərhələləri və həmin idyeanın reallaşdırılması istiqamətindəki mübarizələrin tarixi nəticələri, təcrübəsi və perspektivləri;

2) müasir dövrə müstəqil türk dövlətlərinin siyasi integrasiyasının və ya qarşılıqlı siyasi münasibətlərinin yenidən şəkilləndirən, genişləndirən üsullar, formalar;

3) qloballaşan dünyada və ya müasir beynəlxalq münasibətlər sisteminde türk siyasi birliyinə nail olmaq uğrunda mübarizənin metodları.

Müşahidələr göstərir dünyada iqtisadi, yaxud mədəni-mənəvi münasibətlərdən təcrid olunmuş, «saflı» siyasi-münasibətlərdən danışmaq, demək olar ki, mümkün deyil. Və o da təsədüfi sayıla bilməz ki, bugün «iqtisadi siyaset», «mədəniyyət siyaseti» və s. kimi anlayışlar «siyaset» anlayışı qədər populyardır. Odur ki, türk məkanında gedən siyasi integrasiya prosesləri və ya qarşılıqlı siyasi münasibətlər dedikdə elə bir geniş kompleks nəzərdə tutulur ki, buraya, əslində, mədəniyyət aktu hesab edilən latin əlifbasına kecid-

dən başlamış tamamilə iqtisadi məzmun daşıyan neft ixracına qədər çox müxtəlif hadisələr daxildir.

Lakin tədqiqat işində həm iqtisadi, həm də mədəni integrasiya proseslərinə ayrıca bölmələr həsr edildiyinə görə biz türk məkanındaki qarşılıqlı siyasi münasibətlərdən bəhs edərkən «siyaset» anlayışına mümkün qədər «dar» mənada müraciət edəcəyik.

Sovetlər Birlyinin dağılıması, onun tərkibindəki türk xalqlarının ya tamamilə, ya da qismən müstəqillik əldə etməsi və müstəqil türk dövlətlərinin tədricən dünya birliliyinin bərabər hüquqlu üzvlərinə çevriləməsi günümüzün siyasi reallığıdır. Doğrudur, müstəqil türk dövlətlərinin meydana çıxmazı, formallaşması prosesləri bir sıra siyasi problemlərə müşayiət olundu və bugün də olunmaqdadır, lakin fakt öz faktlığında qalır ki, müasir mərhələdə

a) müstəqil türk respublikaları öz suverenlikləri uğrunda ardıcıl mübarizə aparır, daxili və xarici siyasetdə daha inamlı addımlar atmağa çalışır, özgürlüklerini möhkəmləndirirlər;

b) yarımmüstəqil türk respublikaları öz sosial-iqtisadi, mədəni inkişaflarını gücləndirməklə dövlət müstəqilliklərini əldə etməyə çalışırlar;

c) müstəqil olmayan türk xalqları milli özgürlüklerini qorumağa, regiondakı siyasi proseslərdə bu və ya digər səviyyədə iştirak etməyə can atırlar.

Müstəqilliyi əldə etmiş türk respublikalarında biri digərinə ilk baxışda eks olan iki siyasi meyl müşahidə olundurdu:

1) tam müstəqilliyyə nail olmaq üçün heç bir birliyə, hətta türk birliyinə belə qoşulmamaq;

2) müstəqilliyi qorumaq üçün hər cür beynəlxalq birliyə, ilk növbədə türk birliyə qoşulmaq.

İllər keçdikdən sonra müstəqillik eyforiyasından xilas olmaqdə olan türk respublikaları tədricən dünyadan (və dövrün) konyukturası ilə kontakta və ya dialoqa girməyin təcrübəsini qazandılar. Məsələn, Azərbaycanın təcrübəsinə ümumiləşdirməyə cəhd edən azərbaycanlı tədqiqatçı Sevda Əhədova yazar: «Bu gün müstəqil Azərbaycan dövlətinin həlliine çalışdığı mühüm vəzifələrdən biri də dünya birliliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq aləmdə gedən integrasiya proseslərində yaxından iştirak etmək, xarici ölkələrdə, beynəlxalq və regional qurumlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirmək və bununla da öz milli maraqlarını təmin etməkdən ibarətdir. Azərbaycan dövlətinin xarici siyaseti məhz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu faydalı əlaqələri inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədlərinə xidmət edir» (S. Əhədova. Müasir dünyada mədəniyyətlərəsi münasibətlər, Bakı, 2011, s. 7).

Azərbaycan dövlətinin xarici siyasetində prioritet olan həmin məqamlar, demək olar ki, bütün türk respublikalarının müvafiq siyasetlərinin əsasını təşkil edir. Lakin nəzərə almaq lazımdır ki, dünyada mövcud olan «ikili standartlar» müstəqilliyyini son dövrə qazanmış türk respublikalarının bu cür demokratik (və açıq) xarici siyasetinə hər dəfə «düzəliş» edir. Bununla belə təcrübə də göstərir ki, daha uğurlu bir alternativ təsəvvür etmək mümkün deyil. Və türk respublikalarının xarici siyaseti ilk növbədə daxili stabilliyin qorunmasına, beynəlxalq aləmə sağlam rəqabətə girəcək milli potensial və ya imkanların yaranmasına xidmət edir.

Məlum olduğu kimi, dövlət müstəqilliyi əldə etdikləri ilk illərdə türk respublikaları, müxtəlif xarici təsirlər altında, qarşılıqlı anlaşma və ya integrasiyadan daha çox beynəxalq aləmdə «özünü təsdiq»ə meyl edirdilər ki, bu da özünü bugünkü qədər göstərən bir sıra deintegrasiya problemləri yaratmışdır. Tarix isə göstərdi ki, məsələ yalnız türk etnik-mədəni birliliyini kortəbi bir inersiya ilə, reflekslərlə qorumaqda, yaxud ona qarşı çıxmada deyil, məsələnin mahiyyəti ondadır ki, qloballaşan dünya bir və ya bir neçə mərkəzdən idarə olunduguna görə parçalanıb həmin mərkəzlerin təsiri altına düşməklə yanaşı alternativlər axtarmaq imkanı da mövcuddur. Həmin imkan isə türk siyasi birliliyinə nail olmaq perspektivlərini istisna etmir.

Türk dünyasının liderləri Süleyman Dəmirəl, Heydər Əliyev və Nurlutan Nazarbayev müxtəlif münasibətlərdə əlaqədar olaraq, xüsusilə türk dövlət başçılarının Zirvə Toplantılarındakı çıxışlarında dəfələrlə göstərmişlər ki, türk dünyasının etnik-mədəni birliliyini onun siyasi birliliy tamamlamalıdır.

Ümumiyyətlə, türk məkanında siyasi birlilik iddialarının və ya cəhdlərinin tarixinə nəzər salsaq, bu sahədə kifayət qədər zəngin bir ənənənin mövcudluğunun şahidi olarıq. Belə ki, hələ orta əsrлərdən etibarən əvvəl Çingiz xan, sonra isə Əmir Teymur türk dünyasının dövlət bütövülüyü uğrunda mübarizə aparmışlar ki, daha sonralar həmin istiqamətdəki mübarizələr, bir qayda olaraq, lokal və ya regional xarakter daşımışdır. Türk məkanı orta əslərin sonu yeni dövrün əvvəllərindən etibarən müxtəlif sülalələrin idarə etdikləri, çox zaman biri digəri ilə münaqişə, müharibə münasibətində olan böyük və ya kiçik dövlətlərə parçalanmışdır. Ən təsəssüfəci hal isə ondan ibarət olmuşdur ki, həmin dövlətlərin bir qismi xalqın deyil, məhz onu idarə edən sülalənin

laqeydiyyindən tədricən milli xarakterini itirmiş, ərablaşmış, farslaşmış, yaxud ruslaşmışdır.

Türk dünyasının siyasi birliyi ideyası bir də XIX əsrin sonu XX əsrin əvvəllərində bütün gücü ilə meydana çıxmış, müəyyən qədər romantik səciyyə daşışa da, dövrün qabaqcıl türk ziyanlarının, demək olar ki, hamisinin dünyagörüsündə, düşüncələrində və xüsusilə ideoloji-publisistik fəaliyyətlərində əhəmiyyətli mövqeyə malik olmuşdur. Eyni zamanda vahid (və bütöv!) türk dövləti yaratmaq uğrunda mübarizə yalnız ideoloji-publisistik miqyasda qalmamış, hətta diplomatik, siyasi-hərbi cəhdər də olmuşdur ki, bunun ən bariz nümunəsi Osmanlı imperiyasının hərbi naziri Ənvər paşanın Türküstanda – Orta Asiyada göstərdiyi tarixi fəaliyyətdir. Doğrudur, bu heç də yaxşı planlaşdırılmış, üsul və formaları dəqiq müəyyənləşdirilməmiş bir mübarizə idi, lakin heç də tamamilə manasız cəhd deyildi.

XIX əsrin sonu XX əsrin əvvəllərində türk birliyi ideyası bir də ona görə romantik xarakterdaşıyırkı ki, artıq bir-birindən dil, inzibati-ərazi, həyat təzki, müəyyən qədər də mədəniyyət baxımından ayrılmış, fərqli xüsusiyətləri ilə təzahür edən türk xalqlarının, demək olar ki, hamisini vahid bir dövlət -Turan dövləti tərkibində birləşdirmək iddiası ilə ortaya çıxmışdı. Bu isə nə qədər cəlbedici görünə də, praktik olaraq mümkün deyildi.

Sovetlər Birliyi tərkibində türk dövlətləri siyasi müstəqillik əldə etdikdən sonra «mərkəzdənəqəmə» qüvvəsi nə qədər güclü olsa da, tezliklə yeni «mərkəzləşmə» -türk dünyası miqyasında qarşılıqlı münasibətləri inkişaf etdirmək maraqları artımağa başladı ki, bu da beynəxalq aləmdə birmənəli qarşılıqlılaşmadı. Belə ki, bir tərəfdən Rusiya faktoru, başqa sözlə, postsovjet türklərinin MDB məkanında (və formatında) yenidən birləşməsi, digər tərəfdən ABŞ və

Türkologmanın müasir problemleri

Avropa Birliyi ile qarşılıqlı temaslar müstəqil türk dövləti öündə hələ adət edilməmiş üfüqlər açdı. Həmin mürəkkəb münasibətlər sistemində yenice qazanılmış dövlət müstəqiliyini qorumaqla hərəkət etmək, əlbəttə, o qədər da asan deyildi. Və türk birliyinə edilən cəhdələr də bir sıra hallarda guya Turan dövləti yaratmağa mənəsiz təşəbbüsler kimi şərh edildi. Halbuki türk dövlətlərinin qarşılıqlı münasibətləri bugün olduğu kimi, müstəqilliyin ilk illərində də hansısa romantik birlilik, konkret olaraq, vahid türk dövləti qurmaq ideyasına və ya cəhdərinə əsaslanmamışdır. Türk dövlət başçılarının, siyasi liderlərin və ciddi beynəlxalq ekspertlərin məsələyə münasibətləri də sübut edir ki, burada səhbət hər bir türk dövlətinin həqiqi müstəqilliyini təmin etməklə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindən gedir.

Müşahidələr göstərir ki, türk məkanında siyasi integrasiya, əsasən, aşağıdakı forma və ya formatlarda həyata keçirilir:

- 1) dövlət başçıları səviyyəsində;
- 2) parlamentlər səviyyəsində;
- 3) qeyri-hökumət təşkilatları və ya «xalq diplomatiyası» səviyyəsində.

Türk dövlət başçıları səviyyəsində türk məkanında qarşılıqlı siyasi münasibətlər, həmisi aparcı mövqədə olub ən azı iki şəkildə gerçəkləşir:

1) Türk dövlətləri başçılarının ikitərəfli görüşləri və ya qarşılıqlı səfərləri.

2) Dövlət başçılarının Zirvə toplantıları və ya ümumiyyətlə, çoxtərəfligörüşləri.

Əslində, türk dövlət başçılarının ikitərəfli və çox tərəfli görüşləri diplomatik qayda-qanunlar və ya beynəlxalq ənənə baxımından müxtəlif formatlar hesab olunsa da, türk məkanında siyasi münasibətlərin möhkəmlənməsinə, demək olar ki, eyni dərəcədə xidmət edir. Hər şeydən əvvəl ona görə ki,

Türkologmanın müasir problemleri

türk dövlətləri arasında principial olaraq ziddiyət, yaxud münaqişa yarada biləcək hər hansı problemi təsəvvür etmək mümkün deyil ki, onun ətrafinda siyasi «qruplaşma» yaratmağa potensial ehtiyac əmələ gəlsin. Müəyyən fikir müxtəlifliklərinə (bunların isə eksəriyyəti beynəlxalq münasibətlərin konjunkturasından və ya «ikili standartlar»dan irəli gəlir) gəldikdə isə, onlar təsadüfi, yaxud keçici olub türk dünyasının siyasi münasibətlər strategiyasına təsir etmək səviyyəsindən qalxmır.

Türk dövlət başçılarının bilavasitə görüşləri ilə yanaşı, həm ümumdünya, həm də regional səviyyələrdəki beynəlxalq görüşlərdə iştirakları (və bu formatdakı əməkdaşlıqları) da türk məkanında siyasi integrasiyanın güclənməsinə əhəmiyyətli təsir göstərir. Belə ki, dünya və ya region maraqları kontekstində türk dövlətlərinin ayrı-ayrılılıdakı maraqlarını kordinasiya etmək, analitik bir şəkildə əlaqələndirmək imkanı yaranır. Əlbəttə, Avrasiyanın geniş bir coğrafiyasına məskunlaşdırılmış türk dünyasında hər bir müstəqil və ya yarımmüstəqil türk dövlətinin tarixən müəyyənləşmiş regional siyasi münasibətlər sistemi, yaxud konteksti mövcuddur ki, onu nəzər almadan türk məkanında qarşılıqlı siyasi münasibətlər prosesini düzgün istiqamətləndirmək heç də asan olmazdır.

Türk dövlətləri başçılarının ikitərəfli görüşləri və ya qarşılıqlı səfərləri həmin dövlətlərin öz müstəqilliklərini elan etdikləri günlərdən başlayır ki, bu, tamamilə təbiidir. Və burada Türkiyə Respublikasının rolunu xüsusi qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, yenice müstəqilliyi qazanmış türk dövlətlərini ilk olaraq tanıyan, həmin dövlətlərin öz müstəqilliyini qoruyub saxlaması, möhkəmləndirməsi üçün hərtərəfli yardım göstərən ilk ölkə qardaş Türkiyə olmuşdur.

Türkiyənin Azərbaycan, Qazaxstan, Özbəkistan, Türkmenistan və Qırğızıstanla qurduğu ikitərəflə əlaqələr ilk illərdən yalnız bu ölkənin xarici siyasətinin ən mühüm prioritətlərindən birinə çevrilməklə qalmamış, eyni zamanda türk dövlətləri arasında əməkdaşlığın üfüqlerinin genişlənməsinə, siyasi integrasiyanın sürətlənməsinə, əmumiyyyətlə türk dünyasında siyasi birliyə nail olunmasına əhəmiyyətli təsir göstərmişdir. Təsədüfi deyil ki, Türkiyə dövlət başçılarının digər türk respublikalarına, eləcə də türk dövlət başçılarının Türkiyəyə etdikləri rəsmi və ya işgüzar sefərlərinin sayı postsovvet məkanındaki türk dövlət ləri arasında yüksək əmumiyyyəti görüşlərdən müqayisəyə gəlməyəcək qədər çox olmuşdur.

Əmumiyyyətlə, türk dövlət başçılarının ikitərəflə görüşlərində müzakirə olunan məsələləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:

- 1) iki müstəqil türk dövlətinin qarşılıqlı sosial-siyasi, iqtisadi və mədəni münasibətlərinin inkişafı və tənzimlənməsi məsələləri;
- 2) türk məkanında mədəni, iqtisadi və sosial-siyasi bütövlüyün təmin olunması ilə bağlı məsələlər;
- 3) regional əməkdaşlıq (məsələn, Qaradəniz, yaxud Xəzər dənizi hövzəsi ölkələri və ya Mərkəzi Asiya ölkələri miqyasında) məsələləri;
- 4) dünya miqyasında, xüsusiylə beynəlxalq təşkilatlar əməkdaşlığında (məsələn, BMT, ATƏT, İOT və s.) əməkdaşlığın genişləndirilməsi, milli maraqların qarşılıqlı təminatı.

Türkdilli ölkələrin dövlət başçılarının Zirvə Toplantıları artıq müəyyən ənənəsi olan, müstəqil türk respublikalarının qarşılıqlı siyasi münasibətlərinin tənzimləyən ali forumlar və ya sammitlərdir. Keçən əsrin 90-ci illərinin əvvəllerində – 1992-ci ildə start götürən bu toplantılar türk dövlət başçılarının ikitərəflə görüşlərindən sonra türk dünyasında

siyasi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qalxması demək idi. Müstəqilliyi yenicə qazanmış türk respublikalarının Zirvə Toplantılarında bir araya gəlməsi ümumi məraqlardan irali gələn bir səra məsələlərdə davamlı əməkdaşlığın prinsiplərini, miqyasını müəyyən etməkdən ibarət idi ki, buraya aşağıdakı sahələrlik növbədə aid olunurdu: xarici siyaset, iqtisadi inkişaf, ticarət, sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, rabitə, maliyyə-bank, təhsil, mədəniyyət, elm, ətraf mühit, turizm və s.

Göründüyü kimi, burada gənc türk respublikalarının siyasi, iqtisadi və mədəni həyatının elə bir məsəlesi yoxdur ki, əhətə olunmasın. Xüsusiylə ilk illərdən Zirvə Toplantılarında müzakirə və ya məsləhətleşmələr üçün bu qədər genişspektrli məsələnin gündəliyi çıxarılmış zərurət idi.

Qazax xalqının lideri, müstəqil Qazaxstan dövlətinin qurucusu, prezident Nursultan Nazarbayevin faktları və mülahizələrlə zəngin olan «Qazaxstan yolu» kitabı ilə tanışlıq kifayətdir ki, Sovetlər Birliyinin «şinelindən çıxmış» türk respublikasının müstəqilliyinin ilk illərində hansı mürəkkəb problemlərlə üz-üzə dayanmış olduğunu təsəvvür edəsən. Təcrübəli siyasetçi, müdrik dövlət xadimi on beş illik gərgin mübarizə nəticəsində aşağıdakı problemlərin uğurla həllindən bəhs edir:

- a) siyasi sahədə güclü prezident hakimiyyətinin bərqərar edilməsi;
- b) iqtisadi sahədə sürətli və fəal islahatlar aparılaraq demokratikləşməyə nail olunması;
- c) mədəni sahədə etnik və dini konsessusun qorunub saxlanması (bu barədə bax: N.Nazarbayev. Qazaxstan yolu, Bakı, 2011, s. 3-7).

Əlbəttə, ilk baxışda adı görünən bu məsələlərin həlli üçün ilk illərdə həm hakimiyyət, həm də millət əməkdaşlığı

Türkologyanın müasir problemləri

də nə qədər böyük siyasi iradə nümayiş etdirildiyi heç də uzaq tarixə çərilməmişdir. Və güclü siyasi iradənin olmadığı yerlərdə, məsələn, Qırğızistanda hadisələr başqa cür cərəyan etmiş, ölkədə stabilliyin bərpası xeyli ləngimmişdir.

Zirvə Toplantılarında aparılan müzakirələr və ya məsləhətəşmələr postsovət türk məkanı üçün əsasən ümumi olsa da, bir sıra türk respublikalarının özlərinə məxsus, spesifik problemlərin bəziləri indiyə qədər qalmaqdır, get-gedə ümumi probleme çevrilərək bütün türk məkanını narahat etməkdədir.

Məsələn, Ermənistanın Sovetlər Birliyi dağılmağa başladığı illərdəki hərcmərclikdən istifadə edərək Azərbaycan torpaqlarını işğal etməsi ilk illərdə heç də bütün türk respublikaları üçün birmənali anlaşılan məsələ deyildi. Və bunun nəticəsi id ki, Qırğızstan prezidenti Askar Akayev Yerevana rəsmi səfəri zamanı erməni soyqırımı abidəsiönüne əklil qoymuş, guya 1915-ci ildə türklər tərəfindən kütləvi surətdə məhv edilmiş ermənilərin xatirəsini yad etmişdi. Yaxud Türkmenistan prezidenti Saparmurat Niyazov (Türkmenbaşı) özünün «Ruhnamə» kitabında bütün oğuz xalqlarının türkmenlərdən törədiyi barədə antitarixi bir mülahizə irəli sürərək, heç bir əsası olmadan, mübahisə, anlaşılmazlıq yaratmışdı.

Zirvə Toplantılarının bir mühüm əhəmiyyəti də onda oldu ki, dövlət başçıları digər türk dövlətlərinin, xalqlarının həm tarixi, həm də müasir dövrdəki problemlərlə tanış olular. Və bu təmələnən həmin problemlərin ortaç siyasi iradə ilə həll olunması üçün kifayət qədər geniş və münbit şərait yaratdı.

Ümumiyyətlə, Zirvə Toplantıları müasir dövrdə müstəqil türk dövlətlərinin ən mötəbər forumu olub türk dünyanının çoxşaxəli integrasiyasında, onun (türk dünyanının)

Türkologyanın müasir problemləri

və onların (TÜRKPA) mənafələrinin müdafiəsində həm real rola, həm də hələ reallaşmamış böyük imkanlara malikdir.

Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) son illərdə yaranmış bir qurum olsa da, türk dövlətlərinin və xalqlarının siyasi integrasiyası proseslərinin canlanmasına artıq əhəmiyyətli təsirini göstərmişdir.

Türk dövlətləri arasında parlamentlər səviyyəsində six əməkdaşlığın yaradılması ideyası, əslində, keçən əsrin 90-cı illərinin sonlarından aktuallaşmağa başlasa da, Türkdilli ölkələrin Parlament Assambleyası -TÜRKPA 2010-cu il-dətəsi olunmuşdur.

TURKPA fəaliyyət göstərdiyi beş il ərzində həm plenar toplantılarında, həm də komita iclaslarında türk dünyasının bir sıra ortaç mədəniyyət, iqtisadiyyat, hüquq və beynəlxalq münasibətlər məsələlərini müzakirə etmiş, tövsiyyə qərarları vermişdir.

Türk dövlət başçılarının ikitərəflı görüşlərindən, Zirvə toplantılarından fərqli olaraq TURKPA daha geniş müzakirələr aparmaq, türk məkanında qarşılıqlı siyasi münasibətlərin ən xırda detallarını da nəzərdən keçirmək imkanlarına malikdir. Artıq kifayət qədər formalılmış bir beynəlxalq təşkilat kimi tanınan bu qurum, əsasən, aşağıdakı sahələrdə etiraf olunan uğurlar (və iş təcrübəsi) qazanmışdır.

-türk ölkələri parlamentlərinin fəaliyyətlərinin əlaqələndirilməsi;

-qanunların unifikasiyası və xüsusişlə qanunvericilik təcrübəsinin mübadiləsi;

-siyasi, iqtisadi və mədəni səviyyələrdə ortaç türk dövlətlərinin müəyyənləşdirilərək türk dünyası miqyasında təbliği üçün tövsiyyələrin verilməsi;

-beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın və

birgə fəaliyyətin müasir üsul və formalarından qarşılıqlı istifadə;

-türk respublikalarında keçirilən seçkilərdə beynəlxalq müşahidəçi statusunda xeyirxah məramla yaxından iştirak və s.

TÜRKPA-nın ən mühüm problemlərindən biri burada türk dövlətləri parlamentlərinin heç də hamisinin təmsil olunmamasıdır. Halbuki TÜRKPA-nın yaradılması idyəesi ortaya çıxanda ictimai ray onun üç mərhələdə (və daha böyük miqyasda) formalasacağını, bütün türk dünyasını əhatə edəcəyini təsəvvür edirdi:

I mərhələ. Müstəqil türk ölkələrinin parlamentlərinin iştiraki ilə;

II mərhələ. Yarımmüstəqil türk ölkələrinin parlamentlərinin iştiraki ilə;

III mərhələ. Müstəqil olmayan türk xalqlarının parlamentlərinin iştiraki ilə.

Özbəkistan və Türkmenistan parlamentlərinin heç bir ciddi səbəb

olmadan TÜRKPA da kənarda qalması, əslində, müvəqqəti hal olsa da, təəssüf doğurur. Və əger özünü türk dünyasına yaxın hesab edən Macarıstan TÜRKPA-ya müşahidəçi statusunda qatılırsa, bu hələ «tərəddüb edən» Türkmenistan, özünü «laqeyd» göstərən Özbəkistan üçün maraqlı olmaya bilməz.

Onu da nəzərə almaq lazımdır ki, türkdilli ölkələrin parlamentlərinin bu birliyi beynəlxalq təşkilatların yaranması prinsiplərinə tamamilə uyğun olub humanist, ümumbaşarı ideallara, insan hüquqlarının qorunmasına, dünyada sülhün bərqərar olunmasına xidmət edir.

Türk dövlətlərinin və xalqlarının qarşılıqlı siyasi müsəbətlərinin miqyasca genişlənməsində qeyri-hökumət təşkilatları və ya «xalq diplomatiyası» əhəmiyyətli rola malikdir.

Məlum olduğu kimi, buçün dünyada, eləcə də türk məkanında QHT-lərin geniş bir şəbəkəsi formalasmışdır ki, onların fəaliyyəti cəmiyyətin sosial həyatının ən müxtəlif sferalarını əhatə edir. Doğrudur, müxtəlif adlarla (və missiyalarla) meydana çıxan QHT-lər heç də həmişə ictimai-siyasi proseslərə obyektiv mövqedən yanaşmır və hətta obyektiv mövqedən yanaşmaq üçün yaradılmışdır. Hər yerdə olduğu kimi bu sahədə də beynəlxalq «kikili standart» siyaseti özünü kifayət qədər açıq şəkildə göstərir. Bununla belə türk dünyası dünyanın siyasi konyukturunu həm ayrı-ayrı türk dövlətləri, həm də bütövlükdə türk siyasi məkanı səviyyəsində nəzərə almağa məhkumdur.

Türk dünyasında QHT-lərlə bağlı siyaset, fikrimizcə, aşağıdakı münasibətlərdə özünü daha uğurlu göstərir:

-həm türk respublikalarında, həm bütövlükdə türk məkanında, həm də dünyada gedən proseslərə milli mənafedən obyektiv təsir göstərə bilən müstəqil QHT-lərin formalasması üçün demokratik şəraitin yaradılması;

-türk ölkələri QHT-lərin geniş miqyasda əməkdaşlığıının, fikir mübadilələrinin təmin olunması, eləcə də proqressiv ictimai hərəkatların fəaliyyətlərinin əlaqələndirilməsi;

-nüfuzlu beynəlxalq QHT-lərlə milli mənafelərin müdafiəsi baxımından six əməkdaşlığı nail olunması.

Türk məkanında siyasi integrasiya proseslərinin çox mühüm göstəricilərindən biri beynəlxalq miqyada, başqa sözlə beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığın get-gedə genişlənməsindən ibarətdir.

TÜRKPA-nının 2014-cü ildə Bakıda keçirilən plenar toplantılarında «Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətləri» haqqında tövsiyyə qərarı qəbul edilmişdir ki, həmin qərarın preambulasında deyilir:

Türkologyanın müasir problemleri

«1. TÜRKPA Türkдilli ölkeler arasında beynөlxalq тәşkilatlar çөрçivөsindә çoxtөrөflи өмөкдаşlığın genişlәndirilmәsi vә əlaqələrin inkişaf etdirilmәsinә böyük önm verit.

2. TÜRKPA beynөlxalq тәşkilatlar çөрçivөsindә qarşılıqlı maraq doğuran müəyyən məsələlərdə üzv ölkelerin milli nümayəndə heyətləri arasında əlaqələrin inkişaf etdirilmәsinin onun əsas məqsədlərindən biri olduğunu təsdiq edir.

3. TÜRKPA beynөlxalq тәşkilatlar çөрçivөsində üzv ölkelerin birgä fəaliyyətlərinin Türkдilli Ölkelerin Parliament Assamblyesinin İstanbul Anlaşmasında eks olunmuş parlamentlerarası өmөkdaşlığın gücləndirilmәsi vә inkişaf etdirilmәsi ilə bağlı məqsəd vә vəzifələri ilə üst-üstə düşdүyünü ifadə edir.

4. TÜRKPA Türkдilli ölkelerin beynөlxalq тәşkilatlarla vә beynөlxalq тәşkilatlar çөrçivөsindә iqtisadi, siyasi vә mədəni өmөkdaşlıq sahəsində bir model formalasdırmaq zərurati ilə bağlı Komissiyanın ilk tövsiyyə qərarını xatırladır.

5. TÜRKPA beynөlxalq тәşkilatlar çөrçivөsində Türkдilli ölkelerin birgä fəaliyyətlərinin əhəmiyyətini vurgulayan Türk Şurasının vә əvvəlki Zirvə toplantılarının bəyannamələrinə dəstyini ifadə edir. Bu baxımdan Assambleya üzv ölkelerin Türkдilli ölkelerin dövlət başçılarının IX zirvə toplantısı Naxçıvan Bəyannaməsinin, Türkдilli ölkelerin dövlət başçılarının X zirvə toplantısı İstanbul Bəyannaməsinin, Türk Şurasının Birinci Zirvə toplantısının Almatı Bəyannaməsinin, İkinci Zirvə toplantısının Bişkek Bəyannaməsinin vә Üçüncü Zirvə toplantısının Qəbələ Bəyannaməsinin müddəələrinə bağlılığını bir daha təsdiq edir.

6. TÜRKPA Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində eks etdirilən beynөlxalq norma vә prinsiplerinə, həmçinin, suveren bərabərliyi, ərazi bütövlüyü, dövlət sə-

Türkologyanın müasir problemleri

hədərinin pozulmazlığı, bir-birinin daxili işlərinə qarışma-maq, zor işlətməmək vəz or işlədəcəyi ilə hədələməmək kimi beynөlxalq hüquq qidər hamiliqla qəbul olunan norma vә prinsiplerinə öz sadıqliyini bir daha təsdiq edir.

7. TÜRKPA hesab edir ki, beynөlxalq тәşkilatlar çөrçivөsində üzv ölkelerin institutional qarşılıqlı fəaliyyəti beynөlxalq тәşkilatlarla vә digər ölkələrlə uzunmüddətli əlaqələrin həyata keçirilməsinə təkan verəcək, eyni zamanda Türk өmөkdaşlıq institutlarının görünümünün artılmasına təmin edəcəkdir».

Müasir dünyada gedən siyasi proseslər özünün mürəkkəbliyi, hətta müəyyən mənada gözlənilməzliyi ilə diqqəti cəlb edir. Və belə bir «planlaşdırılmamış» dünyada türk dövlətlərinin siyasi oriyentasiya götürməsi, əlbəttə, çoxsaylı problemlərlə müşayiət olunur.

2014

Müasir türk məkanında mədəni inteqrasiyanın əsas spektrləri

Müasir türk məkanında mədəni inteqrasiya siyasi, elcə də iqtisadi inteqrasiyadan daha qədim köklər və ya əsaslarla malik olduğu kimi, daha çoxspektrlidir. Və mədəni inteqrasiyanın nə qədər mühüm amil olduğunu göstərmək üçün yalnız belə bir faktı xatırlatmaq kifayətdir ki, siyasi inteqrasiya «böyük güclər»in manevirlərindən, iqtisadi inteqrasiya isə güclü transmilli şirkətlərin konyuktur maraqlarından birbaşa asılı olduğu halda mədəniyyət etnosun, əgər belə demək mümkündürse, təbii yaradıcı gücü və ya passionarlığı ilə şərtlənən xeyli dərəcədə mənəvi hadisədir.

Akademik D.S.Lixaçov tamamilə doğru olaraq göstərir ki, «mədəniyyət müəyyən məkanda yaşayan insanları adı əhalidən xalqa, millətə çevirən bütöv hadisədir. Mədəniyyət anlayışına din, elm, təhsil, elcə də insanların və dövlətin mənəvi, əxlaqi davranış normaları daxil olmalıdır. Və daxildir. Mədəniyyət Allah qarşısında xalqın və millətin varlığını zəruri edən amildir»

Əslində, «mədəniyyət» dedikdə müasir dövrə hər şeyi başa düşmək mümkündür, yəni bu anlayışın özündə ehtiva edə bilməyəcəyi çox az şey vardır. Lakin türk məkanında mədəni inteqrasiyanın əsas spektrlərini müəyyənləşdirmək üçün biz daha çox aşağıdakı sahələrə diqqət yetirməyi zəruri hesab edirik: 1) dil; 2) ədəbiyyat; 3) incəsənət; 4) din; 5) elm; 6) təhsil; 7) KİV; 8) turizm; 9) idman və 10) milli bayramlar.

Qloballaşan dünyada mədəniyyətlərin inteqrasiyası problemi ilə məşğul olan mütəxəssislər qloballaşmadə milli

mədəniyyətlərin taleyinə dair üç ssenarinin mövcudluğunu qeyd edirlər:

- 1) qarşıdurma;
- 2) dialoq;
- 3) lokal mədəniyyətlərin əriyib qlobal hakim mədəniyyətə qarışması.

Əlbəttə, türk xalqları arasında mədəni əlaqələrin miqyasının genişlənməsi və intensivliyinin artması, ilk növbədə, dialoqa əsaslanır. Burada nə qarşıdurmadan, nə də lokal mədəniyyətlərin əriyib hakim mədəniyyətə qarışmasından səhəb gedə bilməz. Çünkü türk məkanında özünü göstərən inteqrasiya, demək olar ki, vahid etnik-mədəni kontekstdə baş verir.

Türk mədəniyyətlərinin qarşılıqlı əlaqələri əsrin sonlarından başlayaraq bir sıra milli və beynəlxalq qurumların fəaliyyəti, əməkdaşlığı nəticəsində xeyli intensivləşmiş, davamlı hal almışdır. Bəkgün türk xalqlarının mədəni inteqrasiyası, əsasən, aşağıdakı forma və ya üsullarla rəsmən həyata keçirilir:

- 1) Türkiyə Respublikasının təşəbbüsü ilə.
- 2) ayrı-ayrı türk dövlətləri, xüsusilə onların mədəniyyət nazirlikləri, mərkəzləri, yaxud universitetlərinin təşəbbüsələ ikitərəfli ya çoxtərəfli qaydada;
- 3) TÜRKSOY xətti ilə;

Birinci forma və ya üsul türk dünyasının müstəqillik əldə etdiyi ilk illərdə daha çox diqqəti cəlb edir, inteqrasiya baxımından daha məhsuldar idi. Hər şeydən əvvəl ona görə ki, yenice müstəqilliyyə qovuşmuş türk dövlətlərinin və xalqlarının bu istiqamətdə genişmiy়aslı tədbirlər keçirməyə imkanları olmadığından həmin zəruri missiyani qardaş Türkiyə öz üzərinə götürməli olmuşdu. Keçən əsrin 90-ci illərində Türkiyədə ardıcıl olaraq keçirilən qurul-

Türkologyanın müasir problemləri

tayları yüzlərlə ziyanların toplaşaraq türk dünyasının ən müxtəlif, xüsusiə mədəni problemlərini müzakirə etdikləri ən kütləvi (və mötəbər) forum idi. Türkiyə Respublikasının görkamlı dövlət, siyaset və mədəniyyət xadimlərinin böyük dəstək verdikləri həmin qurultaylar ilk illarda, tamamilə tabii olaraq, daha çox romantik və ya eyforik səciyyə daşısa da, get-gedə ciddi, konkret qərarlar qəbul etməyə başladı ki, bunun da türk dünyasında qarşılıqlı mədəni-mənəvi münasibətlərin inkişafına böyük təsiri oldu. Cox keçmədi ki, türk məkanının hər yerində Türkiyədə çalışmaq üçün elm, sənət adamları, bunun ardınca isə tələbələr dəvət edildilər. Və qeyd etmək lazımdır ki, bu cür genişmiqyaslı əməkdaşlıq yalnız «Türkiyə+ müxtəlif türk xalqları» formatında qalmayıb bütövlükdə türk xalqları arasında intellektual-mədəni əlaqələrin əsasını qoymuşdur.

Bugün da Türkiyənin müxtəlif inzibati qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının istər Türkiyədə, istərsə də Türk dünyasının müxtəlif yerlərində vaxtaşırı olaraq təşkil etdikləri mədəni tədbirlər böyük maraq doğurur.

İkinci forma və ya üsul müstaqilliyini qazanmış türk dövlətlərinin tədricən güclənərək biri-digəri ilə, yaxud ümumtürk miqyasında mədəni-mənəvi əlaqələrə təşəbbüs etməsindən ibarətdir ki, son illər bu istiqamətdə nəzərə çarpacaq uğurlar müşahidə edilməkdədir.

Fikrimizcə, türk məkanında qeyri-bərabər inkişaf faktının nəzərə alaraq, həmin əlaqələrin daha məhsuldar olması, türk dünyasının diqqətdən kəndə qalan məkanlarına da nüfuz etməsi üçün «iyerarxik format»da aparılmasına ehtiyac duyulur, məsələn:

- | | |
|------------|-------------------|
| 1) Türkiyə | Balkan türkləri |
| | Axıska türkləri |
| | Şimali Kipr və b. |

Türkologyanın müasir problemləri

- | | |
|---------------|---|
| 2) Azərbaycan | İran (Cənubi Azərbaycan) türkləri
Gürcüstan (Borçalı) türkləri
Dağıstan türkləri
Irəq türkləri və b. |
| 3) Tatarstan | Volqaboyu tatarları
Sibir tatarları
Krim tatarları və b. |

Bunun ardınca isə iyerarxiyanın ikinci səviyyəsi gəlir, məsələn:

- | | |
|----------------|---|
| 1) Qazaxstan | tatarlar
başqırdalar
noqaylar və b. |
| 2) Özbəkistan | uyğurlar
Əfqanistan türkləri və b.
altaylar |
| 3) Qırğızistan | xakaslar
tuvaşlar və b. |

Üçüncü səviyyə isə mədəni əlaqələrdə 1) oğuz, 2) qıpçaq və 3) karluq məkanlarının koordinasiya edilməsini nəzərdə tutur ki, burada türk dövlətlərinin aşağıdakı formatlarında six qarşılıqlı əməkdaşlığı tələb olunur:

- I. Türkiyə – Azərbaycan – Türkmenistan.
- II. Qazaxstan – Qarğızistan – Tatarstan.
- III. Özbəkistan – Uygurstan (Çin tərkibində).

Türk xalqları arasında mədəni integrasiyanın həyata keçirilməsində üçüncü forma və ya üsul TÜRKSOY xəttiidir. Bu Beynəlxalq Türk Mədəniyyət Təşkilatı, bir növ, türk dövlətlərinin YUNESKO-sudur. Yarandığı dövrən etibarən çoxlu sayda tədbirlər keçirən təşkilatın programı missiyasına, əsasən, aşağıdakılardaxildirdir:

- müxtəlif etnoqrafik mərasimlərin (məsələn, novruz, sabantuy və s.) keçirilməsi, milli adət-ənənələrin təbliği;

- böyük türk mədəniyyət xadimlərinin yubileylərinin qeyd olunması, türk dünyasında və ümumən dünyada tanıdılması;

- hər il türk məkanındaki bir şəhəri «türk dünyasının mədəniyyət paytaxtı» elan edib onun mədəni-tarixi özünəməxsusluğunu ortaya çıxarılması;

- TÜRK respublikalarının bədii yaradıcılıq təşkilatlarının fəaliyyətlərinin ümumtürk miqyasında əlaqələndirilməsi;

- müxtəlif sənət sahələrinə aid festivalların keçirilməsi;

- türk mədəniyyətinin integrasiyasına xidmət edən gərkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin mükafatlanırılması və s.

Əlbəttə, türk məkanında mədəni-mənəvi integrasiyanın forma və ya üsulları yuxarıda qeyd olunanlarla bitmir, daxili istək və maraqlarla yanaşı, dünya miqyasında globallaşma özünün yeni interaktiv vasitə-texnologiyalarını təklif edir.

* * *

Türk dilləri (və dialektləri) orta əsrlərin sonu yeni dövrün əvvəllərindən (XVI-XVII əsrlərdən) etibarən biri digərindən ayrılmaga, müstəqil türk dilləri, xüsusilə ədəbi (yazılı) dilləri formalşamışdır. Bununla belə XX əsrin 30-cu illərinə qədər türk dilləri arasında qarşılıqlı əlaqələr, hətta ortaş türk ünsiyyət dilinin formalşdırılma-

sına etnik-mədəni (ideoloji) cəhdər, inersion maraqlar da olmuşdur. Həsən bəy Zərdabinin «Əkinçi», İsmayıł bəy Qaspralının «Tərcüman», Əli bəy Hüseynzadənin «Füyuzat» qəzet və jurnallarının dil təcrübəsi, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda apanılan müzakirələr bunu təsdiq edir. Lakin sonrakı dövrlərdə getdikcə özünü daha çox göstərən antitürk hərəkatları türk dillərinin (və xalqlarının) bir-birindən daha çox təcrid olunmasına gətirib çıxarmışdı ki, həmin proses XX əsrin 90-cı illərinə – Sovetlər Birliyinin dağılmasına qədər davam etmişdir. Yarım əsrən artıq bir dövrə nəinki türk dünyasının en böyük dövləti olan Türkiyənin türk xalqları ilə əlaqəsi demək olar ki, tamamilə kəsilmiş, hətta Sovetlər Birliyi daxilində olan türk xalqlarının da ünsiyyəti, bir qayda olaraq, rus dili (və Moskva) vasitəsilə həyata keçirilmişdi. Doğrudur, yarım əsr elə böyük bir dövr deyildi ki, XX əsrə kifayət qədər yüksək dil mədəniyyətləri ilə gəlib çıxmış türklər öz ortaş milli ünsiyyət stixiyalarını, daxili istək və ideallarını itirsənlər, ancaq bu da mübahisəsizdir ki, böyük siyasi güçlərin təcridetmə siyaseti elə bir vəziyyət-mənzərə yaratmışdır ki, türk xalqlarının birinin digərini anlaşması üçün çoxlu problemlər də meydana çıxmışdır. Əlbəttə, biz heç də o fikirdə deyilik ki, XX əsrə turkdilləri, xüsusilə türk ədəbi dilləri arasındaki fərqlərin dərinləşməsi yalnız siyasi təsirlərlə bağlı olmuş, həmişə sünü xarakter daşımışdır. Təbii differensiasiya prosesinin rolü da inkar olunmazdır. Lakin türk xalqlarının birinin digərindən siyasi baxımdan təcrid edilməsi, dil-ünsiyyət əlaqələrinin minimuma endirilməsi, hətta türk dövlətlərindən (və tayfalarından) yeni türk «dilləri» (və «xalqlar») yaradılmasına cəhdər olunması, yəni differensiasiyanın (əslində, parçalanmanın) «dərinləşdirilməsi» tamamilə sünü hadisələr idi. İş o yerə gəlib çıxmışdı ki, türk xalqlarının

Türkologiyanın müasir problemleri

tanınmış ziyalıları özlərinin türk mənşəli olduğunu çok yaxşı bildikləri halda mötəbər məclislərdə «Türk» sözünü işlətməkdən çəkinir, yaxud «Türklər»in bir etnos olaraq artıq çoxdan tarixin qaranolıq dövrlərində qaldıqları barədə da-nışaraq özlərini sığortalayırdılar.

Türk dillerinin (və xalqlarının) bir-birindən ayrılmamasının əsas faktı «sovet Türkleri»nin Türkiyədən təcrid edilməsi oldu ki, bunun bütövlükdə Türk dünyasının tərəqqisi üçün nə qədər böyük tarixi zərbə olması XX əsrin sonlarında, yəni əlaqələr bərpa olunanda dərk edildi. Dünyanın tanınmış siyasi analitikləri etiraf etdilər ki, əvvəl Osmanlı dövləti, sonra isə Türkiyə elə bir lakomotivi olmuşdur ki, onuz Türk dünyasının nizamlı bir şəkildə irəli getməsi çox çətindir. Və əlaqələr bərpa olunandan sonra Türk dünyasının Türkiyəyə (eləcə də Türkiyə türkçəsinə) böyük marağı bunu bir daha təsdiq etdi.

Türkiyənin Türk dünyasından təcrid edilməsində əsas «rol», heç şübhəsiz, Sovetlər Birliyinə məxsus idi. Çində uyğurların, İranda və İraqda Azerbaycan türklərinin, Əfqanistanda özbəklərin ayrı düşməsində də onun xidmətlərinin, yaxud yürüdüyü xaricisiyətin təsiri az olmamışdı. Lakin ən paradoksal hadisə özünü Sovetlər Birliyi tərkibindəki türk xalqlarına olan münasibətdə göstərirdi. Belə ki, həm iqtisadi, həm də mədəni səviyyələrdə müəyyən inkişaf var idi, lakin bu çox zaman etnokulturoloji mənliyin ya saxtalasdırılması, ya da ümumiyyətlə danılması hesabına baş verirdi. Hər bir türk xalqı üçün fərqli bir etnogenez, hər bir türk dili üçün fərqli bir qlottoenez uydurmaq «sovet türkologiyası»nın qarşısına qoyulmuş əsas ideoloji principlərdən birinə çevrilmişdi ki, bu da eyni mənşəyə malik türk xalqlarının ziyalıları arasında ziddiyyətlər yaradacaq bir səviyyəyə qədər gedib çıxırı. Məsələn, deyək ki, ortaq

Türkologiyanın müasir problemləri

türk döyərlərinin ayrı-ayrı türk xalqları arasında «bölüsdürməsi» təhlükəsi özünü göstərirdi.

Əgər Sovetlər Birliyinin formalasdığı ilk illərdə - «komunist demokratiyası» dövründə türk dilləri üçün ortaq alifba, ortaq terminologiya ratmaq cəhdleri müəyyən qədər məhsuldar idisə, 20-ci illərin sonu 30-cu illərin əvvəllərindən etibarən həmin cəhdler «pantürkizm» sayılaraq, demək olar ki, nəinki aradan qaldırıldı, hatta təqib edilməyə başlandı. Və nəticə etibarilə, türk dilləri arasında «süni differensiasiya» aşanlaraq türk xalqlarının qarşılıqlı ünsiyyəti üçün rus dilinin perspektivləri genişləndirildi. Belə bir təsəvvür yaradıldı ki, a) türk xalqları bir-birini anlamır, b) türk dilləri müasir ünsiyyətin tələblərinə cavab vermir və c) Sovetlər Birliyində rus dilindən başqa heç bir dilin gəlcəyi yoxdur.

Türk respublikalarında, vilayətlərində, xüsusişlə şəhərlərdə rus məktəbləri şəbəkəsinin genişləndirilməsi, rəsmi yazılmaların rus dilində aparılması, rusdilli «sovet aristokratiyası»nın formalasdırılması türk dillərinin həm iqtisadi-siyasi, həm də mədəni-mənəvi nüfuzuna böyük xələl gətirəsə də, Moskvanın bu programmı heç də hər yerdə mənasız və ya müqavimətsiz qəbul olunmadı. Belə ki,

1) türk xalqları bu və ya digər səviyyədə öz dillərini qoruyub saxlayır, xüsusişlə kiçik şəhərlərdə, kəndlərdə rus dilinin yayılmasına imkan vermirdilər;

2) rus dilini ya az, ya da mükemmel bilən bir çox zi-yahılar – elm, mədəniyyət xadimləri, xüsusişlə yəzicilər ana dilinə üstünlük verirdilər;

3) rus dilini yaxşı bilən milli dövlət xadimləri mərkəzin mənəsələrinə və ya qadağalarına baxmayaraq imkan daxilində ana dilinin rəsmi hüquqlarını qorumağa çalışırdılar.

Məlum olduğu kimi, Sovetlər Birliyində türk xalqları slavyan xalqlarından sonra ikinci böyük dil ailəsini təmsil

edirdilər. Və rus dilinin beynəlxalq dil olaraq tanınmasında türklərin rolu slavyanlardan sonra həllədici idi ki, bu rol indiyə qədər, – Sovetlər Birliyi dağlıandan sonra da davam etməkdədir. Ona görə də türk xalqlarının ziyyahları bütün yasaqlara baxmayaraq yaxşı dərk edirdilər ki, türklər bütöv bir etnik-mədəni hadisə olaraq kifayət qədər böyük potensiala malikdirlər və onları tamamilə ruslaşdırmaq, ana dilindən məhrum etmək mümkün deyil. Odur ki, bütün sünii tədbirlərə (və təcavüzlərə) baxmayaraq «Türklük», eləcə də çox mühüm amil olan «yerli xalq» ideya-iddiası türk xalqlarını həm ruslaşmaqdan qoruyur, həm də «soviet xalqı» uydurmasına ironiya ilə yanaşılmasına gətirib çıxarırdı.

Rus dilinin təbliğinə gəldikdə isə, bütün tipoloji hallarda olduğu kimi, bu elə həyata keçirilirdi ki, insanlar həmin dili sevdikləri üçün deyil, daha çox ən müxtəlif münasibətlərə görə ehtiyac olduğundan öyrənir, yaxud övladlarını rusdilli məktəblərə qoyurdular. Tabii ki, ikinci hal daha geniş yayılmışdı və daha təhlükəli idi. Hər şeydən əvvəl ona görə ki, uşaqlar ana dilini normal mənimsəmədən rus dilinin təsiri altına düşür, ailənin (və millətin) mənəvi dünyasına yadlaşırdı. Nəticə etibarilə, bu cür uşaqlar böyüdükçə öz dil (və mənəviyyat) mühitlərini qurmağa məhkum olurdular ki, həmin yolu keçmiş yeniyetmələr və ya gəncərlər, bir qayda olaraq, mənsub olduqları xalqın dilini, ədəbiyyatını, tarixini yaxşı bilmədikləri üçün rusdilli məktəblərin təsiri altında ona (öz xalqlarına) ya etinəsiz yanaşır, ya da yuxarıdan aşağı baxırlar. Bununla belə etiraf etmək lazımdır ki, xüsusi hallar da müşahidə olunurdu; elə ailələr vardı ki, uşaqlarını rusdilli məktəblərə qoysalar da onların millətə bu cür yadlaşmasına imkan vermirdilər. Lakin bu, o qədər də asan deyildi.

Sovetlər Birliyi dağlılıdan sonra türk xalqları (və dil-ləri) arasında başlayan qarşılıqlı əlaqələr və ya integrasiya

ilk illərdə daha çox romantik xarakter daşıyırı ki, bu, tamamilə təbiidir. Ümumiyyətlə, biri digərindən on illə boyu təcrid olunmuş türk xalqlarının serbest buraxılması, yaxud azadlığa çıxmazı beynəlxalq güclərin nə qədər nəzarətində olsa da, onlar (türk xalqları) əsas dəstəyi məhz bir-birlərindən, xüsusilə Türkiyədən gözləyirdilər. Və təsadüfi deyildi ki, ilk mənəvi kömək də məhz Türkiyədən gəldi. Türk dünyasının kifayət qədər yüksək beynəlxalq nüfuzu olan bu böyük ölkəsində keçirilən Türk xalqlarının qurultaylarında əsas məsələ həmçə «Türk birliyi» ideyası olmuşdur ki, onun da ən mühüm tərkib hissələrindən biri, heç şübhəsiz, ortaqturkca məsələsidir. İstən həmin qurultaylarda, isterse də digər müxtəlif miqyaslı toplantı və ya müzakirələrdə bu barədə irəli sürülmüş mülahizələri aşağıdakı şəkildə ümumişləşdirmək olar:

- 1) ortaqturkca funksiyasını daha çox inkişaf etmiş, daha çox əhalinin danışığı bir türk dili yerinə yetirməlidir ki, bu da, təbii ki, Türkiyə turkcəsidir;
- 2) müxtəlif türk dillərinin fonetik, leksik və qrammatik materialları əsasında ortaqturkca yaradılmalı və Türk dünyasının istifadəsinə verilməlidir;
- 3) qədim dövrlərdən bəri türk dillərinin ortaqtarixinə müraciət olunmalıdır, ortaqturkca ortaqtarixdən alınmış müasirləşdirilməlidir;
- 4) xüsusi olaraq hər hansı türk dilinin ortaqtürkçə ünsiyyət vasitəsi kimi qəbuluna ehtiyac yoxdur və türklər arasında ünsiyyətin miqyasının genişlənməsi – iqtisadi, siyasi və mədəni integrasiya prosesi öz ortaqtürkçə ünsiyyət vasitəsinə tədricən yaradacaqdır.
- 5) hər bir türk xalqı artıq formalasılmış dilində danışmalıdır, onun inkişafı üçün tədbirlər görməlidir, lakin ortaqtürkçə ünsiyyət problemi Türk dünyası miqyasında deyil, global-

laşma prosesinin tasiri altında ümmən dünya miqyasında həll olunacaqdır.

Fikrimcə bu təklif-müləhizələrdə iki paradiqmani ilk növbədə fərqləndirmək lazımdır: tabii və sünü. Hər şeydən əvvəl ona görə ki, tarix sünü dillərin geniş yayılması, kütünlərlər yiyələnməsi təcrübəsinə vermir və odur ki, 2-ci təklif-müləhizə, yəni müxtalif türk dillərinin materialları əsasında ortaq bir dil yaradılmasının, xüsusilə bunun türk xalqları tərəfindən ortaq ünsiyyətdə işlədilməsinin perspektivi bizə olduqca mübahisəli, hətta qeyri-mümkin görünür. Hətta nəzərə alsaq ki, belə bir cəhd az və ya çox dərəcədə inkişaf etmiş bütün türk dillərini əhatə eləməkla, bir növ, balans yaradır və heç bir türk xalqının «inciməsinə» səbəb olmur, yenə də ona haqq qazandırmaq mümkün deyil. Çünkü istənilən türk dilini şərti olaraq ortaq türk dili kimi nəzərdən keçirsek görərik ki, burada bütün türk dillərinin fonetik, leksik və ya qrammatik quruluşundan, materiallarından çox şey var. Ona görə də, təbii ki, söhbətin mövzusu daha çox inkişaf etmiş bir türk dili olmalıdır ki, ondan çıvaş da, saxa da, xakas da, şor da incimədən, heç bir kompleksiz istifadə edə bilər. Və onu da nəzərə alsaq ki, ortaq ünsiyyət vasitəsi kimi qəbul olunan hər hansı türk dili, məsələn, Türkiyə türkcəsi istifadə prosesində tədricən müxtalif türk dillərinin materialları ilə zənginləşməli olacaqdır, onda inciməyə ümumiyyətlə heç bir əsas yoxdur.

Ortaq türkçənin tarixdən alınmasına gəldikdə isə burada da xeyli anlaşılmazlıqlarla karşılaşmalı oluruq. Əq qədim (və ən ortaq) türkçəmiz olan Orxon abidələrinin dili bizim üçün nə qədər müqəddəs olsa da artıq tarixə çevrilmişdir və müasir dünyanın çoxşublu təfəkkürünü eks etdirə bilməz. Eləcə də orta əsrlərin «türki» adlandırdığımız ədəbi dilləri... Və tamamilə aydınlaşdır ki, türk xalqlarına yalnız,

formal olaraq, fəxri bir ortaq ünsiyyət vasitəsi yox, dünyadın nüinkişaf etmiş (beynəlxalqlı!) dilləri səviyyəsində bir ortaq türkçə lazımdır ki, qloballaşmanın tələblərinə və ya çağırışlarına cavab versin.

Ortaq türk dili məsələsinə münasibətdə a) fəal və b) qeyri-fəal mövqə, yaxud paradiqmanı da fərqləndirməyə ehtiyac vardır. 1-ci, 2-ci və 3-cü təklif-müləhizənin tərəfdarları fikrimizcə, fəal, 4-cü və 5-cinin tərəfdarları isə qeyri-fəal mövqə tuturlar; belə ki, sonuncular Türk dünyası (və dünya) miqyasında gedən integrasiya-qloballaşma prosesinə hər hansı müdaxilənin, prinsip etibarilə, nəticəsiz, yaxud əhəmiyyətsiz olduğu qənaətindədirler ki, bu cür qeyri-fəallılıqla hər halda hesablaşmaq lazımdır. Çünkü integrasiya, daha geniş miqyasda isə qloballaşma prosesləri, doğrudan da, elə obyektiv, yaxud həlliəcidi hadisələrdir ki, öz prinsiplərini, demək olar ki, maneəsiz diqtə edir. Bununla belə nə integrasiya, nə də qloballaşma təsadüflərə də əsaslanır, kifayət qədər qanuna uyğun proseslər olub müəyyən proqnozlar təklif etməyə də imkan verir. Odur ki, 4-cü və 5-cü təklif-müləhizənin tərəfdarlarının yüngül «liberalizm»ini bir kənara qoysaq, onların nə vaxtsa prinsip etibarilə, nə 2-ci, nə də 3-cü yox, məhz 1-ci təklif-müləhizə ilə həmrəy olacaqları qaçılmazdır. Hər şeydən əvvəl ona görə ki, Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsi olmasının həm Türk dünyasında gedən çoxşaxəli integrasiya prosesləri, həm də dünyanın qloballaşması tələb edir:

a) Türk dünyasının integrasiyası on udil-ünsiyyət baxımından bütövləşdirən, vahid etnik-mədəni məkana çevirən «güclü», nüfuzlu bir ünsiyyət vasitəsinə ehtiyac duyur; elə bir ünsiyyət vki, bütün türk xalqları üçün az və ya çox dərəcədə təbiətən, yaxud genetik baxımdan doğmadır.

b) qloballaşan dünya isatürklərlə onların müxtalif dil-

leri vasıtılık deyil, yalnız bir dille ünsiyetle girmek ma-rağındadır.

Bugün dünyada qloballaşmanın ruporu kimi çıkış eden, heç bir müqayisəsiz üstünlüyü əla almış ingilis dili ilə ya-naşı müxtəlif «dil imperiyaları» da vardır ki, buraya fransız, ispan, ərəb, rus, Çin dilleri ilə yanaşı artıq türkçəni (hələlik Türkiyə türkçəsini) də əlavə etmək olar.

Türk məkanında dil əlaqələrinin genişlənməsi və ya dil integrasiyası bir sıra ekstralinqistik proseslərlə şərtlənir ki, buraya ilk növbədə aşağıdakılardır aid etmək olar:

- a) siyasi əlaqələrin güclənməsi;
- b) iqtisadi əlaqələrin güclənməsi;
- c) mədəni əlaqələrin güclənməsi.

Türk dünyası azadlıq əldə etdikdən sonra xüsusiət müs-taqil, yaxud yarımmüstaqil türk dövlətləri arasında müxtəlif səviyyəli (və xarakterli) münasibətlər sürətlə formalasma-ğa başladı. Dövlət başçılarının Zirvə toplantıları, Türkдilli ölkələrin əməkdaşlıq Şurası, Türkдilli ölkələrin Parlament Assambleyası, Türk xalqlarının qurultayları, eləcə də Türk dövlətləri arasında diplomatik missiyaların yaradılması, ümumiyyətlə ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlər türk dilləri arasındaki əlaqələrin, bütövlükde isə Türk xalqları-nınçoxdan gözlənilən ünsiyətini həm təmin etdi, həm də bu təminatın möhkəməlməsi üçün hüquqi baza hazırladı.

Məsələn, Türkдilli ölkələrin Parlament Assambleyasının (Türkpanın) işçi və ya rəsmi dili Assambleyaya üzv ölkələrin dillərindən ibarətdir. Belə ki, iclaslarda çıkışlar Azərbaycan, qazax, qırızıq dillərində və Türkiyə türkçəsində edildiyi kimi sənədlər də bu dillərdə hazırlanır. Təbii ki, hər bir nümayəndə heyəti öz dövlət dilindən istifadə edir, çıkışlar digər türk dillerinə sinxron tərcümə edilir. Bununla belə nü-mayəndə heyətlərinin hər bir üzvü müxtəlif türk dillərindəki

çıxişlara birbaşa qulaqasnaq, sənədlərlə tanış olmaq imkani-na malikdir. Türkpanın beş il ərzində dil integrasiyası sahə-sində göstərdiyi xidmətlər, doğrudan da, təqdirə layiqdir.

Dillərin integrasiyasında siyasi irada, heç şübhəsiz, hələddici əhəmiyyətə malik olsa da, iqtisadi, xüsusiət mə-dəni proseslər də mühüm rol oynayır. Çünkü ayrı-ayrı dillər öz-özlüyündə yalnız bir xalq və ya millət səviyyəsində ün-siyət ehtiyacını ödəmək üçün formalasılır. Dillərin integrasiyası, nəticə etibarilə, beynəlxalq (bu və ya digərsəviyyədə qlobal) ünsiyət vasıtının meydana çıxmazı üçünsə da-vamlı siyasi, iqtisadi və mədəni əlaqələrin bütöv bir şəbəkə-sin qərarlaşması lazımlı galır.

Uzun zaman iqtisadi münasibətlərdən, demək olar ki, tamamilə məhrum edilmiş türk xalqları müstəqillik əldə etdikdən sonra ticarət, tikinti, nəqliyyat, sonra turizm və s. sahələrdə bir sira möhtəşəm layihələrin həyatə keçiril-məsinə imza atmışlar. Xüsusiət Türkiyə şirkətlərinin Türk dünyasının müxtəlif ölkələri ilə iqtisadi əlaqələrində qaza-nılmış təcrübə böyük əhəmiyyətə malikdir.

Türk xalqlarının integrasiyasında, ümumi ünsiyətin miqyasının genişlənməsində mədəni əlaqələrin nə qədər önəmlı olduğunu təsəvvür etmək çətin deyil. Eyni etnik-mə-dəni sistemin üzvü tərkib hissəsi olan türk xalqlarının hər hansı sahədəki əlaqələri müasir dövrə, tamamilə təbii ola-raq, bütöv türk tarixi yaddaşının oyanması, həmin sistemin bütün kordinatları ilə bərpası deməkdir ki, bu da öz növbə-sində vahid dil ünsiyəti amilinin gündəmə götürür. Son illər xüsusiət TÜRKSOY-un, əgər belə demək mümkünsə, Türk dünyasının baş mədəniyyət təşkilatının həyatə keçirdiyi la-yihələr mədəni əlaqələrin ardıcıl, sistemli və məqsədönlü şəkildə aparılmasına mühüm təsir göstərir. Hər il türklərin bir tarixi şəhərinin Türk dünyasının Mədəniyyət Paytaxtı

elan edilməsi, görkəmli türk yazarlarının, incəsənət xadimlərinin yubileylerinin keçirilməsi, müxtəlif mədəni tədbirlərin dəstəklənməsi və s. uğurlu ənənələrə çevrilmişdir. Eyni zamanda mədəniyyətin çox mühüm tərkib hissəsi olan elm sahəsində, xüsusilə türkologiyada görülən işlərin müasir tələblər səviyyəsinə qaldırılması vacibdir. Bu baxımdan Türk Akademiyasının təsiri yalnız simvolik hadisə olmayıb qloballaşan dünyada türk humanitar intellektinin yüksəldilməsi məqsədindən irəli gəlir. Sovet dövründə daha çox türklerin, eləcə də türk dillərinin parçalanmasına, ikinçi, hətta üçüncü növ millət olması ideyasına xidmət edən, bütöv bir etnik-mədəni sistemi «idarə etməyə» çalışan türkologiya artıq öz ömrünü başa vurmuşdur. Və bugün bəzədə bir türkologiya lazımdır ki, türk xalqlarının, bütövlükdə Türk dünyasının hansı böyük irlərin varisi olduğunu, hansı mədəni-intellektual inkişaf potensialını gerçəkləşdirmək imkanları daşıdığını konkret faktlara asaslanaraq obyektiv şəkildə göstərə bilsin. Və türk dillərinin (və xalqlarının) bölünməsinə, parçalanmasına, ayrı-ayrı siyasi, iqtisadi və mədəni təsirlər altına düşməsinə deyil, get-gedə güclənən bütövlüyünə, integrasiyasına xidmət etsin.

TÜRKPA 2014-cü ildə Bakıda keçirilən Beşinci Plenar Sessiyasında bir sıra təklifləri nəzərə alaraq Türk dilli dövlətlərin təhsil müəssisələrində türk dilləri üzrə ixtisaslı tərcüməçilərin hazırlanmasını TÜRKPA üzvü olan ölkələrin parlament və hökumətlərinə tövsiyyə etmişdir.

Əlbəttə, bu yalnız Parliament Assambleyasının mövcud dil tacribəsindən irəli gəlmir, həm də Türk dünyasında gedən çoxşaxəli, xüsusilə informasiya mübadiləsi sahəsini əhatə etməkdə olan integrasiya ehtiyacının nəticəsidir. Türk dilləri arasında tərcüməçi çatışmazlığı artıq bütün kəskinli-

yi ilə hiss edilməkdədir ki, bu, təbii ki, türk dilləri (və xalqları) arasındaki əlaqə-ünsiyyətin zəruriliyinin göstəricisidir.

Əlbəttə, postsovət türkləri bu günə qədər rus dilindən ünsiyyət vasitəsi kimi geniş istifadə edirlər, global ünsiyyətin hadisəsi olan ingilis dili də xüsusilə yeni nəslin simasında qapılarını döyərək öz perspektivlərini inamlı diqətə edir. Ona görə də biz türklər hər iki reallıqla hesablaşmağa, hər iki dili istər-istəməz öz ünsiyyət menyümüzə daxil etməyə məcburuz. Lakin bu, milli dillərin etnik-mədəni hüquqlarının pozulması hesabına olmamalıdır.

Bu cür faktlar isə mövcuddur. Məsələn, Rusiya Federasiyasında bir sıra türk xalqlarının, İranda Azərbaycan türkəninin, Çində uyğurların... ana dilindən istifadəsinin məhdudlaşdırılması insan hüquqlarına tamamilə zidd olmaqla yanaşı Türk dünyasının mədəni birliyinə xələf gətirməkdədir.

Türk dilləri arasındaki integrasiya proseslərinin ən mühüm göstəricilərindən biri də latin əlifbasına keçidlə bağlıdır. Güman etmək olar ki, kecid prosesi ümumtürk miqyasında uğurla başa çatacaqdır. Lakin bu sahədə elə inididən özünü aydın şəkildə göstərən problemlər vardır. İlk növbədə əlifbanın uyğunlaşdırılması və ya unifikasiyası problemi diqqəti cəlb edir. Belə ki, xüsusilə keçən əsrin 90-ci illərində mütəxəssislərin iştirakı ilə aparılan müzakirələrdə tövsiyyə olunan bir prinsipə ayn-ayn türk dilləri səviyyəsində müəyyən laqeydlik göstərildiyi ortaya çıxır ki, bu da «eyni səsin bütün türk əlifbalarında eyni işarə və ya hərfə əks etdirilməsi» prinsipidir. Və fikrimizcə, həmin laqeydlik Türk dünyasında əlifba quruculuğu ilə məşqul olan mütəxəssisləri vaxtında narahat etməlidir.

Türk dillərinin qarşılıqlı əlaqələrinin güclənməsi və ortaq türk ünsiyyət dili problemini nəzərdən keçirilərkən diqqəti cəlb edən məsələlərdən biri də müasir dövrə qarşılıqlı anla-

manın Türk dünyası miqyasındaki «iyerarxiya»dır. Məlum olduğu kimi, müəyyən istisnalar fəvqündə, müasir türk ədəbi dilləri üç əsas qrupda və ya ailədə birləşirlər:

I. Oğuz dilləri: Türkiyə turkcəsi, Azərbaycan və türkmən dilləri.

II. Qırqaq dilləri: qazax, qırğız, tatar, başqırd və s. dilləri.

III. Karluq dilləri: özbək və uyğur dilləri.

Və bu dil ailələri daxilindəki anlaşmanın imkanları onun xaricindəkindən daha geniş olduğuna görə dil-ünsiyyət integrasiyasının «iyerarxiya»ından damşmaq olar. Təsadüfi deyil ki, yarandığı ilk illərdən TÜRKPA-nın iclaslarında, əgər belə demək mümkünsə, faktiki olaraq iki dildən istifadə olunur: 1) Azərbaycan dili // Türkiyə turkcəsi və 2) qazax // qırğız dilləri. TÜRKPA öz layihə miqyasında fəaliyyətə başlayanda isə, yəqin ki, bu sıraya yalnız üçüncü dil-özbək dili əlavə olunacaq, türkmən dili isə Azərbaycan dili // Türkiyə turkcəsi // türkmən dili qrupunda gedəcəkdir. Nəhayət, Türk xalqları arasında müasir dövrə Türkiyə turkcəsinin getdikcə daha geniş yayılması ümumən türk məkanında gedən dil-ünsiyyət integrasiyasının, bütün mübahisəli məqamlarına baxmayaraq, ən çox siyasi, iqtisadi və mədəni prioritet qazanmış göstəricisidir. Türkiyənin yalnız Türk dünyasında deyil, ümumən dünyadakı nüfuzu, Türkiyə turkcəsində yayan kütləvi informasiya vasitələrinin geniş şəbəkəsi, türk universitetləri və liseyləri, şirkətləri bu dilin (Türkiyə turkcəsinin) digər türk dillərinə müsbət təsirini həyata keçirməklə yanaşı onlarda (digər türk dillərində) ortaq xüsusiyyətlərin əmələ gəlməsini təmin edir. Latin əlifbasına keçidən, yəni kifayət qədər formal bir əlamətdən başlayan bu ortaqlıq artıq xüsusiət inkişaf etmiş türk ədəbi dillərinin həm fonetik, həm leksik, həm də qrammatik normalarında özünü göstərir.

* * *

Müasir türk məkanında mədəni, hətta demək olar ki, mənəvi-ideoloji integrasiyanın ən mühüm sahələrindən biri, bəlkə də birincisi ədəbiyyatdır. Müşahidələr göstəri ki, türk xalqlarının ədəbi-bədii təfəkküründə integrasiya, əsasən, aşağıdakı istiqamətləri əhatə edir:

1) Türk folkloru nümunələrinin toplanmasında, yazıya alınmasında, araşdırılmasında mütəxəssislərin əməkdaşlığı. Folklor ifası festivallarının ümumtürk miqyasında keçirilməsi. Folklor mətnləri əsasında kütləvi nəşrlərin, filmlərin hazırlanması və s.

2) Türk dünyasının həm qədim dövrlər, həm də orta əsrlər üçün ortaş olan yazılı abidələrinin əməkdaşlıq əsasında bir sıra türk respublikalarında ümumtürk mədəniyyəti hadisəsi kimi nəşr edilməsi, araşdırılması və təbliğ olunması işinin miqyasca genişləndirilməsi, bu sahədəki fəaliyyətin elmi-metoloji səviyyəsinin keyfiyyətcə yaxşılaşdırılması və milli əsaslar üzərində yenidən qurulması.

3) Əsrlər boyu diqqətdən kənardə qalmış azsaylı türk xalqlarının, xüsusilə Sibir türklərinin mifologiyasının, folklorunun, etnoqrafiyasının ümumtürk miqyasında araşdırılübətliq olunması.

4) Türk xalqlarının ədəbiyyat tarixlərinin müqayisəli öyrənilməsinə, arkeiplərin müəyyənləşdirilməsinə, ortaş və fərqli xüsusiyyətlərin üzə çıxarılmasına, bir sözə, müqayisəli türk ədəbiyyatşunaslılığına marağın əvvəlki dövrlərə nisbətən xeyli artması.

5) Müasir türk məkanında gedən ədəbi prosesdə qarşılıqlı əlaqələrin güclənməsi, diqqəti cəlb edən şeir, nəşr, dramaturgiya nümunələrinin rus dili vasitəsilə deyil türk

dillərindən bir-birina birbaşa tərcüməsi sahəsində nəzərə çarpacaq inkişafə nail olunması.

6) Müxtəlif türk respublikalarındaki yazıçılar birlilikləri, təşkilatları, qrupları arasında yaradıcılıq əməkdaşlığının daha intensiv xarakter daşımağa başlaması, Türk dünyası qələm adamlarının, söz ustalarının ümumi yaradıcılıq ittiifaqı olan Türk Dünyası Yazarlar Birliyinin təsis edilməsi.

7) TÜRKSOY-un öz fəaliyyətini genişləndirməsi nticəsində böyük ədəbi hadisələrin və ya şəxsiyyətlərin yubileyərinin bütün Türk Dünyası miqyasında keçiriləcəyi. Və ümumiyyətlə, Türk Dünyasının en böyük transmilli mədəniyyət qurumu olan həmin təşkilatın milli yaradıcılıq qurumları, xüsusilə mədəniyyət nazirlikləri ilə əməkdaşlıq şəraitində türk ədəbi-mədəni sərvətlərini bir bütöv (kompleks) halında dünya miqyasında davamlı şəkildə təbliğ edilməsi.

Məlum olduğu kimi, hər bir xalqın milli mənəvi varlığından asaslarından birini təşkil edən ədəbiyyat eyni zamanda çox böyük integrativ (birləşdirici) xarakter daşıyır. Və təsadüfi deyil ki, hər bir milli ədəbiyyatda ümumbəşəri və ya ümumdünya əhəmiyyətli mövzular, ideyalar, ifadə texnologiyaları özünün geniş əksini tapır. Genetik baxımdan qohum olan xalqların ədəbiyyatlarında isə yaxınılıq, eynitip-lilik daha güclüdür ki, türk xalqlarının ədəbi-mədəniyyəti də bu mənada istisna təşkil etmır.

Lakin təbiidir ki, eyni mənşəli ədəbiyyatlar da həmin ədəbiyyatı yaranan xalqlar kimi zaman-zaman diferensiasiya olunur. Xüsusilə xalqın ictimai-siyasi taleyi, digər xalqlarla iqtisadi, siyasi və mədəni-mənəvi əlaqələri eyni mənşəli ədəbiyyatlara diferensial xüsusiyyətlər qazandırın. Məsələn, Türkiyə türklərinin müasir ədəbiyyatı nəinki coğrafi baxımdan uzaq olan qazax, qırğız, özbək xalqlarının, hətta yaxın Azərbaycan ədəbiyyatından mövzu, ideya, üs-

lub və s. etibarilə fərqlənir. Bununla belə həm etnik-mədəni kökdən gələn, həm də müasir dövrə türk dünyasının ortaq idyea-mənəvi maraqları ilə diqta olunan elə ümumi (universal) dəyərlər vardır ki, onlar böyük türk söz ustalarının – şairlərinin, nasırların, dramaturqların yaradıcılığı timsalında parlaq bir şəkildə təzahür edir. Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, İsa Müğanna, Oljas Süleymenov, Anar, Muxtar Şakanov kimi görkəmli yazıçıların əsərləri bütövlükda türk dünyasının mənəvi sərvətidir.

Türk ədəbiyyatlarının qarşılıqlı əlaqələrinin genişləndirməsi baxımından əhəmiyyətli hadisələrdən biri türk xalqları ədəbiyyatlarının ortaq (ümumi) tarixlərinin yazılımasına marağın artmasıdır. Və təsadüfi deyil ki, dördüncülik «Türk xalqları ədəbiyyatı» kitabının müəllifi yazar: «Ümumtürk, yaxud türk xalqları ədəbiyyatının tarixini müasir elmi-metodoloji tələblər səviyyəsində təsəvvür etmək etnomədəni ehtiyaca çevriləkdir». Doğrudan da, etnosun ümumi tarixini təsəvvür etməyə ehtiyac yaranırsa, bu o deməkdir ki, milli ictimai şüur diferensial dəyərləri ümumiləşdirmək, etnik-mədəni sistemi bütövlükda dərk etmək iqtidarındadır. Məsələ isə burasındadır ki, həmin proses həm ədəbiyyatın tarixinə, həm də bugündən münasibətdə özünü göstərir. Vaxtilə daha çox bölüşdürülməyə istiqamətlənən maraqların birləşdirilməyə, ümumi (ortaq) mənəvi sərvətlə fəx və məyə yönəlir ki, həmin birləşdirici maraqlı bugünkü türk dünyasında ədəbi prosesə münasibətdə aydın şəkildə müşahidə etmək mümkündür. Məsələn, Azərbaycan Yazıçılarının XIII qurultayı ərefəsində xüsusi bir məruzə «Türk dünyasında ədəbiyyat... Ədəbiyyat (imiz)da türk dünyası» adlanır ki, fikrimizcə, bu, hər bir türk xalqının yazıçılarının, eləcə də yazıçılar təşkilatlarının ümumtürk ədəbi prosesini bir bütöv halında görmək, təhlil etmək və dəyərləndirmək ehtiyacın-

dan irəli gəlir. (9) Həmin məruzənin müəllifi, Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı göstərir ki, türk birliyi ideyası uğrunda hərəkatın alt yapısını tarix boyu yaradıcı insanlar, şairlər, ozanlar, dərvişlər, fikir adamları oluşturdular. Qələm adamının türk birliyi adına verdiyi dəstəyin (o dəstəyin ruhani, ideoloji, fəlsəfi, kültürlə libasda olmasından asılı olmayaraq) gələnəyi, təc-rübəsi var və yeni ədəbi nəsil də o xəttin qırılmamasında maraqlı olmalıdır» (9-5).

Və yalnız yazarlar deyil, türk dünyasının böyük dövlət adamları da türk birliyinin möhkəmlənməsində ədəbiyyatın rolunu yüksək qiymətləndirmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 6 noyabr 1996-ci ildə Türk Dünyası Yazarlarının III qurultayındakı çıxışında demişdir: «Çoxəsrlıq tariximizdə xalqlarımıza yaşıdan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən asası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır.

...Xalqlarımız tarix boyu insan həyatının bütün sahələrində, bəşəriyyətin bütün sahələrində öz istedadını, birliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi memarlıq abidələri və böyük bədii əsərləri, musiqisilə parlaq səhifələr yazmışlar. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür».

Müasir türk məkanında milli-mənəvi integrasiyanın həm təməlində dayanması, həm də geniş miqyas alması baxımdan ədəbiyyatın imkanları bir də onunla müəyyən edilir ki, son illər türk yazıçıları yalnız bədii yaradıcıqları ilə deyil, türk dünyasının içtimai-siyasi həyatında fəal iştir-

rakları ilə də qarşılıqlı münasabatlarının inkişafına əhəmiyyətli təsir göstərilər.

İncəsənət mədəniyyət sisteminde mürəkkəb olduğu qədər də hər bir etnos üçün inersiya ilə anlaşılan ən sadə yaradıcılıq (və etnik özünüütəsdinq) hadisəsidir. Türk xalqlarının incəsənəti özünün müxtəlif təzahürərlər əsrlər, hətta minillər boyu diqqəti cəlb etmişdir. Və bugün də dünya mədəniyyəti sisteminde seçilməkdədir. Buraya ilk olaraq tətbiqi sənətin kifayət qədər çoxlu sayıda növleri aiddir. İncəsənətin yeni texnologiyaların yarandıqca türk xalqları həmin texnologiyaları uğurla mənimsemiş, özlərinin dünya miqyasında tanınan əsərlərini (və sənətkarlarını) meydana çıxarmışlar.

Türk xalqları arasında qədim zamandan bəri geniş yayılmış tətbiqi sənət nümunələrinin spektri kifayət qədər genişdir. Buraya daş, dəmir, ağac sənətkarlığı, xalçaçılıq, kulinariya və s. daxildir ki, onlar türk xalqlarının ortaq və ya ümumi yaradıcılıq üslubunu əks etdirməklə etnosun mənəvi xarakterini, bədii idrak, zövq imkanlarını müəyyənləşdirir. Türk məkanında kökü tarixinin çox dərin qatlarında olan bu ortaq və ya ümumi üslubun bugünə qədər yaşaması isə etnokulturoloji simanın stabilliyinin göstəricisi kimi diqqəti cəlb edir.

Qədim mədəniyyət hadisələrinə marağın artdığı müasir dünyada yalnız türk tətbiqi sənətinin zənginliyi faktının özü çox mühüm mədəni intéqrasiya mənbəyi və ya stimuludur.

Türk xalqlarının çox qədim dövrlərdən gələn, sonralar isə peşəkarlar tərəfindən inkişaf etdirilən musiqiləri vardır. Qopuzla ifa olunan ozan musiqisindən başlamış tar, kaman və qavalla ifa olunan müğəmata qədər türk musiqisinin keçidiyi ortaq yol dünya musiqi mədəniyyətinin tarixində şərəfli yer tutur. Eyni zamanda türk sənətkarları modern musiqi ifaçılığının istedadlı nümayəndələri sırasına daxildirlər.

Son iller türk məkanında keçirilən müxtəlif musiqi festivalları da göstərir ki, incəsənətin bu sahisi qarşılıqlı mədəni əlaqələrin inkişafında müəyyən əhəmiyyət kəsb etməkdədir.

Türk rəssamlığı və ya ümumən təsviri sənətində gedən integrasiya xüsusişləşmənin yüksəldiyi müasir dövrdə maraq doğurmaya bilməz. Məsələn, Qazaxstan Respublikasının yeni paytaxtı Astana şəhərinin memarlıq mənzərəsinə fikir verdikdə burada qədim türk memarlığının əslublarından nə qədər uğurla istifadə edildiyinin şahidi olur. Çadır-«yurt» əslubu öz ümumi görünüşünü saxlamalı tamamilə modern bir quruluşda, xüsusişlə interyer rəhatlığı, zənginliyi ilə təqdim olunur.

Ümumiyyətlə, türk rəssamlığının, heykəltəraşlığının, memarlığının qədim ənənələrini dirçəltmək, bu sahədə yaradıcılıq mübadiləsinin miqyasını genişləndirmək üçün hər cür imkanlar mövcuddur. Xüsusişlə qloballaşma hərəkatının şəhərlərin milli simasını «silməy»ə çalışdığı müasir dövrdə bu, xüsusişlə zəruridir.

Türk xalqlarının teatr sənətində əməkdaşlığı bu sənətin yaranıldığı ilk mərhələlərdən müşahidə olunur. Azərbaycan teatr xadimlərinin hələ XX əsrin əvvəllərində Volqaboyunda, Orta Asiyada tamaşalar qoymuşları məlumdur. Eləcə də türk dünyasının müxtəlif mədəniyyət mərkəzlərindən Azərbaycana vaxtilə aktyorlar dəvət olunmuşlar.

Etiraf etmək lazımdır ki, bugünkü teatr sənətində müəyyən durğunluq hökm sürür, bununla belə bütün dünyada «elitar teatr» deyilən bir incəsənət hadisəsi də var ki, həlli türk xalqlarının teatr xadimləri onu yalnız kənardan seyr etməkdəirlər. Görünür, bir zamanlar dəbdə olan kütləvi teatr (və tamaşaçı) ardınca qaçmaqdansa, türk «elitar teatr»ı yaratmaq barədə düşünməyin vaxtı çatmışdır.

Müasir dövrdə kino incəsənətin, demək olar ki, bütün növlərini öz kütləviliyilə geridə qoymağdadır. «Türk xalqlarının kino sənəti» monoqrafiyasının müəllifi Tofiq İsmayılov belə bir nəticəyə gelir ki, «Türk xalqları kino sənətinin təkamülü ümidi türkçülükün əsas təməyüllərindən biridir. O, antitürk ideologiyaya qarşı müqavimətdə formalışdır. Xalqa, millətə daha yaxın, doğma və səmimi dildə danışan, milli xarakterləri, etnik-mənəvi psixologiyani əks etdirən kino sənətimiz yeni, istiqal dövrünə ezmə, böyük bədii-fəlsəfi yaradıcılıq uğurları ilə daxil olub»(5-142).

Odur ki, kino sahəsində yaradıcılıq mübadiləlarının miqyasının sadəcə genişləndirilməsinə deyil, müasir dövrün tələblərinə uyğun olaraq keyfiyyətə yenidən qurulmasına böyük ehtiyac hiss olunmaqdadır.

Türklər tarix boyuk müxtəlif dinlərə – tannıçılıq, budizm, iudizm, xristianlıq, manixeyizm, islam (və onun bir-birindən fərqli təriqətləri) və s. inansalar da, bugünə qədər onların yaddaşında həmin dinlər ya birbaşa, ya da dəlavası ilə qalsalar da, müasir dövrdə türk xalqlarının əksəriyyəti müsəlmandır. Və müsəlman dünyasına mənsub olmaq hazırlı şəraitdə yalnız dini-mənəvi yox, eyni zamanda siyasi-ideoloji göstəricidir. Təsadüfi deyil ki, islam aləminin ortaq mənəvi-mədəni məziiyətləri, yaxud bütün dünyada qəbul edilən üstünlükleri ilə yanaşı, bir sıra mürəkkəb sosial-siyasi, iqtisadi problemləri də vardır ki, onların ideoloji məsuliyyətini, məsələn, ərəb, İran xalqları ilə birlikdə türklər də daşıyır və ya daşımağa məhkumdur.

Müasir türk xalqlarının mənəvi-dini dünyagörüş baxımından integrasiyası məsələsinə gəldikdə biz aşağıdakı məqamlara ilk növbədə diqqət verilməsini məqsədə uyğun hesab edirik:

1) türklerin bütöv bir etnos olaraq tarix səhnəsinə çıx-
dıqları dövrde (e.ə. II minilliyyin sonu I minilliyyin əvvəl-
lərindən etibarən) tanrıçılığı əsas dini inam səviyyəsinə
yüksełtmələri, sonrakı daha mükəmməl dinləri isə məhz bu
təekallahlı inam əsasında qəbul etmələri, yəni müasir türk
xalqlarının dini dünyagörüşünün genotipində tanrıçılığın
dayanması;

2) qədəm dövrlərdən etibarən türklerin «dini qapalılıq»-
dan ruhan azad olmaları, başqa sözlə, həm müxtəlif dinləri
rahat qəbul etmələri, həm də eyni zamanda başqa etnosla-
rin, xalqların dini inamlarına anlaşıqlı yanaşmaları (toler-
antlılıq);

3) türk xalqlarının əksariyyətinin qəbul etdiyi İslama
səmimi olmaları və müxtəlif xarici təzyiqlərə baxmayaraq,
nəticə etibarilə, bu dini siyasi-ideoloji münaqışə vasitəsinə
çevirməyib xalqın mədəni-mənəvi dəyəri səviyyəsinə yük-
səltməyə çalışmaları;

4) xüsusilə müasir dövrde türk məkanında «millət» ide-
allarının «ümmət»dən daha aparıcı olması, yəni hansı dinə
inanmağından asılı olmayaraq müasir türk xalqları arasında
«Türk birliliyi» ideyasının güclü olması;

5) nəhayət, ərəb, yaxud İran islamından özünəməxsus
etnoqrafik cəhətləri ilə seçilən «Türk İslami»nın müxtəlif
türk xalqları arasında bu və ya digər səviyyədə yayılmış şa-
manizmdən xristianlığa qədərki dini dünyagörüşlərə mədə-
ni-mənəvi təsirinin artması.

Məsələn, Azərbaycan, Qazaxstan, Özbəkistan kimi
«sovet ateizmi» dövrünü yaşamış türk respublikalarının o
qədər də böyük tarixi olmayan müstaqillik təcrübəsi göstər-
di ki, həmin ölkələrdə dinin (tabii ki, islamın) dirçəlməsi
müxtəlif problemlərlə müşayiət olunsa da, dövlət quruculu-
ğu prosesində yürüdülən düzgün (və kifayət qədər demok-

ratik) siyaset destruktiv qüvvələrin karşısını vaxtında (və
ugurla) ala bildi.

Türk dünyasının böyük yazılı-mütəfəkkiri Ç.Aytma-
tovun aşağıdakı sözləriməsir türk insanının və ümumən
cəmiyyətinin dinə münasibətini yaxşı ifadə edir: «... Opi-
raəsg nə svoy jiznenniy opit, xoçu skazatğ vozmojno, ə ne
odin takoy na svete, vozmojno, mnoqie lödi konüa 20 veka
ponimaöt iznutri, çto sovremenniy çelovek mojet ispovedi-
vatğ razu vse reliqii – xristianstvo, islam, buddizm i druqie
– v toy mire, v kakoy oni emu dostupni, i v toy çasti, qde
oni nesut v sebe obheçeloveçeskie üennosti nravstvennosti
i kulğturi» (10-178).

Elm mahiyyəti etibarilə beynəlmiləl hadisədir, lakin
etnosun və ya xalqın milli mədəniyyətinin əsas göstəricilə-
rindən biridir. Türk məkanında mədəniyyətin inkişafı, eləcə
də qarşılıqlı mədəni münasibətlərin keyfiyyətə yüksəl-
məsində elmi-intellektual əlaqələrin xüsusi mövqeyi mü-
bahisəsizdir. Yalnız dilçilik, ədəbiyyatşunaslıq, tarix və s.
kimi humanitar elm sahələrində deyil, texniki və ya dəqiq
elmlər sahəsində də türk dünyası elm adamlarının əmək-
daşlığı cəhd etmələri müşahidə olunmadadır. Məsələn, bir
neçə il bundan əvvəl mərkəzi Bakı şəhərində yerləşən Türk
Dünyası Riyaziyyatçılar Cəmiyyəti yaradılmışdır.

Bununla belə türk xalqlarının ortaq mədəni-mənəvi
dəyərlərinin araşdırılıb ortaya çıxarılmasında arxeoloqların,
etnoqrafların, filoloqların, tarixçilərin, sənətşünasların, filo-
sofların və ümumiyyətlə humanitarların əməkdaşlığı xüsusi
əhəmiyyət kəsb edir. Odur ki, bütün türk məkanının elmi-
intellektual mərkəzi kimi faaliyyətə başlamış Türk Akademiyasının
təsis olunması çox böyük mədəni hadisə kimi qiymətləndirilməlidir. Akademiya təsis olunduğu qısa müddət
ərzində artıq bir sıra maraqlı layihələr həyata keçirmişdir.

Türkologyanın müasir problemleri

Globallaşan və ya integrasiya olunan dünyada təhsilin rolü getdikcə artmaqdır, eyni zamanda yeni məzmun kəsb etməkdədir. Müşahidələr göstərir hazırkı dövrə türk məkanında bu sahədə aşağıdakı əməkdaşlıq formalarından istifadə olunur:

- tələbə, aspirant və dissertant mübadiləsi;
- professor-müəllim mübadilələri;
- ortaq universitetlərin açılması – məsələn, Qırğızistan-də Manas, Qazaxstanda Yəsəvi universitetləri;
- ortaq tədris proqramlarının, dərsliklərin hazırlanması;
- universitetlərdə müxtəlif türk xalqlarının mədəniyyətlərini araşdırıb təbliğ edən mərkəzlərin yaradılması – məsələn, Bakı Dövlət Universitetində Abay mərkəzi, Daşkənd Dövlət Pedaqoji Universitetində Nizami mərkəzi və s.
- türk dünyasının ortaqtır problemlərini müzakirə edən elmi konfransların, seminarların keçirilməsi.

Bunula belə qeyd etmək lazımdır ki, türk məkanında təhsil sahəsindəki qarşılıqlı münasibətlərin inkişafı üçün daha effektli tədbirlərin görülməsinə, türk dövlətləri təhsil nazirliklərinin daha sıx əməkdaşlığına ehtiyac duyulur.

Bugünkü dünyani intensiv informasiya mübadiləsiz təsəvvür etmək mümkün deyil. Odur ki, türk məkanında gedən siyasi, iqtisadi və mədəni prosesləri işqıllandıran və ümumtürk mənafeyindən çıxış edən KIV şəbəkəsinin yanlanması qəcilməz haldır. Təsadüfi deyil ki, türkçülük ideologiyasının formalasdığı XIX əsrin sonu XX əsrin əvvəllerində bu missiyani məhz mətbuat öz üzərinə götürmüsdür (bu barədə geniş məlumat üçün bax: (4;7;8))

KIV-in texnoloji imkanlarının genişləndiyi müasir dövrə türk dünyasının ortaqtır qəzet, jurnal, radio və xüsusiylə televiziyaların yaradılması barədə yüksək səviyyəli müxtəlif məclislərdə nə qədər təkliflər verilsə də hələ ki, bu is-

Türkologyanın müasir problemleri

tıqamətdə ciddi bir tədbir görmək mümkün olmamışdır. Mövcud cəhdələr isə əsasən aşağıdakılardan ibarətdir:

1) müəyyən fasılələrlə olsa da türk dünyasının ortaqtıviziyası təcrübəsi kimi TRT-AVAZ kanalının fəaliyyətə başlaması; türk xalqlarının milli televiziyalarında türk dünyası ilə bağlı verilişlərin müəyyən qədər artması, «telekörpülər» müraciət olunması; xüsusiylə Türkiye televiziyalarının türk məkanına kifayət qədər geniş miqyasda nüfuzu və s.

2) qəzet və jurnallarda ortaqtır dəyərlərini, türk dünyasının qarşılıqlı siyasi, iqtisadi və mədəni münasibətlərini əks etdirən materialların sayının artması; türk dünyasının ortaqtır mətbuat orqanı iddiası ilə çıxan və həmin iddianı, təqdim etdiyi materiallardan daha çox, adında göstərən (məsələn: «Türkün səsi», «Türk eli», «Türk dünyası», «Türküstan», «Turan» və s.) azıtzajlı qəzet və jurnalların nəşrə başlaması və s.

3) bir sırada ortaqtır türk jurnalist təşkilatlarının yaranması, ortaqtır tədbirlərin, görüşlərin, müzakirələrin keçirilməsi və s.

Turizm müasir dövrə elə bir önəmli hadisəyə çevrilmişdir ki, dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vəsitəsilə həyata keçirilir (3-286).

Məmənuniyyətlə qeyd etmək lazımdır ki, Türkiye Respublikası son dövrlərdə bu sahədə böyük təcrübə qazanmışdır ki, həmin təcrübə digər türk dövlətlərinə də yayılmadadır. Və ümumiyətlə, türk məkanında turizmin inkişafı üçün hər cür iqtisadi-təbii, siyasi-ictimai və mədəni-ətnoqrafik şərait mövcuddur:

a) iqtisadi-təbii şərtlər:

-türk məkanının təbii amillər baxımından (landşaft, iqlim və s.) zəngin olan geniş bir coğrafiyanı əhatə etməsi;

Türkologyanın müasir problemləri

- geniş yol-nəqliyyat şəbəkəsinə malik olması;
- turizmin iqtisadi təminatı.
- b) siyasi-ictimai şərtlər:
 - türk məkanında siyasi-ictimai sabitliyin (konkret olaraq, turistlərin təhlükəsizliyinin) təmin olunması;
 - türk respublikalarının dünya dövlətləri ilə beynəlxalq əlaqələrinin səmimi dostluq münasibətlərinə, bərabər hüquqlu əməkdaşlığa əsaslanması;
 - yerli turist təşkilatlarının beynəlxalq turizm qurumları ilə işləmək təcrübəsi qazanması.
- c) mədəni-etnoqrafik şərtlər:
 - türk məkanının etnoqrafik zənginliyi;
 - türk məkanının müxtəlif dövrlərə aid tarixi abidələrlə zəngin olması;
 - türk dünyasının tolerantlığı və ya qonaqpərvərliyi;
 - kulinarıya mədəniyyətinin orijinallığı, çoxçəsililiyi və zənginliyi.

İdmanın bir mədəniyyət hadisəsi kimi nəzərdən keçiriləməsi ilk baxışda mübahisəli görünə bilər, lakin nəzərə alsaq ki, əslində, fiziki imkanların nümayishi olan idman həm də insanlara zövq verən onları ruhlandıran, həyəcanlandıran, hətta milli hissələri-təssəsübkeşliyi coşdurur kütłəvi bir hadisəyə çevrilmişdir, onda onun nə qədər ciddi mənəvi-mədəni faktor olduğunu qəbul etmək lazımlıdır.

Türk xalqları arasında idmanın həm milli-ənənəvi, həm də müasir beynəlxalq növləri kifayət qədər geniş yayılmışdır. Və təsadüfi deyil ki, bugün dünya çempionatlarında öz dövlətlərinin bayraqlarını yüksəklərə qaldıran, himnlərini səsləndirən çoxlu sayıda türk idmançıları vardır.

Türk məkanında idmanın inkişafı kontekstində əməkdaşlığın, heç şübhəsiz, böyük perspektivləri vardır.

Türkologyanın müasir problemləri

Türk məkanında milli bayramların birgə qeyd olunması ənənəsi formalaşmaqdadır ki, bu, mədəni əlaqələrin miqyasının genişlənməsi ilə yanaşı kütləviləşməsinə əhəmiyyətli təsir göstərir. Məsələn, Azərbaycanda, Özbəkistanda, Türkiyədə Novruz şənlikləri son illərdə həmişə türk dünyasının müxtəlif yerlərində dəvət olunmuş qonaqlarla birlikdə olduqca təntənəli bir şəraitdə qeyd edilir. Və təsadüfi deyil ki, türk və müsəlman dövlətlərinin birgə təşəbbüsü nəticəsində Novruz 2009-cu ildə YUNESKO-nun qərarı ilə Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına daxil edilmişdir. 2012-ci ildə TÜRKSOY (Rusiya Federasiyasına aid olan respublikalardan) Başqırdıstan, Tatarstan, Tuva, Altay, Dağıstan və Çuvaşıstandan dəvət olunmuş 250-yə qədər incəsənət xadiminin iştirakı ilə Novruz bayramı şənlikləri təşkil etmişdir.

Novruzla yanaşı türk dünyasının mənəvi-mədəni zənginliyini, humanizmini, həyatsevərliyini bütün dünyaya nümayiş etdirən bir sıra kütłəvi bayramlar mövcuddur ki, onların lazımı səviyyədə, yəni bütövlükdə türk məkanının əhatə edəcək bir miqyasda keçirilməsi, əlbəttə, türk xalqlarının qədim dövrlərdən gələn mənəvi-mədəni birliyini daha da möhkəmləndirir.

2014

Türk dillerinden Azerbaycan dilinə tərcümənin missiyası

XX əsrin sonu XXI əsrin əvvəllerindən başla-
yaraq bütün dünyada, o cümlədən də türk
dünyasında get-gedə güclənən integrasiya prosesləri xalq-
lar arasında ünsiyyətin miqyasını indiyə qədər görünməmiş
bir şəkildə genişləndirməkdədir ki, bu da bir sıra problemlər doğurur...

Xalq şairi Nəriman Həsənzadə danışır ki, Moskvada Şimali Qafqaz türklərindən olan bir şair dostumla görüşərkən razılaşdıq ki, bundan sonra rus dilində yox, öz ana dillərimizdə danışaq... Bir müddət danışdıq. Ancaq sonra mənə rusca dedi ki, Nəriman, sən Allah, məni bağışla, gəl əvvəl necə rus dilində danışdırıqsa davam eləyək, çünkü sənin nə dediyindən heç nə anlamıram... Gülüb etiraf etdim ki, mən də sənin vəziyyətində idim, ancaq xətrinə dəymək istəmədiyim üçün davam eləyirdim... Və biz rus dilinə keçdik...

Xalq yazarı Anardan da buna oxşar əhvalat eşitmışəm. Deyir ki, Türkiyədə ənənəvi toplantılardan birində idik. Türk dünyasının birliyini israrla, xüsusi milli təssübəşliklə müdafiə edən bir natiq öz çıxışında hərarətlə söylədi ki, dünyadaki bütün türklerin dili eynidir, onlar bir-birini çox gözəl, tərcüməsiz anlayırlar. Və bu sözlər salonda qeyri-adi həyacana səbəb olub sürəkli alqışlarla qarşılandı... Yanında eyləşən tanınmış tatar yazarı məndən rusca soruşdu ki, nəyə əl çəlirlər?.. Mən məsələnin nə yerdə olduğunu ona, tabii ki, rusca deyəndə o da rusca «tamamilə doğrudur» deyib həvəslə əl çalanlara qoşuldu.

Hər iki əhvalat biri digərinə zidd iki qənaatə gəlməyə imkan verir. Birincisi odur ki, türk xalqları bir-birini yaxşı anlamırlar, türk dilləri arasında kifayət qədər ciddi fərqlər yaranmışdır... İkincisi isə odur ki, bu xalqlar xüsusiət öz milli düşüncəli ziyyətlərinin timsalında bir-birlərini anlamağa, bir-birlərlə ana dilində danışmağa böyük ehtiyac duyur, buna cəhdələr edir, ümumtürk miqyasında qarşılıqlı ünsiyyət üçün münasib yollar axtarırlar ki, onlardan birini (və fikrimizcə, nə qədər israrlı, zahirən maraqlı görünən, ən uğursuzunu) özbək dilçiləri təklif edirlər... Onlar inandırmağa çalışırlar ki, müxtalif türk dillərinin fonetik, leksik və qrammatik materialları arasından uyğun vahidləri seçib sistemləşdirməkələ ortaq bir ünsiyyət dili yaratmaq lazımdır. Və hətta, deyəsən, belə bir «dil»in əsaslarını, yaxud konturlarını da müəyyənləşdirmişlər.

Cəhdin fəlsəfəsi ondan ibarətdir ki, əgər müasir türk dillerindən hər hansı biri türklər arasında ortaq ünsiyyət vəsitiyi elan edilsə, digər türklər inciyə bilərlər... Bu fəlsəfədə müəyyən mətiq olsa da, çox konyuktur, qeyri-intellektual və xırdaçıdır. Təklifin mahiyyətinə geldikdə isə demək lazımdır ki, hər hansı şəkildə olursa-olsun sünü yaradılmış «dil», sadəcə, işləmir. Və bunun məhz belə olduğunu mövcud cəhdələr dəfələrlə sübut etmişdir.

Türk dünyasının ən geniş yayılmış, müxtalif baxımlardan ən nüfuzlu dili olan Türkiyə türkçəsinin türk xalqları arasında ortaq ünsiyyət vəsitiyi missiyasını yerinə yetirməsinə gəldikdə isə, fikrimizcə, bu, türk xalqları arasındaki anlaşmanın heç də bütün problemlərini həll etmir.

Birincisi ona görə ki, sayı 25-ə çatan müxtalif türk xalqlarının hər birinin müəyyən ənənəsi olan öz ədəbi dilləri mövcuddur ki, heç bir türk xalqı ondan imtina etmək fikrində deyil, heç zaman da, tamamilə tabiidir ki, belə bir fikrə

düşmeyecek. Ve Türkiye'ye türkçesinin ortaq ünsiyət vasitəsi kimi nüfuzu nə qədər yüksəlsə də, bu, mövcud müasir türk ədəbi dillərindən (nəzərə ala qı, onların bəziləri dövlət dilidir) imtiyaz olunmasına gətirib çıxara bilməz.

İkinci isə, Türkiye'ye türkçesinin türk xalqları arasında ortaq ünsiyət vasitəsi kimi təzahürü həmişə nüfuzlu beynəlxalq dillərin müqavimətilə qarşılaşır ki, bununla hesablaşmamaq, prinsip etibarilə, mümkün deyil. Yəni bir azərbaycanlı, qazax və ya özbək intellektualı ümumən dünyaya çıxmak üçün Türkiye'ye türkçesindən daha çox ingilis dilini öyrənməyə çalışacaqdır.

Əlbəttə, türk xalqlarının bir-birilə ünsiyətə Türkiye'ye türkçəsilə girməsinin ingiliscə, rusca və ya hansısa başqa bir beynəlxalq dildə ünsiyətindən fərqi vardır. Belə ki, Türkiye'ye türkçəsi türk xalqları üçün yalnız texniki baxımdan deyil, ruhən də yaxındır, doğmadır. Və hər bir türk xalqının nümayəndəsi bu dildə öz dilinin fonetika, leksika və qrammatikasını, üslub xüsusiyyətlərini görür. Görkəmli Türkiye'ziyalisə, siyaset və dövlət adamı Namiq Kamal Zeybek deyir ki, mənəndə xarici dilləri öyrənmək üçün heç bir istedad yoxdur, nə qədər cəhdərlər eləsəm də heç bir xarici dili öyrənə bilməmişəm, ancaq türk dünyasını gəzərkən bir-iki günde müxtəlif türk dillərini asanlıqla anlamağa, o dillərdə danışmağa başlayıram... Türkiye'ye türkçesinin türk dünyasında ortaq ünsiyət vasitəsi kimi mənimseməlməsinin bir problemi isə onun bir sira türk dillərinə az qala tamamilə xarici (əcnəbi) dil qədər uzaq olmasıdır. Məsələn, əsasən oğuz məşəli Azərbaycan türklərindən fərqli olaraq qıpçaq türkləri (qazaxlar, qırğızlar, tatarlar, başqırdlar, Altaylar və b.) Türkiye'ye türkçesini çətin anlayırlar, çuvaşlara və ya saxalara gəldikdə isə, onlar, demək olar ki, ümumiyyətlə anlamırlar.

Bütün bunlar isə belə bir nəticəyə gəlmək üçün hər cür əsas verir ki, müasir türk xalqları arasında içtimai-siyasi, mədəni əlaqələrin genişlənməsində tərcümənin rolu özünün klassik və ya ənənəvi səviyyəsində danılmazdır.

İndiye qədər türk dillərindən bir-birinə tərcümələr ya birbaşa, ya da rus dili vasitəsilə olmuşdur. Postsoviet türkləri arasında rus dilinin ortaq ünsiyət nüfuzu bugündək Möv-cuddur. Və görünür, hələ uzun müddət qalacaqdır. Bununla belə unutmaq olmaz ki, müxtəlif türk xalqlarının alimlərinin, yazıçılarının, publisistlərinin ana dilində yazdıqları coxsayılı əsərlər hazırda rus dilinə ya çevrilir, ya da çox az çevrilir. Ona görə də həmin əsərlərin bir türk dilindən digarına tərcüməsinə böyük ehtiyacın olmasını sübüt etmək artıqdır.

Türkiye'ye türkçəsinən Azərbaycan dilinə və ya türkçəsinə çevirmə, yaxud uyğunlaşdırmanın kifayət qədər zəngin təcrübəsinin olduğu məlumdur. Və burada indiye qədər heç bir kənar dilin vasitəciliyindən istifadə edilməmişdir. Xüsusi silə Azərbaycanda latin alıfbasına keçildikdən sonra bu diller arasında ünsiyət daha da sıxlasmış, qarşılıqlı söz, ifadə alış-verişsi üçün geniş meydən açılmışdır. Kütləvi informasiya vasitələrinin, xüsusi silə televiziyanın oynadığı rol xüsusi silə mühümdür... Lakin bunu Azərbaycan dilinin digər türk dillərinə münasibətində, demək olar ki, görmürük. Və ümumiyyətə, azərbaycanlılar bilmirlər ki, türkmənlər, özbəklər, uygurlar, qazaxlar, qırğızlar, Altaylar, tatarlar, başqırdlar, qaraçaylar, balkarlar, qumuqlar, noqylar, qaraqalpaqlar, xakaslar, tivalılar, şorlar, çuvaşlar, saxalar öz vətənlərində nə yazarlar, nə danışırlar... Doğrudur, bir sira türk dillərindən azərbaycancaya ara-sıra tərcümələr edilir, lakin bunlar o qədər azdır ki, demək olar, yox səviyyəsindədir.

Türk dünyası ilə ünsiyəti özünün strateji məqsədlərindən biri hesab edən Türkiye'ye həmin problemi aradan qal-

dırmaq üçün ciddi addımlar atmışdır. Sovetlər Birliyi dağıldan, sovet türkləri müstəqillik qazandıqdan dərhal sonra postsovets ölkələrindən Türkiyə universitetlərinə təhsil almağa dəvət edilmiş gənclər bu gün Türkiyənin bütün türk dünyası ilə ünsiyyətini yaradan böyük qüvvədir. Və onların hesabına həm içtimai-siyasi, həm də ədəbi istiqamətlərdə türkçə-qazaxca, türkçə-özbəkçə, türkçə-tatarca, türkçə-çuvaxça, türkçə-saxaca və s. çoxlu tərcüməçilər yetişmişdir ki, həm Türkiyədə, həm də öz vətənlərində çalışaraq müxtəlif tərcümə layihələrinə cəlb edilirlər ki, bir sıra mötəbər lügətlərin, antologiyaların, ayrı-ayrı müəlliflərin iri hacmli kitablarının və s. türk dillərindən türkçəyə tərcüməsi məhz onların əməyinin məhsuludur... Azərbaycanda isə, həmişə olduğu kimi, asan yol tutulur. Belə ki, biz müxtəlif türk dillərində yazılın əsərləri əvvəller rusca oxuyurdusqa, indi də Türkiyə türkçəsində oxuyuruq. Və Türkiyə türkçəsindən başqa hər hansı türk dilindən dilimizə tərcümələr edəcək kadrlarımızın hazırlanması barədə ümumiyyətlə düşünmürük. Acinacaqlı odur ki, heç düşünmək planımız da yoxdur.

Azərbaycanın, Türkiyənin, Qazaxstanın və Qırğızistanın daxil olduğu Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılanda böyük mübahisə doğuran məsələlərdən biri də bu id ki, Assambleyanın toplantıları hansı dildə və ya dillərdə aparılacaq... Ancaq ən uğurlu yol tapıldı. Hər respublikanın nümayəndəsi özünün dövlət dilində danışır, digər türk dillərinə isə sinxron tərcümələr edilir. Bir neçə toplantıdan sonra müəyyən dil hazırlığı (və həssaslığı) olan millət vəkilləri bir-birini tərcüməsiz anlamağa başladılar. Əslində də, azərbaycanlılarla Türkiyə türkləri, qazaxlarla qırğızlar arasında tərcüməyə elə bir ehtiyac yox idi. Və bir məsələ də var ki, tərcüməçilər hələ o qədər də peşəkar olmadıqından, məsələn, azərbaycanlı millət vəkilinin

Türkiyəli həmkarını birbaşa türkçə dinləməsi daha effektli olur... Nəticə etibarilə, Türkdilli Dövlətlərin Parlament Assambleyasının təcrübəsi göstərdi ki, toplantınlarda dörd dövlətin nümayəndələri iştirak etsə də, praktik olaraq, iki «dil»dən istifadə olunur: azərbaycanca-Türkiyə türkcəsinə və qazax-çırğızca.

Fikrimizcə, Azərbaycanda müxtəlif türk dilləri üzrə tərcüməçilərin hazırlanması işinə əsas türk dillərinin Universitetlərdə tədrisindən (ən azı ikinci dil kimi) başlamaq lazımdır ki, buraya özbək və qazax dilləri ilk növbədə daxil edilməlidir. Çünkü özbəkçəni bilmək digər karluq, qazaxçanı bilmək isə digər qıpçaq dillərinə az-çox bələd olmaq deməkdir. Və həm də bu dillərdə zəngin elmi, bədii və publisistik ədəbiyyat nəşr olunmaqdadır.

Türk dilləri arasındaki qarşılıqlı tərcümələrin əhəmiyyəti yalnız informasiya mübadiləsində bitmir, həm də eyni kökdən olan bu dilləri həm leksik, həm də qrammatik baxımdan zənginləşdirməklə çox mühüm linqvistik-idrakı missiyani yerinə yetirmiş olur.

2016

**Akademik Tofiq Hacıyev:
böyük alim,
müəllim və ictimai xadim**

Tofiq İsmayıllı oğlu Hacıyev 1936-ci ilin may ayının 1-də Qarabağ mahalında, Cəbrayıl rəyounun Soltanlı kəndində dünyaya gəlmışdır. Orta təhsilini başa vurub 1953-cü ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, xüsusi istədadi, zəhmətkəşliyi ilə müəllimlərinin diqqətini cəlb edən tələbə Universiteti fərqlənmə diplomu ilə bitirərək 1958-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada saxlanılmışdır. Dünya şöhrətli dialektoloq, akademik Məmmədəğa Şirəliyevin rəhbərliyi ilə «Azərbaycan dilinin Cəbrayıl şivəsi» mövzusunda geniş (və məhsuldar) araşdırırmalar aparan gənc tədqiqatçı namizadlık disertasiyasını 1962-ci ildə uğurla müdafiə etmişdir.

Tofiq Hacıyev 1962-ci ildən 1967-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər Institutunda əvvəl müəllim, sonra isə dosent kimi çalışmış, 1968-ci ildə yenidən doğma Universitetə qayğıdaraq elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.

1969-cu ildə «XX əsrin əvvəllerində Azərbaycan ədəbi dili» mövzusunda müdafiə etdiyi doktorluq işi öz məzmun-mündərəcəsinə, araşdırılmış dil materialının zənginliyinə, təhlil (və ümumiləşdirmə) yeniliklərinə (və vüsətinə) görə müəllifə böyük şöhrət gətirmiş, çox keçmədən (1971-ci ildə – 35 yaşında) Universitetin yeni yaradılmış Türkologiya kafedrasının professoru seçilmişdir.

Professor Tofiq Hacıyevin həm elmdə, həm pedaqoji fəaliyyətdə, həm də cəmiyyətdə qazandığı böyük nüfuzun nəticəsi idi ki, Universitetdə Türkologiya kafedrasının qu-rucusu (və uzun illər müdürü olmuş) professor Fərhad Zeynalovun vəfatından sonra – 1984-cü ildə yekdilliklə həmin kafedranın müdürü seçilir.

Azərbaycanda milli azadlıq hərəkatının gücləndiyi 80-ci illərin sonu 90-ci illərin əvvəllerində professor Tofiq Hacıyev milli təfəkkürlü görkəmli ziyanlardan biri kimi hərəkatın ön sıralarında olmuşdur. Və həmin illərdə doğma Qarabağın, Cəbrayılın, doğulub boyra başa çatdığı Soltanlı kəndinin işğalı vətənpərvər ziyanla olduqca ağır təsir göstərmişdi. Yüksək elmi-intellektual səviyyəsi ilə yanaşı xarakterə kifayət qədər hissiyatlı, emosional olan Tofiq Hacıyev hər bir itığını üzrə salır, həyatının, tərcüməyi-halının üzvi tərkib hissəsi kimi yaşayırı. Və tale ona əvvəller də heç zaman unutmayacağı bir faciə yaşıtmışdı: Leningrad Dövlət Universitetinin şərqsünaslıq fakültəsinin tələbəsi, elmdə onun yerini tutacağına heç bir şübhə etmədiyi böyük oğlu İsmayıllı dənizdə batmışdı... Ancaq Tofiq müəllim elmlİ-intellektual, hissiyatlı-emosional olduğu qədər də iradəli idi. Özündə güc tapıb fəaliyyətini (və mübarizəsini) davam etdirirdi. Mürəkkəb tarixi şəraitdə qısa bir müddətdə (1993) olsa da Azərbaycan Respublikasının Maarif naziri təyin edilməsi ölkə ictimaiyyətində onun şəxsiyyətinə olan hörmətin təzahürü idi.

Tofiq Hacıyev elm-tədrisin idarə edilməsində bütün ömrü boyu (və bütün enerjisilə) çalışmışdır. Ali Attestasiya Komissiyasında filologiya elmləri üzrə Ekspert Şurasının, Dilçilik üzrə Əlaqələndirmə Şurasının sədri, Dövlət Dil Komissiyasının, Milli Məclisin Toponimiya Komissiyasının üzvü olmuşdur.

Azərbaycan Yازıcılar Birliyinin (və onun Ağsaqqallar Şurasının) üzvü idi.

Ömrünün son illərində (2013-cü ildən) Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik etmişdir.

Akademik Tofiq Hacıyev hələ sağlığında özünün elmi məktəbini yaratmış alimlərdəndir. Və təsədüfi deyil ki, onu bütün Türk dünyasında «xocaların xocası» («müəllimlərin müəllimi») adlandırmışlar.

Görkəmli alimin xidmətləri yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə professor Tofiq Hacıyev 1999-cu ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur.

O, Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Qurumunun fəxri üzvü idi. Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı»na layiq görülmüşdü.

Akademik Tofiq Hacıyevin zəngin yaradıcılıq irsi ən ümumi şəkildə aşağıdakı sahələri əhatə edir:

I. Dialektologiya.

Tofiq Hacıyev «Azərbaycan dilinin Cəbrayıl şivəsi» mövzusunda yazış müdafiə elədiyi namizədlik dissertasiyası ilə elmə dialektoloq olaraq gəlmişdir. Həmin dissertasiyanın əsas elmi yeniliyi ondan ibarət idi ki, Cəbrayıl şivəsi ilk dəfə Azərbaycan dilinin Qərb və Cənub dialektləri arasında keçid şivəsi kimi təqdim edildi. Və gənc tədqiqatçının zəngin dil faktlarının araşdırılması, müqayisəsi əsasında gəldiyi bu qənaət böyük maraq doğuraraq qəbul olundu. Bundan sonra Azərbaycan dialektologiyasında «keçid şivələri» anlayışı geniş istifadə edilməyə başladı.

Lakin Tofiq Hacıyev xüsusiələrə ədəbi dil tarixi ilə bağlı gələcək araşdırılmalarında dialektologiya məsələsinə toxunşa da, özünün, əslində, çox uğurla başlamış dialektoloq karyerasını doğma Cəbrayıl şivəsini tədqiqlə başa vurmaş oldu.

II. Dil (xüsusiələrə ədəbi dil) tarixi.

Tofiq Hacıyevin elmi maraq dairəsinin əsasını, heç şübhəsiz, Azərbaycan dilinin tarixi təşkil edir ki, bu sahədə onun gördüyü ilk (və ən fundamental) iş «XX əsrin əvvəllerində Azərbaycan ədəbi dili» mövzusunda yazdığı doktorluq dissertasiyasıdır. Həmin mövzuda nəşr etdirdiyi «Satira dili» (1975), «XX əsrin əvvəllerində Azərbaycan ədəbi dili» (1977), «Sabir: qeynaqlar və sələflər» (1980), «Molla Nəsrəddin»in dili və üslubu» (1983) monoqrafiyaları göstərir ki, Azərbaycan ədəbi dili tarixinin bu zəngin (və mürəkkəb, zidiyyətli, ideolojiləşmiş...) dövrü müəllif tərəfindən bütün miqyası (və dərinliyi) ilə araşdırılmış, İndiya qədər öz mötəberliyini itirməyən ümumiləşdirilmələr aparılmışdır.

Tofiq Hacıyevin dil tarixçisi kimi böyük nüfuz qazanmasının ikinci mərhələsinin «debüt»ü 1976-ci ildə nəşr olunan «Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövri)» kitab-dərsliyi oldu. Və bu əsər Azərbaycan ədəbi dili tarixinin ilk (və ən görkəmli) mütəxəssisi, professor Əbdüləzəl Dəmirczadənin məşhur dərslikləri ilə rəqabətə girərək, onlardan bir sıra elmi-metodoloji üstünlüklerini də nümayış etdirirdi ki, buraya, ilk növbədə, a) Azərbaycan ədəbi dilinin qədim köklərinin daha dəqiq (və aydın) müəyyənləşdirilməsi; b) dövrləşdirmə prinsiplərinin mükəmmallığı və c) «ədəbi dil tarixi»nın predmetinin daha da dürüstləşdirilməsi (onun norma və üslublarının tarixində bəhs etməli olduğu qənaətinə gəlinməsi) daxil idi.

Tofiq Hacıyev Azərbaycan ədəbi dili tarixi istiqamətdəki araşdırılmalarını davam etdirərək təxminən on il sonra

«Azərbaycan ədəbi dili tarixi»nin ikinci hissəsini (1987) çap etdirir. Ancaq buna qədər olduğu kimi bundan sonra da müəllifin Azərbaycan ədəbi dili tarixi barədəki elmi-metodoloji təsəvvürərini təxmin eləməyə imkan verən nəşrlər olmuşdur: «Azərbaycan dili tarixi» (K. Vəliyevlə) (1983), «Azərbaycan ədəbi dili tarixi» (kollektiv) (1991), «Azərbaycan dili» (Z. Budaqova ilə) (1992) və s.

2012-ci ildə Tofiq Hacıyevin iki cildlik «Azərbaycan ədəbi dilinin tarixi» dərslik-monografiyası çapdan çıxdı ki, bu fundamental əsər həm görkəmli alimin, həm də ümumən Azərbaycan dilçiliyi elminin həmin sahədə son sözüdür.

Fikrimizcə, Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixi istiqamətindəki işlərinin üçüncü mərhələsini «Dədə Qorqud Kitabı» üzərindəki genişmiqyaslı araşdırılmaları müyyəyən edir. Ona görə «genişmiqyaslı» deyirik ki, həmin araşdırmalarda dil-sülub əsas olsa da, müəllif çox tez-tez nəinki dilçiliyin, hətta ümumən filologyanın hüdudlarından kanara çıxaraq kompleks tarixşunaslıq (etnoqrafiya, sosiologiya, politologiya və s.) təhlilləri aparır. Bu ensiklopedik araşdırmların nəticələri Tofiq Hacıyevin ya özü-nün qələmə aldığı, ya da tərtib etdiyi aşağıdakı kitablarda toplanmışdır: «Dədə Qorqud: dilimiz, düşüncemiz» (1999), «Dədə Qorqud Kitabı (Ensiyekopedik lüğət)» (2004), «Dədə Qorqud dünyası» (2004), «Qorqud ədəbiyyatı» (2004), «Kitabi-Dədə Qorqud» (2004), «Dədə Qorqud kitabı: tariximizin ilk yazılı dərsliyi» (2014) və s.

III. Türkologiya.

Tofiq Hacıyevin türkoloji marağının (və araşdırmağının) ilk mərhələsini Azərbaycan dilinin xüsusiilə qədim dövrünün ümumtürkoloji kontekstdə tədqiq etməsi təşkil edir ki, sovet dövründəki antitürkçü ideoloji şəraitdə bunun na qədər çətin olduğu barədə geniş söhbət açmaq, yəqin ki,

artıqdır. Və yalnız belə bir faktı xatırlamaq kifayətdir ki, hələ 70-ci illərdən onun elmi-metodoloji mövqeyini «pan-türkçü» sayırdılar.

Fikrimizcə, almin türkoloji mövzuda yazdığı ən möhtəşəm əsəri «Türklər üçün ortaq ünsiyyət dili» (2013) monoqrafiyasıdır ki, burada o, müasir türk xalqlarının qarşılıqlı (və bilavasitə) ünsiyyəti üçün Türkiye türkçəsinin seçilməsini zəruri hesab edir... Lakin bu əsərə qədər də müəllifin ümumtürkoloji mövzuda bir sıra məqalələri nəşr olunmuşdur: «Türk dillərində geminantın mənşəyi haqqında» (1971), «Türk dillərində sözün morfoloji inkişafı» (1981), «Qədim yazılı abidələrdə bədiiliklə tarixiliyin vəhdəti» (1985), «Türk dillərində qədim morfemlərin bərpası» (1987), «Orxon-Yenisey kitabələri: janr xüsusiyyətləri» (2004) və s.

Buraya bir sıra monoqrafik ümumtürkoloji əsərlərin ruscadan Azərbaycan dilinə tərcüməsini (və onlara yazılmış şəhərləri) də daxil etmək lazımdır.

IV. Yaziçi dili.

Yaziçi dilinin, yaxud müxtəlif dövrlərdə yaşamış ayın-ayrı sənətkarlarla maxsus bədii dil təzahürlerinin öyrənilməsi əline qələm aldığı ilk illərdən Tofiq Hacıyevin ehtiraslı bir missiyası olmuşdur. Görünür, onu ədəbi dil tarixinə gətirən də bu ehtiras-stixiya idi... Sual oluna bilsə ki, alimin bu sahədəki yüzlərə məqalələrinə nə üçün ümumən ədəbi dil tarixi araşdırmlarının tərkib hissəsi kimi baxılmış?.. Məsələ burasındadır ki, Tofiq Hacıyevin müxtəlif illərdə nəinki müasir yazıçılarının, hətta klassiklərin məsələn, Füzulinin, Vaqifin, Ü.Hacıbəylinin... dil-üsulundan yazdığı yazılar ədəbi dil tarixi universallığından və xronologiyasından kənara çıxan fərdi dil-üsul inersiya-vəhyinin araşdırılmasına həsr olunur. Belə ki, Füzulinin dili tədqiqatçının

şərhində bir hələ XVI əsr Azərbaycan ədəbi dilinin fakti-
dırса, digər hələ yalnız Füzuliə məxsus təzahürdür... Elə-
cə də müasir dövrün böyük sənətkarlarının özlərinəməxsus
dil-üslub yaradıcılığı...

Tofiq Hacıyevin «Yazıcı dili və ideya-bədii təhlili» (1979), «Şeirimiz, nərimiz, ədəbi dilimiz» (1990), «Fü-
zuli: dil sənətkarlığı» (1994), «Üzeyir Hacıbəylinin bədii
dili» (2014) və s. kitablarında toplanan məqalələri, eləcə də
kitablarına daxil edilməmiş çoxlu dəyərli yazıları (məsələn:
«Vaqif dilinin estetikası», «Gözəlliyyin dili və dilin gözəlli-
yi», «Q.Zakirin dili haqqında», «Sözün də su kimi lətfəti
var», «Əliağa Vahidin dili» və s. və i.) onun «yazıcı dili»nin
tədqiqi sahəsində, doğrudan da, böyük bir məktəb yaratdı-
ğını təsdiq edir.

V. Program və dərslikləri.

Tofiq Hacıyev 1970-ci illərdən başlayaraq Universitet-
də ardıcıl tədris etdiyi «Azərbaycan ədəbi dili tarixi» kur-
su üzrə bir sırə mükəmməl program və dərsliklərin tərtib-
çı-müəllifi olmuşdur. Onun bu sahədə ən mühüm xidmətlə-
rindən biri də Azərbaycanın müstəqillik qazandığı 90-ci il-
lərin əvvəllerindən etibarən orta ümumtəhsil məktəblərinin
xüsusiyyə yuxarı (IX, X, XI) sinifləri üçün «Azərbaycan dili»
program və dərsliklərinin hazırlanmasında həm müəllif
kimi bilavasitə iştirakı, həm də bu prosesə rəhbərlik etmə-
sidir. Görkəmli alim-müəllimin tövsiyəsi ilə həmin ilərdə
orta məktəb proqramlarına o zamana qədər tədris olunma-
yan «nitq mədəniyyəti», «üsülibiyyat», «dil nəzəriyyəsi»,
«türkologiya» mövzuları gətirildi. Və qeyd etmək lazımdır
ki, bu dərsliklər artıq 20 ildən çoxdur ki, orta ümumtəhsil
məktəblərində təkmilləşdirilərək istifadə olunur.

Tofiq müəllimin həmin işə xüsusi diqqət yetirməsi özü-
nü onda da göstərirdi ki, «Azərbaycan dili» dərsliklərinin

hər yeni nəşri üzərində yenidən çalışır, müvafiq redaktörələr
aparır, orta məktəb müəllimlərinin müləhizələrini nəzərə
alırlı.

VI. Ədəbiyyatşunaslıq.

Tofiq Hacıyev əsas diqqətini dilçiliyə verməsəydi, yəqin ki, çox böyük bir ədəbiyyatşunas ola bilərdi. Və hərdən xatırlayırdı ki, tələbəlik illərində «dilçilik» və ya «ədəbiyyatşunaslıq» üzrə ixtisas bölgüsü aparanında Yaşar
Qarayevlə razılışdıq ki, mən dilçi olum, o, ədəbiyyatşunas;
gələcəkdə ortaya konkruentlik çıxmışın. Elə də oldu... An-
caq Tofiq Hacıyev vaxtaşını bu «centlmen razılışması»nı
mahiyətinə xələl gətirmədən müəyyən mənada pozmağa
məcbur idi. Çünkü ədəbiyyat onu çəkirdi... Və beləliklə,
70-ci illərdən etibarən «dilçi ədəbiyyatşunasları» deyilən
bir «zümrə» meydana çıxdı ki, onların önündə müəllimləri
Tofiq Hacıyev gedirdi: Kamil Vəliyev, Kamal Abdullayev,
Nizami Cəfərov...

Tofiq Hacıyevin ədəbiyyatşunaslıq əsərləri müasir ədə-
bi prosesə aid müxtəlif məqalələrdən, eləcə də ədəbiyyat
tarixi kitablarına daxil edilmiş öcerklərdən ibarətdir.

VII. Tərcümələr.

Tofiq Hacıyevin ilk tərcümələri tələbəlik illərinin məh-
suludur. Və professor Əli Sultanlının tərtib etdiyi «Roma
ədəbiyyatı müntəxəbatı»na daxil edilmişdir. Antik müəllif-
lərdən olunmuş bu ćevirmələr ilk qələm təcrübələri olsa
da, gənc tərcüməçinin istedadını bu və ya digər səviyyədə
nümayiş etdirir.

Murat Adcının «Opçaq cölünün yovşanı» (1997),
«Dünya və türk: munis tariximiz» (2006), B.A.Serebrennikova
N.Z.Hacıyevinin «Türk dillərinin müqayisəli-tarixi
grammatikası» (2002), Mikayıl Baştunun «Şan qızı dasta-
ni» və poetikası» (2005), İbn Mühənnanın «Hilyətül-insan

və həlbətül-lisan» (2006) kimi əsərlərinin ruscadan azərbaycancaya tərcümələri Tofiq Hacıyevə məxsusdur. Və bu tərcümələrin dəyəri bir də ondadır ki, müəllif çevirdiyi əsərlərin hər birinə ciddi araşdırırmalar əsasında müfəssəl elmi şəhərlər yazmışdır.

VIII. Publisistika.

Tofiq Hacıyev böyük müəllim, alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi. çoxlu sayıda elmi-, bədii- və siyasi-publisistik məqalələri, müsahibələri, çıxışları və s. mövcudur ki, hər biri onun ideoloji mövqeyini bütün təfsilatla ilə eks etdirir. Millilik, vətənpərvərlik, ziyalılıq Tofiq Hacıyevin ictimai dünyagörüşünün, publisistik təfəkkürünün əsasında dayanırdı.

Və cəsarətlə demək olar ki, onun ömrü boyu, özündən asılı olmayaraq, Tanrıının verdiyi böyük istedadla yaratdığı bir əsəri də var ki, bütün yaradıcılığı onda ehtiva olunur: bu, yaddaşlardan heç zaman silinməyəcək təkrarsız (və tarixi!) Şəxsiyyətidir.

2016

Anarın Türk dünyası

Azərbaycan yazıçı-mütəfəkkiri Anarın Türk dünyasında bu qədər məşhurluğunun əsasında – ideya-kulturoloji mənşeyində biri digərilə bir-başa bağlı olan iki mühüm amil dayanır ki, onlardan birincisi Anarın Türk dünyasının ruhundan doğulmasıdır, ikincisi doğuldugu dünyanın ruhunu həmişə bütün miqyası, dərinliyi, məsuliyyəti ilə daşımasıdır. Və mən burada nə «miqyas», nə «dərinlik» nə də «məsuliyyət» anlayışını təsadüfən işlətmirəm. Azərbaycan türkçülük ideologiyası (dünyagörüşü) tarixinə az-çox bölgə olan adam kimi deyə biləram ki, bizi də (eləcə də ümumən türk dünyasında) həmin ideologiyanın (dünyagörüşünün) mükəmməl bir şəkildə bərqərar olması üçün bəzən miqyas çatışır, bəzən dərinlik, bəzən də məsuliyyət... Ən təhlükəliş də odur ki, ruh (inam, etiqad, eşq...) çatışmaya...

Anarı hələ gənclik illərindən – «Qobustan» toplusu nəşrə başlayandan dissident seviyyəsində pantürkist hesab ediblər. Və bu kifayət qədər «daqqıq» (və «ayıq») hesablamanın əsasında heç də az fakt-material dayanırmıdı... Hər şeydən əvvəl ona görə ki, «Qobustan» (və onun baş redaktoru) o zaman türkçülüğün həm real, həm də romantik istinad mərkəzi olan Türkiyəyə açıq-askar maraq (və məhəbbət) göstərir, türk sözlərini gen-bol işlətmək üçün məqam axtarır, Sovetlər Birliyinə gələn məşhur türklərlə görüşüb səhbat edir, tez-tez Türkiyəyə, yaxud Avropa ölkələrinə getməyə can atır, gedəndə də özünün analitik təmkini, təbii diplomatik istədiyi və daxili tələbatı ilə köhnə dostları axtarır, yeni dostlar tapırı... Bütün bunların isə rus-sovet kəşfiyyatının gözündə yayına-cağını güman etmək, təbii ki, sadəlövhilük olardı...

Ananın o illerdə «bu gün olmasa da, sabah mütləq, sözün klassik mənasında, pantürkist olacağı» qənaatinə gəlməyə əsas verəcək ikinci mühüm səbəb onun yetişdiyi ailə idi. Həyatları 20-ci, 30-cu, 40-ci, 50-ci illərdən keçmiş (bu onillikləri ona görə ayrıca qeyd edirəm ki, hər birinin ayrı-ayrılıqla cild-cild kitablara siğmayacaq qədər müsibətlərlə dolu tarixinin olduğu heç kimə sərr deyil) böyük ziyyətlər Rəsul Rza ilə Nigar Rəfibəylinin ailəsi... Rəsul Rzanın geniş dünyagörüşü, yüksək milli təəssübkeşliyi, üstə gələk heç bir müstəmləkəciliyi qəbul etməyən kompromissiz «tünd» xarakteri... Nigar Rəfibəylinin isə məhz sovet hakimiyyətinin «qələbə»-si nəticəsində ya məhv edilmiş, ya da dərbədər düşmüş qohum-əqrəbəsiylə bağlı hissələri, düşüncələri... Ola bilsin ki, ailədə bu məsələlər ətrafında övladlara, dünyani öz istedadi ilə fəth edəcəyi heç bir şübhə doğurmayan oğula – Anara heç bir «antisovet» təhlükət aparılmırdı, ancaq belə bir təhlükətə zatən ehtiyac da yox idi...

Və nəhayət, Anardan «şübhələnməyə» üçüncü (və fikrimcə, daha əsaslı) bir səbəb də vardi ki, bu da 50-ci illərdən etibarən Sovetlər Birliyində, eləcə də Azərbaycanda formalamağa başlayan yeni içtimai nəsil (hərəkat!) idi. «Sovet beynəlmiləciliyi» barədəki şüurlar tədricən öz təsirini itirdikcə hamı görürdü ki, bütün iddiaların əksinə olaraq, Sovetlər Birliyində «milli məsələ» nəinki həll edilmiş, hətta daha da mürəkkəbləşdirilərək gələcək nəsillərin öhdəsinə buraxılmışdır. Və indi – 60-ci illərdə formalamış, hələ də gənc ziyyətlər nəslə istər-istəməz bu məsələnin həllini öz üzərinə götürməli idi. Və qeyri-adi olduğu qədər də təbii bir paradox alımıştı: sovet hakimiyyəti problemi həllində aciz olduğunu dərk edib özüne müvəqqəti də olsa haqq qazandırmaq üçün provakasiyaya keçmiş, bu və ya digər formada problemi həllinə cəhd edənləri, yaxud həmin fikrə düşənləri təqib etməyə

başlamışdı. Və Azərbaycanda bu baxımdan ən çox şübhə doğuran ziyyətlərdən, işdi-şayəd, birincisi olmasa da, ikincisi Anar olmalı idi... Yeri gəlmışkən, sovet dövlət təhlükəsizlik orqanları uzun illərin gərgin iş təcrübəsindən millətçini və ya türkünü harada, kimin şəxsində axtarın tapmağı nəinki yaxşı, demək olar ki, yüzde-yüz dəqiq bilirdilər. Hər seydən əvvəl ona görə ki, hamını nəsildənəsil tanırı, «təhlükə»nin hansı mənbədən törəyə biləcəyini proqramlaşdırır, hətta bəzən narahat da olurdular ki, «düşmən» görməli olduğu işi niyə ləngidir, yaxud şübhəyə düşürdülər ki, bəlkə, onlara məlum olmayan üsullardan, daha modern texnologiyalardan istifadə edir... Ancaq orası da vardi ki, dövr dəyişir, bu isə özünü biri digərile six bağlı olan iki istiqamətdə daha çox göstərirdi: bir tərəfdən, dövlət təhlükəsizlik orqanlarında «katarsis» -ideya-mənəvi təmizlənmə, durulma prosesi başlanmışdı, 20-ci, 30-cu, 40-ci, 50-ci illərdə edilmiş allahsızlıqlar, deyəsən, ya-vaş-yavaş müzakirə obyekti olur, buraxılmış «səhvləri» i aradan qaldırmaq, daha humanist metodlar axtarın tapmaq barəsində düşünülürdü; ikinci tərəfdən isə, öz xalqının, millətinin müstəqilliyi uğrunda mübarizə aparmağa məhkum olan yeni ziyyətlər nəslə, əvvəlki nəsildən fərqli olaraq, daha intellektual, daha mütəfəkkir və dəha uzaqqorən idilər.

Və onu da çox mühüm tarixi bir amil-xoşbəxt təsadüf kimi unutmaq olmaz ki, milli hissələrin, duyğuların, düşüncələrin baş qaldırıldığı bir dövrədə Azərbaycanda hakimiyyətə Heydər Əliyev gəldi. O Heydər Əliyev ki, bütün ruhu (və miyayı!) ilə mənsub olduğu etnik-mədəni mühitin milli ideallarının təcəssümü idi.

Anar özünün məşhur «Undulmaz görüşlər»ində xatırlayır:

«Heydər Əliyevlə bağlı ilk qiyabi «təmas» onun 1971-ci ildə Mərkəzi Komitənin Oktyabr Plenumundakı məruzəsində

«Qobustan» toplusu haqqında dediyi tənqidü fikirlərdən başladı. Onda şəxsən tanış deyildik və mən bu iclasda da iştirak etmirdim. O vaxt Moskvada Rejissor emalatxanasında təhsil alırdım. Bakıdan mənə zəng edib bu məsələni xəbər verdilər, onu da əlavə etdilər ki, elə həmin Plenumda yekun sözündə Heydər Əliyev mənim o vaxt «Pravda» qəzətində dərc olunmuş «Həyatın əlisfası» məqaləmi yüksək qiymətləndirib.

Cox-cox illər sonra bir çox başqa məsələlər kimi, bu məqaləni da daha dərindən dərk etdim. Bu barədə ən etibarlı məxəz isə Heydər Əliyevin müstəqillik dövründə dediyi sözlər idi...

«Məsələn, mən «Qobustan» jurnalını xatırlayıram. O yananda əleyhinə nə qədər cürbəcür hərəkatlər oldu. Mənim xatirimdədir, biri gəldirdi ki, nə bilim, millətçilik ideyaları yayır, biri gəldirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu tərəfdən galirdi. Mən də götürürüm, baxırdım bu «Qobustan» jurnalına, gördüm ki, bunların dedikləri şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də, «Qobustan» jurnalı yaşadı. Bu gün məmənuniyyəti hissi ilə deyirəm ki, «Qobustan» jurnalı o vaxt çox böyük işlər gördü...»

Və Anar davam edir:

«Qobustan»ı bağlamaq, ya ən azı, baş redaktorunu işdən çıxarmaq çətin məsələ deyildi. Amma Heydər Əliyev bunu etmədi. Respublika partiya təşkilatının rəhbəri kimi ən yüksək instansiyalardan gələn siqnallara reaksiya verməli olduğu üçün «Qobustan»ı yüngülvari tənqid etdi, amma Azərbaycan vətənpərvəri kimi toplunu dağılmağa qoymadı. Müstəqillik dövründə «Qobustan» yaşadı! sözlərinin deməyə onu sovet dövründə bağlanmağa qoymayan rəhbərin tam mənəvi haqqı vardi. «Pravda»da çıxmış yazıya diqqəti çəkərək manim özümü də yerli danosçulardan və Moskvanın partiya funksionerlərinin həmlələrindən qorudu»...

Heydər Əliyev müstəqillik illərindəki çıxışlarının birində 60-ci, 70-ci illərdə Azərbaycanda dissidentlik məsələsinə toxunaraq deyir:

... «Qobustan» jurnalının yaranması və o jurnalın sahifələrində yazılmış əsərlər, şübhəsiz ki, dissident xarakteri daşıyırdı. Mənim xatirimdədi. 1970-ci ildə Leninin 100 illiyi qeyd olunanda Azərbaycanda da biz Nəriman Nərimanovun 100 illiyini hazırlayırdıq. Bir dəfə Moskvadan nümayəndə gəldi ki, belə şey olarmı, «Qobustan» jurnalında yazıları ki, Nərimanov Lenindən də böyük adamdır. Dədim, a kişi, belə şey olmaz, yəqin sizə səhv deyiblər. Gətirin baxım. Gətirdilər baxdım. «Qobustan» jurnalında yaziçı İsa Hüseynovun Nəriman Nərimanov haqqında bir yazılı getmişdi. Orada yazmışdı ki, bəli, Nəriman Nərimanov Lenin deyil, Lenindən də üstün bir adamdır. Mən dədim, biliyiniz nə var, indi bu yazıçıdır, yazıbdır, sərbəst adamdır. Bu o demək deyil ki, bizim də fikrimiz belədir. Mən birtəhər bu məsələni sovuşdurdum. Amma sonra bunlara dedim ki, yaxşı, daha ağ eləməyin. Yəni, təkcə o deyil. Hələ mən bir faktı xatırlayıram. Amma həmin jurnalda belə yazılar çox gedirdi. Mən həmin jurnalı o vaxt daim oxuyurdum, izləyirdim. Göründüm ki, yaxşı yazılardır. Bu yazılar nə idi: Bizim milli mədəniyyətimizi, milli keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ edirdi. Bizim rəsmi jurnallarımızdan fərqli olaraq bu jurnal bunları təbliğ edirdi və insanlarda milli ruhu oyadırdı, öz tarixinə, öz keçmişinə, öz mədəniyyətinə hörmət və ehtiram yaradırdı. Çünkü o dövr belə hesab edilirdi ki, Oktyabr inqilabına qədər heç bir şey olmayıb. Hamısı Oktyabr inqilabından sonra olubdur. Bax, o illar o cür oyanış bizim yazıçılarımızın çox əsərlərində olmuşdur. O cümlədən «Qobustan» jurnalında. Beləliklə, Azərbaycanda bu gənc insanlar həqiqəti deyirdi, düzü deyirdi və insanları həqiqətə çağırırdı»...

Anar «Unudulmaz görüşlər»də Türk dünyasının unudulmaz lideri (ağsaqqal!) Heydər Əliyevin tarixi səfərlərini yada salaraq yazar:

«...1995-ci il avqustun axırlarında «Manas» dastanının 1000 illik yubileyinə Bışkekə getdik... Təntənali iclasda Heydər Əliyev əsl filoloq kimi «Manas»ın ədəbi və tarixi əhəmiyyətindən, türk xalqlarının ortaq bədii dəyərlərindən danışdı. Yubileyə Türkiyənin və türkdilli dövlətlərin başçıları gəlmİŞdi. Onların zirvə toplantısına Prezidentimiz məni və Yusif Səmədoğlunu da dəvət etmişdi. Hamisində məntiqli və müdrik Heydər Əliyevin danışdığını müşahidə edəndə qurur duyurdु...

Təntənali yubiley gecəsində əfsanəvi Manasın və rəhmətlik Çingiz Aytmatovun yurdu Talas vadisində goldik. Burda möhtəşəm teatralşmış tamaşa hazırlanmışdı, alaçıqlar qurulmuş, xalilar döşənmişdi. Ləp Dədə Qorqud sölənləri yada düşürdü. Məşhur qırğız kinorejissor Bolot Şəmçiyevin qurduğu tamaşa minlərlə atlı iştirak edirdi. Cıdır, oxatma və qılınc yarınları, rəqslər... çox əlvan və parlaq bir bayram idi. Sonra çadırlara dəvət olunduq. Heydər Əliyevə milli qırğız xələti və papağı hədiyyə etdi. Geyindi, boy-buxununa çox yaraşdı. Sanki qarşımızda qədim türk Xaqqanlarından biri canlanmışdı. Bu insanın bütün başqa xüsusiyyətlərindən başqa, Allah vergisi olan uca qaməti, uzun barmaqlı, ifadəli alləri, hərəkatlarında bir kübarlıq da vardı.

Fürsətdən istifadə edib: -Cənab Prezident, biz də belə, bundan da gözəl Dədə Qorqud yubileyi keçirə bilərik, -dedim.

- Dədə Qorqudun neçə illiyidir ki?
- 1300 illiyini qeyd edə bilərik.
- Niyə 1300?
- Əlbəttə, dastanın motivləri, qaynaqları daha qədimdir, amma əlimizdəki mətnədə Dədə Qorqudun Həzrət Məhəm-

mədin müasiri olduğu bildirilir, bu tutarqanı əsas götürmək olar».

...Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda, çətin iqtisadi şəraita rəğmən, Dədə Qorqudun 1300 illiyinin hansı əhəmiyyədə keçirildiyi və bu möhtəşəm tədbirin həm Azərbaycan, həm də ümumən Türk dünyası üçün nə qədər böyük ideya-mədəni əhəmiyyəti olduğu tarixin yaddasından, yəqin ki, heç zaman silinməyəcək...

Anar yazar:

«Yubiley günlərində mənim ssenarim əsasında Mərahim Fərzəlibəyov möhtəşəm tamaşa hazırlamışdı. Səhnədə Türk dünyasının böyük simaları – Nizami, Manas, Yunis İmrə, Nəsimi, Nəvai, Xətai, Füzuli, Vəqif, Məhtumqulu, Natəvan, Abay, Sabir galib Dədə Qorqudu təbrik edirdilər. Tamaşa çox effektli alınımışdı, salonda onu seyr edən dövlət başçıları heyran qalmışdır. Qırğızstanın o vaxtki Prezidenti Əsgər Akayev bizi bir neç dəfə təbrik etdi. Süleyman Dəmirəl də riqqatlanmışdı, – tamaşanı mütləq Türkiyədə də göstərmək lazımdır, – dedi. Ən çox sevinən, fərəhənən iş, təbii ki, Heydər Əliyev idi».

Müstəqilliyin ilk illərində Azərbaycanın Türk dünyası ilə bağlı ən mühüm məsələlərindən biri də dilimizin, rəsmi olaraq, necə adlandırılması idi... «Unudulmaz görüşlər»də Konstitusiya Komissiyasının üzvü kimi komissiyanın keçirdiyi müzakirələrin nöticələrini təhlil edən müəllif yazar:

«...Düşünürəm ki, Heydər Əliyev Prezident və komissiya sədri kimi bu məsələni inzibati yolla həll edə bilərdi, amma etmədi, azlıqda qalsaq da, səsimizi, sözümüzü eşitdi, fikrimizi hörmətlə, diqqətlə yanaşı, məsələnin geniş müzakirəsini keçirdi, müzakirədə səs çoxluğuyla (əlbəttə, başqa bir tərkibdə

müzakira keçirilsəydi, başqa nəticələr də alına bilərdi) yalnız «Azərbaycan dili» adlandırılmasına qərar verildi.

Mən bu barədə yenə öz fikrimdə qalıram, amma o da aydın oldu ki, hələ ictimai rəy dilimizin adında «türk» sözünün olmasına hazır deyil, bunu qəbul etmir. Amma ümumən türk mənşeyimizə qarşı açıq, ya üstüortülü çıxış edənlərə Heydər Əliyev elə həmin iclasda qəti cavab verdi: – Biz türkmənşəli və türkdilli xalqıq, –dedi.

Bəxtiyar müəllimin də, Elçinin də, mənim də qəbul olunmuş qərar haqqında başqa fikirdə olmayımız dövlət rəhbərinin bizi qarşı həmişəki münasibətini dəyişmedi. Əksinə, elə həmin günlərdə mənə müstəqil Azərbaycanın ilk Milli Məclisinin ilk iclasını açmaq və aparmaq kimi şərəfli bir iş tapşırıdı...

Türk dünyasının mənəvi-mədəni birliyində yazıçılarının (ədəbiyyatın) rolü həmişə öndə olmuşdur... Lakin burada da Türk dövlət başçılarının siyasi iradəsi, demək olar ki, həlli-dicidir...

Və Anar xatırlayır:

«1992-ci və 1994-cü illərdə Türkiyədə Türk dünyası yazıçılarının Birinci və İkinci qurultayı keçirildi. Mən hər iki qurultaya iştirak etmişdim. 1994-cü ildə keçirilən Qurultayda belə bir fikir söyləndi ki, əlifba sırasıyla növbəti Qurultay Azərbaycana düşür, amma Azərbaycanın vəziyyəti belədir ki, belə bir tədbiri keçirmək iqtisadi cəhətdən ona çətin olar. Ona görə hamımız – bütün Türk cumhuriyyətlərinin (əlbəttə, ilk növbədə Türkiyə nəzərdə tutulurdu) maliyyə yardımıyla Qurultay Azərbaycanda keçirilsin. Bu söz mənə çox yer elədi. Çıxış edib dedim ki, Üçüncü Qurultay hökmən Azərbaycanda keçirəcəyik və heç bir yardımə ehtiyacımız yoxdur, özümüz keçirəcəyik. Mən bunu deyəndə Yazıçılar Birliyimizə arxalana bilməzdim, çünki elə bir vəsaitimiz yoxdu. Heydər

Əliyevlə də qabaqcadan danışmamışdım ki, belə bir təklif irəli sürəcəm. Amma mən Prezidentimə ərk elədiyimə görə və bildiyim üçün ki o, bu fikri dəstəkləyəcək, cəsarətlə bu sözü dedim.

Doğrudan da, mən bu barədə cənab Heydər Əliyevə məlumat verəndə hər cür şərait yaratdı, yardım göstərdi. Türk dünyası yazıçılarının Üçüncü Qurultayı Azərbaycanda ən yüksək səviyyədə keçdi. Bizdən sonra növbə Qazaxistanda idi, amma na onlar, nə də başqa Türk cumhuriyyətləri belə tədbir keçirə bildilər...

Anarın Türk dünyası yazılarında (və düşüncələrində) ictimai-siyasi proseslər, həmin proseslərin bu və ya digər səviyyədə qəhrəmanı olmuş Şəxsiyyətlər xüsusi yer tutur. «Azadlıq mücahidisi», «Bir karə yüksəkən bayraq», «Nağı bəy Şeyxzamanlı xatırlayı», «Nəriman Nərimanovun faciəsi», «Meteor», «Dürüst siyasetçi», «Süleyman dəmirəl muzeyi, yaxud 769», «Qardaş xalqın layiqli rəhbəri» və s. esselərində Anar mükəmməl bir yazıçı-publisist istədədi ilə, bir tərəfdən, məlum faktları mənalı bir şəkildə ümumiləşdirir, ikinci tərəfdən, ya malum, ya da populyar olmayan faktlara müraciət edərək həmin ümumiləşdirməni dərinləşdirir, zənginləşdirir... Ən mühüm iss odur ki, müəllifin bu mövzudakı yazılarında tərixlə müasirlik bir-birini xronologiyadan daha çox, məntiqə, analitik-intellektual assosiasiyalara izləyir. Və bütün aydınlığı ilə görünür ki, Anar Türk dünyasının siyasi mənzərəsinə, açıq və ya gizli ideoloji munaqışlər panoramına kifayət qədər müfəssəl bələddir... Bu bələdiyin (və təfsilatın) bir sabəbi də odur ki, müəllif hadisələrin yalnız salnaməcisi yox, həm də bir sira hallarda bılavasıt iştirakçısıdır. Məsələn, Bülənd Ecevidə həsr olunmuş «Dürüst siyasetçi» essesində deyir:

«...Kiprısda onu uzaqdan-azağa görməyimi saymasaq, Bülənd bəylə ikinci görüşüm Ankarada, Ecevid yenidən

başqa bir koalisyon hükümetin Baş Bakanı olduğu vaxt baş verdi. Bizi, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinə iş otağında qəbul etdi. Danışmaq növbəsi mənə çatanda tərtib etdiyiim «Min beş yüz ilin Oğuz şeiri» antolojisini Bülənd bəyə təqdim etdim və «burada Sizin «Geoloq» şeiriniz də var» – dedim. Ecevid bu məlumatı məmənunuqla qarşılıdı və mənə öz şeir kitabını imzalayaraq hədiyyə etdi. Axi siyasetçi olmaqdan başqa Ecevid həm də şair idi...

Anarın Türk dünyasına xidməti barədə danışarkən ən azı üç məqama xüsusi diqqət vermək lazımdır:

- 1) o, müasir Türk dünyasının ən böyük yazıçı-mütəfəkkirlərindən biridir;
- 2) Türk dünyasının ədəbi, mədəni və mənəvi birliyi üçün yalnız bir yazıçı – «qəlb mühəndisi» kimi yox, həm də bir təşkilatçı, ictimai xadim kimi da böyük işlər görmüşdür (məsələn, TÜRKSOY, Türk Dünyası Yazarlar Birliyi təşəbbüsü);
- 3) türk birliliyinin ideya-mənəvi fundamentini təşkil edəcək əsərlər (məsələn, «Min beş yüz ilin Oğuz şeiri» antologiyası) yaratmışdır.

Bütün Türk dünyasında yüksək qiymətləndirilmiş (və doğrudan da, böyük bir elmi-intellektual əməyin məhsulu olan) «Min beş yüz ilin Oğuz şeiri» barəsində görkəmli Türkiyə ziyyəsi Atilla İlhan vaxtı «Cümhuriyyət» qəzetində yazmışdı:

«Önəmli və dəyərli Azərbaycan aydını Anar mənə bir kitab vermişdi: «Min beş yüz ilin Oğuz şeiri». Diqqət edin, yalnız türk və azəri şairlarının deyil, yer üzündəki bütün türk şairlerinin antolojisi. Bizdə boy�ə bir əsər yox! Ürəyimdə bir həyəcan duyдум, düşündüyümü açıqca söylədim: «Siz biz-dən artıq türksünüz».

Türk dünyası ədəbiyatını, mənəviyyatını bütöv görmək (və təbii ki, bütövlükdə təhlil edib dəyərləndirmək) Anarın

metodoloji təfsirində (və təqdimində) hətta epizodik hallarda belə olduqca sistemli, olduqca mükəmməl və olduqca anlamlıdır. Yada salsaq ki, sovet türkologiyası həmişə türk dillərinin, ədəbiyyatlarının, mədəniyyətlərinin ortaq (ümumi) cəhətlərindən daha çox, mümkün qədər fərqli xüsusiyyətlərini «aşkarlamağa» çalışmış, eyni mənşədən törəmiş türk xalqlarını o qədər «bölmüşlər» ki, bu bölgü «dərinliy»inə hətta bir çox hallarda yeni milli türkoloqlar nəslə də inanmış, məsələ elmi-kulturoloji çərçivədən çıxıb siyasi-ideoloji məzmun daşımağa başlamış və nəticədə «Dədə Qorqud», «Koroğlu» kimi ortaq eposlar ətrafında mahiyyətcə tamamilə əsassız (hətta gülünç!) olan «mənim-sənin» münəaqışları ortaya çıxmışdır.

İstər «Min ilin yüz şeiri»ndə, istər «Min beş yüz ilin Oğuz şeiri»ndə, istərsə də bir sıra məqalələrində, çıxışlarında Anarın əsas ideyası türk ədəbiyatının, xüsusişə poeziyasının həm ideya-məzmun, həm də forma-poetexnologiya baxımından tarixi bütövlüyü, eyni etnik-mədəni varlığın məhsulu olmasıdır ki, həmin ideya həqiqəti ifadə etməklə yanaşı, kökündən antitürk məramlı «Türkoloji» iddiaların təkzibi üçün təsəvvür edildiyindən də artıq gərkəlidir.

«Birinci Türkoloji Qurultay haqqında düşüncələr»dən ibarət «Fərəh, Ümid, Fəciə», «Qürbət mənim içimdə», «İstanbulda dördüncü köprü», «Bir fərmanın eks-sədasi» esselərində də müəllif türk birliliyini dəyərləndirir, özi də ən müxtəlif istiqamətlərdən... O istiqamətlərdən ki, onların çoxunu Anar kimi həm zəkali, həm hissiyyatlı, həm də mətbəə vaqif əsl türk ziyyəsi aşkarlıyib ortaya çıxara, ümumtürk ictimai təfəkkürünün istifadəsinə yalnız perspektivli ideyalar kimi deyil, həm də mətbəə fealiyyət programı olaraq təqdim edə bilər.

Məsələn, «Bir fərmanın eks-sədasi»nın məzmunu ondan ibarətdir ki, müəllif türk dünyası üçün «ortaq (ümumi) dil»in

yox, mövcud türk ədəbi dilləri ilə yanaşı işlənəcək «ortaq ünsiyyət dili»nin tələb olunduğunu əsaslandırır:

«... Bir neçə il qabaq «Türk xalqlarının ortaq dili» anlayışı ortaya atıllarkən bunun gerçəklilikdən uzaq bir xəyal olduğunu deməşdim. Bu gün ədəbi dilləri bir-birindən çox fərqlənən müxtəlif türk xalqlarının ortaq dili necə ola bilər? Bu hansı dil olmalıdır?... Əgər söhbət bir dilin – Türkiyə türkcəsinin vahid ortaq dil kimi qəbul olunmasından gedirsa, nə qazaxlar, nə qırğızlar, nə özbəklər, nə tatarlar öz ədəbi dillərindən imtiyana etmək fikrində deyillər. Azərbaycanlılar da o cümlədən... Ancaq Ortaq ünsiyyət dili deyiləndə məsələ tamamilə dəyişir, reallaşır və bu, həm məqbul, həm də lazımdır. Niyə də bir başqurd bir türkmənlə, qaqaуз tuvalıyla, Azərbaycanlı yakutla, özbək çuvaşla ortaq ünsiyyət dilində anlaşmasınlar? Deyəcəklər ki, belə bir dil var – rus dili. Çox gözəl. Heç kəs rus dilindən imtiyana etmək, yaxud bu dili unutdurmaq istəmir»...

Və müəllif əlavə edir:

«Əgər türk dillərindən biri ortaq ünsiyyət dili kimi qəbul olunarsa, bu, dillərimizin tarixi, bu günü və gələcək inkişafı baxımından son dərəcə əhəmiyyətli olar. Ortaq dil yaranmasa da türk xalqları bir-birinin dilindən ən uğurlu sözləri ala bilər, yeni istilahların ümumi terminologiyası yarana bilər və qarşılıqlı anlaşmaq üçün tak bir rus dilindən asılı olub qalmazlar. Və bir də axı, Türk dünyasının böyük bir qismi – Türkiyə türkləri, Güney Azərbaycanlılar, Kərkükda, Kiprda, Balkanlarda yaşayan türklər rus dilini bilmirlər. Müstəqil dövlətçilik ənənələri daha davamlı olan bir məməkətin dili – Türkiyə türkcəsi bir çox sahələrdə (siyaset, ordu, iqtisadiyyat, texnoloji və s.) daha artıq inkişaf etmiş dildir. Bu dilin Ortaq ünsiyyət dili kimi işlənməsinə, zənnimcə, heç bir türk xalqının etirazı olmaz»...

Anarın bu və ya buna bənzər çox maraqlı ümumtürkoloji fikirlərinin, müləhizələrinin böyük bir qismi Türk dünyasının müxtəlif mədəniyyət mərkəzlərində keçirilən toplantılarında çıxışlarında ifadə olunmuşdur. Və həmin çıxışların çoxunun şahidi olduğumu burada bir daha məmənuniyyətlə qeyd edirəm... Hər xatırladıqça qürur duyuram ki, Türk dünyasının belə bir ürəkli, iradəli, sözünün çəkisi, təsiri və mühit yaratmağa qadir olan ziyanlı – mütəfəkkiri var.

Türk dünyası yazarlarının Bakıda keçirilən III qurultayıının açılışındakı çıxışı, etiraf olunmalıdır ki, üzərində zərgər dəqiqliyilə düşünülmüş tarixi çıxışlardan biri idi...

«Türk dünyası yazıçılarının Bakıda keçirilən III qurultayıını açmaq şərəfi mənə nəsib olduğu üçün həyəcan və qürur hissi duyuram.

Türk dünyası yazıçılarının ilk Qurultayı 1992-ci ildə Ankara şəhərində oldu və bu qurultayda Türkiyənin o vaxtki Cumhurbaşkanı, rəhmətlik Turqut Özal iştirak və çıxış etdi. İkinci qurultay yenə Ankarada keçirildi və orada Türkiyənin bugünkü Cumhurbaşkanı hörməti Süleyman Dəmərəl iştirak və çıxış etdi.

Çox şədinq ki, hörməti Prezidentimiz Heydər Əliyev cənabları bizim davətimizi qəbul edərək Türk dünyası yazıçılarının Bakıda keçirilən III Qurultayında iştirak edir. Mən xüsusi qeyd etmək istəyirəm ki, bu qurultayın Bakıda keçirilməsinə, Qurultayla əlaqədar başqa tədbirlərin, Büyük Füzulinin 500 illiyinin zirvə tədbirlərinin, TÜRKSOY-un konfransının, bəy-nalxalq elmi simpoziumun keçirilməsinə ancaq ona görə nail ola bildik ki, cənab Heydər Əliyev bu işlər böyük maraqlı, diqqət və qayğı ilə yanaşı və Azərbaycanın bütün çətinliklərinə baxmayaraq, bu tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi göstərişlər verdi, köməyini əsirgəmədi»...

Ananın bütün çıkışlarında olduğu kimi bu çıkışında da geniş erudiyya, bol ıslubi enerji ve yüksək mədəniyyət var... Ancaq mənə elə galır ki, başqa çıkışlarında olandan bir az daha artıqdır. Və bir az daha qürurvericidir...

«Bu gün biz Orxon yazılarından üzü bəri ən azı 1500 illik tarixi olan yazı mədəniyyətimizin varisləriyik. Yunus İmrənin və Nəsiminin, Nəvainin və Məhtumqulunun, Mirzə Fətəlinin və Namiq Kamalın, Abdulla Tuqayın və Abayın, Qaşqarlı Mahmudun və Qaspıralı İsləməyilin mənəvi varisləriyik. Bu gün biz əsrlerden keçib gələn müdrik Dədə Qorqud, qoç Ko-roğlu, casur Manas, igid Salavat Yulayev ruhunu yaşıdan və təbliğ edən türk dünyasının yazarları, aydınları, ziyahılarıyıq.

...Türk dünyası yazıçılarının I və II qurultaylarında bir çox təkliflər irəli sürüldü və bunların böyük bir qismi həyata keçirilməkdədir. Türk xalqlarının YUNESKO tipli təşkilatının yaradılması təklifi irəli sürülmüşdü və indi TÜRKSOY fəaliyyət göstərir. «Dədə Qorqud ensiklopediyası»nın hazırlanması haqqında təklif irəli sürülmüşdü və indi bu iş, demək olar ki, bitmək üzərdir. Ümid edirəm ki, III qurultayda irəli sürülecek təkliflər də həyata keçirilecek və türk xalqlarının mənəvi-mədəni birliliyi daha da möhkəmlənəcəkdir. Türk xalqlarının mənəvi-mədəni birliliyi heç kəsə qarşı, heç bir qonşu və ya başqa bir dövlətə qarşı, xalqa qarşı yönəlməyib. Qədim «İpək yol» türk xalqlarının yaşıdları sahələrdən keçir və türk xalqlarının yolu da bu İpək yoludur, ünsiyyət yoludur, xalqları barışdırın, bir-birinə tanınan yoldur, bütün dünyaya açıq olan, dünyanın mənəvi dəyərlərini mənimşəyen və öz mənəvi dəyərlərini bütün dünyaya tanıtmış istəyən insanların, aydınları, ziyahıllannı yoludur. Bu nəcib işdə Tanrı biziñ yar olsun!..»

Ananın Türk dünyası bu dünyanın səmasında əbədi olaraq parlayacaq (və onu gur mənəvi işıqla həmişə aydınlaşacaq) ulduzlarla zəngindir. Dədə Qorqud, Manas, Mahmud Kaşqar-

lı, Nizami, Mövlana Cəlaləddin Rumi, Nəsimi, Yunus İmrə, Nəvai, Füzuli, Məhtumqulu, Vaqif, Mirzə Fətəli, Tofiq Fikrət, Mirzə Cəlil, Sabir, Hüseyin Cavid, Səməd Vurğun, Nazim Hikmət, Rəsul Rza, Yaşar Kamal, Orxan Veli, Çingiz Aytmatov, Fazıl Hüsnü Dağlarca, Əziz Nesin, Oljas Süleymenov... Bu ulduzların çoxu haqqında Ananın müxtəlif janrlarda çoxlu əsərləri, heç zaman dəyərini itirməyəcək fikirləri, mülahizələri var. Məsələn, «Onunla biz da faxr edirik» esesində yazır:

«Bir dəfə İstanbulda çıxış edərkən dedim ki, hələ VII əsrde Orxon kitabələrində acı bir şikayət həkk olunub – türk bəyləri yadelli tabqaçların şirin sözlərinə və bahalı bəxşislərinə aldanaraq, öz türk adlarından, dillərindən, türklüklerindən imtiya etmiş, tabqaç adları qəbul etmiş, tabqaçlar arasında, az qala, assimilə olunmuşdur. Və budur, XX əsr yazıçısı Ç.Aytmatov, yaddaşını itirmiş, hətta təniyə bilmədiyi anasına əl qaldıran Manqurt əfsanəsinə qələmə alaraq xəbərdarlıq edir: xalqın tarixi hafızəsinin korşalması, fəndlərin və xalqların öz mənliklərini qeyb etməsi faciədir. Böyük humanist yazıçı bunu elə bir zamanda yazmışdı ki, «yeni vahid insan birliliyi – sovet xalqı» haqqında müddəə hakim ideologiya idi və Ç.Aytmatov bax, bu ideologiyaya meydan oxuyurdur. Əffus ki, bunu yeni postsoviet dövrünün müasir manqurtları anlamırlar, unudublar, yaxud unutmağa çalışırlar, ötən dövrün bütün anlayışlarına -mənfi cəhətlərinə də, müsbət dəyərlərinə də eyni inkarçılıq mövqeyində duranlar qurunun oduna yaşı da yandırmağa can atırlar...»

...Ananın Türk dünyası həmin dünyanın özü qədər zəngin, mükəmməl və möhtəşəmdir...

MÜNDƏRİCAT

Bir neçə söz.....	3
Türkologyanın müasir problemləri haqqında.....	6
«Türkologiyaya giriş»in predmeti.....	34
Türklərin pravətənləri haqqında, yaxudakademik Mirfatıx Zəkiyevə açıq məktub.....	46
Lev Qumilyovun «passionarlılığı».....	53
Qədim türklərin tarix təfəkkürü	80
Türk dövlət gənəsiyi	84
Mahmud Kaşgarının tədqiqat metodu.....	95
Ərəblər... Farslar... Və türklər.....	100
Türk xalqları ədəbiyyatı tarixinin orta dövrü.....	106
Türk dünyası... Və İstanbul.....	111
Birinci Türkoloji Qurultay və türk dünyası	116
Türk dünyasının multikulturalizmi	121
Müasir türk məkanında siyasi integrasiyanın əsas aspektləri, üsulları və formalar	129
4.Müasir türk məkanında mədəni integrasiyanın əsas spektrleri.....	144
Türk dillərindən Azərbaycan dilinə tərcümənin missiyası.....	174
Akademik Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai xadim	180
Anarın Türk dünyası	189

«Elm və Təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDOLİ

Kompiuter dizayneri: Zahid Məmmədov
Texniki redaktor: Tünzalə Tagiyeva


Çapa imzalanmış 16.08.2017
Şərti çap vəroqi 16,25. Sifariş № 317
Kağız formatı 84x108,1/16. Tiraj 300

Kitab «Elm və Təhsil» nəşriyyat poligrafiya müəssisəsində sahifalıq və çap olunmuşdur.

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32, 050-311-41-89

Ünvan: Bakı, İçrışəhər, 3-cü Maqomayev döngəsi 8/4.



fh 2017
1136